

Rüfət Hüseynzadə
Lalə Allahverdiyeva

AİLƏ PEDAQOGİKASI



Dərslik

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU

RÜFƏT HÜSEYNZADƏ
LALƏ ALLAHVERDİYEVA

104259

AİLƏ PEDAQOGİKASI

Dərslik

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı-2016

233716443887 + 095627
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTÜTU

RÜFƏT HÜSEYNZADƏ
LALƏ ALLAHVERDİYEVA

AİLƏ PEDAQOGİKASI
Dərslik

Redaktor: prof. O.Q. Həsənli

Rəyçilər: Prof. İ.İ. Əliyev

Prof. A.N. Abbasov

Prof. H.Ə. Əlizadə

Prof. İ.N. İsayev

Dos. V.M. Rzayev

*Dərslik Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika
və psixologiya kafedrasının 09.09. 2015 -ci il tarixli (prot. №
20) iclasında, Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şura
sinin 30.09.2015-ci il tarixli (prot.№ 01) iclasında müzakirə
edilərək bayənilmiş və DƏRSLİK kimi nəşr edilməsi məslə-
hət bilinmişdir.*

MÜNDƏRİCAT

Ön söz..... 5

I FƏSİL

AİLƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

1.1. Ailə təbiyəsinin nəzəri məsələləri.....	14
1.2. Ailə həyatına hazırlığın əsas məzmunu.....	22
1.3. Ailə anlayışı: məzmunu və onun funksiyaları.....	31
1.4. Ailə tipləri və onun xüsusiyyətləri.....	42
1.5. Ailənin dövrləri və aspektləri.....	48
1.6. Ailə üzvlərinin hüquq və vəzifələri.....	54
1.7. Ailənin büləcisi.....	59

II FƏSİL

AİLƏDƏ UŞAQLARIN TƏRBİYƏSİNİN TƏŞKİLİ.

2.1. Ailə təbiyəsinin sosial-pedaqoji əsasları. Uşaqların ailə təbiyəsində sosial amillərin rolü.....	65
2.2. Ata və ana ilk təbiyəçilərdir.....	78
2.3. Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları.....	86
2.4. Ananın vəzifəsi.....	98
2.5. Atanın vəzifəsi.....	109
2.6. Tərbiyə prosesində valideyn övlad münasibətləri	131
2.7. Ailə təbiyəsində ailənin əsas vəzifələri.....	138
2.8. Ailə təbiyəsinin pedaqoji prinsipləri.....	139
2.9. Ailə təbiyəsində valideynin şəxsi nüfuzu və nümunəsi.....	143
2.10. Görkəmlü Azərbaycan mütəfəkkirləri ailə tərbiyəsi haqqında.....	149
2.11. Tərbiyə işində valideynin davranış göstəricilərinin elmi-nəzəri əsasları.....	167
2.12. Ailənin yaşlı üzvlərinin uşağın tərbiyəsində rolü.....	175
2.13. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanları.....	180
2.14. Ailə təbiyəsinin düzgün qurulmamasının səbəbləri.....	187
2.15. Ailədə düzgün olmayan tərbiyənin əsas tipləri.....	198

III FƏSİL

HƏRTƏRƏFLİ ŞƏXSİYYƏT YETİŞDİRİMƏK
AİLƏNİN ƏSAS MƏQSƏDİDIR

3.1. Tərbiyənin tərkib hissələrinin ailədə formalasdırılması imkanları.....	204
3.2. Ailənin mənəvi əsasları.....	227

3.3. Ailənin psixoloji iqimi.....	232
3.4. Ailə tədbirlərinin uşaqların mənəvi keyfiyyətlərinin formalasdırılmasında rolü.....	236
3.5. Ailədə dəb, geyim, adətlər və tərbiyə məsələsi.....	244

IV FƏSİL MƏDƏNİ VƏRDİŞLƏRİN FORMALARI VƏ UŞAQLARDA TƏRBİYƏ OLUNMA İMKANLARI

4.1. Ailədə mədəni davranış qaydaları.....	251
4.2. Mədəni vərdişlərin formalasdırılmasında valideynlərin rolü.....	262
4.3. Ailədə sanitär-gigiyenə mədəniyyəti və sağlamlıq tədbirləri.....	265
4.4. İKT-dən ailədə istifadə və uşaqlarda müsbət vərdişlərin formalasdırılmasında onların rolü.....	270
4.5. Uşaq şəxsiyyətinin formalaslaşmasında ailədaxili münasibətlərin rolü.....	275

V FƏSİL ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ AİLƏDƏ UŞAĞIN SOSIAL İNKİŞAF ŞƏRAITİ

5.1. Şəxsiyyətin inkişafı prosesi.....	281
5.2. Şəxsiyyətin formalasmasına dair nəzəriyyələr.....	283
5.3. Ailə mühitinin şəxsiyyətin inkişafına təsiri.....	290
5.4. Ailədə uşaqın sosial inkişaf şəraiti.....	291
5.5. Ailə tərbiyəsi prosesində uşaq və yeniyetmələrdə marağın formalasdırılması.....	296
5.6. Sosial və ailədaxili münasibətlər.....	303
5.7. Uşaq və yeniyetmələrdə marağın formalasdırılması: (Əməksevərlik nümunəsində).....	312

VI FƏSİL. MƏKTƏBİN AİLƏ İLƏ ƏLAQƏ FORMALARI

6.1. Məktəblə ailənin birgə işinin təşkili formaları.....	325
İSTİFADƏ EDİLMİŞ VƏ TÖVSIYƏ EDİLƏN ƏDƏBİYYATIN SİYAHISI.....	320

ÖN SÖZ

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önemli bir ünsür, hamının rahatlıqla sağınib isindiyi bir yuvadır. Ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, təməlinin nə üzərində qurulması, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir.

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin struktur vahidi ailədir. Görkəmli etikşunas, professor Z. Götüşov "Həzz və iztirab" adlı əsərində haqlı olaraq yazırı ki, hər adamın ailəsi, evi onun həyat dənizində ləvbər saldığı sahilidir. Dünyanın heç bir güşəsi admanın öz evinin verdiyi ləzzəti vərə bilməz. Əlbatta, ev dedikdə, sadəcə olaraq insanın yaşadığı mənzil deyil, onun ailəsi, arvadı (əri), övladları və valideynləri nəzərdə tutulur. Ailə tarixi inkişafın məhsuludur. Ailə qan və qohumluq münasibətləri ilə ər-arvadı, uşaqları və valideynləri birləşdirir. İki insanların nikahı hələ ailə demək deyildir, ailə uşaq doğulduğdan sonra yaranır. İnsan nəslinin yaradılmasında, uşaqın doğulmasında və tərbiyəsində ailənin əsas funksiyaları özünü bürüzə verir. Büyük filosof və həmçinin logman adı ilə Şərqdə şöhrət qazanmış Əbu Əli İbn Sina deyirdi:

Bilirsən nə üçün oğula ata;
Minnət qoya bilməz etsə min əta.
Çünki oğul deyər: Sən gətirmisən,
Məni min möhnətlə dolu həyata.

Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə ahata olunmuşdur. Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər önce ailədə formalasılır. Ailənin şəxsiyyətin inkişafında, böyükən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailə tərbiyəsi konkret ailədə valideynlərin və qohumların köməyi nəticəsində yaranan tərbiyə və təhsildir.

Ailə tərbiyəsi mürəkkəb sistemdir. Həm irsi, həm bioloji, həm də sosioloji amillər uşaqların və valideynlərin

həyat tərzinə, sağlamlığına, mənəviyyatına təsir edir. Maddi-texniki təminat, sosial vəziyyət, həyat şəraiti, həyat tərzi ailə üzvlərinin sayı, ailənin yaşadığı yer, uşaqa münasibət və s.-bütün bunlar ailənin formallaşmasına və inkişafına təsir edir.

Ailə cəmiyyətin insan qruplarının ilkin mərhələsi olub ər-arvadı, uşaqları öz ətrafında birləşdirən insan qrupudur. Hər bir insanın mənəvi keyfiyyətləri, davranışının ilkin cəhətləri ailədə formallaşır, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğı-keşlik, böyükələr, valideynlər hörmət, kiçiklər qayğı, sadəlik, təvazökarlıq, düzlik və doğruuluq, əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin təbiyə olunması ailədə formallaşır.

Müstəqil respublikamızın yeni Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, "Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir, uşaqların qayğısına qalmaq və onları təbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir".

Azərbaycan respublikasında bütün sahələrdə olduğu kimi, təbiyə sahəsində də həyata keçirilən geniş miqyaslı tədbirlərin məqsədi müükəmməl təbiyəyə - dünyagörüşünə, milli, əxlaqi, mənəvi və ümumbaşarı dəyərlərə yiyələnən insan təbiyə etmək, nəsil yetişdirməkdən ibarətdir.

Respublikamızın hazırkı inkişaf dövründə ölkə vətəndaşlarının, o cümlədən böyükələkə olan nəqli milli əxlaqımızın tələblərini əsas götürməklə təbiyə etmək müstəsna dərəcədə böyük əhəmiyyət daşıyır. Milli əxlaqımızın prinsiplərini elə təbliğ və tətbiq etməliyik ki, onlar hər bir şəxsin davranış və rəftarında, adətlərində, ailədə və cəmiyyətdə qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm yer tutsun və vərdişiçəvrilsin.

Qloballaşan cəmiyyətimizdə gündən-güne artan və diqqəti cəlb edən həyat hadisələri onu göstərir ki, müxtəlif amillərin təsiri nəticəsində ailə təbiyəsi sistemində əsaslı dəyişikliklər baş vermekdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlərə bağlılığını qoruyub saxlamış ənənəvi ailə məfhuminun

erroziyaya uğraması prosesi nəzərə çarpır. Bu xoşagelməz dəyişmənin əsas səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, az-uşaqlı və təkuşaqlı ailələrin sayının artmasını, yeni qurulmuş ailələrin təcrübəli valideynlərdən çox tez ayrıraq müstəqil həyata erkən başlamalarını, sosial amilləri və ən əsası gənclərin ailə qurumu mövzusunda az biliyə sahib olmalarını göstərmək olar.

Uşağı qorumaq, təbiyə etmək və ona əxlaqi dəyərləri qazandırmaq vəzifəsi ailənin üzərinə düşür. Məhz bu baxımdan ailə münasibətlərinin uşaqların təbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyükələkə olan nəslin təbiyəsi prosesində valideynlərin şəxsi münasibətləri, istifadə etdikləri ən müükəmməl təbiyə üsulları ailə münasibətlərinin təbiyəvi səmərəliliyini tənzimləyir və xüsusi rol oynayır.

Ailə münasibətləri, hər şeydən əvvəl, uşaqların emosiya və hisslerinə təsir göstərir. Yaş artdıqca uşaqlar həmin münasibətləri mənimşəyir, nəticədə bu zəminda oğlan və qızların xarakter əlamətləri formallaşır.

Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyirlər: "Əzizim əzizdir, təbiyəsi ondan da əzizdir". Atalar sözü-nün hikməti aydındır. Uşaqların təbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Son illər əhalinin təhsil-mədəni səviyyəsinin köklü surətdə yüksəlməsi valideynlərin pedagoji mədəniyyətinə də mühüm təsir göstərmişdir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə təbiyəsi problemləri üzrə qəzet və jurnalların ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radio verilişlərində ölkəmizin, o cümlədən, respublikamızın tanınmış psixoloq, pedagoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar.

Valideynlərin pedagoji mədəniyyəti məsələlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alımlar müəyyən etmişlər ki, ata-anaların bir çoxunun ailə təbiyəsi haqqındaki bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır.

Bələ valideynlər ailə təbiyəsinin ən sadə məsələlərini həll etməkdə çətinlik çəkir, buna görə də uşaqla “ağlı necə kasırsə, elə də rəftar edir”. Bu zaman onlar “təbiyə üsullarının” nəticələrini görmür, özlərinin atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün qiymətləndirə bilmirlər.

Sual olunur: *Ailə pedagogikasını biza kim öyrədir? Bu sahədəki biliklər necə əldə olunur?* Demək olar ki, heç kim. Ailə təbiyəsi məsələlərini biz özümüz başqalarına – uşaq vaxtı ata və anamızə, sonralar isə qonum-qonşuya baxa-baxa çox vaxt onların səhvvlərini təkrar edə-edə öyrənirik.

Valideynlər uşağı ilk gündən elə təbiyə etməlidir ki, onun hansı yaşındasə yenidən təbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüüsün, ailə, kollektiv, ümumiyyətlə, xalq üçün ağır yükə çevriləməsin. Böyükəkdə olan nəslin tələbat-motivasiya sahəsinin, əxlaqi şüurunun formallaşmasına xüsuslu diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır. Belə ki, o, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütəriyə ilə məşğul olmalıdır.

Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərifləri və cəhətləri ilə əhatə olunmuşdur. Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalşır. Ailənin şəxsiyyətin inkişafında, böyükən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailə təbiyəsi konkret ailədə valideynlərin və qohumların köməyi nəticəsində yaranan təbiyə və təhsildir. Ailə təbiyəsi mürəkkəb sistemdir. Həm irsi, həm də bioloji amillər uşaqların və valideynlərin sağlamlığına təsir edir, maddi-texniki təminat, sosial vəziyyət, həyat şəraiti, ailə üzvlərinin sayı, ailənin yaşadığı yer, uşağa münasibət və s. bütün bunların hamısı üzvi surətdə hər bir konkretna ailədə özünü göstərir.

Ailə və ailədaxili münasibətlərin tənzimlənməsi, ailədə oğlan və qız övladının təbiyəsi məsələlərini əks etdirən çoxsaylı tədqiqatlar aparılmış, onlarla kitablar yazılmışdır. Bu tədqiqatlardan Ə.Əhmədovun “Azərbaycanlıların ailəsi və ailə məişəti”, F.Əliyevin “Yeniyetmələrin ailədə əmək təbiyəsi”,

N.Mirzəyevin “Mütərəqqi ailə ənənələrinin şagirdlərin təbiyəsində rolü”, İ.Xəlilovun “Folklorda ailə təbiyəsi məsələləri və uşaqların təbiyəsində onlardan istifadə”, A.Abbasovun “Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyəsi və təcrübəsi” və başqa fəsəfə doktoru dissertasiyalarını göstərmək olar.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tədqiqatçı və alımların yaradıcılıqlarına nəzər saldıqda görürük ki, ailə və övlad təbiyəsinin pedaqoji və psixoloji əsaslarını təhlil etmək ziyahlarımızın marağı əhatəsində olmuşdur. K.Camatovun “Valideyn-övlad münasibətləri Şərq mütəfəkkirlerinin gözü ilə”(2010), S.Həsənlinin “Ailə təbiyəsində etnopedaqoji materiallardan istifadə imkanları” (2011), K.Camatov və L.Allahverdiyevanın “Ailədə təbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları” (2014) adlı kitabları, S.Orucovanın “Azərbaycan ailəsində oğlan-qız tipli münasibətlərin etnopsixoloji münasibətləri”(2007), S.Hacıyevanın “Azərbaycan ailəsində qız təbiyəsinin etnopsixoloji xüsusiyyətləri” (2007) adlı fəlsəfə doktoru dissertasiyalarını göstərmək olar.

Pedaqoji istiqamətdə aparılmış bir çox tədqiqatlarda M.M.Mehdizadə, Ə.Y.Seyidov, M.Ə.Muradxanov, İ.Vəlixanlı, Y.R.Talibov, H.M.Əhmədov, Ə.Ə.Ağayev, Ə.Ş.Həşimov, S.M.Quliyev, A.N.Abbasov, H.Ə.Əlizadə, R.L.Hüseynzadə, V.M.Rzayev, K.H.Camatov, A.O.Xarçev, A.Q.Xripkova, A.S.Makarenko, A.V.Suxomlinski və başqları ailədaxili münasibətlər, ailədə valideyn-övlad münasibətləri, uşaqların təbiyə edilməsində ailənin vəzifələri, onların bu sahədə dövlət və cəmiyyət qarşısında məsuliyyət hissəri, ailə etikasının gözlənilməsi və s. məsələlərə aşaslıdır.

Görkəmlı pedaqoqların apardıqları tədqiqat işlərində ailənin formallaşmasının nəzəri və praktik müddəələri sistemləşdirilmişdir. Həmçinin gənclərin milli mentaliteti əsasında təbiyə edilməsi və bu yönündə onların ailə həyatına hazırlanması, ailə təsəvvürlərinin inkişaf etdirilməsi görkəmlili

alimlərin əsərlərində daha qabarıq şəkildə özünün əksini tapmışdır.

Ailə ilə əlaqədar sosial və psixoloji yönümdə tədqiqat aparan, ailə münasibətlərinin formallaşmasına aydınlıq gətirən alimlərdən Ə.Bayramov, Ə.Əlizadə, H.Əlizadə, B.Əliyev, S.Allahverdiyeva, Ə.Baxşəliyev, Q.Əzimli, Ə.Qədirov, M.Həmzəyev və başqalarını göstərmək olar. Onlar öz tədqiqatlarında ailənin formallaşmasının psixoloji qanuna uyğunluqları, şəxsiyyətin sərbəst dəyərlərinin gerçəkləşməsi istiqamətində ailənin rolu, ailə münaqişələrinin psixoloji səbəbləri, gənclərdə ailə həyatına hazırlıq məsələlərinin düzgün istiqamətləndirilməsinin psixoloji əsasları və başqa məsələlər sahəsində geniş şəkildə fikirlər söyləmişlər.

Ailə problemlərinin fəlsəfi və hüquqi əsasları filosof və hüquqşunaslar tərəfindən də tədqiq edilmişdir. Onların əsərlərində ailə problemlərinin həllində tənzimləyici hüquqi əsasların qaydalarından, rolundan və ailə münasibətlərinin hüquqi akt və normativlərin işlənilib sistemə salınmasından və bu əsasda erkən yaşda ailə nikah münasibətlərindən söhbət açılır. Azərbaycan filosoflarından F.Köçərli, A.Qasımov, A.Hacıyev, A.Zeynalova, S.Xəlilov, N.Salmanova, A.Məsimov, S.Əliyev və başqları Azərbaycanda ailə-nikah məsələlərinə dair maraqlı tədqiqatlar apararaq dəyərli nəticələr əldə etmişlər.

Vəsaitin yazılışında diqqətimizi cəlb edən prof.Ə.Əlizadə və A.Abbasovun "Ailə" adlı dərsliyidir. Bu əsərdə faktlara səykənən inandırıcı fikir və müləhizələr geniş tədqiq edilmişdir. Hər iki müəllif birlikdə yeniyetmə və gənclərin ailə həyatına hazırlıqla əlaqədar bir neçə program, dərs vəsaiti hazırlanmışlar ki, bunun nəticəsində ali və orta məktəb dərsliklərinə gənclərin ailə həyatına hazırlanmasına dair bölmə və mövzular daxil edilmişdir.

Müasir ailə, onun xüsusiyyətləri, ailənin ictimai-mənəvi və hüquqi əsaslarının möhkəmləndirilməsi, yeni ailənin dağlımasının qarşısının alınması, nikaha girma aktının sadələşdirilməsi, zərərlə meylin aradan qaldırılması kimi aktual problemlər

Azərbaycan pedaqoji fikrində - xüsusilə prof. M.Mehdizadə, prof. M.Muradxanov, prof.İ.Vəlihanlı, prof. Ə.Y. Seyidov, prof. H.M.Əhmədov, prof. A.N. Abbasov, prof. Y.R.Tahibov, prof. N.M. Kazımov, prof. S.M. Quliyev, prof. R.L. Hüseynzadə, prof. Ə.Ə. Əlizadə, prof. Ə.Bayramov, rus pedaqoqlarından A.O.Xarçev, T.M.Afanasyev, L.Y.Kovalyova və başqalarının əsərlərində öz əksini tapmışdır.

Bütün bunlara bərabər pedaqoji təmayülli ali məktəblərde və belə istiqamətli fakültələrdə nikah və ailə münasibətləri məsələlərini əhatə edən seçmə fənlər ali məktəb programına daxil edilmişdir. Prof. S.M.Quliyevin, prof. R.L.Hüseynzadənin, L.Z.Allahverdiyevanın "Ailə pedaqogikası"na dair fənn proqramları, metodik tövsiyə və məqalələr hazırlanmışdır.

Bundan əlavə son dövrlərdə nəşr edilmiş ali və orta ixtisas məktəbləri üçün hazırlanmış "Pedaqogika" dərsliklərində ailə təbiyəsi ilə əlaqədar xüsusi fasil və ya bölmə daxil edilmişdir (L.N.Qasımovə, R.M.Rəhimova. Pedaqogika. Dərslik. Bakı, 2012; F.İbrahimov, R.L.Hüseynnazadə. Pedaqogika. Dərslik. 2 cildə. Bakı, 2013; H.Əlizadə, R.M.Mahmudova. Sosial pedaqogika. Dərslik, 2013 və s.).

Prof.Ə.Ə.Əlizadə və prof.A.Abbasovun müxtəlif illərdə yuxarı sinif şagirdlərinin etika və psixologiyasına dair bir neçə tədris vəsaitinin çap edilməsi 2005-ci ildə prof.S.Quliyev Bakı Qızlar Universitetinin bakalavr və magistr pillələri üçün prof.R.Hüseynzadənin redaktorluğu ilə ailə təbiyəsinə dair xüsusi proqram və dərs vəsaitinin hazırlanması təqdirə layiq hesab edilir.

Qeyd edək ki, orta ümumtəhsil məktəblərində və ali məktəblərdə tədris edilən ayrı-ayrı fənlərin proqram və dərsliklərində gənclərin ailə həyatına hazırlanmasının bir çox cəhətlərini göstərən maraqlı məqamlar vardır.

Ali məktəblər üçün nəzərdə tutulmuş Psixologiya üzrə "Ünsiyyət və qarşılıqlı münasibətlərin psixologiyası" kursu üzrə nəşr edilmiş proqram və dərsliklərdə "Uşaq psixologiyası", "Yaş psixologiyası", "Yaş və differensial psixologiya".

"Pedaqoji psixologiya" fənni üzrə tələbələrə ailənin sosial-psixoloji xüsusiyyətləri və başlıca funksiyaları, ər-arvad münasibətləri, ailə həyatında bu münasibətlərin yeni məzmun və formaları, ananın övladlarının hər birinə münasibətləri və s. geniş şəkildə açıqlanır. Proqramlarda verilən məsələlər tələbələrə gələcəkdə bir müəllim olmaqdan başqa, bir valideyn kimi də uşaqlarının gələcək ailə həyatına hazırlanmasına kömək etmək üçün böyük imkanlar yaradır. Xüsusilə, "Etnologiya" kursunun programında tələbələrin ailə həyatına hazırlanmasında dəyərli məlumatlar verilmişdir. Kursun programında verilmiş bir çox mövzular gənclərin ailə həyatına hazırlanmasında ananın roluna diqqəti daha çox yönəltmişdir. "Ailə həyatının psixologiyası" programı bütünlükdə ailənin mösiəti, təsərrüfatı, etikası, ailə ixtilafının aradan qaldırılmasına dair mümkün olan yolların həyata keçirilməsi üçün zəngin material verir. Bu program və dərsliklərdən uşaq və gənclərin ailə həyatına hazırlanması ilə əlaqədar mövcud olan problemlərin aradan qaldırılmasına köməklik göstərsə də, ancaq bu sahədə program və dərsliklərin hərtərəfli araşdırılması xüsusi tədqiqat tələb etdiyi üçün biz apardığımız tədqiqatda müəyyən məqamların açılması məqsədilə onun bəzi cəhətlərinə öz münasibətimizi bildirmişik.

Akademik pedaqogikanın ilkin pilləsi olan "Ailə pedaqogikası" sahəsi tərbiyə işində çox mühüm mərhələ hesab edilmiş və ailədə tərbiyə işinin təhlili öz aktuallığı ilə daim diqqət mərkəzində olmuşdur. Məhz bu baxımdan pedaqoji təməyllü ali məktəblərdə bakalavr təhsil pilləsində tədris olunan "Ailə pedaqogikası" fənninin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gələcəkdə valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrənərkən ailə etikasına, ailə etikasının tələbələrindən irəli gələn məhəbbətə, nikaha və ailəyə, ailə münasibətlərinə, nikahın uğurlu və ailənin möhkəm olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına, uşaqların tərbiyəsi və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirilməsinə

ciddi və məsuliyyətlə yanaşmaq adəti və qabiliyyəti formalaşdırmaq barədə fikirlərlə tanış olurlar.

Dərslikdə ailə pedaqogikasını əhatə edən faydalı fikir və ideyalar, nəzəri biliklər üzə çıxarılmış, bu biliklərdən ailədə tərbiyə işində istifadə imkanları təhlil edilmişdir. Qeyd edilən bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardır:

Birinci vəzifə - elmi-pedaqoji ədəbiyyatı araşdıraraq müasir dövrə ailə və onun xüsusiyyətləri ilə bağlı mövcud fikirlərin ortaya çıxarılmasıdır.

İkinci vəzifə - valideyn-övlad münasibətlərinin pedaqoji əsaslarını və uşaqların tərbiyəsinə təsirini müəyyən etməkdir.

Üçüncü vəzifə - hərtərəfli şəxsiyyət yetişdirmək işinin ailənin əsas məqsədi olduğunu izah etməkdir.

Dördüncü vəzifə - mədəni davranış və vərdişlərin formalarını müəyyən etmək və uşaqlarda tərbiyə olunması imkanlarını ortaya çıxarmaqdır.

Beşinci vəzifə - şəxsiyyətin inkişafına dair nəzəri bilikləri təhlil etmək və ailədə uşağın sosial inkişaf şəraitinin onun formalasmasına təsirini araşdırmaqdır.

Altıncı vəzifə - tərbiyə işinin təşkilində məktəblə ailənin əlbir işi və məktəbin valideynlərlə əlaqə formaları şərh edilmişdir.

Müasir ailə pedaqogikasında kamil şəxsiyyət, hərtərəfli insan, mədəni nəsil yetişdirmək işində fikirlərin aşkar çıxarılması və təhlil edilməsinə ilk dəfə tərəfimizdən təşəbbüs edilmişdir.

Prof. R.L.Hüseynzadə
Dos. L.Z.Allahverdiyeva

I FƏSİL

AİLƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

1.1. Ailə tərbiyəsinin nəzəri məsələləri

Əhatə olunan məsələlər:

1. "Ailə"nin etimoloji mənası
2. Müxtəlif tarixi dövrlərdə ailə
3. Ailənin mühüm vəzifələri

Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbədə əsasən ana-ta və uşaqlar anlayışını verir. Şərqi xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəmینə deyilir. **Ailə sözünün əsl ərəbcədən gələn عائلة (ailə) sözdündəndir.** Bu söz ərəbcədə "dayanmaq", "söykənmək" mənasında olan عول (avl) kökündəndir. Yəni bir-birlərinə dayanan, etimad edən insanlar deməkdir.

24 il öncə BMT-nin qərarı ilə Beynəlxalq Ailə Günü təsis edilib. 1992-ci ilin 15 may tarixində etibarən qeyd edilən bu gün dünyada ailə institutuna olan diqqətin artmasını, ailə problemlərinin həllinə yardımı hədəfləyir.

Ailə insanların bir – biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan onillərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük eksəriyyətini, təxminən 30 – 40 ilini bir-birləri ilə six qarşılıqlı münasibətdə keçirirlər. Psixoloqların məlumatlarına görə ölkəmizdə 100 ildən çox birgə xoşbəxt ömür-gün sürmüş insanlar olmuşdur. İndiyədək məhəbbət qədər çox əser yazılan ikinci mövzu yoxdur. Məhəbbət Fərhadı dağı yarmağa sövq etmiş, insanlar onun yolunda dini – etiqadını dəyişmiş, Leyli, Məcnun, Əsli, Kərəm və onların müasir təcəssümü olan Fərizə məhəbbəti ən şirin nemət olan həyatdan yüksək qiymətləndirərək ondan imtina

etmişlər. Hətta Adəm peyğəmbər məhəbbəti cənnətdən üstün tutmuş, Allahın iradəsinə ası olmuşdur.

İbtidai icma quruluşu dağlılıqdan, xüsusi mülkiyyət forması yarandıqdan sonra ekzoqamiya da sıradan çıxdı. O, öz yerini yaxın qohumları ilə nikah ittifaqına qadağan qoyan adət verdi.

Kapitalizm quruluşu ailə-nikah münasibətlərinə yeni xarakter verdi. Klassik nikahın böhranı üçün zəmin yaratdı. Bütün bunlar qadınların istehsalatda, məhsuldar qüvvələrin inkişaf etdirilməsində daha yaxından iştirak etmələri, dinin təsirinin aşağı düşməsi, ailə və nikah qanunvericiliyində demokratik istiqamətin güclənməsi nəticəsində mümkün oldu.

Sosializm quruluşunda bu istiqamətdə görülen tədbirlər genişləndirildi, dövlət dini nikahın hüquqi əsasa malik olmadığını bəyan etdi və nikah yalnız dövlət orqanlarında rəsmiləşdirildi. Nikahın hüquqi tənzim mexanizmi yaradıldı. Ailə məcəlləsinə əsasən, nikah ər və arvad, daha sonra isə ər, arvad və uşaqlar, eləcə də ailənin başqa üzvləri arasında hüquqi münasibətləri tənzimləyir.

Hazırda Azərbaycan Respublikasının Konstitusiyasının, ailə və cinayət məcəllərinin tələbləri elədir ki, məhəbbət və nikahın bağlanması məsələlərində zorakılığa yol verilmir, iki gənc oğlan və qızın, qadın və kişinin qarşılıqlı razılığı əsas götürülür, kənar mülahizələr nəzərə alınmır. Ölkəmizdə yalnız təknikahlılıqla icaza verilir, yəni kişi yalnız bir qadınla, eləcə də qadın yalnız bir kişi ilə nikah münasibətinə gira bilər.

Müasir anlamda nikah dedikdə, na anlaşırlar, nikaha necə tərif vermək olar? Bu suallara cavab tapmağa çalışaq.

"Azərbaycan dilinin izahlı lügət"ində deyilir: "Nikah-kəbin, izdivac, evlənmənin qanuni şəkər salınması"dır. Bu nikah sözünün lügəti mənasıdır. Haqqında danışılan anlayışa "Azərbaycan sovet Ensiklopediyası"da aşağıdakı kimi tərif verilir: "Nikah qadınla kişinin bir-biri və uşaqları qarşısında hüquq və vəzifələrini müəyyən edən, tarixən şərti olaraq

cəmiyyət tərəfindən idarə və tənzim olunan münasibət formasıdır.

Bütün ölkələrdə nikah, adətən, ər və arvad arasındaki münasibətlərin cəmiyyət və dövlət tərəfindən tənzimlənən forması kimi nəzərdən keçirilir. Nikahın bağlanması, ailənin yaradılması, ailə quran tərəflərin bir-birinə, gələcək övladlarına münasibətdə yeni hüquq və vəzifələrinin yaranması deməkdir.

“Ailə təribyəsi” adlı lügətdə göstərilir: “Nikah kişi və qadının ailə yaratmaq, uşaqların doğulması və təribyə edilməsi məqsədi ilə bağlanan, qarşılıqlı məhəbbətə əsaslanan, hüquqi cəhətdən rəsmiləşdirilən könlüllü ittifaqıdır”.

Azərbaycan alimləri də nikahın mahiyyəti ilə bağlı öz fikirlərini bildirmişlər. Professorlar Ə.Ə.Əlizadə və A.N.Abbasov “Ailə” kitabında yazarlar: “Nikah iqtisadi mülahizələrdən azad olub, kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqidir”.

Bu təriflərdən göründüyü kimi, nikahın bağlanması üçün bir sıra şərtlər tələb olunur ki, onlardan biri də məhəbbətdir. “Azərbaycan dilinin izahlı lügəti”ndə bu sözün mənəsi belə açılır: “Məhəbbət – 1) eşq, sevgi, sevmə, sevişmə; 2) ürəkdən fədakarcasına bağlılıq, sevgi, dostluq, sədaqət, mehribanlıq; 3) bir şeyə sonsuz maraq, meyl, həvəs, istək”.

Ayri-ayrı elm sahələri üzrə lügətlərdə, ensiklopedik nəşrlərdə, eləcə də ədəbiyyatda məhəbbət anlayışının mahiyyəti aydınlaşdırılır, yazıçı və şairlər məhəbbəti dəyərləndirir, onun nə demək olduğunu açıqlayırlar.

“Etika üzrə lügət”də bu xüsusda deyilir: “İnsanlar arasındaki münasibət kimi məhəbbət yüksək emosional-əxlaqi gərginliklə səciyyələnir və konkret insanların maksimal sərvətlərinin üzə çıxarılmasına əsaslanır”.

Həmin lügətdə eyni zamanda göstərilir ki, “Məhəbbət formal şəkildə tərif verilməsi çətin olan bir hissdir”. Bu, doğurdan da belədir. Məhəbbət ən yüksək insani hissdir.

Bəzi ədəbiyyatlarda məhəbbətin mahiyyəti belə aydınlaşdırılır: “Sevgi çox darin şəksi, intim hissdir, bu, həyatın elə sahələrindən biridir ki, burada hər kəs sərbəst surətdə bu və ya digər bir qərara gəlməli, hazır resept axtarmamalıdır”.

Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan burada fərqli baxışların mövcudluğu labüddür. Çünkü, həyatın və birləşməşşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki mümkün deyil. Bu baxış və yanaşmaların fərqlər son nəticədə konfliktlərə səbəb olur. Konfliktlərin obyektiviliyini göstərən dolayı faktlardan biri də odur ki, istər dahi osun, istərsə də adı insan, öz intellekt və salahiyətlərindən asılı olmayıaraq bütün şürlü varlıqlar bu və ya digər formada ailə konfliktlərinin təsirinə məruz qalır. Münasibətlər ər ilə arvad arasındaki münasibətlərə yanaşı həm də valideynlərlə uşaqlar arasındaki münasibətlər də əhatə edir.

Hər bir adam hər bir şəxs müəyyən bir cəmiyyətdə yaşayır. Şəxsiyyəti təşkil edən hər bir fərd eyni zamanda atadır, anadır, övladdır və s. Deməli, müəyyən bir ailənin üzvüdür. Valideynlərin övladlarına qarşı münasibəti müxtəlidir. Ata-analarla övladlar arasında dərin və səmimi bir məhəbbət, ehtiram vardır. Bu uşaqların bir-biri ilə münasibətlərində də ehtiram və qayğı vardır.

Ailənin xoşbəxtliyi və onun əxlaqi mühiti daha çox bundan ibarətdir ki, ailədə ər-arvad arasında, valideynlər və uşaqlar arasında qarşılıqlı anlaşma, etibarlı məhəbbət şəraiti hökm sürsün. Valideynlərin bir-birinə olan məhəbbəti, hörməti tədricən əsas təribyəvi amil olur.

Ailə hüququ dedikdə, ər – arvadin, uşaqların və ailənin digər üzvlərinin şəksi və əmlak münasibətlərini tənzimləyən sahəsidir. Ailə hüquq sisteminin əsas institutları nikah, ailə, ər-arvadin hüquq və vəzifələri, valideynlərin və uşaqların hüquq və vəzifələri, nikahın xitamı, övladlığagötürmə, həddi-buliuşaqları üzərində qəyyumluq və himayəçilik kimi məsələləri tənzimləyir. Uşaqların hüququna hörmət etmək - onların

yaş və inkişaf xüsusiyyətlərini nəzərə almağı, onlardan hər birinə münasib yanaşmanı tapmaq bacarmaq deməkdir.

Uşağıın doğulması ilə hələ şəxsiyyət doğulmur. Şəxsiyyət yalnız insan mühitində formalasılır. Təzə doğulmuş uşağıın ən yaxın mühiti ailədir, ana, ata, nənə, baba, qardaş və bacı. Təzə doğulmuş uşağıın bir insan kimi, bir şəxsiyyət kimi inkişaf etməsində valideynlərin və ailə üzvlərinin üzərinə çox mühüm vəzifələr düşür.

Ailənin taleyi bu həyatın fərəhli, uğurlu olub-olmaması ərin və arvadın şəxsiyyətindən asılıdır. Onların bir-biri ilə rəftəri, uşaqlarına münasibəti, bu bəşəri hissələrin özü məhəbbətin taleyini həll etmiş olur. Hörmət hissindən məhrum olan məhəbbət çox davam etməz və yüksəlməz. Belə məhəbbət tək qanadlı pəriyə oxşayır.

Ailə intilafları ilə tanış olarkən bir cəhət diqqəti cəlb edir: ər və ya arvadın şəxsiyyəti evdə söz-söhbət əmələ gələndə özünü daha aydın şəkildə göstərir. Kobud, deyingən, ətiacı, astagəl, qorxaq kişiləri və qadınları xatırlayaq. Tutaq ki, evdə təsadüfən uşaq dəm çaynikini əlindən salıb sindirir. Onlardan hər biri bu şəraitdə öz hissələrini dərhal göstərir. Biri qeyzlə uşağıın qolundan tutub ananın üstünə tolazlayır. Hələ bir acı söz də deyir: ikincisi özündən çıxır, günahı atanın üstünə yixir. Üçüncüsü bütün gün deyinir, dördüncüsü...

Əgər bu kişilər və qadınlar bütün ömrü boyu belə qalsalar, onların günü-rüzgarı necə olar? Görəsən onlar bir-biri ilə yola gedə bilərlərmi? Yola getməzlər. Yerli-yersiz eva dava salarlar, ailənin psixoloji iqlimini, necə deyərlər həmişə çıxınlı, buludlu edərlər. Uşaqları gün işığına, xoş rəftara həsrət qoyarlar.

Ata və ananın şəxsiyyəti ailə şəraitində xüsusiilə mühüm əhəmiyyət daşıyır. Məktəbdə şagird müəllimi adətən rəsmi vəziyyətdə görür. Vəzifədə, iş başında bizim şəxsiyyətimizin, ancaq müəyyən cəhətləri əks olunur.

Ta qədim zamanlardan insanlar ünsiyyət prosesinin səmərəliliyinə xüsusi diqqət yetirmişlər. Qocalarla cavanlarının,

kişilərlə qadınların, oğlanlarla qızların, ana-ata ilə uşaqların ünsiyyət prosesində qarşılıqlı münasibətini tənzim edən qaydalar bərqərar olmuş və onlar tədricən daha geniş məna daşımışdır.

Ailədə kişi bilməlidir ki, həyat yoldaşına gülü necə bağışlamaq, taksiyə minəndə maşının qapısını açmaq və qadına kömək etmək lazımdır. Qonaq geləndə onu necə qarşılamaq, onlarla necə görüşmək olar.

Qadınlara, yaşlı adamlara "siz" deyə müraciət etmək lazımdır. Az hallarda belə ailəyə rast galmak olar ki, uşaqlar valideynlərinə "siz" deyə müraciət etsinlər. Vacib deyil ki, "siz" və yaxud "sən" deyə müraciət olunsun. Əsas odur ki, ailə ənənələrinə riayət edəsən və ailədə hamiya hörmət edəsən. Valideynlərlə, baba-nənələrlə yaxşı münasibətdə olasan. Əgər ailənin başçısı öz arvadına və ya anasına "qoca" və yaxud ona qışqıraraq "Ey səni" deyirsə, onda uşaqdan nə gözləmək olar?

Bu sada "riyazi düstur" əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda da sizin yaxşı valideyn olma statusunuza birbaşa təsir edir. Çünkü həyat yoldaşınızı xoşbəxt edən, ona sevinc və hüzur verən davranışlarınız həm da övladınızı xoşbəxt etməkdir.

Ailə ilk tərbiyə ocağıdır. Tərbiyə, ancaq insan həyatına məxsus olduğu üçün o, ictimai hadisədir. Tərbiyə prosesində ailə üzvlərinin hamisi iştirak edir və bu mənada tərbiyə ümumi hadisə hesab olunur. Tərbiyə, həm də tarixi hadisədir. Yəni, o tarixən əmələ gəlmiş, cəmiyyət inkişaf etdikcə, o da dəyişmiş və inkişaf etmişdir. Bəs uşağıın tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır?

Bir vaxt valideynlərdən biri böyük rus pedaqqoqu K.D.Uşinskiyə belə bir sualla müraciət etmişdir. Görkəmlı pedaqqoq:

-Sizin uşağın neçə yaşı var? – deyə sormuşdur.

-Vur, tut iki yaşı...

K.D.Uşinski başını yelləyərək:

-Siz, düz iki il gecikmisiniz – deyə cavab vermişdir.

Deməli, uşaqın təbiyəsinə o, anadan olan kimi başlamaq gərəkdir. Yəni körpəni əmizdirmək, yedirtmək, geyindirmək, ona qulluq göstərmək qaydaları, uşaqı təbiyə etmək deməkdir.

Bəzi valideynlər elə başa düşürlər ki, təbiyə prosesi yalnız onlar uşağı öyüd-nəsihət və göstərişlər verərkən müəyyən məsələni öyrədərkən baş verir. Belə düşünmək səhvdir. Ata-anaların hər bir hərəkəti uşağı təsir göstərir. Valideynləri süfrə arxasında necə əyləşirlər, çəngəli necə tuturlar, qəzeti necə oxuyurlar, bütün bunlar hamısı uşağı təbiyə edir. Valideynlər övladlarında görmək istəmədikləri hərəkətlərə öz davranışlarında və ailə ənənələrində yol verməməlidirlər. Çünkü “Uşaq gördüyünü götürür”, “Böyük tökəni kiçik yiğir”.

Aristotel müşahidə etmişdir ki, valideynlər öz uşaqlarını övladların onları sevməsindən qat-qat artıq sevirlər. M.Monten bunu təbiətin zəruri bir qanunu səviyyəsinə qaldırır. Onun nəzərinə əger valideynlər öz övladlarını özlərindən çox istəməsydi onda yer üzündə insan nəslə kəsilərdi.

Ailə təbiyəsi ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağı müntəzəm, məqsədə uyğun təsiridir. Ailə təbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə təbiyəsinin məqsəd və vasitəleri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə təbiyəsi ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqi və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. O, böyüklerin özünütəbiyəsi, onların xarakterində uşaqlara samərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır.

Qadın kişi arasındaki emosional bağ, həssasiyyət uşaq – valideyn arasında da eynilə yaşanmaqdadır. Belə ki, günün sonunda bir araya gələn cütlükler bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri

anlayıb paylaşa bilirlərə, birlikdə əylənməyi, xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər. Çünkü bu elə bil bağlı ki, uşaq hələ-dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur. Bu aura ilə yoğunlular onun psixologiyası, şüuraltı. Büyüdükcə problemlər çıxmır mı? Əlbəttə ki çıxır, uşaq fərd, şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin, bu cür ailələrdə problemlər daha asanlıqla, daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin, ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyükən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.

Valideynlər arasındaki emosional münasibət nə qədər güclü olarsa və bir-birlərinin ehtiyaclarına nə qədər həssasiyyətlə yanaşırlarsa, bu artıq onlardan asılı olmadan uşaqların hər ehtiyacını birlikdə ödəmə, hər məsuliyyəti birgə daşıma, övladlarının yaxşısını və pisini birlikdə dərk edib, paylaşmaqdə onlara kömək edəcək. “Sənin verdiyin təbiyədir! Sənin öyrətdiklərindir!” və s. kimi daha çox qadınların kişilər tərəfindən məruz qaldığı bu ittihamlar da ortadan qalxacaq! Çünkü ata da uşaqın təbiyəsində ana qədər yaxından iştirak etməlidir. Doğrudur, uşaq on çox ana ilə temasda və ünsiyyətdə olur. amma ata da evdə olduğu zamanlarda yaxasını bu işdən kənarə çəkməməli, övladının düzgün yetişməsində anaya dəstək olmalıdır. O zaman təktərəfli ittihamlara da yer qalmaz həyatınızda.

Əslində diqqətlə baxıldıqda, övladınızın ruhi, psixi və müəyyən qədər də fiziki sağlamlığının kökündə həyat yoldaşınızı düzgün seçə bilmək dayanır. Odur ki, ailə qurarkən atalar demisi yüz ölçüb bir biçin!

Hər ailədə bir neçə mühüm vəzifə vardır və onlar yerinə yetirilməlidir. Bunlar aşağıdakılardan ibarətdir:

1. Ailə üzvlərinin nigarancılığını azaltmaq üçün həyatda əvvəlcədən nəzərdə tutulan imkanları yaratmaqdır.

2. Ailə üzvlərinin fəaliyyətini həmahəng etmək. Belə ki, hər kəs istədiyi şeyi yerinə yetirə bilsin və sona çatdırınsın.

3. Meyarları elə hazırlamaq, hər bir ailə üzvü ondan nə gözlənildiyini bilsin və öz məsuliyyətlərini yerinə yetirərkən başqalarını inandırsın. Eyni zamanda, bilməlidirlər ki, öz məsuliyyətlərinin öhdəsindən necə gəlsinlər.

4. Tələb olunan əlaqələri yaratmaq üçün elə bir atmosfer yaradılmalıdır ki, hamı öz ehtiyacları və istəkləri haqqında danışa bilsin, dedikləri eşidilsin. Bununla da onun şəxsi rifahi və bütün üzvlərinin rifahi artsın.

1.2. Ailə həyatına hazırlığın əsas məzmunu

Əhatə olunan məsələlər:

1. Cəmiyyətin inkişafında ailənin rolü
2. Ailə həyatına sosial-mənəvi hazırlıq
3. Ailə həyatına psixoloji cəhətdən hazırlıq
4. Ailə həyatına pedaqoji cəhətdən hazırlıq

Ailə mövzusunu, eləcə də ailə münasibətlərini əks etdirən çoxsaylı tədqiqatlar sübut edir ki, möhkəm, sabit və xoşbəxt ailə gənclərin ailə həyatına uğurla, sistemli və məqsəd-yönlü hazırlanmaları şəraitində yaranı bilər. Ailə həyatına hazırlıq anlayışı aşağıdakı hazırlıq istiqamətlərini əhatə edir: sosial-mənəvi; psixoloji; pedaqoji; sosial-vətəndaşlıq; təsərrüfat iqtisadi; tibbi; fizioloji-gigiyenik.

Ailə həyatına sosial-mənəvi hazırlıq vətəndaşlıq yetkinliyi (yaş, tam orta təhsil, peşə, mənəvi şüurun səviyyəsi), iqtisadi müstəqillik və sağlamlıq kimi mühüm məsələləri özündə birləşdirir.

Məlumdur ki, Azərbaycanda nikah yaşı 18-dir, lakin aparılan son eksperimentlər göstərir ki, tibbi baxımdan nikah

bağlamaq üçün ən münasib yaş qızlar üçün 20-23 yaş, oğlanlar üçün isə 23-28 yaş arasıdır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ildə bəy və gəlinlərin yaş qruplarına görə nikaha daxil olma vəziyyətinin ən yüksək göstəricisi belədir: bəylər arasında 34344 nəfər olmaqla 25-29 yaş qrupuna təsadüf etmişdir; gəlinlər arasında isə yüksək götərici 58880 nəfər olmaqla yaş qrupları arasında 18-24 yaşları əhatə etmişdir. Rəsmi qeydə alınmış nikaha daxil olanların orta yaşı (2013) kişilər üçün 27,7, qadınlar üçün 23,7 olmuşdur.

Ailənin uğurlu olmasına, ər-arvadın ailə həyatına uyğunlaşmasına əlverişli şərait yaradan əsas məsələ onların yaş nisbətidir.

Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, evlilikdə önemli olan kişi və qadın fiziologiyası deyil, psixoloji xüsusiyyətlərdir. Hər iki tərəf ilk önce psixoloji baxımdan evliliyə hazır olmalıdır.

Kişi lə əksər hallarda özlərindən nisbətən yaşça kiçik, qadınlar yaşça böyük kişilərlə ailə qururlar. Ərin arvaddan yaşça 5-7 yaş böyük olması ən əlverişli seçimdir. Bu cəmiyyətdə də normal qarşılanır, çünki qızlar təkcə fizioloji cəhətdən deyil, həm də psixoloji cəhətdən oğurlara nisbətən tez yetkinleşir. Bəzi mütəxəssislərin fikrincə, 16-18 yaşlı qızlar 20-22 yaşlı oğurların, 20 yaşlı qızlar isə bəlkə də 30 yaşlı kişilərin səviyyəsində olurlar. Burada söhbət kimlik yaşdan deyil, psixoloji yaşdan gedir.

Psixoloji yaş anlayışı cinsi fərqlərin təfsirində köklü bir fenomen kimi kaşf olunmuş, bu kaşfin ilk uğurları güzəran psixologiyasının müşahidə naxışları ilə bəzənmiş və inkişaf psixologiyasında yüksək dəyərləndirilmişdir.

Psixoloji yaş psixoloji inkişaf səviyyəsini əks etdirir. Q.Krayqin fikrincə, psixoloji yaş insanın mühitin təhlillərinə necə adaptasiya olunmasını göstərir. Onun təhlillərinə görə, psixoloji yaş intellektin səviyyəsini, öyrənmə qabiliyətini,

hərəki vərdişlərini, eləcə də hissələr, yönəlisliklik və motivlər kimi subyektiv faktorları əhatə edir.

Görkəmləi Azərbaycan psixoloqu professor Ə.Əlizadə "Uşaqlar və yeniyetmələr: seksual inkişafın psixopedaqogikası" adlı kitabında yazır: "Psixoloji yaş, görəsən, necə formalasılır? Müasir təsəvvürlərə görə, psixoloji yaş orqanizmin formalasmasının qanuna uyğunluqları ilə şərtlənir, həyat şəraitindən, təlim və tərbiyənin xüsusiyyətlərindən, ailə salnaməsinin psixoloji olaylarından asılıdır. Azərbaycan ailəsində qız uşaqlarının psixoloji cəhətdən müdrikləşməsində dünya görmüş müdrik anaların "psixoloji tilsimi" nə qədər də bənzərsizdir".

Mütəxəssislər belə hesab edirlər ki, kişi ilə qadının kimlik yaşı eyni olduqda və ya kişi özündən yaşı qadına evləndikdə onların qarşılıqlı münasibətlərində tədricən müəyyən çətinliklər meydana çıxır. Onların psixoloji yaşı eyni olduqda (yəni oğlan özündən 5-7 yaş kiçik qızla evləndikdə) ailə münasibətlərinin inkişafı üçün daha əlverişli şərait yaranır. Kişi özündən bir neçə yaşı kiçik qadına evləndikdə bu yaşı fərqiin hesabına onların psixi yetkinlik səviyyəsi nisbətən bərabərləşir: ər və arvad bir-birini daha yaxşı başa düşür, onların qarşılıqlı münasibətlərinin inkişafında emosional amillərlə yanaşı intellektual amillər də mühüm rol oynamaya başlayır.

Hər bir kişi özünün həmyasıdı olan qadına da xoşbəxt ola bilər. Belə ailələr də mövcuddur.

Qadının kişidən yaşça böyük olduğu ailələr çox vaxt möhkəm olmur. Bu sosioloqların qənaatidir. Yaşca kişi qadından böyük olmalıdır. Məsələn, ailə quran qız 20-22 yaşındadırsa, oğlan 24-26 yaşında; qız 25 yaşındadırsa, oğlan təxminən 30 yaşlarında olmalıdır. Bu fərq 8-12 ili aşmamalıdır.

Yaş fərqi çox olduqda (8-12 il artlığda) yaranan problemləri bir neçə başlıq altında izah etmək olar:

Dialog qura bilməmək: Yaş fərqiin böyük olması səbəbindən həyata baxış tərzinin fərqli olması və bir-birini anlamamaq. Təbii ki, 20 yaş böyük olan insan mövcud vəziyyəti daha yaxşı dərk edəcəyini, problemi ondan yaxşı heç kimin

həll edə bilməyəcəyini düşünərək həyat yoldaşının fikrinə önem verməyəcək. Belə evlilikdə ən çox rastlanan vəziyyət məhz özündən kiçik yaşı həyat yoldaşının düşüncələrinə laqeyd yanaşmaq və onu saymamaqdır. Bunun da nəticəsində qarşı tərəfdə özüne inam itir, özünü tənha hiss edir, psixoloji problemlərlə üz-üzə qalır.

Fiziki cəhətdən fərqlilik: Yaş fərqi böyük olan cütlük-lərin fiziki görkəmlərinin fərqli olması da qəçilmezdir. Məsələn, 18 yaşındaki qız gənclik dövrünü yaşayarkən, 37 yaşlı kişi artıq o dövrü keçmiş sayılır. Bu vəziyyətdə gənc qızın həyata daha aktiv əldəgidi mütəşəhidə edilsə də, digər şəxsədə bu hiss edilmir. Burada əsas məqam, kişinin aktiv olmamasının yanlış olaraq tənbəllik və məsuliyyətsizliklə əlaqələndirilməsidir. Bu isə yersiz ittihamlara tab götərməyən kişinin etirazına səbəb olacaq və ailədə söz-söhbət yaranacaq. Digər tərəfdən yaşca böyük olan kişi qadından güclü olduğu üçün onu qane etməyən vəziyyətlərdə hər zaman zor tətbiq etməyə meylli olur və bu da ailədaxili zorakılığın yaranmasına götürib çıxarır.

Adaptasiyanın pozulması: Gənc yaşlarında həyatlarını birləşdirməyə qərar verən tərəflər müəyyən vaxt ərzində bir-birinə uyğunlaşmayı və güzəştə getməyi bacarırlar. Necə deyərlər, "İnsan kiçik yaşda ikən yeni əkilmış ağaca bənzəyir və bu dövrə onu istənilən formaya salmaq mümkündür. Ancaq böyüyüb ağac olduqdan sonra onu heç bir tərəfə əyə bilməsən". Müəyyən yaş həddindən sonra isə cütlükler arasında fikir ayrılığı yaranır və bəlli bir müddətdən sonra problemlər yaranmağa başlayır.

Şübhələr: Cütlükler arasında yaş fərqiin çox olması nəticəsində bəzən heç bir əsas olmadan bir-birini aldatmaqdə və xəyanətdə günahlandırması da acı bir gerçəkdir. Təəssüf ki, ailədə bu cür abu-havanın hökm sürməsi boşanma və digər xoşagelməz nəticələrlə yekunlaşır.

Cinsi münasibət: Evlilikdə əsas məqamlardan biri də cütlüklerin cinsi ehtiyaclarının ödənilməsidir. Belə ki, intim həyatın ailənin davamlı və uzunmürlü olmasındakı rolu vacib

amillərdəndir. Ancaq yaş fərqiin çox olması təbii olaraq tərəflərdən birinin bu ehtiyacı daha az hiss etməsinə səbəb olduğu üçün dolayıdı ilə qarşı tərəfin təmin olunmaması ilə nəticələnəcək. İlk baxışda elə də ciddi görünməyən bu problem sonradan bir çox ailənin dağılmamasına səbəb olur.

Gənclərin **mənəvi şüurunun** səviyyəsi ailə həyatına hazırlıqda əhəmiyyətli yer tutur. Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə ilə ölçülür. Gənclərin və yeniyetmələrin mənəvi inkişafı üçün onların milli ailə dəyərləri barəsində məlumatlandırılması olduqca aktuallıq kəsb edir. Əslində isə hər bir millətin ruhunun təməlində ailə və ailələr dayanır. Ailə fəlsəfəsi yoxdursa, milli ruh anlayışından bəhs etmək gərəksizdir. Ola bilər ki, burada "ailə fəlsəfəsi" kəlməsi qəribə görünsün. Əslində "Ailə fəlsəfəsi" yoxdursa, cəmiyyətdə qazanılacaq fərd də yoxdur. Fərd isə ailədə dünyaya gelir. Ailə də millətin sütunudur. Ata və ana isə ailənin təməlidir. Nənə və babalar isə ailənin örnəkləridir.

Mənəvi şüurun inkişafı gənc oğlan və qızlar tərəfindən ailənin sosial dəyərinin başa düşülməsində, nikah ittiifaqına ciddi münasibətdə, yaradılan ailəyə görə məsuliyyət hissində, ömür-gün yoldasını ağıllı, ölçüb-biçərək seçməkdə, gələcək ərinə (arvadına), onun valideynlərinə və qohumlarına dərin hörmətdə, nəzakətlə və mərifətlə davranışın və həssaslıqda, səmimi və mehribanlıqda, həmçinin onlarla qarşılıqlı münasibətləri, ünsiyyəti qura bilməkdə, xoşrəftar olmaqdə özünü göstərir.

İkinci yerdə qadına dostcasına münasibət, onun şərəf və ləyaqatına, mənliyinə hörmət, ailəyə, uşaqlara qayğı, səbir, hövsələ və təmkin, gözüaçıqlıq, humor hissi, hərtərəfli təkmil-ləşməyə, fiziki kamilliyyə və estetik gözəlliyyə cəhd dayanır. Oğlanlar ömür-gün yoldaşı kimi seçdiyi qızlarda səmimiyyət, fədakarlıq, nümunəvi davranış, mehribanlıq, ər-arvadlıq borcuna sədaqətlə qadının uzalaşdırılması və s. bu kimi önəmlili keyfiyyətləri görmək istəyirlər. Bütün bunlarla yanaşı, seçdiyi ərilə bir bərabərdə əmək sərf edən qızın ağılı və işgüzar ləyaqəti də vacib sayılır.

Gənclərin sağlamlığı da ailənin firvanlığına təsir edən amildir. İnsanın mənəvi mədəniyyətinin inkişafı, ailədaxili münasibətlərin səmərəliliyi, yüksək mənəvi münasibətlərin bərqərar olması üçün sağlam həyat tərzi vacibdir. Psixoemotional çətinliklərin və stress vəziyyətlərin asanlıqla aradan qaldırılmasına bütün bunlar imkan verir.

Maddi vəziyyət və ayrıca mənzilə sahib olmaq da ailə həyatı qurarkən çox vacib məsələ kimi qarşıda durur. Gənclər bu barədə də düşünməlidirlər. Maddi həyat şəraitinin lazımı səviyyədə olmaması, evdə söz-söhbətə, mübahisələrə səbəb olur və münaqışlı şərait yaradır.

Ailənin mənəvi əsasları onun ideya sərvətləri ilə bila-vasitə bağlıdır. Ailə həyatını yalan, məcburiyyət, təmənna qanunları ilə qurmaqdansa, nisbətən sərbəstlik, ədalət, şərəf, xeyirxahlıq və məhəbbət qanunları əsasında qurmaq misilsiz nemətdir.

Mənəvi istiqamətdə oğlan və qızlar ailə xoşbəxtliyinin əsasını – öz məhəbbətlərini necə qorumağı bilməli, ixtilaflara, sədaqətsizliyə aparan vəziyyətlərdən yan qaçmağı bacarmalıdırular. Mənəvi cəhətdən tərbiyəlilik – qızlıq qüruru, kişi ləyaqəti, bir-birinin mənliyinin qorunmasına cəhd və s. bu kimi xüsusiyyətləri özündə birləşdirir.

Ailə həyatına **psixoloji baxımdan hazırlıq** iqlimini ümumi şəkildə nəzərdən keçirək, onun aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik.

Hər bir sosial qrupda olduğu kimi, ailənin psixoloji iqlimi hər bir gəncin gələcək həyat fəaliyyətinin mühüm bir hissəsini təşkil edəcək. Nikah və ailənin psixoloji əsasları; ünsiyyət vərdişlərinə yiylənəmək; yeniyetmə və gənclərin şəxsiyyətlərarası münasibətlərinin xüsusiyyətləri; ər-arvadlıq həyatı və ailə qurmaq üçün zəruri olan hissələrin inkişafı və s. haqqında biliklərlə əhatə olunmaq da bu vəzifələrə aiddir.

Hər bir gəncdə müəyyən yaşdan sonra ailə qurmaq tələbatı yaranır. Əksər insanlarda isə bu tələbatdan doğan məsuliyyət hissi, narahatlıq, gərginlik və hətta qorxu yaradır.

Xüsusilə oğlanlar maddi təminatını yüksəldib özünə əmin şəkildə evlənməyi düşünür. Əslində isə ailə qurmağa psixoloji cəhətdən hazır olmaq lazımdır.

Ailə həyatına psixoloji hazırlıq – insanlarla əlverişli qarşılıqlı ünsiyyət vərdişlərinə, ailə həyatına və ümumilikdə dünyaya baxışların vəhdəti və yaxud uyğunluğu, ailədə sağlam mənəvi-psixoloji iqlimi bərqpərər etmək bacarığı, xarakter və hisslerin sabitliyi, iradi keyfiyyətlərin inkişafı deməkdir. Oğlan və qızın böyük boy-a-başa çatdığı ailənin atmosferindən gələcək ailənin taleyinin necə olacağı, onun uğurlu və xoşbəxt, yaxud uğursuz və bədbəxt olacağı, coxsayı problemlərlə və çətinliklərlə üzlaşacağı, ailənin dağlıcağı və s. xeyli dərəcədə aslıdır.

Həyat insana daha yüksək tələblər verir, ondan öz vəzifəsinə daha şüurlu, məsuliyyətli münasibət, nümunəvi davranış mədəniyyəti gözləyir. Azərbaycan xalq mahnılarına, atalar sözlərinə, nagıl və dastanlara nəzər salaq. Onların hamısı ailənin hər bir üzvünə xeyirxah, təmənnasız yaşamağı, insan ləyəqətinə hörmət etməyi öyrədir. Bütün bunlar psixoloji hazırlığın vəzifələrindəndir.

Ailə həyatına **pedaqoji hazırlıq** ailə tərbiyəsinin pedaqogikası üzrə biliklərin əsaslarını verir, pedaqoji savadı nəzərdə tutur. Ailə mədəniyyətinin təşkili, mədəni səviyyənin yüksəldilməsi məqsədilə pedaqoji biliklərə yiyələnmə bu hazırlıq istiqamətinin vəzifələrindəndir. Gələcək ata-anaları ailədə uşaqların tərbiyə olunması xüsusiyyətləri, uşaqların inkişafı qanuna uyğunluqları ilə tanış edir, ailə tərbiyəsində yol verilən nöqsanların səbəblərini və onların aradan qaldırılmasının səmərəli yollarını aydınlaşdırır. Pedaqoji istiqamət gələcək valideynləri ailə tərbiyəsinin məqsəd və vəzifələrinə, tərbiyənin prinsiplərinə və metodlarına, təşkili formalarına dair biliklərə və praktik bacarıqlara, körpəyə qulluq üzrə vərdişlərə yiyələnmələrini vacib hesab edir.

Sosial-vətəndaşlıq baxımdan hazırlıq normaları hamı tərfindən qəbul edilmiş qaydalara, nümunələrə deyilir. Onlar

cəmiyyətin sərvətləri və idealları ilə bilavasitə bağlıdır. Sosial normalar müxtəlidir: hüquq normaları, əxlaq normaları, estetik normalar, siyasi normalar, dini normalar, ailə normaları. Sosial normalar içərisində ailə normaları özünəməxsus yer tutur. Bu, onunla əlaqədardır ki, ailə normaları sosial normaların hər bir növünün, mövcud adət və ənənələrin ailə ilə bağlı bütün tələblərini özündə birləşdirir.

Hüquqi istiqamətin vəzifəsi: Ailə hüquq - ər-arvadın, uşaqların, ailənin digər üzvlərinin şəksi və əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə hüquq sisteminin əsas institutları nikah, ailə, ər-arvadın hüquq və vəzifələri, valideynlərin və uşaqların hüquq və vəzifələri və s. kimi məsələləri tənzimləyir. Gənclər nikah və ailə münasibətlərinin hüquq normaları ilə tanış olmalı, ailənin yaranması və müdafiəzəsi üçün məsuliyyət hiss etməlidirlər.

Azərbaycan Respublikasının Konstitusiyasının və "Ailə Məcəlləsi"nin, həmçinin "Cinayət Məcəlləsi"nin müvafiq maddələri və bəndləri üzrə yeniyetmə və gənclərlə ailədə və təhsil məəssisələrində maarifləndirmə işləri aparılmalıdır. *Yeniyetmə və gənclər bilməlidirlər ki, nikah ailənin hüquqi əsasıdır.*

Təsərrüfat-iqtisadi istiqamət. Ailənin bütün xərclərini gün, həftə, ay və illik çərçivədə planlaşdırmaq məsləhətdir. Gənc ailənin təsərrüfat və iqtisadi istiqamətdən danışarkən bir mühüm məsləhət dəngənən başa düşmək vacibdir. Ailənin əmin-amanlığı onun gəlirinin ümumi məbləğindən daha çox ailə bütçəsini ağıllı surətdə planlaşdırmaq və ev təsərrüfatını düzgün təşkil etmək bacarığı ilə müəyyən edilir. Ailənin iqtisadi-təsərrüfat funksiyası onun başlıca funksiyalarındandır. Ailənin təsərrüfat-iqtisadi həyatı həmişə etik məna daşıyır.

Ailə bütçəsini planlaşdırmaq, bölgüsdürmək və ondan səmərəli faydalanaqm, məişəti və asudə vaxtı məqsədə uyğun şəkildə təşkil etmək, ailədə rahatlıq yaratmaq bacarığı ailə həyatına hazırlığın təsərrüfat-iqtisadi bacarıq və vərdişlər istiqamətinə aiddir.

Tibbi-gigiyenik istiqamət: Ailənin maddi və mənəvi mühiti, birinci növbədə, tibbi-gigiyenik əhəmiyyətə malikdir. Səliqə-səhman, təmizlik və təmiz hava olmayan yerdə xəstəlik öz-özüne əmələ gəlir. Evdə körpə usaq olanda bu məsələlər xüsusilə mühüm əhəmiyyət daşıyır. Ailənin məişəti həm də tərbiyəvi əhəmiyyətə malikdir: səliqəli-səhmanlı mənzildə kişi və qadında gözəllik hissinin inkişafı üçün əlverişli şərait yaranır, belə evdə boy-a-başa çatmış oğlan və qızlar öz gözəllik aləmlərinin daha yüksək ölçülərlə qururlar.

Uşağın doğulması, alkogolun, zöhrəvi xəstəliklərin, si-qaret çəkməyin nəslə zərərli təsiri və s. dair biliklərin verilməsi də sözü gedən istiqamətin vəzifələrindəndir. Ər-arvad bir-birinin, valideyn kimi övladlarının, ailənin digər üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi qayğısına qalmalı, bunun üçünsə müəyyən həcmədə tibbi biliklərə malik olmalıdır. Bu biliklər qızlara ümumtəhsil, orta ixtisas və ali məktəblərdə oxuyarkən müvafiq məşğələrdə verilir. Analar ilk tibbi yardım göstərməyi, iynə vurmağı bacarmalı, müvafiq dərmanlardan istifadə qaydalarına yiyələnməlidirlər. Xalq təbabətinin bəzi faydalı məlumatlarına yiyələnməli, müalicəvi əhəmiyyətli otlardan istifadə etməklə ailə üzvlərinin sağlamlığı keşiyində dayanmalıdır.

Ailə həyatına hazırlıq üzrə işdə gənclərin **cinsi tərbi-yəlliyi** də az əhəmiyyət daşıyır. Ə.Əлизadə gənclərin cinsi tərbiyəsinin çoxcəhətli vəzifələrini "Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi" kitabında müəyyən etmişdir. Oğlan və qızlar arasında mənəvi qarşılıqlı münasibətlərin formallaşması, hissələr mədəniyyətinin tərbiyə olunması, cinsin bioloji və sosial problemləri, qadın və kişinin inkişaf qanunu uyğunluqları və davranış xüsusiyyətləri haqqında elmi anlayışlarının formallaşması, qızlarda qadınlıq, oğlanlarda kişilik keyfiyyələrinin inkişaf etdirilməsi, oğlan və qızların nikaha, sağlam və xoşbəxt ailə həyatına hazırlanması və s. onların içərisində əsas yer tutur.

Yekun olaraq qeyd edək ki, bu istiqamətlər yeniyetmə və gəncləri ailə həyatına hazırlıq işində, eləcə də həyat hadisə-

lərindən müstəqil baş çıxarmaqdə, yüksək intellektual dünyagö-rüşə malik olmaqdə, şəxsiyyətlərarası münasibətlərinin düzgün qurulmasında, gələçək həyatlarının uğurlu təşkilində əhəmiyyətli biliklərlə zənginləşdirir.

1.3. Ailə anlayışı: məzmunu və onun funksiyaları

Əhatə olunan məsələlər:

1. Ailə anlayışı. Ailə haqqında fikirlər
2. Ailənin funksiyaları
3. Ailə üzvləri arasında münasibətlər

Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan on illərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük əksəriyyətini bir-biri ilə six qarşılıqlı münasibətdə keçirirlər. Qərbda ailə ata-ana və uşaqlar anlayışını ifadə edirə, Şərqdə daha çox eyni evdə yaşayın, yaxud eyni nəsildən olan insanların birliyinə deyilir.

Siseron deyirdi: "Evlilik insan cəmiyyətinin birinci pilləsidir". Evliliyin, ailə quruluşunun bir sıra tarixi formaları ("Punaula" ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Bu formalara çoxərlilik (poliandrik), çoxarvadlılıq (poliqamiya), təknikahlıq aiddir. Ölkəmiz, o cümlədən türk xalqları üçün monoqam (təknikahlıq) ailə forması səciyyəvidir. Türk xalqlarında ancaq monoqam ailə forması mövcud olub. Türk (Azerbaiyan) ailəsi təknikahlıq prinsipi üzərində qurulub formalashıb. Təknikahlıq və ya təkarvadlılıq prinsipi həm də qadına – arvada və ümimiyətlə, anaya qoyulan böyük hörmətin təzahürüdür.

Ailə - insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təzahüründür. Ailənin unikallığını bunda görmək olar ki, bir neçə insan çox uzun

müddət - on illərlə, yəni insan həyatının ən böyük dövrü ərzində sıx şəkildə qarşılıqlı əlaqədə və fəaliyyətdə olur.

Ailə nədir? Bu suala görkəmli pedaqoq və filosofların fərqli yanaşmaları olmuş, müasir ensklopediya və lügətlərdə ailəyə müxtəlif təriflər verilmişdir. Məsələn, Aristotel ailəyə belə tərif verir: "Ailə insanların birgə yaşayışının ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır", "Fəlsəfə üzrə ensklopedik lügət"də deyilir: "Ailə nikah, yaxud qan qohumluğuna əsaslanan kiçik qrupdur. Onun üzvləri bir-birilə məşət birliliyi, qarşılıqlı mənəvi məsuliyyət və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir".

Bir ailənin formallaşması üçün bioloji cəhətdən qadının məhsuldarlığı, kişinin isə döllənmə gücünə malik olması zəruridir.

Ailənin formallaşması bir sıra mərhələlərdən keçir. Onların içərisində ən mühümüleri aşağıdakılardır:

- 1) nikahın bağlanması - ailənin yaranması;
- 2) uşaq doğumunun başlanması - ilk uşağın doğulması;
- 3) uşaq doğumunun sona çatması - sonuncu uşağın doğulması;
- 4) "Boş yuva"- sonuncu uşağın ailəni tərk etməsi;
- 5) Ailənin mövcudluğunun sona çatması - ərin və ya arvadın vəfat etməsi.

Hər bir mərhələdə ailə ancaq özünə xas olan sosial və iqtisadi xüsusiyyətlərə malik olur.

Nəzərdən keçirdiyimiz təriflərdə ailə üzvləri bir-birinə məşət birliliyi, özünəməxsus münasibətlər sistemi, mənəvi cavabdehlik, məsuliyyət və qarşılıqlı köməklə bağlıdır. Həmin xüsusiyyətlər qarşılıqlı əlaqədədir, ailəni səciyyələndirərkən onları birlikdə nəzərdən keçirmək lazımdır. Özünün bu xüsusiyyətinə görə ailə bütün digər kiçik qruplardan (məsələn, dostlar dəstəsindən, işdəki yoldaşlardan, otaq yoldaşından və s.) fərqlənir.

Ailə yaxın qohumların (kişi və qadının, ata-ananın, baba-nənənin, uşaqların və s.) birlikdə yaşadıqları qrupdur.

Lakin buna adı qrup kimi baxmaq doğru deyildir. O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özüyidir.

May ayının 15-i Beynəlxalq Ailə günüdür. Ölkəmizdə ailə problemlərinin həllinə qayğı göstərilir. Odur ki, 2006-cı ildə respublikamızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə institutunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi, ailə dəyərlərinin mühafizə edilib saxlanması, ailənin problemlərinin mümkün qədər aradan qaldırılması, həmin Komitənin qarşısında duran tündə vəzifələrdəndir.

Ailədə ata-ana, ana-bala, bacı-qardaş münasibətlərindən səhbət gedir. Ailənin bütün sirləri məhz bu münasibətlərdədir. Ailənin mahiyyəti ilk növbədə ailə münasibətləri ilə bağlıdır. Lakin onu təkcə kişi-qadın münasibəti kimi başa düşmək düzgün deyil. Bu münasibətlər, hətta hüquqi cəhətdən qeyd olunsa belə, ailə münasibətlərinin mahiyyətini ifadə etmir və edə də bilməz.

Müasir ailədə baş verən keyfiyyət dəyişiklikləri, birinci növbədə, ərlə arvadın, valideynlərlə uşaqların münasibətlərində öz əksini tapmışdır. Vaxtıla evə qazanc gətirən kişilərə çox vaxt özlərini hakim-mütləq kimi aparsa da, kobudluq etsə də bağışlanırı. Bir çox ailələrdə əmin-amalıq, xoşbəxtlik əsasən var-dövlət ölçülürdü. Bilmək lazımdır ki, ailə üçün "var-dövlət", "ev-eşik" və s. məqsəd deyil, vasitədir. Müasir ailə həm ər-arvad arasındaki, həm də valideynlərlə uşaqlar arasındaki mənəvi münasibətlərə daha çox məna verir. Burada psixoloji iqlim, psixoloji münasibətlər daha mühüm rol oynayır. Ərin də, arvadın da, uşaqların da şəxsiyyətinə böyük tələblər verilir. Ailədə baş verən bu mühüm dəyişiklikləri nə ilə aydınlaşdırmaq mümkündür?

Tarixin bütün dövrlərində ailə ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirmiş, ictimai fikir isə bu xüsusiyyətləri ifadə etməyə çalışmışdır. Ona görə də deyirik ki, ailə ictimai-tarixi hadisədir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərə bilavasitə bağlıdır.

Cəmiyyət dəyişdikcə, ailə də dəyişir və inkişaf edir. Müasir Azərbaycan ailası yeni və yüksək tipli ailadır. O, ictimai-iqtisadi əsaslar üzərində meydana gəlib və istehsal münasibətlərinin xarakterinə uyğun şəkildə inkişafdadır. Azərbaycan ailəsi cəmiyyətimizin və vətəndaşların təriyə ocağıdır, cəmiyyətimizin ictimai həyat münasibətlərində xüsusi yer tutur. O, qanuni nikahla yaranır. Nikah isə, əvvəlki bölmədə qeyd etdiyimiz kimi, qarşılıqlı məhəbbətə və hörmətə, borc hissini əsaslanır. Azərbaycan ailəsində ər və arvadın hüquq bərabərliyi, ideya və mənafə birliyi başlıca cəhətdir. Bu ailə şəxsiyyətin azadlığına və hərtərəfli inkişafına əlverişli şərait yaradır. Sağlam təməl üzərində qurulmuş ailənin mənafeyi dövlət, ictimai və ümumxalq mənafeyi ilə üzvi surətdə bağlıdır. O, böyük kollektivin ilk özəyidir.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ailə dövlət tərəfindən müfahizə olunur. Dövlətimiz doğum və körpələr evlərini, uşaq bağçalarının, digər uşaq müəssisələrinin geniş şəbəkəsini yaratmaq və inkişaf etdirmək, məisət xidmətinin, ictimai iaşənin təşkilini təkmilləşdirmək, ailəyə yardım göstərmək yolu ilə ailənin qayğısına qalır.

Analıq etməkla yanaşı, qadınların əmək və ictimai fəaliyyətlərində yaxından iştirakını əlaqələndirmək üçün əlverişli şərait yaradılır. Doğumaqədərki məzuniyyətin, habelə uşaq qulluq etməyə görə məzuniyyətin müddəti artırılır.

Ailə mənən bağlı olan insanların bir-birinə dəstək verərək yeni nəsil yetişdirilməsi prosesini həyata keçirən qurumdur. Ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi nəzərdə tuturuq. Burada da təbii ki, hissələr, onun daim gözlənilən yer, sevənlərin, bir-birini başa düşənlərin, onu müdafiə edənlərin yığıldığı bir yer, məkan nəzərdə tutulur. Ailə elə bir qurumdur ki, burada insan bütün tərəfi və cəhətləri ilə əhatə olunmuşdur. Ailədə psixoloji iqlim ailə üzvlərinin birgə fəaliyyətinin, onların şəxsiyyətlərarası münasibətlərinin nəticəsində yaranır. Lakin ər-arvad, ata-ana, övladlar və başqaları arasında qarşılıqlı münasibət daha çox hissələrə

əsaslanır. Ailə üzvləri arasında qarşılıqlı anlama, qarşılıqlı hörmət və qayğı, bir-birinə dayaq durmaq, qarşılıqlı yardım, məhribanlıq, səmimiyyət, tələbkarlıq və ya sosial vəziyyət, həyat şəraiti, yaşadığı yer (evin yerləşdiyi yer), ailə üzvlərinin sayı, uşaqa münasibət, ailənin digər üzvlərinin uşaqa təsiri və s. – bütün bunların hamisi üzvü surətdə hər bir ailədə müxtəlif cür özünü göstərir.

Bəs onda ailənin vəzifələri nədən ibarətdir? Bu suala belə cavab vermək olar:

- uşaqın inkişafı və böyüməsi üçün maksimal şəraitin yaradılması;
- uşaqın sosial-iqtisadi və psixoloji müdafiəsinin təşkil olunması;
- ailənin yaradılması və qorunub saxlanması təcrübəsinə uşaqlara vermək, ötürmək bacarığı;
- uşaqları tətbiqi vərdişlərə, yaxınlara köməyə istiqamətlənmış bacarıqlara, özünəxidmət alışdırma bacarığı;
- uşaqlarda öz “mən” dəyəri, ləyaqat hissini tərbiyətmə”.

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin ilkin struktur vahidi ailədir. O, qan və qohumluq münasibətləri ilə ər-arvadı, uşaq və valideynləri birləşdirir. Ailə uşaq doğulduğdan sonra yaranır. İnsan nəslinin yaradılmasında, uşaqın doğulmasında və tərbiyəsində ailənin əsas funksiyası özünü biruza verir.

Ailənin özünəməxsus funksiyaları var. Funksiya (functio – latın sözüdür) mənası icra, fəaliyyət mənasını verir. Ailənin funksiyaları dedikdə, onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Adətən ailənin aşağıdakı funksiyalarını diqqət mərkəzinə gətirirlər. Ailənin doğum (**reproduktiv funksiya**), uşaqların himayısi (**ekzistensial funksiya**), onların təriyəsi (**sosiallaşdırma funksiyası**), ailədə ünsiyyət (**kommunikativ funksiya**), intim tələbatların ödənilməsi (**cinsi funksiya**) kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələlərində öz aktuallığını saxlayır. İnsan cəmiyyəti daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və sosiallaşdırılmasının təşkilinin sosial forması kimi, ailəyə sosial

tələbat həmişə aktualdır. Bu həm də elə özünəməxsus formadadır ki, bu zaman həmin funksiyaların həyata keçirilməsi ailəvi həyat tərzinə fərdlərin şəxsi motivasiyası şərtilə, hər hansı xarici məcburiyyət və təzyiqsiz baş verir.

Ailənin **reproduktiv funksiyası** onun həyatının mühüm bir sahəsini – uşaqların doğulması sahəsini əhatə edir. Valideynlər necə uşaq istəyirlər? Onlar ailənin inkişafını necə planlaşdırırlar? Bu suallar ilk baxışda nə qədər sadə görünən də, ailənin reproduktiv funksiyasının məzmununu əsasən aydın ifadə edir.

Ailə qurmadan da, nikah ittifaqına girmədən də dünyaya uşaq gətirmək mümkündür. Bəzi nikah əleyhidarları bu düşüncədədirler. Lakin, birincisi, nikahsız ailə əxlaqi deyildir. İkincisi, nikahsız uşaq doğmağa heç də həmişə cəhd göstərilmir, çünki tam, hərtərəfli ailə olmadan, mütəşəkkil, müntəzəm tərbiyə işləri aparmadan uşaq böyütmək çətindir. Ana və uşaq, ata və uşaq hələ ailə demək deyildir. Bu ailənin bir hissəsidir və *natamam ailə* sayılır. Natamam ailədə verilən tərbiyə isə bir çox hallarda kamil, bitkin olmur.

Məlum olduğu kimi, ənənəvi ailədə doğum, adətən ər-ərvad tərəfindən tənzimləndirdi. Hazırda isə doğum planlaşdırılır. Ailənin planlaşdırılması ilə məşğul olan xüsusi təşkilatlar fəaliyyət göstərir. Uşaqların sayı da ər-ərvad tərəfindən, onların qarşılıqlı razılığına əsasən müəyyən edilir. Bəzən uşaqların sayı qadının arzusundan, sağlamlığının vəziyyətindən, ishetsalatda məşğulluq səviyyəsindən da asılı ola bilər.

Cəmiyyətimiz ailələrin tam olması qayğısına qalır. Tam ailə dedikdə, ata, ana, bir də uşaqlar olan ailələr nəzərdə tutulur. Valideynlərdən hər hansı birinin yoxluğu (ailədən getməsi, ər-ərvadlıq münasibətlərinin kəsilməsi, valideynlərdən hər hansı birinin ölümü, boşanma, ata-analardan hər hansı birinin itkin düşməsi və s.) natamam ailəni meydana gətirir. Əhalinin artım sürəti ailənin yaranması vaxtından, onun davamlı olmasından və uşaqların sayından asılıdır. Ölkəmizdə insan nəslinin davam etdirilməsi (reproduktiv) funksiyası ailənin ən mühüm

funksiyası olaraq onun digər funksiyalarını da özündə birləşdirir. Deməli, ailə əhalinin həm kəmiyyət, həm də keyfiyyət artımında iştirak edir.

Həmin funksiyanın ailə tərəfindən yerinə yetirilməsi zərurəti ər-ərvadın həm ictimai, həm də şəxsi tələbatlarından irəli gəlir.

Ekzistensial funksiyanın mahiyyəti uşaqlarda işgüzarlıq xüsusiyyəti formalasdırmaqdır. Ekzistensial latın sözündən (ekzistentia) əmələ gəlmişdir, mövcudluq deməkdir. Bu funksiya hər kəsin özünə gün ağlamasını, heç kimdən imdad gözləməməsini tövsiyə edir.

İşgüzarlıq xüsusiyyətlərə ev işlərinə kömək, ev əməyi-nin bərabər bölüşdürülməsi kimi hallar aid edilir.

Ailənin bütün üzvləri arasında ev işlərinin bölüşdürülməsi ev əməyinin bütün ailə üzvlərinin funksiyasına çevrilməsinin ən sadə və səmərəli üsuludur. Bu ən çox uşaqlara öz müsbət təsirini göstərir, onların hərtərəfli inkişafına şərait yaradır. Bu, əmək və əxlaq tərbiyəsinin fəaliyyətdə olan vasitəsidir, uşaqlarda kollektivçilik, dostluq və məsuliyyət hissini inkişafına, xudpəsəndliliyə, tənbəlliyyə qalib gəlməyə, iradəni möhkəmləndirməyə kömək göstərir.

Ev əməyinin təsirini xüsüsən qızlarda müşahidə etmək mümkündür. Onlar oğlanlara nisbətən təsərrüfat işlərinə 2,1 dəfədən da çox vaxt sərf edirlər. Bu isə qızların ister təlim əməyinə, isterə də ictimai faallığına yaxşı təsir göstərir.

Ev əməyinin bərabər bölüşməsində əsasən ailə üzvlərinin imkanını, fiziki qüvvəsini, bacarıq və marağını nəzərə almaq lazımdır. Ev əməyinin səmərəli bölgüsü müxtəlif problemlərin birgə həll edilməsinə səbəb olur. İşlərin mexaniklaşdırılması kişilərin və uşaqların bu fəaliyyətə cəlb edilməsinə şərait yaradır.

Ailənin tərbiyəvi funksiyası (**sosiallaşdırma funksiyası**) xüsusi əhəmiyyət kosub edir. Uşaq şəxsiyyətinin formallaşmasında ailənin rolü əvəzənilməzdır. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən

mühüm vəzifələrindəndir. Burada cəmiyyətin mədəniyyəti bir nəsildən digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşaqların rəftar davranışını təmin edən proses nəzərdə tutulur. Ailənin məhz bu funksiyası da bu baxımdan prioritet istiqamətlidir. Məlum məsələdir ki, tərbiyə bütün dövrlərdə hər bir xalqın mənəvi həyatının vacib hadisəsi olmuşdur. İnsan cəmiyyətini tərbiyə prosesi olmadan təsəvvür etmək olmaz. Bu mənənədə o təkcə ailənin deyil, eyni zamanda cəmiyyətin funksiyasına çevrilmişdir. Bu mürəkkəb prosesdə tədqiqatçılar əsas tərbiyə ocağı ailəni hesab etdikləri üçün ağırlıq onun üzərinə düşür. Əsasən də, ailədə qadının (arvadın) rolu xüsusi vurgulanır.

Platon yazırkı ki, "Tərbiyə və öyünd-nəsihətlər insan həyatının ilk günlərindən başlanır və ömrünün sonuna qədər davam edir. Ana bəsləyən, ata öyrədəndir" və yaxud, görkəmli pedaqoq A.S.Makarenko qeyd edirdi ki, "Uşaqlar bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimizdir, gələcək göz yaşlarımızdır, ölkə qarşısında təqsirimizdir".

Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyə olunurlar. Gənc nəslin tərbiyəsində ailənin təsiri xüsusilə böyük rola malikdir. Ona görə də ailənin tərbiyəvi funksiyası üç cəhatlə bağlıdır:

a) tərbiyənin ailənin yaşılı üzvlərinə (ataya, anaya, nənəyə, babaya, əmi, bibi, xala, dayı və başqalarına) verilməsi; uşaqlarda dünyagörüşün, nəcib əxlaqi sıfırların formalasdırılması, birləşməyə qaydalarının, qanunun tələblərini yerinə yetirmək tələbatının və bacarığının aşıllanması;

b) ailə kollektivinin özünün ailənin hər bir üzvünə uzunmüddətli, məqsədyönlü, sistemli və müntəzəm tərbiyəvi təsiri;

c) uşaqların öz valideynlərinə (elcə də ailənin digər üzvlərinə) daimi təsiri. Bu, valideynlərin özüntərbiyə ilə fəal surətdə məşğul olmalarına şərait yaradır.

Ailə tərbiyəsi öz xarakterinə görə daha emosionaldır. Uşaqlara valideyn məhəbbəti, uşaqların valideynə məhəbbəti – təbii tələbat kimi meydana çıxır.

Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapeutik mühit hesab olunur. **Ailənin bərpaedici funksiyası** deyəndə, bu cəhət diqqət mərkəzində dayanır. Bərpaedici (*regenerativ*) funksiya - (lat: *regeneratio* - bərpa, yenidən törmə, dırçılma, təzələnmə) statusa, soyada, əmlaka, sosial vəziyyətə vərəsəlik deməkdir.

Bu mühitdə ailədaxili ünsiyyət önməli əhəmiyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə - həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir, nikbin ruh əks etdirir. Ailənin xanımının həyat yoldaşının qulluğunda durması, sevinc və xoş sözlərlə dindirməsi qarşı tərəfə gözəl ovqat bəxş edir, istər-istəməz düşünürük: həyat necə də gözəl, şirin və fərəhlidir.

Ata-anə və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılması, asudə vaxtin səmərəli təşkili və s. məsələlər ailənin bərpaedici funksiyasına daxildir.

Asudə vaxt mühüm sosial sərvətdir. Cəmiyyətimizdə vətəndaşların asudə vaxtlarını, mədəni, əxlaqi-estetik səviyyəsini müntəzəm olaraq yüksəltmək səciyyəvi şəkil almışdır. Asudə vaxtin və istirahətin şəhər, mənali və məzmunlu keçirilməsi ailə üzvlərinin sağlam və gümrəh olmalarına şərait yaradır, yorğunluğu aradan qaldırır, ailə üzvləri arasında münasibətlərin səmimi şəkil almasına kömək göstərir, əsəbi əhval-ruhiyyəni aradan qaldırır.

Ailənin asudə vaxtinin təşkili daxil olan tədbirlərə aşağıdakılardır aid edə bilərik: televiziya və teatr tamaşalarına, kinoya baxmaq, radioya qulaq asmaq, şənliklərdə iştirak etmək, qohumlarla, dostlarla görüşmək, kinoya, teatra, konsertə getmək, gəzintiyə çıxməq, çimərlikdə və parkda olmaq, bayram və istirahət günlərini birlikdə keçirmək, ad gününü qeyd etmək, idmanla, digər faydalı əyləncələrlə məşğul olmaq və s.

Bəzi ailələrin öz asudə vaxtlarını düzgün təşkil etmədiyi də məlum olmuşdur. Belə ki, ata kinodan, teatrdan, müxtəlif əyləncələrindən qalmır, toy məclislərinə, ad günlərinə tək gedir. Məzuniyyətə çıxanda isə istirahət guşələrində dincəlir, uşaqları da ananın öhdəsinə buraxır. Ana isə istər adı günlərdə, istərsə də istirahət və bayram günlərində (hətta üstəlik öz ad günündə) evdən bayira çıxmır, gah mətbəxdə, həyat-bacada işləyir, gah da digər ev işləri ilə məşğul olur.

Uşaqlar bəzən dərsdən gələn kimi televizoru qoşur, vaxtının çox hissəsini onun qarşısında keçirir, açıq havada isə az olurlar. Yaxud onlar bütün günü həyətdə keçirir və nəticə etibarilə özlərini yorub əldən salırlar. Ailədə asudə vaxtin və istirahətin təşkilini həftəlik, aylıq və illik planlaşdırmaq olar.

Ailənin ünsiyyət funksiyası (**kommunikativ**) da mühümdür. Bu funksiyaya ailədaxili ünsiyyətin təşkili, ailə üzvlərinin televiziya, radio, qəzet və jurnallarla, ədəbiyyat və incəsənət əsərləri ilə bağlılığı və s. daxildir. Ailədaxili ünsiyyət ailə həyatının bütün sahələrinə nüfuz edir. Ər-arvad arasındaki səmimiliyi ilə yanaşı, valideynlərin uşaqlarla ünsiyyətinin xarakteri də mühüm məsələdir. Kənd şəraitində valideynlər uşaqlarla daha sıx ünsiyyətdə olurlar. Şəhərdə isə çox vaxt ata və ana işlədiyindən ünsiyyət imkanı nisbətən məhdudlaşır.

Fəlsəfə elmləri namizədi İ.F.Dementyeva göstərir ki, ailənin asudə vaxtı sahəsində valideynlərin uşaqlarla ünsiyyəti üçün olan imkanlardan heç də tam istifadə edilmir. Valideynlər (əsasən ana) məktəb yaşına çatmış uşaqlarla daha çox məşğul olurlar. Bu zaman nəsillərin ünsiyyəti xeyli dərəcədə ilkin səviyyədə, uşağa valideyn himayəsi, köməyi kimi (körpəni geyindirməyə, əl-üzünü yumaga, yedirtməyə sərf olunan vaxt) baş verir. Məktəb yaşına çatmış uşaqlarla müqayisədə valideynlərin kiçik yaşılı məktəblilərlə ünsiyyətinin strukturu vaxt etibarilə məhduddur, lakin bu strukturda uşaqlara qulluq edilməsinə xeyli az vaxt sərf edilir, burada birinci yeri ünsiyyətin məzmunca zəngin olması tutur.

Uşaqlar yeniyetməlik dövründə qədəm qoyduqda isə valideynin onlara diqqəti bir qədər zəifləyir. Ünsiyyət vaxtı azalır ki, bu da arzuolunmaz prosesdir.

Ünsiyyət üçün səmimi və etibarlı olmaq səciyyəvidir. Çünkü bu, imkan verir ki, ailənin hər üzvü sevincini və kədərini ata-anası, bacı-qardaşı, baba-nanəsi ilə bölüşdürsün, onu həyəcanlandıran, maraqlandıran və narahat edən məsələlərə cavab ala bilsin, öz mənəvi aləmini zənginləşdirsin. Bir çox ailələr tez-tez gəzintiya, açıq havaya çıxır, teatr tamaşalarına, konsertlərə, sərgilərə gedirlər. Bütün bunlar ailə üzvləri arasında ünsiyyətin yaxşılaşmasına şərait yaradır. Xoş ünsiyyət həm də uşaqların səmərəli tərbiyə olunmalarının rəhnidir.

Valideynlə birlikdə çalışan uşaqa əməksevərlik, zəhmətə bağlılıq, görülmüş iş üçün iftخار hissi təşəkkül tapır. Təbiətin qoynuna gəzintiyə çıxan uşaq ətraf mühitə, bitki və heyvanat aləminə diqqətli olur, onlara məhəbbət bəsləyir, hər hansı kitabın ailə üzvlərinin iştiraku ilə müzakirəsi uşağın estetik və əxlaqi tərbiyəsinə müsbət təsir göstərir.

Bu mühitdə ailədaxili ünsiyyət önemlili əhəmiyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə - həyat yoldası, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir.

Ailənin cinsi funksiyası cinsi meylin və onun tamın edilməsinə sosial nəzarətin həyata keçirilməsinə şərtləndirir. Belə nəzarət cinsi əlaqələrin sərbəstləşməsi üzərində qoyulur ki, cinslərarası mübahisə və münaqışlərin yaranmasına səbəb olmasın.

Ailə həyatı çoxcəhətlidir. Onun bu sadalanan funksiyaları arasında sıx əlaqə vardır. Həmin funksiyalar gənc nəslin hərtərəfli və ahəngdar inkişafına əlverişli şərait yaradır.

1.4. Ailə tipləri və onun xüsusiyyətləri

Əhatə olunan məsələlər:

1. Ailə tipləri və onların xarakteristikaları
2. Münasibətlərin üslubu baxımından ailə tipləri
3. Ailə münasiətlərinə xələl gətirən amillər

Ailənin iki başlıca tipi vardır: sadə və mürəkkəb. Demograflar belə hesab edir ki, hazırda ən geniş yayılmış ailə tipi **nuklear ailədir**.

Nuklear ailə sadə ailəyə deyilir. O, iki nəsildən – atası və uşaqlardan ibarətdir. Uşaqlardan hər hansı biri evlənirsə (əre gedirsə) və valideynləri ilə birlikdə yaşayırsa, ailənin tipi dəyişir, nuklear ailə mürəkkəb ailə ilə əvəz olunur.

Nuklear ailə əsas ailə tipidir. Nuklear sözü də həmin mənəni ifadə edir. Nuklear latinca nucleus sözündən götürülmüşdür, mənası nüvə deməkdir. Bütün ailələr nuklear ailə əsasında təşəkkül tapır.

Uşaqların sayına görə nuklear ailənin 3 tipini qeyd edirlər:

- çoxuşaqlı ailə (5 və daha artıq uşaq);
- orta uşaqlı ailə (4-3 uşaq);
- az uşaqlı ailə (2-1);

Nəzəri baxımdan nuklear ailədə 6 tip ierarxiya mövcuddur:

- ata-ana-uşaq
- ata-uşaq-ana
- ana-ata-uşaq
- ana-uşaq-ata
- uşaq-ata-ana
- uşaq-ana-ata

Mürəkkəb ailə üç və ya daha çox nəsildən - baba-nənə, ata-ana və uşaqlardan ibarət olur. İki və daha çox nuklear ailə birlikdə (bir mənzildə, bir evdə) yaşayır, təsərrüfatı birgə aparırsa, o da mürəkkəb ailə sayılır.

Azərbaycanda bir zamanlar mürəkkəb ailəyə daha çox rast gəlmək mümkün idi. Keçmişlərdə bu ailələri patriarchal, yaxud ənənəvi ailələr adlandırdılar. Həmin ailələr tərkibinə görə mürəkkəb səciyyəyə malik idi. Həm də mürəkkəblik təkcə ailədə üç və daha artıq nəslin yaşaması ilə deyil, eyni zamanda uşaqların sayı ilə əlaqədər idi. Mürəkkəb ailədə 6-9, bir sıra hallarda 10-15 uşaq olurdu.

Demoqrafiyada müasir ailəni səciyyələndirmək məqsədilə sadə (nuklear) və mürəkkəb ailə ilə bərabər həm də *tam və natamam ailə* anlayışlarına müraciət edilir. L.N.Tolstoy "Anna Karenina" romanına epiqraf kimi yazdı: "Bütün xoşbəxt ailələr hamısı bir-birinə oxşayır, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtidir". Bu fikir baxımdan ailələr uğurlu və uğursuz olur. Psixoloqların qənaətinə, uğursuz ailələr üçün səciyyəvi xüsusiyyətlər bilavasita ailənin həyat şəraiti ilə deyil, ər-arvadın qarşılıqlı münasibətləri, davranış və rəftarı, ünsiyyət tərzi ilə əlaqədardır. Belə ki, bu tipli ailələrdə ər və arvad baş qaldıran problemlərə fərqli yanaşır, bir-birilərini ya başa düşmür, ya da başa düşmək istəmir, yerli-yersiz mübahisələr edir, bir-birilərinə hörmət etmirlər. Qarşılıqlı qayğı, etibar, mehribanlıq, səmimiyyət, diqqət və anlama bu ailələrə yad olur. Ər və arvad bir-birinin əsəbləri ilə oynayır, acı sözlərlə bir-birini təhqir edir, eyhamla danışır, bir-birinə tez-tez söz atırlar. Ər-arvad bir-birinə inanmır, etibar etmirlər, təbii ki, asuda vaxtlarını nəinki bir yerde keçirmir, hətta bir damın altında bir yerdə olmaq belə onları haldan çıxarır və darixdirir. Belə şəraitdə uşaqlar hədsiz əziyyət və fikir çəkir, gizli və açıq göz yaşları tökür, öz valideynlərinə görə xəcalət hissini keçirirlər.

Psixoloqlara görə, ailənin xoşbəxtliyi üçün bir sıra şərtlərin olması lazımdır. Buraya daxildir: bir-biri üçün yaşamaq, xoş ünsiyyət, qarşılıqlı anlama, qarşılıqlı etibar, güzəştə getməyi bacarmaq, uşaqların olması arzusu, normal intim həyat, ayrıca evin, mənzilin olması və s.

Mövcud ədəbiyyatda ailənin başlıca tiplərini başqa cür də təsnif edirlər:

- ənənəvi (və ya patriarchal ailə);
- ənənəyə söykənən müasir ailə;
- eqlitar ailə (“bərabər münasibətlər” ailəsi).

Ənənəvi ailə tipi bir çox ölkələr üçün səciyyəvidir. MDB-yə daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda əhalinin sosial-demoqrafik strukturundakı dəyişikliklərə baxmayaraq, bu ailə tipi öz mövcudluğunu saxlamışdır. Azərbaycan ailələri arasında ənənəvi ailələr daha çoxdur. Bu ailə tipinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar özündə ən azı üç nəslin nümayəndlərini birləşdirir. Bu ailələrdə qadın-kişi və yaxud ər-arvad münasibətlərində ənənəyə söykənən daimi öhdəliklər və ya dəqiq “vəzifə bölgüsü” mövcuddur. Burada kişi ailənin başçısı vəzifəsini yerinə yetirir, ailənin mövcudluğu, təminatı, rifahi və tərəqqisi naminə cavabdehliyi öz üzərinə götürür. Bu səbəbdən qadın bir sıra hallarda iqtisadi baxımdan həyat yoldaşından asılı vəziyyətə düşür, lakin bunun əvəzində özünü ailə sahibəsi, öz evinin xanımı kimi görür və buna görə fərəh hissi keçirir.

Ənənəyə söykənən müasir ailələrdə də kişi nüfuzunun böyük rolu vardır. Bu ailədə də vəzifə bölgüsü aparılır. Fəqət həmin bölgü əksər hallarda sosial-iqtisadi motivlərə əsaslanır. Belə olan təqdirdə arvad öz əri ilə birlikdə əmək bölgüsündə yaxından iştirak edir, eyni zamanda bu və ya digər müəssisəsədə, təşkilatda, zavodda və s. çalışır, ailənin təminatında onun da öz payı olur. Bundan başqa, qadın çox zaman ev əməyi və bir sıra möişət problemləri ilə məşğul olmaq məcburiyyətində qalır. Ona görədir ki, bu ailə tipinə istismarçı ailə tipi də deyirlər.

Eqlitar ailədə və ya “bərabər münasibətlər” ailəsində ailə vəzifələri və öhdəliklər daha dəqiq və ədalətli şəkildə bələşdürürlər. Ər və arvad problemin həllində bir-birinə yaxın-dan kömək göstərir, ailənin problemləri və həyatı ilə əlaqədar qərarları birlikdə məsləhətləşmə və qarşılıqlı anlaşma şəraitində qəbul edirlər.

Ailədə valideyn və uşaqlar arasında *çoxcəhətli münasibətlər* mövcuddur. Onların təbii əsasını qohumluq əlaqələri, atalıq, analıq və övladlıq hissələri təşkil edir. Bu münasibətlər ailənin ümumi ahəngini, mənəvi-ruhi birliyini yaradır. Müxtəlif ailələrdə valideynlərin və uşaqların öz arasında, ata-ana ilə uşaqlar arasında münasibətlər müxtəlifdir. Hər bir ailə bu cəhətdən digərlərindən fərqlənir. Lakin ailə münasibətləri nə qədər çoxcəhətli, fərqli olsa da, buradan müəyyən *tipik halları*, *ailə modellərini* fərqləndirmək olar.

Sosial-pedaqoji ədəbiyyatda ailədaxili münasibətlərin xarakterində asılı olaraq *ailələrin* müxtəlif *tipləri* fərqləndirilir: *ideal*, *orta dərəcəli* və *neqativ (qalmagally)* ailələr (Y.P.Azarov). Başqa bir təsnifatda *harmonik, dağılmaqla olan və dağilan* ailə tipləri müəyyən edilir (M.İ.Buyanov). Praktik pedaqoqlar ailələri *uğurlu (xoşbəxt)* və *uğursuz (bədbəxt)* olmaqla iki qrupa böülür. Xoşbəxt ailə üçün əsas göstəricilər sırasında ər və arvad arasında ümumiliyin olması, normal ünsiyyət, qarşılıqlı anlama, sağlam və normal uşaqlar, rahatlıq, normal intim həyat və s. göstərilər.

Ailədaxili münasibətlərin xarakteri baxımından *tipik ailə modelləri* vardır. Ə.Paşayev, F.Rüstəmov “Pedaqogika. Yeni kurs” dərsliyində aşağıdakı ailə modellərini fərqləndirmişlər:

1. *Uşaqları sevən ailələr* – qarşılıqlı hörmət, etimad və qayğıya əsaslanan mehriban ailə modelidir; belə ailələrdə uşaqlar normal, rahat, xoşbəxt böyüyürler.

2. *Həssas, qayğıkeş ailələr* – valideyn-övlad münasibətlərinin normal, qayda-qanunlara uyğun qurulduğu, ata-ananın uşaqlara diqqətinə əsaslanan ailə modelidir. Belə ailələrdə hər şey zahirən qaydasında olsa da, münasibətlərdə müəyyən “çat”, rəsmiyətçilik, məsaflə mövcuddur.

3. *Maddi oriyentasiyalı ailələr* – maddi mülahizələrə üstünlük verildiyi, mənəvi əsasların məhdud olduğu ailə modelidir; belə ailələrdə münasibətlər rəsmiyətə əsaslanır; valideynlər uşaqlarla ünsiyyətdə passivlik göstərir, ancaq

onların “faydalı” təşəbbüslerini müdafiə edirlər, burada uşaqların maraqları nəzərə alınmır. Bu da onlarda inciklik və tənhalıq hissələri yaradır.

4. *Düşmən ailələr* – valideyn-övlad münasibətlərinin gərgin olduğu, nəzarət və cəzaya, qarşıdurmaya əsaslanan ailə modelidir; belə ailələrdə böyükklərlə övladlar arasında psixoloji maneələr özünü göstərir (anlaşmazlıq, bir-birinə zidd maraqlar, mənfi emosiyalar, yanlış ünsiyyət formaları, xarakter müxtəlifliyi, fərdiyatçılık və s.).

5. *Antisosial ailələr* – valideynlərin yanlış həyat tərzinə, oğurluq və əyyaşlığına, münaqişələrə, övladlara münasibətdə gərginliyə əsaslanan “ailələrdir”; belə “ailələrdə” valideynlər yanlış həyat tərzi sürür, bir-birilə dalaşır, uşaqları sevmir, onları övlad kimi qəbul etmir, onların təbiyəsinə olduqca mənfi təsir göstərirler. Tədqiqatlara görə, belə ailələrdən çıxan uşaqların təxminən 30%-i antisosial işlərlə (oğurluq, sərxoşluq, narkomaniya və s.) məşğul olur və onlara, adətən, dövlət qəyyumluq edir.

Ailə modelləri göstərilənlərlə məhdudlaşdırır: hər ailə modeli daxilində çox müxtəlif variantlar mövcuddur. *Ailə münasibətlərinin üslubu* baxımından da ailələr bir-birindən fərqlənir. Bununla bağlı müxtəlif *ailə tipləri* fərqləndirilir (V.İ.Andreyev):

- *Əməkdaşlıq üslubu* – münasibətlərin ideal variantı olub, ailədəki problemlərin birgə müzakirəsi və aradan qaldırılmasına əsaslanır.

- *Bərabərlik (paritet)* – bütün ailə üzvlərinin qarşılıqlı maraqlarının təmin edilməsinə əsaslanır.

- *Müstəqillik* – hər bir ailə üzvünün başqalarından asılı olmadan hərəkət etməsinə əsaslanır.

- *Rəqabətlilik* – ailə üzvlərinin qarşıdurmasına əsaslanır.

- *Münaqişəli* – ailə münasibətləri münaqişələrə əsaslanır.

- *Avtoritar* – müəyyən məsələlərin həllində valideynlərin uşaqları öz iradəsinə tabe etməkdə ifadə olunur.

- *Demokratik üslub* – ailə məsələlərinin həllində hər kəsin öz mövqeyini bildirməsi, qarşılıqlı anlama, hörmət və güzəştə getməyə əsaslanır.

Hər bir ailədə münasibətləri əməkdaşlıq və demokratik üslub əsasında qurmaq lazımdır. Bu, ailənin normal, rahat həyatı üçün, həm də uşaqların təbiyəsi üçün əlverişli şərait yaratmağa imkan verir. Bununa yanaşı, ailə münasibətlərinə xələl gətirən amilləri də nəzərə almaq və neytrallaşdırmaq vacibdir.

Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər çoxdur. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:

- *iqtisadi amillər*: işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması, əmək haqqının azlığı, ailənin maddi durumu ilə bağlı problemlər və s.

- *asosial amillər*: ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat tərzi sürməsi (sərxoşluq, narkomaniya və s.)

- *psixoloji amillər*: ailədə zoraklıq, aqressivlik, hədsiz qısqanlıq, ərin və arvadın sədaqətsizliyi, xəsislik, xarakter müvazinətsizliyi (çılqılıq), tələbat və maraqların toqquşması, hökmranlıq iddiası, fərdiyatçılık, şübhəlilik, ailədə mənfi emosional mühit və s.;

- *tibbi amillər*: xroniki zöhrəvi və infeksiyalı xəstəliklər, psixi və seksual pozuntular, seksual uyğunsuzluq və s.

- *pedagoji amillər*: mənəvi dəyərlərdə, dünyagörüşü məsələlərində, uşaqların təbiyəsinə münasibətdə əks mövqeler; ər və arvadın bir-birini yenidən təbiyə etmək və xasiyyətini dəyişdirmək cəhd; qarşılıqlı anlama, hörmət, diqqət və qayığının olmaması, mədəni davranış və nəzarət qaydalarına əməl edilməməsi; yaxşı işin qiymətləndirilməməsi, qiymətləndirmədə haqsızlıq, ədalətsizlik, bir-birinə münasibətdə dözümsüzlük, bezdirici tənqid, zəhlətökən iradalar və öcəşmələr, müntəzəm şikayətlər; güzəştə getməyi bacarmamaq, xoş söz, xoş üz və xoş rəftarın olmaması və s.

Göstərilən amilləri nəzərə almaq və onların təsirini neytrallaşdırmaqla ailə münasibətlərinin və ailə təbiyəsinin

normal qurulmasını təmin etmək mümkündür. Bunun üçün hər bir konkret ailədə hansı amilin daha çox təsir göstərdiyini müəyyən etmək, onun səbəblərini öyrənmək və həmin səbəblərin aradan qaldırılması üçün mövcud imkanları işə salmaq, əlavə imkanlar axtarmaq, çıxış yolları tapmaq vacibdir. Bu zaman həm ailənin, qohum və qonşuların imkanlarından, həm də dövlətin və ictimaiyyətin imkanlarından – qanunların və ictimai rəyin gücündən yararlanmaq lazımdır.

1.5. Ailənin dövrləri və aspektləri

Əhatə olunan məsələlər:

1. Ailə həyatında dövrlər
2. Ailənin aspektləri
3. Ailə həyatında xüsusi şəraitin yaradılması

Ailə həyatında əsas etibarılı üç dövr diqqəti cəlb edir:

- a) kiçik ər-arvadlıq yaş dövrü;
- b) orta ər-arvadlıq yaş dövrü;
- c) böyük ər-arvadlıq yaş dövrü.

Ər-arvadlığın başlangıç mərhələsi kimi *kiçik ər-arvadlıq yaş dövrü* nəzərdə tutulur. Bu dövrdə nikah bağlanır, toy olur, iki sevgili bir-birinə qovuşur, hələ ailədə uşaq yoxdur.

Ailənin yaranması insanın həyatında ən əlamətdar hadisədir. Gənc ər-arvad, hər şeydən əvvəl ailənin möhkəm təməl üzərində qərar tutmasına çalışmalıdır. Xalqımızın gözəl bir adəti var: toy günü gənc ailənin yaşayacağı otağın qapısı ağızında qab sindirilir. Qabın sindirilməsinin rəmzi mənası budur ki, təki sınan boşqab olsun, təzə yaranan ailədə başqa siniqliq, o cümlədən qəlb siniqliği olmasın. Qızın gəlin köçərkən gətirdiyi güzgü də rəmzi məna daşıyır. Güzgü təmizlik, bakirəlik, paklıq, sədaqət və ismət deməkdir ("Qızımız bu güzgü kimi təmiz, bakirədir").

Nikahdan əvvəlki dövrlə ər-arvadlığın başlangıç dövrü arasında mühüm fərq vardır. Toy gününədək gənclər öz aralarında intim məsafə saxlayırlar. Bir-biriləri sevir, tez-tez görüşməyə can atırlar. Lakin həmişə bir yerdə ola bilməzdir. Onlar nişanlılıq dövrünün qayda-qanunu gözləməliyidirlər. Bu dövrlə toy arasındaki dövr isə onların məhəbbətinin sınaq dövrü sayılır. Ona görə də birlikdə olanda nəzakətli davranışır, bir-birinin xətrinə dəymir, necə deyərlər, "can deyib, can eşidərlər".

Toydan sonra isə vəziyyət dəyişir. Gənclər görüş üçün tələsmirlər, çünki artıq bir yerdəirlər. Dilimizdə ər-arvadları səciyyələndirən bir çox gözəl sözlər vardır: həyat yoldası, ömür-gün yoldası və s. Demək, sevəndə, nikah bağlayanda, evlənəndə fikirləşmək lazımdır ki, ömrün boyu həyatda sənə yoldaşlıq edəcək adamı seçirsən və artıq seçmişən. Bir çoxları bu yolları axıra qədər qət edə bilmirlər. Birgəyəşayış şəraitində bəzi gənclərin qüsurlu tərəfləri meydana çıxır. Onların bəziləri keçmişdə olduğu kimi qadına ev qulluqçusu, dayə kimi yanaşır, evdə özünü təkəbbürlü apararaq heç nədən qanıqaralıq sahifə, gənc qadının xətrinə dəyir, onun həmişə öz ərinin qulluğunda durmasını, vaxtılı-vaxtında çayını, xörəyini süfrəyə gətirməsini, pal-paltarını yuyub ütüləməsini təkidlə tələb edir. Belələri hətta bazarlığı da qadının öhdəsinə buraxır və s.

Əlbəttə, ailə həyatına belə yanaşmaq düzgün deyildir.

Bəzən isə əksinə olur. Gənc qadın qız vaxtından evdə hər işi hazır görüb, anası yeməyini bişirib, paltarını yuyub, ütüləyib, yatağını yiğişdirib və s. Qız ailə həyatına hazırlıqsız başlayıb, ailədə öz vəzifələrini yerinə yetirə bilmir və yaxud yetirmək istəmir.

Gənc qadın ərinin haqlı tələblərinə əhəmiyyət vermir, onun nüfuzunu gözləmir, yerli-yersiz ona irad tutur. Səmimiyyət, mehbəbanlıq olmayan yerdə isə ailənin ömrü qısalır. Hər xırda məsələ üstündə ər-arvad arasında münaqış qopur, heç kim digərinə güzəştə getmək istəmir. Gənc ailənin

həyatında belə hallara yol verilməsi xoşagelməz nəticələrə gətirib çıxarır.

Gənc ailələrdə daha çox təsadüf edilən boşanma hadisəsi kiçik ər-arvadlıq yaş dövründə baş verir. Gənclərin səbirsizliyi, yeni qurulmuş ailənin maddi çətinliklərlə üzleşməsi, yeni ailədəki digər çətinliklər ailədaxili münasibətlərə xələl gətirir.

Gənc ər-arvad bir-birinə münasibətdə həssas və diqqətli olmalı, qayğı göstərməlidir. Onlardan biri bikef olanda digəri bunun səbəbini öyrənməli, mümkün qədər bu bikefliyi aradan qaldırmağa çalışmalıdır. Əlbəttə, bu vaxt nəvazış göstərmək, xoş sözlər işlətmək vacibdir. Bayramlarda, ad günləndə gənc ər-arvad bir-birilərini təbrik etməlidir. Əlamətdar hadisələrlə əlaqədar olaraq kişi qadınına gül-çiçək dəstəsi təqdim edir, özünün insanlıq, ərlilik vəzifəsini yerinə yetirir, bununla da sübuta yetirir ki, həyat yoldasını yenə də əvvəlki kimi sevir.

Hazırda ərlə arvad arasında ixtilaf bəzən kimin ailə başçısı olması haqqında söhbətdən irəli gəlir. Ölkəmizdə ailə başçısının əsasən kişi olması qəbul edilir. Əgər vaxtilə, uzaq keçmişdə ərin arvad üzərində hökmranlığı həm iqtisadi sistemlə, xalq adət və ənənələri ilə, həm də qanun yolu ilə möhkəmləndirilirdi, hazırda nə ölkəmizin Əsas Qanununda - Konstitusiyasında, nə də respublikamızın "Ailə Məcəlləsi"ndə ailə başçısı məsələsinə toxunulmur. Çünkü ər və arvad ailə münasibətlərində və usaqların tərbiyəsində eyni hüquqlara malikdirlər. Bir də, mahiyyət etibarilə, söhbət kimin ailə başçısı olmasından deyil, ailənin sağlam mənəvi-psixoloji əsas üzərində qurulmasından, onun möhkəmliyindən və bir sıra başqa cəhətlərindən getməlidir.

Ailə başçısı məsələsi münasibətlərin mənəvi xarakterini müəyyənləşdirir. Gənc ailələrin bəzilərində kişi və qadın öz funksiyalarını eyni səviyyədə yerinə yetirirlər. Paltar yumaq, xörək bişirmək, evin təmizliyi, bazar və mağazaya getmək və s. ilk baxışda əhəmiyyətsiz və xırda iş kimi görünür. Gənc ər-arvad bəzən həmin işlərin görüləməsi ilə ailə münasibətləri arasında sıx əlaqə olduğunu başa düşmürələr. Əslində isə bütün

bunlar ər-arvad məhəbbətinin inkişafına və möhkəmlənməsinə güclü təsir göstərir, ailə münasibətlərini tənzimləyir.

Ailədə bütün işlər qadının öhdəsinə buraxıldıqda o, hədsiz yorulur və ona kömək etmədiyi üçün ərndən inciyir, ona acıçı tutur. Nəticə etibarilə bu, ailə həyatının mənəvi və emosional baxımdan təmin olunmasına maneçilik törədir. Ailədə hər işin, o cümlədən fiziki qüvvə tələb edən işlərin qadının öhdəsinə buraxılması onu vaxtından əvvəl qoçaldır. Qadın gözəlliyini qorumaq, onun həmişə təravətli və şux olmasına təmin etmək kişilərin borcudur. Axi gözəllik qayğı sevir, qayğı olmayan yerdə gözəllik də solub gedir. Ailədə bütün təsərrüfat işlərini yalnız kişinin üzərinə qoymaq da doğru deyildir. Ər-arvad bütün işləri əlbir şəraitdə yerinə yetirməlidirlər. Kişi qadının ağır zəhmət tələb edən işləri görməsinə razi olmamalı, ona kömək göstərməlidir.

Təsərrüfat işləri planlaşdırılarkən asudə vaxt da nəzərə alınmalıdır.

Gənclərin bir qismi evləndikdən sonra valideynləri ilə yerdə yaşıyır. Bu, istər-istəməz ər-arvaddan, həm də yaşı nəsildən səbir, təmkin, eləcə də qayğı və nəvazış tələb edir. Oğul, hər şeydən əvvəl ata-anası ilə arvadı arasında yaxşı münasibətin bərqrar olmasına çalışmalıdır. O özü valideynlərinin hörmətini saxlamalı, onların ağılli məsləhətlərini eşitməli, onların qayğısına qalmalıdır. Belə münasibə galinə də sirayət edir. O da qaynatasının və qaynanasının hörmətini saxlayır, onları ata-ana gözündə görür. Əgər oğul valideynlərini saymır və onların qayğısına qalmırsa, söz yox ki, gəlindən bunu gözləmək mənasızdır.

Gəlin ailənin üzvü kimi özünü aparmalıdır. O elə davranmalıdır ki, hamının sevimsi olsun, hər xırda iş üstündə ailəyə söz-söhbət, narazılıq salmasın, qocaları incitməsin.

Cavanların yaxın məsləhətçiləri olan yaşılılar da gənc ailənin daxili işlərinə qarışmamalı, əksinə, gənc ər-arvad arasında söz-söhbət baş qaldıranda onları sakitləşdirməlidirlər.

Orta ər-arvadlıq yaş dövründə valideynlər, əsasən, övladlarını böyütəmək qayğısına qalır, onların təlim və tərbiyəsi ilə məşğul olurlar. Elə ki, uşaqlar böyüür, təhsil alır, ailə qururlar, yavaş-yavaş ata evini tərk edirlər, böyük ər-arvadlıq yaş dövrü başlayır. Bu dövrdə artıq müəyyən həyat təcrübəsi qazanmış ər-arvad keçidləri yola nəzər salır, çətinlikləri, uğurları xatırlayırlar. Ər və arvad ötüb-keçən illərdə mənalı izlər qoymuşsa, həmin illərə görə fərəh hissi keçirirlər. Artıq onlar gəlin gətirmişlər, qızları əra getmişdir. Nəvələr, nəticələr dövrələrində atılıb-düşür, oynayırlar. Onlara da qayğı göstərmək lazımdır. Çünkü, həyat davam edir.

Ailənin aspektləri. Ailənin aşağıdakı aspektləri vardır:

Sosial təsisat olmaq etibarilə ailə ər-arvad, valideynlər və uşaqlar arasındaki münasibətləri tənzim edən sosial normalarla, sanksiyalarla, davranış nümunələrilə, hüquq və vəzifələrlər səciyyələnir.

Iqtisadi ailə - iqtisadi cəhətlə, ümumi ailə bütçəsi ilə bağlı olan şəxsləri əhatə edir.

Məhəlli ailə - tərəfləri yaşayış əlaməti üzrə birləşdirir.

Biooji aspekt - valideynlərdən və uşaqlardan ibarət olur.

Müxtəlif dövrlərdə ailə münasibətlərinin təşəkkül tapıb formallaşması məhəlli və iqtisadi aspektlərlə bağlı olub, həm də üstünlük təşkil edir.

Şəxsiyyətin ailədəki yerinə əsasən ailələr bölünür:

1. Valideyn (ata) ailəsi - insanın anadan olduğu ailə.
2. Reproduktiv ailə - insanın özünü yaratdığı ailə.

Ailənin yaşayış yerindən asılı olaraq ailələr bölünür:

1. Natriyal ailə - ərin valideynləri ilə yaşayan gənc ailə.
2. Matrional ailə - arvadın valideynləri ilə yaşayan gənc ailə.
3. Neolonal ailə - valideynlərin yaşayış yerindən kənardə sərbəst yaşayan ailə.

Ailədə başçılıq tipinə görə ailələr bölünür:

1. Egalitar ailə - ər-arvadın bərabərliyinə əsaslanan ailə.

2. Avtoritar ailə - ər-arvaddan birinin iqtisadi hökmranlığına əsaslanan ailə.

Sosial tərkibin eyniliyi (oxşarlığı) üzrə:

1. Sosial homogen (eynicinsli, həmcinsli) ailə.
2. Keterogen (eynicinsli olmayan) ailə.

Ailə məişətinə, tərzinə görə ailələr bölünür:

1.Uşağın diqqət mərkəzində olduğu və onun hökmələrinə tabe olan ailə.

2. İdman komandası və ya müzakirə klubu tipli ailə.

3.Rahatlığı, sağlamlığı, nizam-intizamı birinci yera qoyan ailə.

Ailə stajı üzrə ailələr bölünür:

1. Təzə toyları olmuş oğlan və qız – 1-2 aydan yarım ilə qədər nikahda olanlar.
2. Gənc ailə - yarım ildən üç ilədək nikahda olanlar.
3. Uşaq gözləyən ailə - perspektiv hamiləliyin başlangıçından çağanın dünyaya gəlməsinədək olan müddət.
4. Orta ər-arvadlıq yaş dövrü – 3 ildən 10 ilə qədər birgə yaşayan.
5. Böyük ər-arvadlıq yaş dövrü – 10-20 il ailə stajı.
6. Yaşlı ər-arvad cütlüyü – nəvələrin doğulmasından sonra yaranır.

Ailədə münasibətlərin və atmosferin keyfiyyəti üzrə:

1. ugurlu ailə.
2. möhkəm (sabit) ailə.
3. pedaqoji baxımdan zaif ailə.
4. möhkəm (sabit) olmayan ailə.
5. pozulmuş ailə.

Asudə vaxtin keçirilməsinin xarakteri üzrə:

1. Açıq ailə.
2. Qapalı ailə.

Ailə həyatının xüsusi şəraitü üzrə:

1. Tələbə ailəsi.
2. Distant ailə.
3. Nikahdan kənar ailə.

Sosial səfərbərlik üzrə:

1. Reaktiv ailələr.
- 2.Orta fəallığa malik ailələr.
3. Fəal ailələr.

Psixoloji sağlamlığın vəziyyəti üzrə:

1. Sağlam ailə. 2. Nevroz ailə. 3. Viktinogen ailə.

Coğrafi əlamət üzrə:

1. Şəhər ailəsi. 2. Kənd ailəsi. 3. Uzaq ailə

Ailənin dövr və aspektləri hər ailədə baş verən sosial-psixoloji hadisələrlə, ona xas olan nikah-ailə münasibətlərlə, ailənin sosial psixoloji məqsədi və ailə üzvlərinin fərdi-psixoloji tələbatları, emosional əlaqələrinin xüsusiyyətləri və ünsiyyət dairəsi və onun məzmunu ilə səciyyələnir.

1.6. Ailə üzvlərinin hüquq və vəzifələri

Əhatə olunan məsələlər:

1. Ailə üzvlərinin hüquqları

2. Ailə üzvlərinin vəzifələri

“Sosial pedaqogika” (2013) dərsliyində qeyd edilmişdir ki, ailə münasibətlərinin tənzimlənməsi, əsasən, iki yolla həyata keçirilir:

- a) əxlaq normaları və insanların birləşməsi qaydaları ilə;
- b) hüquq normaları ilə.

Əxlaq normaları – insanların çoxcəhətli münasibət, fəaliyyət və davranışını tənzimləyən qaydalardır. Əxlaqi tənzimləmənin əsasını qarlılıq hörmət əsaslanan humanist münasibətlər təşkil edir. *Ailədə humanist münasibətlərin əsas cəhətləri* aşağıdakılardan ibarətdir:

- ailəni, ailə münasibətlərini və hər bir insanı başlıca dəyər kimi qəbul etmək;
- ailəni gözəllik, xeyirxahlıq, doğma ocaq kimi dəyərlərə istiqamətləndirmək;
- hər kəsin özünəməxsus rəyə, baxışlara, adət və ənənəyə malik olmaq hüququnun bütün ailə üzvləri tərəfindən qəbul edilməsi;
- qarlılıq münasibətlərdə, o cümlədən ailə münaqışlarının həllində dialoqa əsaslanmaq; hər cür zorakılıq forma-

larından imtina etmək, etik və sosial normalara tam riayət etmək;

- ailənin hər bir üzvünün şəxsiyyət və fərdiyyət kimi inkişafı üçün əlverişli maddi və mənəvi şərait yaratmaq;

- ailə münasibətlərinin qarlılıq anlama, etimad, inam, qarlılıq güzəşt, hörmət və qayğı, əməkdaşlıq əsasında tənzimlənməsi;

- xarici mühitin negativ təsirləri ilə qarşıdurmadada həmrəylik və dayanıqlılıq göstərilməsi;

- ailədə sağlam mənəvi-psixoloji, emosional mühitin yaradılması, mədəni davranış və nəzakət qaydalarının gözlənləməsi, hər işdə haqqın və ədalət hissini əsas tutulması, ifrat qısqanlığa, bezdirici tanbeh və iradlara, söz-söhbət və öcəşmələrə yer verilməməsi və s.

Ailədə münasibətləri əxlaqi normalarla tənzimlənməklə yanaşı, *hüquq normaları ilə tənzimlənir*. Ailə məcəlləsi ailə münasibətlərini tənzimləyən əsas hüquqi sənəddir. O, ailə münasibətlərinin müxtəlif istiqamətlərində hüquq normalarını əks etdirir:

- ümumi müddəalar (ailə qanunvericiliyi, ailə hüququnun həyata keçirilməsi və müdafiəsi);

- nikahın bağlanması və ona xitam verilməsi (şərtləri və qaydaları);

- ər və arvadın hüquq və vəzifələri (ər və arvadın şəxsi hüquq və vəzifələri, öhdəliklər üzrə məsuliyyəti və b.);

- valideyn və uşaqların hüquq və vəzifələri;

- ailə üzvlərinin alimlə bağlı vəzifələri;

- valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəsi formaları (belə uşaqların aşkar edilməsi və yerləşdirilməsi, uşaqların oğulluğa (qızılığa) götürülməsi, onlar üzərində himaya və qəyyumluq və s.)

Nikaha girməklə ər-arvadın hüquq və vəzifələri meydana gəlir. Azərbaycan Respublikasının Əsas Qanunu ər-arvadın hüquq bərabərliyini elan edir. Bu, əsas götürülməklə ər və arvad ailə münasibətlərində, şəxsi və əmlak münasibətlərində

bərabərdirlər. Atalıq, analıq, uşaqların təhsili və tərbiyəsi, həmçinin ailə ilə bağlı digər problemlər ər və arvadın hüquq bərabərliyi əsasında birlikdə müzakirə və həll olunur. Ər və arvad qarşılıqlı hörmət, qarşılıqlı kömək prinsipi üzrə öz münasibətlərini qurmali, nikahın uğurlu, ailənin möhkəm olması, uşaqların düzgün tərbiya almasına çalışmalı və onların sağlamlığına qayğı göstərməlidirlər.

Respublikamızın Ailə məcəlləsinə görə, ər-arvad özlərinə sənət və məşgülüyyət, eyni zamanda yaşayış yeri seçmək azadlığına malikdirlər. Birgə ailə hayatı dövründə kişi və qadının əldə etdikləri əmlak, eləcə də nikah müddətində hədiyyə, yaxud vərəsəlik şəklində əldə etdikləri əmlak onların birinin ayrıca mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər və arvadın hüquq və vəzifələri ilə yanaşı həm də bir ata və ana kimi onların valideynlik hüququ və vəzifələrinə aydınlıq götərir. Valideynlərin öz övladları ilə bağlı eyni, bərabər hüququ və vəzifələri elan edilir. Qanunvericilik, habelə yetkinlik yaşına çatmayan valideynlərin hüquqlarına da münasibət bildirir. Belə ata-analara uşaqları ilə birlidə yaşayıb onların tərbiyəsi qayğısına qalmaq hüquq verilir.

Valideynlərin öz uşaqlarının tərbiyəsi və təhsili ilə məşğul olmaq hüququ vardır və həm də bu iş onların bilavasitə vəzifəsidir. Ata və analar övladlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafı üçün məsuliyyət daşıyırlar. Bundan başqa, valideynlər uşaqların hüquq və mənafelərinin müdafiəsində də durmalıdır.

Valideynlik hüquqları uşaqların mənafeyi əleyhinə yönəlməməlidir. Buna mütləq diqqət yetirilməlidir.

Əsas Qanunumuzun “Nikah hüququ” adlanan 34-cü maddəsində belə bir bənd də yer alır: “Valideynə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar”.

Beləliklə, valideynlər övladlarının, övladlar isə atanalarının qayğısına qalmalı, bir-birinə mənəvi və maddi dayaq olmalıdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32 maddəsi “Ər-arvadın birgə mülkiyyəti” adlanır. Bu maddədə qeyd olunur:

32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümimi birgə mülkiyyəti sayılır.

32.3. nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümimi əmlak üzərində hüquq malikdir.

Ailə Məcəlləsi ər və arvadın hüquq və vəzifələri ilə yanaşı, həm də bir ata və ana kimi onların valideynlik hüququ və vəzifələrinə aydınlıq götərir. Ailə Məcəlləsinin 56 maddəsində qeyd edilir ki,

56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda valideynlərin öhdəliyində olan hüquq və vəzifələrə xitam verilir.

Qanunvericilik, habelə yetkinlik yaşına çatmayan valideynlərin hüquqlarına da münasibət bildirir. Belə ata-anaya uşaqları ilə birlidə yaşayıb onların tərbiyəsi qayğısına qalmaq hüquq verilir.

Valideynlərin öz uşaqlarının tərbiyəsi və təhsili ilə məşğul olmaq hüququ vardır və həm də bu iş onun bilavasitə vəzifəsidir. 58-ci maddədə qeyd olunur:

58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər.

58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

58.4. Valideynlər uşaqlarının əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.

Ailədə uşağın doğulması ilə onun hüquqları yaranır. Ailə Məcəlləsində nəzərdə tutulduğu kimi, yetkinlik yaşına çatmayan (18 yaşına) və tam fəaliyyət qabiliyyətinə malik olmayan şəxslər uşaq sayılır. Uşaqlar ailədə yaşamaq, tərbiyə almaq, ata-ana nəvazisindən, köməyindən istifadə etmək, valideynləri ilə birgə yaşamaq hüququna malikdirlər. Uşaqların ailədə öz maraqlarını təmin etmək, öz ləyaqətinə hörmət olunmasını tələb etmək hüququ vardır.

Ailə məcəlləsinin 50-ci maddəsi “Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ” adlanır. Bu maddənin 2-ci bəndində deyilir:

50.2. valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

50.3. valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

Uşaqlar ailədə yaşamaq, tərbiyə almaq, ata-ana qayğılarından və nəvazisindən və köməyindən istifadə etmək, valideynləri ilə birlikdə yaşamaq hüququna malikdirlər. Uşaqların ailədə öz maraqlarını təmin etmək, öz ləyaqətinə hörmət olunmasını tələb etmək hüququ vardır.

Ailə Məcəlləsində “Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ” adlı xüsusi maddə vardır (maddə 50).

Ixtilafların yarandığı bəzi ailələrdə uşaqlara öz baba-nənələri, əmi, dayı, xala və bibiləri, onların övladları ilə görüşməyi qadağan edirlər. Əslində isə buna yol vermək olmaz. Uşaqlar öz baba və nənələri, qardaş və bacıları, ata və ananın qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Bəzən boşanmadan sonra uşağa müəyyən qadağan qoyulur. Hətta atası (yaxud anası) ilə görüşüb danışmağa qoymurlar. Əslində isə bu, qeyri-qanuni bir haldır. Uşağın öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, öz fikrini bildirmək, ad, ata adı və soyadı daşımaq, adını və soyadını dəyişdirmək və əmlak hüquqları vardır.

1.7. Ailənin bütçəsi

Əhatə olunan məsələlər:

1. Ailə bütçəsinin yaradılması
2. Ailə bütçəsinin tənzimlənməsi
3. Ailənin həyat tərzı və ailə bütçəsi

Cəmiyyətin kiçik bir özəyi olan ailənin təsərrüfatını ağılla idarə etmək üçün müəyyən iqtisadi biliyə, vərdişiə malik olmaq lazımdır. Bu haqda N.Babayev “Babam, nənəm, atam, anam və biz” kitabında yazar: “Biz cavanlara bu vərdişi aşılıaya bilmirik. Hətta çox zaman onun vacibliyini də nəzərdən qaçırmırıq. Axi, ailənin rifahi yalnız ər-arvad arasındakı məhəbbətdən, qarşılıqlı anlaşmadan asılı deyil, onun maddi bünövrəsindən də asılıdır. Təəssüf ki, çox ər-arvadlar ailə təsərrüfatını, ailə bütçəsini idarə etməyin qayda-qanunlarını ya heç bilmirlər, ya da çox zaif bilirlər. Görkəmli professor – alim A.Abbasov “Milli exlaq və ailə etikası” kitabında isə qeyd edir ki, ailənin iqtisadi əsasını onun bütçəsi təşkil edir. Ona görə də hər bir ailə qurulandan dərhal sonra özünün müstəqil bütçəsini yaratmalıdır. Cəmiyyətimizdə bütçənin gəlir hissəsinin mənbəyi vətəndaşların əmək haqqından ibarətdir. Son illər fərdi əmək fəaliyyəti ilə məşğul olmaq bəzi ailələrin bütçə gəlirinin əsasında dayanır.

İctimai istehlak fondlarına daxil olan gəlirlər də bütçənin gəlir hissəsinin mənbəyi kimi çıxış edir. Buraya təqaüdlər, pensiyalar, mükafatlar və analara yardımılars, ev təsərrüfatı üzrə müxtəlif işlərdən gəlirlər, qohumların, tanışların verdikləri hədiyyələr və s. daxildir.

Bütçə düzgün planlaşdırılmalıdır ki, gəlir və çıxar arasındaki nisbət gözlənilsin. Gəlirlə çıxar arasında uyğunsuzluq olduqda ailənin öhdəsindəki pul tez bir zamanda xərclənir, ailə borca düşür. Ailə bütçəsinin səmərəli aparılması normal ailə maişətinin və onun çoxtərəfli funksiyalarının yerinə yetirilməsinin zəruri şətidir.

Ailə iqtisadiyyatının düzgün planlaşdırılması həm ailənin özü, həm də uşaqların tərbiyəsi üçün psixoloji iqlimin yaxşı olmasına şərait yaradır, ailənin tələbatının ödənilməsi söz-söhbətsiz ötüşür.

Ailə bütçəsinin demokratik əsaslarla planlaşdırılması, bölgündürülməsi və bu işə ailənin bütün üzvlərinin, o cümlədən uşaqların cəlb edilməsi onlarda iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin formalşmasına müsbət təsir göstərir. Uşaqlar anlamalıdır ki, ata, həmçinin ana işləyirsə onun evə gətirdiyi maaş yalnız xərclənməsi mümkün olan yaxşı bir şey olaraq qalmır. Həmin pul valideynlərinə bir ay ərzində iş yerlərindəki faydalı əməyinə görə verilir. Əgər ana evdar qadındırsa və yalnız evdə təsərrüfat işləri ilə məşğuldursa, uşaqlar analarının əməyinə hörmətlə yanaşmalı və həmin işin səy və gərginlik tələb etdiyini anlamalıdır.

Kişi də öz növbəsində evə pul gətirdiyini addımباşı xatırlatmamalı və anlamalıdır ki, əgər 8 saat işdə çalışırsa, qadın bəlkə də gün ərzində 15 saat ailə təsərrüfatı ilə məşğul olur. Ailə üzvləri kimisi məktəbə, kimisi istehsalata yollanan-dan sonra qadın gündəlik evin səliqə-səhmanı ilə məşğul olur, təmizlik işlərini görür, nahar və şam yeməyi hazırlayırlar, süfrəyə gətirir, qabları yuyub yişidir. Səhər hamidian əvvəl yataqdən qalxan qadın axşam da hamidian gec yatağına uzanır.

Qadınların bir çoxu istehsalatda çalışır. Səkkiz saatlıq iş günü, üstəgəl ev-eşik işləri – yemək hazırlamaq, paltar yumaq, ev yişidirməq, bazarlıq etmək onun üzərinə düşür. Bəzən hələ uşağı məktəbə qadın aparıb-götürir. Bütün bu işləri çatdırı bilmədikdə onları şənbə və bazar günlərinə saxlayır. İstirahət günü nədir – bilmir. Ər, uşaqlar kömək etmələri bir kənara qalsın, hələ nəyisə çatdırı bilmədiyini ona irad tuturlar. Təbii ki, belə vəziyyət ailə münasibətlərinə, ailənin mənəvi və psixoloji atmosferinə öz mənfi təsirini göstərir.

Ailə bütçəsi ailənin həyat tərzindən xeyli dərəcədə asılıdır. Ailə üzvləri ailənin bütçəsi ilə tanış olmalıdır. Uşaq da ata və ananın əmək haqqı barədə müəyyən təsəvvürə malik

olmalıdır. Ailənin maliyyə planının usaqdan gizlin qalması məqsədə uyğun deyil. Əksinə, müəyyən yaşdan sonra o, tədricən ailə bütçəsinin müzakirəsinə cəlb olunmalıdır. Bu ona görə lazımdır ki, ailənin gəliri və çıxarı barədə məlumatı olan usaq yersiz tələblər irəli sürmür. Başa düşür ki, pulun bir hissəsi ərzaq məhsullarının alınmasına, bir qismi kommunal xərclərin (işıq, qaz, su) ödənilməsinə, nəqliyyat xərcinə, bəzi ev avadanlıqlarının alınmasına sərf olunmalıdır. Bundan başqa, planlaşdırılmış tədbirlər, məsələlər də ortaya çıxır ki, onlar da müəyyən xərc tələb edir (xəstiliklə bağlı dərmanların alınması, təmir işləri, toy şənliklərində iştirak, yas mərasimləri və s.).

Ailə üzvlərinin ad günlərinin qeyd olunması, asudə vaxtın və istirahətin keçirilməsi ilə bağlı tədbirlər də bütçənin ağıllı planlaşdırılmasını zərurətə çevirir.

Kasib və orta səviyyəli ailələrdə gəlirlər bir növ üzda olur. Varlı ailələr pulu – genə-bol xərclədiklərindən bütçəni planlaşdırmaq bəzən heç ağıla da gəlmir. Bəzəi ailələrin evinə pul axınının ardi-arası kəsilmir, uşaqlar başqa uşaqlar qarşısında imkanlı olmaları ilə öyünürler. Varlı ailənin övladı olması ona əsas vermir ki, öz geyiminə, maşınınə, puluna görə özünü çəksin, başqlarına yuxarıdan aşağı baxsin. Bu fikir uşaqlara mütləq başa salınmalıdır.

Ailənin gəlir və çıxarının ümumi məbləği ailənin bütçəsi hesab olunur. Bu xərclər hər bir ailədə ağıllı şəkildə planlaşdırılmalıdır. Eyni zamanda daha zəruri ehtiyacları nəzərə almaqla onlar növbələşdirildikdə ailənin həyatında qayda-qanun və mütəşəkkillik hökm sürət. Bütün bunlar məişət mədəniyyətinin yüksəldilmesi baxımından da faydalıdır. Ailə bütçəsinə düzgün münasibət böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Bütçə ingiliscə *budget* sözündən olub çanta mənasını verir. Ailənin maddi və mənəvi tələbatlarının təmin edilməsi ailə bütçəsi ilə sıx surətdə bağlıdır. Ailənin güzəranı onun iqtisadiyyatının səmərəli idarə olunmasından çox asıldır.

Ailənin üzvləri nəinki əmək haqqı alanda, hətta müxtəlif mənbələrdən pul daxil olduğu hallarda da düşünərək hərəkət etməlidirlər.

Valideynlərin xəsis, simic deyil, məhz qənaətcil olması və uşaqlarında da qənaətcilik tərbiyə etmələri ailənin büdcəsini düzgün planlaşdırmağa və ailənin öhdəsində olan pulun ağıllı xərclənməsinə imkan verir.

Büdcənin qayğısına ailənin hər bir üzvü qalmalıdır. Bu heç də maddi mənə daşımıdır. Ailənin gəlirləri qayğısına qalmaq ailəni möhkəmləndirir, onun hər bir üzvünün dəyərlilik hissini artırır, yalnız istehlak münasibəti deyil, həm də sərvət yaradıcısı şüurunu tərbiyə edir.

Ailəyə aylıq nə qədər pul gəlməsindən asılı olmayıaraq, gəlir çıxardan çox olmalıdır ki, ailə maddi çətinliklərə üzləşməsin. Bədxərcliklə evdarlıq bir araya sığdır. Zəruri şeylərə sərf olunacaq, ödəniləcək pul bəzi hallarda davادərməna sərf olunur.

Elə ailələr vardır ki, əziyyətlə, halal zəhmətlə qazandıqları pulu belə, qənaətlə xərcləmir, yersiz israfçılığı yol verirlər. Nəticədə ərin, yaxud ərin və arvadın birlikdə qazandıqları əmək haqqı ailənin zəruri ehtiyaclarını ödəmir və onlar hər ayın axırına yaxın borca düşməli olurlar. Bu mənada N.Babayev tövsiyə edir ki, hər ailə özünün "İqtisadi siyasətini" işləyib hazırlasın, ailə büdcəsinin haraya, necə sərf olunacağı qəpik-qəpik hesablaşın. "Bundan utanmaq, "əşı, qohum-aqraba bizi çürükçü, qəpik gündən hesab edib, ələ salar", deyə bunu ayıb bilmək düzgün deyil. Ata-babalarımız buna ailənin gəlir-çixarını bilmək deyərdilər. Onlar borca düşməkdən oddan qorxan kimi qorxardılar. Borc almayı, borclu olmayı öz ailə qeyrətlərinə siğışdırmazdılar. Müasir ailə başçıları ailə ləyaqətini yüksək tutan bu ənənəni davam etdirənlər, zərər çəkməzlər. Çünkü, qənaətcilik xəsislik deyil, əliaçıqlıq, səxavətlə olmaq isə bədxərc olmaq deyil". (5, 164).

Valideynlər ailə büdcəsinə özləri belə ciddi münasibət bəsləməklə bərabər, uşaqlarda da bu hissin yaranıb inkişaf

etməsinə çalışmalıdır. Çünkü, ailənin iqtisadi problemləri mənəvi, etik problemlərlə üzvi surətdə əlaqədardır və böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Hər bir ailənin qənaət edib yığılmış pulu olmalıdır. Belə ehtiyat pul ailənin psixoloji rahatlığı üçün son dərəcə vacibdir. Həmin puldan ailə üzvləri üçün geyim əşyalarının, evə mebel, məişət avadanlıqları almaq, qonaq qəbul etmək üçün və s. istifadə olunur.

Ailənin yeni üzvünün dünyaya gəlməsi ailə büdcəsində dəyişiklik etməyi labüb edir. Körpəyə aid olan xərclərin meydana gəlməsi – qidalanma, geyim xərcləri, ona qulluq üçün tələb olunan xərc xeyli vəsait tələb edir.

I fəsəl dair ümumi suallar:

1. Ailə həyatına hazırlıq hansı istiqamətləri əhatə edir?
2. Ailə nədir?
3. Ailənin formallaşması hansı mərhələlərdən keçir?
4. Ailənin vəzifələri nədən ibarətdir?
5. Ailənin hansı funksiyaları var?
6. Ailənin hansı tipləri var və xarakterik xüsusiyyətləri nələrdir?
7. Ailədaxili münasibətlərin xarakteri baxımından hansı ailə modelləri mövcuddur?
8. Ailə tipləri münasibətlərin üslubu baxımından fərqləndirilir. Bu üslublar hansılardır?
9. Hansı amillər ailədə qarşılıqlı münasibətlərə xələl gətirir?
10. Ailə həyatı hansı dövrləri əhatə edir?
11. Ailə münasibətləri hansı yollarla tənzimlənir?
12. Ailənin büdcəsi necə planlaşdırılmalıdır?

ƏDƏBİYYAT :

1. Abbasov A.N. Milli əxlaq və ailə etikası (Universitetlərin magistratura səviyyəsi üçün dörslik). Bakı: Mütərcim, 2013, 324 s.
2. Abbasov A.N. Pedaqogika: Orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2013, 360 s.
3. Axundov S. Ailədə uşaqların intizam tərbiyəsi. Bakı: 1967.
4. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı: "Qanun", 2011, 208 s.
5. Babayev N. Babam-nənəm, atam-anam və biz. Bakı: Azərnəşr, 1988, 319 s.
6. Əhmədov H.M. Uşaqların tərbiyəsində valideynlərin şəxsi nümunəsi. Bakı: 1962.
7. Əhmədov H.H. Pedaqogika (dərs vəsaiti). Bakı: ABU, 2006, 296 səh.
8. Əliyev İ.İ. İbtidai təhsilin pedaqogikası (Mühazirələr xülasəsi). Naxçıvan: Naxçıvan Özəl Universiteti Dizayn və Poligrafiya Mərkəzi, 2011, 222 səh
9. Əlizadə Ə.Ə. Uşaqlar və yeniyetmələr: seksual inkişafın psixopedaqogikası. Bakı: 2009, 576 səh.
10. Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı: 1986, 236 s.
11. İlyasov M. İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2010.
12. İsmixanov M., Vəliyeva S. Sosial pedaqogika. Bakı: "ADPU" nəşriyyatı, 2013.
13. Muradxanov M.Ə. Məktəblilərin ailədə tərbiyəsi. Bakı: Maarif, 1972.

II FƏSİL

AİLƏDƏ UŞAQLARIN TƏRBİYƏSİNİN TƏŞKİLİ

2.1. Ailə tərbiyəsinin sosial-pedaqoji əsasları. Uşaqların ailə tərbiyəsində sosial amillərin rolü

Əhatə olunan məsələlər:

1. Ailədə uşağın sosiallaşması
2. Ailə tiplərinin tarbiya prosesinə təsiri
3. Tərbiya prosesinə ailə münasibətlərinin təsiri

Ailədə uşaq sosial münasibətlərə daxil olur, onların vasitəsilə insan, dünya, mənəvi sərvətlər haqqında təsəvvürlərə və anlayışlara yiyələnir, başqa adamları başa düşməyi, yaşıllara, qadın və kişilərə, kiçik uşaqlara hörmət və kömək etməyi, öz nöqsanlarını görməyi öyrənir. Ailə üzvləri arasında qarşıqli münasibətlərin yaranması və bu münasibətlərin obyektiv qiyamətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Ailədə ata-ana, ana-uşaqlar, ata-uşaqlar, gəlin-qayınانا, bacı-qardaş, bacı-bacı, qardaş-qardaş arasındaki normal münasibətlər – bunların hamisi böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Məlum olduğu kimi uşaqların böyüdülməsi və tərbiyəsinin əsas məqsədi onun bütün psixi və fiziki inkişafının parametrlərinin dəyişdirilməsini nəzərdə tutur. Tərbiyə prosesi təhsil və ətraf mühit amillərinin təsiri nəticəsində insanın rəstər və davranışında dəyişiklik əmələ gətirir. Odur ki, insan elə təbii potensiala malik olmalıdır ki, təhsil və tərbiyə onun dəyişib təkmilləşməsində təsirli olsun. Əgər insan təlim-tərbiyə, təhsil üçün lazım olan istedad və bacarığa malik olmasa lazımı tərbiyəni qazana bilməz. Çünkü, o bunun üçün zəruri istedad və bacarığa malik deyildir. Ümumiyyətlə, təlim-tərbiyə və inkişaf bir-birilə paralel şəkildə həyata keçirilir.

Uşaq yaşa dolduqca onun münasibətlər sistemi saxələnir və daha da mürəkkəbləşir. Uşaq tədricən ailə münasibətləri

normalarına yiyeleñir. Onda “yaxşı nədir, pis nədir?” haqqında təsəvvürler formalaşır. Uşaqlın motivasiya sahəsində köklü dəyişikliklər əmələ gelir. Özü haqqında təsəvvürleri formalaşdırıqca, uşaqlın davranışın və rəftarı da dəyişir. Yaşlılarla və yaşıdları ilə ünsiyət şəraitində uşaqlın xarakteri formalaşmağa başlayır. Bu mərhələdə də valideynlərlə uşaqlar arasındaki münasibətlər həllədici əhəmiyyət kəsb edir. Bir tədqiqatın nəticələrinə müraciət edək. Psixoloqlar kollektivdə öz davranışın və rəftarı ilə bir-birindən kəskin surətdə fərqlənən şagirdləri iki qrupa ayırmışlar. Birinci qrupa özünün kollektivçiliyi, məsəliyət hissi, aktivliyi, özünə təqnidə yanaşması və s., ikinci qrupa isə əks keyfiyyətlərlə fərqlənən uşaqları daxil etmişlər. Bundan sonra psixoloqlar həmin uşaqların valideynləri ilə münasibətlərinin xarakterini müqayisəli surətdə öyrənmişlər. Məlum olmuşdur ki, birinci qrupa daxil olan uşaqların valideynlərin onların hissələri ilə yaxından maraqlanır, onlarla təmkinlə rəftar edir, özlərinin asudə vaxtlarını onlarla birlikdə keçirir, onların mənəvi inkişafına təsir göstərirlər. Beləliklə, tədqiqatın nəticəsi aydın göstərir ki, valideynlərin uşaqlarla münasibətləri nəinki məktəbəqədər və kiçik məktəbli yaşı dövrlərində, həm də yeniyetməlik və gənclik yaşı dövrlərində də onların bir şəxsiyyət kimi inkişafının başlıca əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, ailənin uşaqa təsirinin öyrənilməsində müxtəlif yönümlər özünü göstərir.

Bir qayda olaraq valideynlər öz övladlarının inkişafı məqsədilə təlim-tərbiyə prosesini üç əsas və bir çox prinsiplər üzərində qururlar:

- Himaya etmək prinsipi;
- Azadlıq prinsipi;
- İntizam prinsipi.

Tədqiqatçıların fikrincə bu üç prinsip bir-birilə ziddiyət təşkil etmir, əksinə bir-birini tamamlayırlar və hər bir uşaqlın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Çünkü, uşaq yalnız azad, təhlükəsiz bir şəraitdə əminliklə addım atır,

cəsarətli olur, təşəbbüskarlıq nümayiş etdirir. Bu cür inkişaf isə məhz nizam-intizam prinsipinin tətbiqi sayəsində mümkün olur və yetkin bir şəxsiyyətin formalaşması ilə nəticələnir.

Uşaqlar yaşadıqları cəmiyyətin adət-ənənəsini, dəyərlərini sosial normaları mənimsemış adamlarla əlaqə vasitəsi ilə hər seydən əvvəl isə ailə üzvlərindən öyrənirlər. Bu prosesi az-çox valideynin uşaqlara rəsmi göstərişi və həmçinin, valideynlər tərəfindən uşaqlın rəftarına nəzarət etmək məqsədi ilə cəzalandırılması və mükafatlandırılması haqqında qəbul etdikləri tədbirlər vasitəsi ilə həyata keçirirlər. Təqlid yolu ilə uşaqlar ətrafdakıların rəftarlarını müşahidə edir və onları təqlid edirlər və onlardan öyrənirlər. Bununla yanaşı qeyd etmək lazımdır ki, ilk vaxtlar uşaqlarda valideynlərinə qarşı sonsuz bir güvən mövcud olur. Buna görə də valideynlərin uşaqa hərtərəfli təsir gücü vardır. Valideynin təsiri müəyyən dərəcədə valideynin övladları ilə ictimai əlaqələrinin intensivliyindən və dominantlıq səviyyəsindən asılıdır.

Uşağın inkişafı dünyaya gəldiyi gündən həddi-kamala yetişənədək davam edir. Uşağın inkişaf dövrü bir-birilə bağlı olan ardıcıl yaş mərhələlərdən keçir. Zahirən bu inkişaf daimi, eyni məzmunlu malik olsa da həqiqətdə bəzən ləng, bəzən də iti surətlə baş verir.

Ailənin uşağın inkişafına təsirini müəyyənləşdirərkən ilk növbədə tərbiyə üslubuna diqqət yetirmək lazımdır. Məlumdur ki, uşaqlın psixi inkişafında ailənin rolu tərbiyədən başlayır. Tərbiyə prosesinin ardıcıl həyata keçirilməsindən asılı olaraq uşağın psixi inkişafının özünəməxsus xüsusiyyətləri var. Müxtəlif tərbiyə üsulları vardır ki, onlardan bəzilərinə diqqət yetirək.

Tərbiyə prosesində tətbiq edilən demokratik tərbiyə üsulu daha çox diqqəti cəlb edir. Bu tərbiyə üslubunda valideyn uşağın müstəqilliyinə daha çox diqqət yetirir, uşaqla səmimi, müləyim rəftar edir və onunla ev işlərində iştirak edir. Bu üsul uşağın əməksevər və müstəqil böyüməsinə ciddi təsir göstərir.

Tərbiyə üsulları içərisində avtoritar tərbiyə üsulu da mühüm əhəmiyyət kəsb edir. Bu üsulla valideyn öz ailəsində xüsusi təlim-tərbiyə üsulları, qayda-qanunları yaradır və bu qayda-qanunları ailədə hökmranlıq edir. Uşaqın ailədə qoyulmuş qayda-qanunları pozması hallarında isə cəzalandırılır. Bu tərbiyə üsulu uşaqın müstəqilliyinin əlindən alınması ilə yanaşı uzlaşma olunmadıqda çox mənfi nəticələrə gətirib çıxarır. Digər tərəfdən isə bu tərbiyə üsulunda uşaqın arzu olunan davranışa təşviq olunmasına və həvəsləndirilməsinə bir o qədər əhəmiyyət verilir.

Ailədə uşaqın tərbiyə olunmasında liberal tərbiyə üsulu-na da rast gəlinir. Bu tərbiyə üsulu avtoritar tərbiyə üsulunun tam əksidir. Ailədə uşaqın təlim-tərbiyəsi, tədrisi üçün xüsusi qayda-qanun qoyulmur. Onlar ailədə hökmranlıq edən qayda-qanunları pozarkən cəzalandırılmır və arzu olunan, tələb olunan davranış və rəftərlərə görə də mükafatlandırılırlar. Bu tərbiyə üsulunda nizam-intizam, yəni cazalandırma və rəğbətləndirmə qayda-qanunları münasib şəkildə mövcud deyildir.

Əger uşaqın davranış və rəftəri böyükler tərəfindən dəstəklənərsə özünü daha inamlı hiss edir. Uşaqın valideyn və müəllimlər tərəfindən təqdir olunması onun bacarıq və qabiliyyətinin çıxǎklənməsinə səbəb olur, onda ləyaqət hissələrini daha da möhkəmləndirir. Tünd xasiyyətlək, uşaqın səylərinin məşğərəyə qoyulması və nəzərə alınmaması uşaqın özünü aşağı qiymətləndirməsinə səbəb olur.

Görkəmli fizioloq İ.A.Arşavski uşaqın ailə qayğıından məhrum edilməsinin onun şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərməsi qənaətinə gəlir. Alimin rəyinə görə, uşaqın dünyaya fiziki və mənəvi cəhətdən sağlam gəlməsi valideynlərin bir-birinə qarşılıqlı məhəbbəti və övladın dünyaya gəlməsinə münasibətindən də asılıdır. İ.A.Arşavskinin fikrinə, yetimlik valideynlər ələndə və uşaqın tərbiyəsini dövlət öz üzərinə götürdüyü andan deyil, valideynlər və ailənin digər üzvləri tərəfindən doqquz aydan sonra dünyaya gələcək insani taleyin ən qiymətli neməti kimi deyil, ağır yük, əzab-əziyyət

kimi qəbul edildiyi andan başlayır və xeyirxah uşaqlar valideynlər tərəfindən dünyaya gəlişi səbirsizliklə gözlənilən uşaqlardır.

Həyatın başlanğıcının ilkin mərhələsində uşaq öz valideynləri və ailə üzvləri ilə əlaqələr yaradır və onlara qarşılıqlı münasibətləri zəminində şəxsiyyəti formalaşır, ilk həyat vərdişlərinin qaydalarını mənimşəyirlər. Bağçaya və məktəbə getdikdə isə ailədə öyrəndiklərinin praktik mərhələsi başlayır.

Faktlar göstərir ki, uşaqlar özülarını valideynlərinə oxşadırlar, onlardan öyrənirlər və onları təqlid edirlər. Məhz bu təmaslar vasitəsi ilə uşaqlar ictimaiyyətin onlardan gözlədiklərini başa düşürlər. Bu əlaqələr fonunda əsasən fərdin şəxsiyyəti və əxlaqi formalaşır. Bundan əlavə məlumdur ki, uşaqlar məhz ictimai əlaqələr vasitəsi ilə ətraf mühiti və necə hərəkət etməyi öyrənlər. Onların zehni inkişafi güclənlər.

Valideynlə uşaq arasında əlaqə yaradın ən mühüm amil ünsiyyət prosesidir. Bəzi valideynlər öz uşaqlarına qarşı ifrat dərəcədə həssas olurlar.

Psixoloji tədqiqatlar göstərir ki, uşaqlarda ən mühüm ehtiyaclardan biri onlara etimad və təhlükəsizlik hissini aşılanmasıdır və bunu valideyn öz eşqi və məhəbbəti ilə onlara göstərir. Valideyn öz rəftar tərzi, sözləri, əməlləri vasitəsi ilə uşaqlarda belə bir hiss yaratmalıdır ki, ona sitiyəs etsinlər. Bundan əlavə valideynin uşaqların istək və arzularına qarşı həssas və cavabdeh olması çox böyük əhəmiyyətə malikdir.

Psixoloqların ən mühüm məlumatlarına əsasən uşaqların bağçalarla tərbiyəsi üçün zəruri təsirə malik olan bir sıra məsələləri nəzərə almaq lazımdır. Onlar aşağıdakılardan ibarətdir:

1. Uşaq bu mərhələdə, yəni məktəbəqədər yaş dövründə mənlik şüuru və şəxsiyyət hissi ilə müşayiət olunan bir dövr keçir.

2. Uşaqlar bu mərhələdə dünya haqqında ilkin təsəvvürələr əldə edirlər, amma bu təsəvvürələr çox qarışq olur.

3. Bu mərhələdə oyun fəaliyyəti uşaqın əsas fəaliyyətidir.

Məktəbəqədər yaş dövründən fərqli olaraq 6-8 yaşında olan uşaqlar əvvəlki yaş dövrünə nisbətən daha çox özlərini təqlid etmək qabiliyyətinə malik olurlar. Bu dövrdə təqlidin müxtələf formalarına rast gəlmək mümkündür.

Ailə uşağıın sosial əlaqələr yeridir. Bir qayda olaraq uşaq ailə mühiti daxilində öz valideyninin təbiyə metodlarının istiqamətlərini qavrayır və məhz həmin qaydalar əsasında ictimai mühitə uyğunlaşır.

Qeyd etmək lazımdır ki, ailənin uşağıın psixi inkişafına təsiri mövcud ailələrin xarakterində asılı olaraq həyata keçirilir. Əgər ailələrin quruluşu, tərkibi fərqlidirsə, ailə üzvlərinin təsiri də o qədər fərqli olacaqdır. Yəni bir geniş ailədə ola bilsin ki, onun ulu babalarının övladlara böyük təsiri olsun. Lakin bəzi monoqam ailələrdə bu təsir çox azdır.

Əgər ata övladları üzərində ciddi nəzarət sistemi təbiq etmirsə, natamam ailələrdə övladlar ana ilə yaşayırsa, onun övladlarının sosiallaşmasında məhdud rolunun olması ehtimalı yüksək olur və ailənin ümumi formasının təsir miqdarı dəyişir.

Ümumiyyətlə, ailə birliyi vasitəsilə ailə dəyərləri, davranış və əxlaq normaları, müxtəlif sosial rollar və adət-ənənələr bir nəsildən başqa bir nəslə keçirilir.

Ailə uşağıın ictimai əlaqə mərkəzidir. Adətən, uşaq ailə şəraiti daxilində valideyninin təbiyə üsulları istiqamətində kollektiv həyat tərzinin tələblərini öyrənir.

Uşağıın təlim-təbiyəsi onların valideynlərinin təsiri altındadır. Beləliklə, əsəbi, acıqlı valideyn başqalarına nisbətən əsəbi uşaqlarla daha çox qarşılaşır. 693 ailənin 6 yaşlı uşaqları üzərində aparılan bir Amerika tədqiqat işində göstərilir ki, əxlaqi davranış pozuntularına malik olan uşaqların 65%-i psixoloji problemi olan analara məxsusdur. Problemlı uşaqların 72%-i hər iki valideyni psixoloji pozuntuya malik olan ailələrə məxsusdur. Bəzi tədqiqatçılar müəyyən etmişlər ki, valideynin daim təhrik olunması uşağıın mənəvi saqlamlığına, onun istedadının inkişafına zərər yetirir. Depressiyadan əziyyət çəkən analar öz övladları ilə daha az ünsiyyət yaranan, sağlam

analarla müqayisədə daha az müstəqil və mühafizəkarlırlar. Həmçinin, onlar uşaqları ilə daha möhkəm tüfət bağlayırlar. Valideynin seçdiyi uğurlu təbiyə üsulu uşaqda yüksək səviyyəli əxlaqın yetişməsinə səbəb olur. Aparılmış tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, yüksək mənəvi keyfiyyətlərə malik olan valideynlərin uşaqlarının da əxlaqi, iradəsi yüksək səviyyədə olur. Bu isə uşaqlara daha da müstəqil və yaradıcı olmağa imkan verir. Həmçinin, belə valideyn öz uşaqlarının hüquq və əqidələrinə hörmət edir, onlara müstəqil və yaradıcı olmağa şərait yaradırlar. Hətta onların ailənin bəzi qərarları qəbul etməsində iştirak etməsinə də imkan yaradırlar. Ona görə də əlverişli təbiyə üsulunun seçilməsi üçün səy göstərmək lazımdır. Çünkü, bu xüsusiyyət uzun zaman nisbətən sabit qalır, yəni, 6 yaşlı qız uşağı özünə müsbət gözlə baxırsa, bir neçə ildən sonra da bu baxışa malik olacaqdır.

Bundan əlavə çoxsaylı tədqiqatlar göstərir ki, güclü iradə, əxlaqi keyfiyyətlər təhsil ugursuzluqlarının, öyrənməklə əlaqədar problemlərin, cinayət törətməyin, narkotik maddələrdən sui-istifadə hallarının qarşısını alır.

Valideynin davranışı, təfəkkür tərzi uşağıın rəftarının formallaşmasında çox əhəmiyyətlidir. Dahi şəxsiyyətlərdən əksəriyyəti valideynləri ilə dostluq və səmimi münasibətlərə malik olmuşlar.

Valideynlə övlad arasında arzu olunan əlaqələrin olması uşaqda sevincli, şadlıq halları yaradır və onda narahatlığı minimum həddə endirir. Valideynlə uşaq arasında məhəbbətin, əlaqənin olması ən arzu olunan, bəyənilən yüksək əlaqə göstəricisidir. Etimad, təhlükəsizlik, arxayınlıq kimi yüksək göstəricilər uşaqları valideynləri ilə məsləhətləşməyə, onlara müraciət etməyə hazırlayırlar, valideynlə uşaq arasında təqdir edilən, bəyənilən əlaqə hesab olunur.

Arzu olunan, müstəqil əlaqələr ailə mühitində elə əlverişli şərait yaradır ki, uşaqlar onun sayasında tam azad şəkildə öz istəklərini ifadə edərək elə bir fərdi inkişafa nail olurlar ki, məhz bu inkişaf sayasında həyat və onun müxtəlif

amilləri ilə uyğunlaşa bilirlər, rəğbətlə, arzu və istəklə ailənin məsuliyyətini qəbul edirlər. Digər bir tərəfdən isə uşağı ilə düzgün və arzu olunan münasibətə malik olmayan valideyn uşaqların özbaşına olmasına səbəb olur. Valideynin məhəbbətindən və istəyindən məhrum olan uşaqlar hər bir mümkün vasitə ilə öz çatışmazlığını aradan qaldırmağa çalışırlar. Bu cür uşaqlar başqalarının diqqətini cəlb etməyə daha çox ehtiyac duyurlar.

Boşanmış ailələrin əlaqələri uşaqlarda təhsilin inkişafına mənfi təsir göstərir. Ailədə narazılıq və dedi-qodunun olması uşağın fiziki arzuları, həyəcanı, valideyn hissini və iradəsini aşağı salır, zəiflədir, onda ixtirabın, gərginliyin yaranmasına və qorxunun əmələ gəlməsinə səbəb olur. Onlarda öz növbəsində uşaqın təlimində müvəffəqiyyəti qarşısında maneələr yaradır.

Boşanma halları da mənfi bir haldır və uşaqda həyəcanların, çəsmaların yaranmasına səbəb olur, onda inamsızlıq yaradır. Uşaqların çoxu bir il ərzində az-çox öz müvəzətinini yenidən əldə edir, zehni fəaliyyətini inkişafını dayandırır. Lakin narahatlıq ola bilsin ki, bəzi uşaqlarda nisbətən şiddetli həyəcana və ictimai problemə çevrilsin, onun təhsil səviyyəsinə də təsir etsin.

Ailədəki konfliktlər uşaqın təhsil səviyyəsinə də mənfi təsir göstərir. Ailədə söz-söhbətin, gərginliyin olması, valideyn tərəfindən uşaqın rədd edilməsi, onun qayğısına qalınmasında səhlənkarlıq, təhlükəsizlik hissində qarşı düşməncilik uşaqın iradəsini zəiflədir, onda təəssüf hissinin, gərginliyin, qorxunun əmələ gəlməsinə səbəb olur və bunlar da öz növbəsində uşaqın təhsilinə mənfi təsir göstərir.

Qeyd olunduğu kimi ailə mühiti, ailədəki psixoloji şərait uşaqların psixi-inkişafının əsas şərtidir. Ailə mühitinin pozitiv və ya neqativ olması uşaqın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rola malikdir. Psixoloqların göldiyi qənaətə görə, ailə mühitində uşaq orada öz yerini, vəzifəsini bilməli, diqqəticil olmalı, vicdanlı olmalı, bir çox müsbət xüsusiyyətləri və cəhətləri öyrənməlidir. Valideynlər və tərbiyəçilər uşaq

psixologiyasını bilməkə uşaqın hissələrini öyrənməli və imkan daxilində onun inkişafı və böyüməsi üçün normal psixoloji şərait yaradılmasına çalışmalıdır.

Aparılmış təqiqatlar göstərir ki, uşaqların psixoloji inkişafının əsasən iki mexanizmi vardır: mənimsemə və özünü bənzətmə mexanizmizi.

Mənimsemə mexanizmində uşaq bəzi əxlaqi düşüncə, əqidə, arzu və istəkləri öz-özünə qəbul edir və ya mənimsemir. Mənimsemə imkanları valideynlər vasitəsi ilə həyata keçirilir. Mənimsemə prosesi zamanı uşaqın hissələri və vicdanı tədrīcən formalasır. Valideynin hərəkətləri, vərdişləri, dünyagörüşü öz-özünə uşaq tərəfində mənimsemilir.

Özünü bənzətmə prosesi zamanı isə bir çox aşkar suallar, xüsusiyyətlər, psixoloji reaksiyalar və uşaqın təhrif-edicili xüsusiyyətləri, sosial öyrənmiş suallar nəticəsində inkişaf edir. O bir başa öyrənilmədən və kəsb edilmədən özünü bənzətmə yolu ilə əldə edilir. Uşaq özünü başqa-sına bənzədəndə onun düşüncəsi, rəftarı və hissələrini sanki özünüküləşdirir.

Özünü bənzətmə şəxsiyyətin inkişafında və onun sosiallaşmasında əsas mexanizmdir. Uşaq özünü valideyninə bənzətməklə onların bir çox mühüm xüsusiyyətlərini, rəftar tərəzlərini, təfəkkürünü, hissələrini əks edir, özünü bənzətməklə öz ailəsinin rəftar və davranış nümunələrini qavrayır.

Kasib ailədə böyükən uşaqlar həmisi inamsız olur və müqavimət hissi olmadan böyükürlər. Buna görə də yəqinliklə demək olar ki, uşaqların əqidələri və düşüncələri valideynlərin iqtisadi vəziyyətdən də çox asılıdır.

Varlı ailəyə mənsub olmaq uşaqın sosial şöhrət kəsb etməsini sığortalayır. Halbuki, kasib bir ailəyə mənsub olmaq uşaq üçün qötü olaraq “aşağılıq” kompleksi yaradır. Əlbəttə, bu fikirlə də tam razılaşmasaqla qeyd etməliyik ki, uşaqın şəxsiyyətinə təsir edən amillərdən biri və ən mühümü ailənin iqtisadi vəziyyətidir.

Bununla yanaşı ailədaxili münasibətlər ailənin psixoloji iqlimində uşaqların şəxsiyyət kimi formallaşmasında mühüm amillərdən biridir.

Psixoloji tədqiqatlar göstərir ki, valideynlər arasında olan narazılıq, dava-dalaş, tənbeh, daimi eyib axtarmaq, kobudluq, tənqid uşaqlara çox pis təsir edir. Çətin tərbiyə olunan uşaqların dəqiq tədqiqatı göstərir ki, onlar çətin tərbiyə olunan uşaqlar deyillər, onların atası və anası çətin adamlardır.

Uşaq yaxşı yeməkdən, yaxşı geyimdən çox, oyuncaqdan çox, qayğı və nəvaziş ehtiyac duyur. Bəzi atalar və analar belə təsəvvür edirlər ki, öz məhəbbətini uşağa bildirmək zəiflik və acizlik əlamətidir. Buna görə də özlərini soyuq göstərirlər. Nəticədə isə onların övladları bir növ emosional acliq çəkirər, öz emosiyalarını ifadə etməkdə çətinliyə düşər olurlar.

Kobud və nəvazişli, ciddi və tələbkar olmayan bir çox ailələrlə aparılan tədqiqatlar göstərir ki, belə ailələrdə uşağın psixi inkişafında bir sırə fərqli məqamlar ortaya çıxır. Bu tədqiqatlardan ən maraqlısi Vatsونun apardığı tədqiqatdır. Vatsون 50 uşağı ciddi-tələbkar ailədə və 50 uşağı ciddi-tələbkar olmayan ailədə bir yerdə tədqiq və müqayisə etmiş və ciddi-tələbkar olmayan ailələrin uşaqları haqqında aşağıdakı nəticələri əldə etmişdir:

1.Çox müştəqil və özlərinə arxalanırlar, təşəbbüs göstərməyə çox maraq göstərirlər.

2.Sosiallığa və əməkdaşlıq göstərməyə meylləri çoxdur. Daha az mənfi xüsusiyətə malikdirlər və ifrat təvazökardırlar.

3.Uğursuzluq və problemlər qarşısında müqavimət göstərirlər.

4.Başqalarına simpatiyaları yüksəkdir və davranışında da az kobuduğu yol verirlər.

5.Davranış və rəftarlarında, eləcə də təfəkkürdə daha çox yaradıcılıq nümayiş etdirirlər.

Adətən, valideyn özlərini olduqları kimi qəbul etdirməklə onlara ən böyük zərər vurmuş olurlar. Onlar istəyirlər ki, övladlarını arzularından da çox yüksək arzulara çatdırılsınlar.

Övladlarına elə peşə seçirlər ki, bu uşaqlar öz arzularını deyil, ata-anasının arzularını gerçekləşdirsinlər.

Bəzi valideynlər həmişə öz övladlarına təlqin edirlər ki, əgər onlar müəyyən bir məqsədi güdməsələr ailənin rüsvayçılığına səbəb olacaqlar. Valideynin bu rəftarı şəxsi dəyərləri əldə etməyə səbəb olacaqdır. Əgər uşaq çətin və çox fəaliyyət göstərərsə onun nəticəsində psixoloji və fiziki sağlamlığı üçün təhlükə yaradacaqdır.

Valideynlərin bir qismi həmişə çalışırlar ki, öz övladlarını uşaq kimi saxlasınlar, onlarla az yaşı uşaqlar kimi rəftar etsinlər. Bunun nəticəsində onların övladları yaşca böyüşələr də həyat müştəqilliyindən məhrum olur, həmişə başqalarına ümid edirlər. Belə uşaqlar son dərəcə qapalı, qorxaq, əsəbi və valideynlərin göstərişinə qarşı düşmən mövqədə dayanırlar. Halbuki, valideynin vəzifəsi öz övladlarının ləyaqət və istedadını dəyərləndirmək və onları layiqli həyata təşviq etmək olmalıdır. Başqa sözlə valideynin ən yüksək vəzifəsi öz övladlarına həqqi-buluq yaşına çatanadək kömək etməkdir ki, onlar həyata qarşı soyuqqanlı olmasına.

Valideynlər vaxtaşırı öz övladlarını məsxərə edir və bununla da özləri ilə uşaqlar arasında üç keçilməz sədd yaradırlar. Onlar övladlarının qorxmasına gülürlər, onların təxəyyül yaradıcılığına qarşı meyl göstərmirlər, sonda övladlarının nə üçün öz problemlərini onlarla bölmədurməməsinə təəccübənlərlər.

Aparılmış tədqiqatlar göstərir ki, uşaqın tərbiyəsində və əxlaqi inkişafında müxtəlif amillərin inkişaf dərəcəsi müxtəlifdir.

Aparılmış tədqiqatlar göstərir ki, uşaqlar yalnız ehtiyaclarının ödənilməməsinə görə atanı, ananı incidirlər. Halbuki, valideynlər belə düşünürlər ki, övladların heç bir ehtiyacı yoxdur və onlar tamamilə ödənmışdır. Onlar uşaqlar üçün yemək içmək, münasib geyim hazırlayırlar, oyuncaq alır, uşaqları isti və təmiz şəraitdə saxlayırlar. Amma bilmirlər ki, bunlardan əlavə uşaqların başqa ehtiyacları da var. Sadalanan ehtiyacların ödən-

məsi onların əhval-ruhiyyəsini yüksəldir. Psixoloji baxımdan sağlam böyümələrinə şərait yaradır.

Bir sıra hallarda ailə üzvlərinin narkotik maddə qəbul etməsi uşaqların psixi inkişafını sarsıdır, ailənin təməlini silkələyir. Bu cür ailələrdə uşaqlar öz uşaqlığından ayrırlar və ailənin qalması üçün mümkün olan hər şeyi edirlər. Onlar öz valideynlərini əldən vermək qorxusundan (ata-ana) həqiqi mənada öz həyatlarını yaşamırlar. Ailənin mövcud olması üçün müxtəlif rolları öz öhdələrinə götürürlər. Məsələn, ailədə ata əsəbi olur və davamlı olaraq anaya qarşı fiziki zorakılıq tətbiq edir. Uşaqlardan biri intizamsızlığı öz üzərinə götürür və ailədə ata ananın əvəzinə ona qarşı zorakılıq tətbiq etməyə başlayır. Beləliklə, ailənin təməlində sütun rolunu oynayan ana ailə münasibətlərindən kənardə qalır.

Valideyn tərəfindən spirtli içkilərin qəbul edilməsi də yuxarıda qeyd olunan halları yaradır.

Alkoqol qəbul edən ailədə uşaq valideyn münasibətində olan normalarda və ailə əlaqələrində pozğunluq yaranır. Alkoqol qəbul edən ailələrdə valideynin stressi, ailə ziddiyətləri, ailə pozğunluqları uşaqlar üçün problemlər yaradır.

İstirahət günlərində ailə mərasimlərinin keçirilməsi və ailə üzvlərinin bir yerə toplanması valideynlərdən birinin məst olması ilə pozulur və beləliklə, xoş ailə vaxtlarını stress və keşməkeş əvəz edir. Alkoqol qəbul edən ailələrdə tərbiyə üsulu davamlı deyil, valideyn uşaqları istiqamətləndirir, himayə işə olduqca aşağıdır.

Belə vəziyyət uşaqların psixi inkişafını ləngidir, ya da davranışında assosiallığa yol verməsinə zəmin yaradır.

Ailə elə müqaddəs, elə bir ictimai təşkilat və ocaqdır ki, Qurani-Kərimdə göstərildiyi kimi ər-arvad, övlad ailədə sakitlik tapır, onlar arasında ülfət, dostluq, səmimiyyət yaranır.

Fərd ailədə böyüyür, inkişaf edir, onun şəxsiyyətinin əsasları, uşaqlıqda psixoloji sağlamlığı həmin ailə mühitində formalaşır. Qeyd olunduğu kimi ailənin şəxsiyyətin xüsusiyyətlərinə eləcə də psixoloji xüsusiyyətlərinə təsiri çox genişdir

və davamlıdır. Uşaqlar davranış normalarını, baxışları, etiqadları öz dəyərlərinin əksəriyyətini ailədə atadan, anadan, bacı-qardaşdan və s. öyrənirlər. Bu öyrənmələr bir başa və dolayı yolla onların psixoloji sağlamlığına təsir göstərir. Ailə uşaqların psixoloji sağlamlığına ailə mühitində xarici-dünya mühitinə məktəbə, yaşıdlarına və nəhayət cəmiyyətə daxil olması ilə təsir edir və xarici mühitdə daha çox özünü biruzə verir.

İntellekt və istedad şəxsiyyət, potensial güc və məharət uşağın erkən yaşlarında formalaşır. Onların sonrakı inkişafı həqiqətdə daha çox kəmiyyətcə dəyişilir, nəinki keyfiyyətcə. Ümumiyyətlə, intellektə irsiyyətin böyük təsiri vardır. Eyni zamanda, mühitə görə də formalaşa bilir. Ona görə də uşağın həyat mühiti na qədər zəngin olarsa, sağlam olarsa, məlumatlı olarsa, uşağın intellekti daha yüksək, onun davranışları daha çox yumşaq olacaqdır.

Bütün qeyd etdiklərimizlə yanaşı psixopedagoji bir məqamı da qeyd etmək lazımdır ki, uşaq o zaman müvəffəqiyətlə öyrənməyə başlayır ki, öz hissələrini idarə edə bilsin. Bir çox gündəlik həyat hadisələri onun narahatlığına səbəb olur, ülfət və mühitin təsirləri ona son dərəcə ciddi olan psixoloji travmalar yetirir. Başqa sözlə bir çox hallarda uşağın danışq qüsurlarının özü diqqətəlayiq və bariz bir əlamətdir və onun daxili iztirablarından, narahatlığından yaranmış olur. Uşaqların iztirabları və psixoloji təzyiqləri azaldıqda və ya aradan qalxdıqda bir çox uşaqlar hədsiz dərəcədə az danışq qabiliyyətləri əldə etmiş olurlar.

Uşaqlar düşünmək, öz fikirlərini demək qabiliyyətinə malik olduqda onlar yaradıcı təfəkkürə malik olurlar. Onları düşünməyə təşviq etmək, sürətli cavab vermek və hər cür yenilik və düşüncədən uzaq olan sağlam fikri onlara ərməğan etməməliyik. Biz uşaqları problemlər və psixoloji çətinliklər qarşısında hazırlamalıyıq.

Bir çox iztirablar, qorxular, etiraflar, onlarla əlaqələr qurmaq, məhəbbət yaratmaqla azalmış olur. Uşaqların sosiallaşması bacarığı onlarda danışq məharət və vərdişlərini aşılan-

masını artmış olur və onlar cəmiyyətə qəbul olunur. Beləliklə, onlar cəmiyyətdə daha yaxşı təsdiq olunurlar.

Əlbəttə, uşaqlar özlərini cəmiyyətdə, sosial rollarda, oyunlarda gerçəkləşdirə bilsələr, bu onların şəxsiyyətinin adekvat istiqamətdə yönalmasına zəmin yaradır.

2.2. Ata və ana ilk tərbiyəçilərdir

Əhatə olunan məsələlər:

1. Ailədə uşaqın dünyaya gəlməsinin hazırlıq mərhələsi
2. Ailədə uşaqın dünyaya gəlməsi və ona qulluq
3. Uşaqın böyüüməsinə ana və ata qayğısı
4. Valideyn-övlad ünsiyyətinin tərbiyəyə təsiri

Ailə ərlə arvadın ittifaqından başlasa da, onun əsasını, məzmununu övladlar və onların tərbiyəsi təşkil edir. İki sevən insanın bir-birinə qovuşması böyük xoşbəxtlikdir, lakin bu hələ tam ailə demək deyil. Tam ailə övladlar meydana gələndən sonra başlayır.

Uşaq ailənin ab-havasını dəyişdirir. Uşaq ailəyə sevinc və həyəcan, rəhatlıq və narahatlıq gətirir. İndiyədək yalnız bir-birini sevən, bir-birinin qayğısı ilə məşğul olanların sevgisi indi tamam yeni bir istiqamətə yönəlməli olur. Kişi üçün qadın yalnız arvad deyil, eyni zamanda onun övladlarının anasıdır. Qadın üçün kişi yalnız ər deyil, eyni zamanda onun əziz balaşının atasıdır. Ər-arvad münasibətləri hiss edilmədən dəyişir, yeni məzmun, yeni keyfiyyət kəsb edir. Özlərini psixoloji, mənəvi və fiziki cəhətdən valideyn olmağa hazırlayan ər-arvadlar uşaq meydana gələndə çəş-baş olmur, bir sira çətinlikləri səbirlə dəf edə bilirlər. Belə ailələrdə uşaqın tərbiyəsi də düzgün istiqamət alır, ər-arvad da bir-birini başa düşür, əlbir, sözbir hərəkət edirlər. Lakin valideynliyə hazırlaşmayan ər-arvadların vəziyyəti çətin olur. Belələri valideyn ola bilmirlər. Demək, valideyn adı almaq asandır, yaxşı valideyn olmaq çətindir. Yaxşı valideyn olmaq, hər şeydən əvvəl nəcib,

nəzakətli, tərbiyəli övlad böyütmək deməkdir. Bu isə həm anadan, həm də atadan asılıdır.

Gənclər uşaqın tərbiyəsi haqqında çox eşimmişlər, çoxlu ədəbiyyat oxumuş, məsləhət almışlar. Hətta ətraf mühitdə göründükleri və eşitdiklərini döñə-döñə müzakirə etmiş və “mən elə uşaq böyüdəcəyəm ki, ondan hamı razılıq etsin” söyləmişlər. Bu məqsədlə özünüñ şəxsi sağlam mühakimələrinizə etibar etməli, daxili duyğularınıza inanmalı, hər şeydən əvvəl uşaq məhəbbət və qayığınızı göstərə bilməyiniz on doğru davranışdır. Bu davranışlar nəzəri biliklərdən daha qiymətlidir.

Ailə quran gənc qızların ana olacağını biləndə sevincdən aşib-dəşən ideal qadın obrazı çoxdan mövcuddur. Hamiləlik dövründə ana gələcək övladı barədə xoş arzularla yaşayır. Bəyəndiyi kiçik köynəyi, papağı, örtükleri şirin-şirin oxşayır: “Nə gözəldir, mən bunu çox xoşladım, alacağam” kimi sözlərlə daxili sevinçini gizlədə bilmir. Körpənin besiyini hara qoyacağını döñə-döñə ölçüb-biçir. Elə ki, uşaq dünyaya gəlir o, ana olduğunu dərindən dərk edir, sevinc hissi yaşayır. Tibbi tədqiqatlar (müdrik qadınlar da bunu həmişə dərk ediblər) göstərir ki, hamiləlik həm də xoşagelməz hissələrə əlaqədardır, bu isə, xüsusən birinci hamiləlik vaxtı, tamamilə normal və təbii bir hal kimi xarakterizə olunur.

Yeni qurulmuş ailədə gələcək uşaq barəsində səhbətlər ər-arvadın ünsiyyətində xüsusi yer tutur. Onlar körpə haqqında müzakirələr edir, kimə daha çox oxşayacağı, düşünür, uşaq üçün ad da müəyyən etməyə çalışırlar.

Ailədə uşaqın doğulması ilə hər şey dəyişir. Gənc atanın əvvəlki vaxtlarından fərqli olaraq tamam başqa qayğıları da vardır.

Hər bir gənc qız üçün birinci hamiləlik müəyyən dərəcədə qayğısı gəncliyin sonu deməkdir.

“Uşaq məhəbbətin meyvəsidir” deyənlər də sohv etməyiblər. Ər-arvadlıq həyatında ən mühüm hadisələrdən biri qadının öz ərinə hamilə olması haqqında xəbər verməsidir. Onların hər ikisi bunu sonsuz sevincə qarşılıyırlar. Gələcək

körpə onlara atılıq və analıq vəzifələri bəxş edəcəkdir. Gənc ailənin fərəhli günləri belə başlayır...

Öz həyat yoldaşının hamiləliyinə ərin münasibəti müxtəlif olur. Onda həyat yoldaşını qorumaq hissi doğur, arvadı ilə və özünün kişi kimi yetkinləşməsi ilə daha çox qürrələnməyə başlayır. Ana kimi ata da uşağın olmasını sevinclə görələyir. Hətta özünə qarşı laqeyd münasibət yaranacağından şübhə edən ərin gizli hissələri arvadına qarşı əsəbiliyində, vaxtının çoxunu evdən kənardə keçirmək cəhdində, başqa qadınlara pərəstiş etməkdə biruza verir. Beləliklə, qadın ərinin himayəsindən, özü də buna daha çox ehtiyacı olduğu bir vaxt məhrum olur, axı, gələcək ana, həyatının yeni, bələd olmadığı bir dövrünə qədəm qoyur.

Uşağa məhəbbət hissi anada tədricən yaranır. Əksər qadınların çoxu öz hamiləliyindən razı qaldıqlarından və bundan məğrur olduqlarından öz gələcək körpələrinə qarşı heç bir hiss duymurlar. Lakin körpə ana bətnində tərəpənməyə başlayanda, ana dərk edir ki, o, həqiqətən onun bir parçasıdır və canlı varlıqdır. Doğum zamanı yaxınlaşdıqca ana gələcək uşağı və onuna bağlı qayğılar barədə daha real şəkildə düşüncə bilir, planlar qurur.

Həyat başdan-başa mənalar məcmusudur. Hər bir varlığın da öz mənəsi var. Onu dünyaya gətirən üçün bu daha gözəl, daha mənalı, qiymətli amillərdən biridir. Uşağın varlığı ər-arvada yeni vəzifələr – atılıq və analıq vəzifələri bəxş edir. Müdrik atalarımız ailədə uşağın roluna xüsusi qiymət vermişlər və söyləmişlər: "Uşaq evin bəzəyidir", "Uşaq evin güzgüsündür", "Uşaqdan al xəbəri", "Balalı ev bazardır, balasız ev mazardır", "On arvad alsan ev dolmaz, bircə uşaqla ev də dolar, ürək də" və s.

Doqquz ay övladını bətnində gəzdirən ana onu dünyaya gətirəndən sonra dünyanın bütün sevincini, özünün bütün arzu və istəklərini əziz balası ilə bağlayır. O güləndə gülür, o sevinəndə sevinir, o kədərlənəndə narahat olur, qəm-qüssəyə batur. Ana üçün uşağın pisi, yaxşısı yoxdur. Ana üçün onun əziz

balası var ki, bu balanın uğrunda hər fədakarlıq, hər cəfaya dözməyə hazırlır. Belə cəfakeslik, bu cür hüdudsuz qayğı və məhəbbət çox zaman üzəkəgrıdan nəticələr verir, övladın ərköyü, şitəngi, tənbəl və etinasız böyüməsinə səbəb olur ki, bunun da acı bəhrələrini hamidən əvvəl ana özü dadır.

Uşaq doğulan ilk vaxtlar bir neçə gün və ya bir neçə həftə sonra qadılarda ruh düşkünlüyü, sıxıntı hissi (depressiya) baş qaldıra bilər. Anada depressiya, əksər hallarda o, doğum evindən evə qayıdan vaxt başlanır. Yeni qarşılaşıduğu məsuliyyət hissi və ev qayğıları, doğuşdan sonra qadının orqanizmində yaranan müxtəlif fiziki və psixoloji dəyişikliklər də depressiya hissini səbəb olur.

Ərinin ondan soyuduğunu düşünən qadında ruh düşkünlüyü yaranır. Eyni zamanda, ata da, bir insan kimi, arvadı və ailənin digər üzvlərinin çağla ilə məşğul olduğunu görəndə, özünü evdə artıq adam kimi görməyə başlayır.

İstər-istəməz qəribə bir vəziyyət yaranır. Ananın işi nə qədər çox olsa belə bu vəziyyətdən çıxməq üçün öz həyat yoldaşına qulluq etməli, vaxtında yeməsi, üstünün təmiz və tütlü olması qayğısına qalmalıdır. Bunun üçün qadına diqqət və qayğı artırılmalıdır. Onu yersiz həyəcanlandırmamış, sinir sisteminə təsir edəcək neqativ hallara yol verməmək gərəkdir. Ona görə ki, bütün bunlar eyni zamanda ana bətnindəki körpənin normal inkişafına təsir edəcəkdir. Ananın hissələr aləmi uşağın ana bətnində inkişafı prosesində bilavasitə əks olunur. Qadın bu mərhələdə ər qayğısına və nəvazışınə daha çox möhtacdır. Bunun üçün ailə daxilində ondan ötrü psixoloji baxımdan ən olverişli mənəvi şərait yaratmaq zəruridir.

Ailənin yeni üzvünün sağlamlığı qayğısına hamı - ər də, arvad da, onların valideynləri də qalmalıdır. Nənələrin və babaların körpəyə münasibətləri, fikir mübadilələri, istəkləri və məsləhətləri bir-birinə uyğun olur. Hamilə qadının özü də eyni zamanda hamı ilə - həyat yoldaşı, qaynana və qaynatası, qaynı və baldızı ilə mehriban dolanmalı, hər şeydən söz çıxarmamalı,

evdə münaqişə şəraitinin yaradılmasına deyil, aradan qalxmaşı na çalışmalıdır.

Böyük məkdə olan nəslin fiziki sağlamlığının möhkəmliyində və tərbiyəsində ailə mühüm rol oynayır. Hər bir gənc valideyn bilməlidir ki, uşaq dünyaya insan olmaq üçün gəlir. Onun necə insan olacağı isə ilk növbədə ata və anadan asılıdır. Bütün valideynlər uşaqlarını ülvı bir hissə sevirlər. Lakin uşağı sevmək azdır, onu yaxşı tanımaq, öyrənmək vacibdir.

Uşaq dünyaya yaşlılar aləmində göz açır. Onun həyata ilk müstəqil addımı ana bətnindən ayrıldığı anlardır. Uşaq dünyaya aciz-köməksiz bir varlıq kimi gəlir. Ona ilk anlardan göstərilən böyük və əbədi təkrarlanan qayğı olmasayı, insan nəslinin kökü çoxdan kəsilərdi. Təbiət özünün ecəzzkar işini görüb ana bətnində uşaqına insan şəklini vermiş olsa da, onun həqiqi insan kimi yetişməsi, cəmiyyət üçün faydalı adam olması ilk önce valideynlərdən, onların uşaqlarla apardıqları işlərdən asılıdır.

Hər bir ata və ana övladlarına məqsədyönlü, mütəşəkkil təsir göstərir. Məhz həmin müntəzəm təsir tərbiyə adlanır. Bəs onda tərbiyə nə vaxt, nədən başlayır?

Klassik pedaqoqlar, müasir tədqiqatçılar təsdiq edir ki, uşaqın tərbiyəsi hələ o, ana bətnində olanda başlayır. Qadının – ananın sakitliyi, rahatlığı, atanın - ərin qadına qayğısı, mehriban münasibəti uşaqın gələcək tərbiyəsinə müsbət təsir edir. Ailədə ananın ata ilə bərabər huquq malik olması onun hörmətini yüksəltmiş və övladları üzərində təsirini artırmışdır. Uşaq dünyaya gələndən sonra ananın onu əmizdirməsi, ana-balənin göz-gözə baxması, ananın qolları arasında körpənin şirin yuxuya getməsi, həzin ana zülməsi, təbəssümü, ata qayğısı, ananın isti nəfəsi, nəvəzişi və s. gələcək vətəndaşın – insanların ilk tərbiyə mənbələridir. Emosional hissələr ünsiyyət, rahatlıq, mülayimlik, qayğı, təbəssüm, yeni və naməlum aləmə göz açan uşaqın normal inkişafında böyük rol oynayır.

Bir sıra tədqiqatçılar valideynlərlə övladlar arasında yaranan soyuqluğun səbəblərindən birini şübhə əmziklərdə

görürəl. Onların fikrincə uşaqın ana ilə temasda olmaması soyuqluq yaradan ilk amildir. Dahi çex pedaqoqu Y.A.Komenşkinin məşhur "Ana qucağı məktəbi" adlı əsərində övladları özləri əmizdirməyən anaları tənqid edərək böyük romat filosofu Favorinin istifadə etdiyi eksperimenti xatırladaraq deyir ki, uşaq üçün ən qiymətli, əvəzsiz qida ana südüdür. Favorin yenicə anadan olmuş quzuların keçiyə, çəpişləri isə qoyunlara əmizdirir. Nəticədə müəyyən edir ki, keçiləri əmən quzuların yunu cod, qoyunları əmən çəpişlərin tükü nisbətən yumşaqdır. Y.A.Komenşki uşağı ananın deyil, başqa qadının əmizdirməsinə etiraz əlaməti olaraq Romanın üç imperatorunu misal gətirir. Tit həmişə xəstə olardı. Ona görə ki, onu əmizdirən qadın xəstə idi. Kaliqlı isə insan cildinə girmiş vəhşi idi. Çünkü onu əmizdirən qadın uşaqı əmizdirməmişdən əvvəl döşüñə qan sürtərmiş. Buna görə o, həmişə qanlı qılıncını dili ilə yalayarmış. Sezar Tiberini sərxoş bir qadın əmizdirərmiş. Ona görə də o, həmişə sərxoş olmuş, dövlət işlərini idarə edə bilməmişdir.

Ata və analar övladlarını özlərinin səadətləri namənə tərbiyə etməlidirlər. Onların tərbiyə etdikləri şəxslər cəmiyyətin fəal üzvü olacaq, cəmiyyətdə yaşayacaq. Ona görə bu məsələyə böyük məsuliyyətlə baxmaq lazımdır.

Ölkəmizdə aila uşaqın tərbiyəsində böyük rol oynayan mühüm özək kimi fəaliyyət göstərir. Tərbiyə işində ailənin böyük rolü, hər şeydən əvvəl uşaqın kiçik yaşlarını ailədə keçirməsi ilə əlaqədardır.

Gənc ər və arvad uşaqın doğulmasına hazırlaşmalıdır. Gələcək valideynlər səhbatın necə böyük hadisədən getdiyini aydın başa düşməlidirlər. Ailəyə yeni üzv, yeni nəfəs gələcəkdir. Onlar yuxusuz gecələr, narahat gündüzlər yaşayacaqlar. Lakin bu günlər baldan şirin olub təbiətin onlara etibar etdiyi bu gözəlliyi duymaqdan bezməyəcəklər.

Hər bir insan onu əhatə edən mühitin neçəliyindən asılı olaraq inkişaf edir. Evidəki şəraitlə uyğunlaşaraq valideynlər öz uşaqlarına neçə şərait yaradacaqlar? Uşaq necə böyüyəcək?

Əgər gənc ata-analar körpənin yaxşı inkişaf etməsini, gürmrah, sağlam böyüməsini istəyirlərsə, onun üçün yaxşı həyat şəraitini yaratmalıdır.

Hazırda qadınlar “Əgər oğlan uşağı doğmasalar” ərlərini narazı qalacaqlarından ehtiyat etmirlər. Əgər ana sağlam olarsa, uşaq işə diri və sağlam doğularsa, ər bundan yalnız sevinir.

Həyat tərzi sağlam olan valideynin övladları da sağlam olur. Bu, sağlam uşaq doğulmasının ən mühüm şərtidir. Bəzi ata-analar özləri də bilmədən övladlarını ömürlük xəstəliyə düşər edirlər. Ər-arvadlığın xüsusən ilk aylarında spirtli içkilər, papiros, narkotik maddələrin qəbulu göləcək körpənin sağlamlığına son dərəcə pis təsir göstərir. Elm sübut etmişdir ki, alkoqol və narkotik maddələrin qəbulu göləcək körpəni hələ ana bətnində ikən məhv etməyə qadirdir. Müəyyən edilmişdir ki, hər papiros tüstüsünün təsiri ilə ana bətnində uşaqın çəkisi 6,5 qram azalır. Bu, o deməkdir ki, hamilə qadın olan yerdə papiros çəkmək olmaz.

Gənc ailə üzvləri özlərinin başlıca vəzifələrinə - körpənin fiziki və psixi cəhətdən sağlam böyüməsinə, ailənin inkişaf edib möhkəmlənməsinə xüsusi diqqət yetirməlidirlər. Gənc ananın hər barədə köməyə və məsləhətə ehtiyacı vardır. Ananın öz körpəsini vaxtında yedizdirməsi, (özü də tələsmədən), onu yuyundurmaq, yatırmaq, narahatlıq baş versə lazımi yardım göstərmək belə ehtiyaclardandır. Ana ilə nənənin birgə məhrəban və səmimi rəftarı qarşısında uşağı göstərilən qayğı həm şirinləşir, həm də gənc ananın üzərinə düşən yük və ya məsuliyyət azalmış olur. Ər-arvad işə böyüklərin qayğı və diqqətini minnətdarlıqla qiymətləndirməlidir.

Əgər gənc ər-arvad öz valideynlərinin yanında yaşayırsa, nənə ilə babanın köməyi onlara əsl dayadır. Yox, əgər ayrıca mənzilləri varsa, ananın işi bir qədər çətin olacaqdır. Onun ən yaxşı köməkçisi əri ola bilər ki, çətinliklərdən onu qurtarsın. O, evə gələn kimi çalışmalıdır ki, bütün günü həm ev işləri, həm də körpəsi ilə məşğul olan ananın əhval-ruhiyyəsini yaxşılaşdırınsın, şirin sözlərlə ona qayğı göstərsin. Xoş müna-

sibət ananın qaş-qabağını açır, ona psixoloji və mənəvi rahatlıq verir. Nə qədər yorğun olsa da əhvalı yaxşılaşır. Bundan sonra ata uşaqla məşğul olur, lazımi işləri ananın razılığı və məsləhəti ilə yerinə yetirir.

Ata olmaq ana olmaq qədər məsuliyyətlidir. Ailəsinin qədrini bilən arvadının xətrini istəyən ata həmişə gecələr sayıq yatır, uşaq ağlayan kimi dərhalaya qalxır, ona baxır, arvadının yuxudan ayrılmamasına razı olmur. Başa düşür ki, gündüzlər o çox yorulur, nə qədər çox istirahət etsə, bu, körpə üçün də yaxşıdır. Əks təqdirdə ananın südü azalar, sağlamlığı əldən gedər.

Ana - dünyada ən doğma insandır. Azərbaycan türklərində belə bir deyim var: “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm arxa heç kəs ola bilməz”. “Uşaqların böyüməsində ola bilər ki, kimsə ata kimi hərəkət edə bilsin, amma ananı əvəz etmək mümkün deyil”. “Uşaq atadan yox, anadan yetim galır”.

Ana uşaq aləminin affektiv mərkəzidir. Uşaqın xarici aləmə bütün münasibətləri ana vasitəsilə reallaşır. Bu münasibətlər sisteminə tədricən ata, bacı, qardaş və b. daxil olur. Uşaq yaşa dolduqca onun həyatında və psixi inkişafında atanın rolü daha da artır. Onun münasibətlər sistemi daha da şaxələnir və daha da mürəkkəbləşir. Uşaq tədricən ailə münasibətləri normalarına yiylənir. Onda “yaxşı nədir, pis nədir?” haqqında təsəvvürler formalasılır. Uşaqın motivasiya sahəsində köklü dəyişikliklər əmələ gelir. Özü haqqında təsəvvürleri formalasdıqca, uşaqın davranışını və rəftarı da dəyişir. Yaşlılarla və həmyaşlıları ilə ünsiyyət şəraitində uşaqın xarakteri formalasmağa başlayır. Bu mərhələdə də valideynlər ilə uşaqın arasındaki münasibətlər həllədici əhəmiyyət kəsb edir.

Ailənin əlverişli psixoloji iqlimi və həyat tərzi uşaqlarda mühafizə olunmaq hissinin inkişafına, onların emosional ovqatına, rahatlığına müsbət təsir göstərir.

Uşaqla kobud danışmaq, onun üstünə qışkırmak, döymək, söymək xüsusilə yolverilməzdır. Kiçik yaşlarından uşaq-

nəzakətli, doğrucu və mehriban olmayı, təşəkkür etməyi öyrətmək lazımdır.

2.3. Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları.

Psiyoloqların qənaətinə görə, əgər uşaq bir yaşındək anadan ayrırlarsa və ya uzun müddət tənha şəraitdə xəstəxanada müalicə olunarsa, belə uşaqların çoxunda *qospitalizm əlamətləri* müşahidə olunur: əvvəlcə onlar ağlaşan, qəmgin, qorxaq olur, ünsiyət təşəbbüsleri zamanı isə, var qüvvələri ilə yaşlıları qucaqlayır, onlara sıxılır, diqqət tələb edirlər. Belə hal uzun müddət davam etdiğdə, uşaqda oyun oynamaya maraq olmur. O, çarpayıda arxası üstə yatır, saatlarla hərkətsiz, gözlərini geniş açmış vəziyyətdə qalır, sanki ətraf aləmdən heç nəyi qavramır. Belə hal yarandığda uşaqla ünsiyət yaratmaq çox çətin olur, bəzən isə bu təşəbbüsler baş tutmur. Yaranmış vəziyyət uşağın psixi və fiziki inkişafına güclü zərbə vurur, onun inkişaf tempi zəifləyir, çəkisi azalır, yuxu rejimi pozulur, orqanizmin hər cür infeksiyalara qarşı müqavimət qüvvəsi azalır. Belə patoloji halların yaranması üçün körpənin anadan bir-iki ay müddətinə təcrid olunması kifayətdir. Körpəlik dövründə bu cür halların az ifadəli təzahürləri ailədə, valideynlərin, ən yaxın sosial əhatənin dairəsində də baş verə bilər. Əgər valideynlər uşağı lazımı səviyyədə diqqət və qayğı göstərməsələr, onu qucaqlarına götürüb əzizləməsələr, onunla ünsiyətə qoşulmasalar körpənin psixikasında yuxarıda söylənilən xoşagelməz təzahürlər yaranı bilər.

Uşaqların ünsiyətinin inkişafında digər bir fakt onların ailədən kənarda ünsiyət qurmasıdır. Pediatrlar və uşaq psixiatrları müşahidə etmişlər ki, ana və atasından, bacı və qardaşlarından ayrılıqda müalicə olunan kiçik yaşılı uşaqlar fiziki və psixi cəhətdən normal inkişaf etmirlər. Bu faktların ümumiləşdirilməsi əsasında elmdə “qospitalizm” (qospitalizm – fransızca “hospital” xəstəxana deməkdir) termini əmələ gəlmışdır. Qospi-

talizm dedikdə, yetim uşaqların, eləcə də, atasından, atasından və b. ayrılıqda xəstəxanada müalicə edilən uşaqların fiziki və psixi inkişafında özünü göstərən xüsusiyyətlər nəzərdə tutulur.

Uşaqlarda belə xüsusiyyətlərin əmələ gəlməsini nə ilə izah etmək olar? Psiyoloqların böyük əksəriyyəti qospitalizm hadisəsinin təhlili əsasında praktiki işçilərin diqqətini kiçik uşaqların fiziki və psixi inkişafında yaxın adamlarla ünsiyət roluna cəlb etmişlər. “Ünsiyət defisi” (ünsiyət defisi – ünsiyətin lazımı səviyyədə olmaması) - adamlarla kontaktın azlığı və ya olmaması uşaqın inkişafında dramatik surətdə mənfi təsir göstərir.

Heyvanlar arasında böyümüş uşaqlara aid faktları da buraya əlavə etmək lazımdır. Bir cəhəti də qeyd etmək lazımdır: insan uzun müddət tek qaldıqda da onun psixikasında köklü dəyişiklər baş verir.

Körpənin hər bir təlabati inkişaf prosesində tədricən onun üçün başqa adama, insanla temasla, onunla ünsiyət tələbatına çevirilir. Ünsiyət tələbatı sonrakı yaş dövründə də uşaq şəxsiyyətinin inkişafında mühüm rol oynayır. Yeniyetmə ictimai-əxlaqi münasibət normalarını ünsiyət prosesində mənimşəyir.

Ailədə oğlan uşağı çox vaxt anası ilə ünsiyətdə olur. Gəzintiyə daha çox anası ilə gedir, ev işlərini anasının yaxından köməyi ilə yerinə yetirir. Bir çox oğlan uşaqları ən yaxşı halda idman oyunlarında tamaşaçı kimi iştirak edir, əslində idmanla məşğul ol-murlar. Bəzi ailələrdə oğlan uşaqlarının əzizlənməsi, hər cür qayğıdan azad edilməsi, çətinlikdən uzaqlaşdırılması və s. hallar nəzərə çarpır. Bu, oğlanlarda xüsusiilə “kişi” xarakterinin formallaşmasına mənfi təsir göstərir.

Psiyoloqlar kollektivdə öz davranış və rəftarı ilə bir-birindən kəskin surətdə fərqlənən şagirdləri iki qrupa ayırmışlar. Birinci qrupa özünün kollektivçiliyi, müstəqilliyi, məsuliyyət hissi, aktivliyi, özünətənqidi yanaşması və s., ikinci qrupa isə əks keyfiyyətlərlə fərqlənən uşaqları daxil etmişlər. Bundan sonra psixoloqlar həmin uşaqların valideynləri ilə münasibətlə-

rinin xarakterini müqayisəli surətdə öyrənmişlər. Məlum olmuşdur ki, birinci qrupa daxil olan uşaqların valideynləri onların hissələri ilə yaxından maraqlanır, onlarla təmkinlə rəftar edir, özlərinin asudə vaxtlarını onlarla birlikdə keçirir, onlara mənəvi təsir göstərirler.

Tədqiqatın nəticəsi aydınlaşdır: valideynlərin uşaqlarla münasibətləri nəinki məktəbəqədər və kiçik məktəbli yaşı dövrlərində, həm də yeniyetməlik və gənclik yaşı dövrlərində də onların bir şəxsiyyət kimi inkişafının başlıca əsasını təşkil edir. Bu baxımdan təkcə onu qeyd etmək kifayətdir ki, gənclərin ictimai-siyasi inkişafına da valideynlər mühüm təsir göstərirler.

Psixologiya sahəsində ailədə oğlan və qız təbiyəsini, eləcə də onların cinsi təbiyəsinin formalaşmasına dair araşdırırmalar aparan psixoloqların (Ə.Əlizadə, R.Əliyev, G.Əliyeva, S.Hacıyeva, S.Orucova) qənaətlərini ümumiləşdirək görürük ki, qızlar qadınlıq etalonlarını, hər seydən əvvəl, ana ilə dialoq (ünsiyyət) şəraitində mənimşəyirlər. Onlarda bu etalonlar müvafiq şəkildə evdarlıq, uşaqlara qulluq etmək vərdişləri nəticəsində aşilanır, musiqi mədəniyyəti (o cümlədən, layla çıalmاق), özünün ata və qardaşları nümunəsində kişiyə hörmət hissi, oğlanlarla rəftar takti təbiyə olunur. Onlarda mehribanlıq, təmkinlilik, nəzakətlilik və s. kimi qız üçün səciyyəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirilir.

Hər bir şəxsin sonrakı taleyi, hayatda tutacağı mövqə isə onun təbiyəsindən bilavasitə asılıdır. Bu xüsusda Nəsirəddin Tusi demişdir: "Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaq korlanmağa vaxt tapmamış onu təbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır. Uşaq təbiətində olan fitri nöqsanlar görə, pis adətlərə meyl edə biləcəyindən vaxtından əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla əxlaqını saflasdırmaq gərəkdir, yəni hansı təmiz qüvvə uşaqdə özünü əvvəl birüzə verirsə, onun da təkmilləşdirilməsi əvvələ salınmalıdır".

Bəs valideynlər buna necə əməl edirlər? Körpəni əmizdirmək, yedirtmək, geyindirmək, ona qulluq göstərmək qaydalarını valideynlər bacarırlar. Lakin uşağın təbiyəsinə erkən yaşlarından başlamağın lazımlığından məhəl qoymurlar. Bəzi valideynlər elə başa düşürlər ki, təbiyə prosesi yalnız onlar öyünd-nəsihət və göstərişlər verərkən müəyyən məsələni öyrədərkən həyata keçir. Belə düşünmək səhvdir. Ata-anaların hər bir hərəkəti uşağa təsir göstərir. Valideynləri süfrə arxasında necə əyləşir, çəngəli necə tuturlar, bir-birləri ilə necə, hansı tərzdə danışırlar, qəzeti necə oxuyurlar, qonşulara, qohumlara, öz ata-analarına münasibətləri necədir – bütün bunlar hamısı uşağı təbiyə edir.

Bu cür təbiyə dilimizdə ən çox işlənən anlayışlardandır. Təbiyə sözü, adətən iki mənada – məhdud və geniş mənada işlənir. Məhdud mənada təbiyə - təbiyəçinin təbiyəolunana məqsədönlü təsiridir. Məqsədönlü sözüne diqqət yetirin: təbiyə prosesinin mahiyyətni başa düşmək üçün bu sözün özünəməxsus rolu vardır. Təbiyədən həmişə müəyyən məqsəddən çıxış edir. O, ictimai təcrübəni aşılamaq, uşaqa yaxşı və pis, xeyir və şər haqqında təsəvvürlər yaratmaq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar forması ilə onu tanış etmək, mənəvi keyfiyyətlərə yiyələndirmək məqsədilə müxtəlif üsulların köməyiylə təsir göstərir.

Böyükələr kimi uşaqlar da ananı sevirlər (bəlkə onlardan da çox). Çox vaxt ana bir yerə gedəndə körpə uşaqları heç kim, hətta ata da sakitləşdirə bilmir. Körpə "Anal" deyib gözlərinin yaşıını axıdır. Lakin anaya təkcə bir məhəbbət azdır. Ona həm də hörmət etmək, onun qayğısına qalmaq vacibdir. Bu keyfiyyət (hörmət) bacarığı isə öz-özünə yaranır. Onu formalaşdırmaq lazımdır. Lakin bəzən məhz böyükələr özləri, o cümlədən də analar nöqsanlara yol verirlər. Onlar bir sıra hallarda özlərini uşaqların qulluqçusuna çevirir, övladlarını əməyə alışdırırlar. Bu isə uşaqlarda tənbəllik, ərköyünlük, "hazırına nazir olmaq" kimi keyfiyyətlər formalaşdırır.

A.S.Makarenkonun aşağıdaki sözleri bu baxımdan iibrətamızdır: "Ana özünü qulluqçuya çevirdikdə qız, yaxud oğul ananın əməyi əsasında ağa kimi yaşayır, o biri tərəfdən ana öz şəxsi həyatının gözəlliyini itirir və ona görə də həyatın bu dolğunluğunu itirmiş bir qadın kimi artıq tam dəyərli ana ola bilmir. Yalnız özü əsl dolğun insan həyatı, vətəndaş həyatı süren ana tərbiyə verən, nümunə göstərən, məhəbbət oyadan, valeh etdirən, özü haqqında təqlid etmək arzusu oyadan həqiqi ana ola bilər. Öz vəzifəsini uşaq-lara sadə qulluqçuluq etməklə məhdudlaşdırın ana artıq tərbiyə verən ana deyil, öz uşaqlarının qulu olur".

Bu deyilənlər diqqət mərkəzində dayanmalıdır.

Təbiət və cəmiyyət hər bir kişini ər və ata, hər bir qadını isə xanım və ana olmağa hazırlayırlar. Bəy və gəlin, ər və arvad, ata və ana nikah cütünü təşkil edən, bir-birindən ayrılmaz iki hissədir. Onlar uşaqlara həyat verir, ailənin sütunlarını çiyinlərində daşıyır, ailə kollektivinin münasibətlərini tənzim edirlər. Heç da təsadüfi deyildir ki, valideynlərdən hər hansı birinin olmadığı ailəni natamam ailə adlandırırlar.

Asudə vaxtin, ailədə gün rejiminin düzgün təşkilindən də çox şey asılıdır. Uşaqlar ən çox sərbəst ol-duqları, məktəbdən və ailədən kənarda gəzib-dolandıqları vaxt mənfi təsirlərə məruz qalırlar. Bəzən uşaq və yeniyetmələrin tərbiyəsinin müvəffəqiyəti onların gəzib-dolandıqları mikromühitdən asılı olur. Yaşadığı məhəllənin, küçənin, yerləşdiyi ərazinin (bazar, dəmiryolu vəzgəlinə, avtovağzala yaxınlığı), dostluq və yoldaşlıq etdikləri uşaqların əxlaqi onlara zərərli təsir edir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub-dururlar. Həmin yeniyetmə və gəncin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir. Həm də yaddan çıxarmaq olmaz ki, bəzi tüfeyli adamlar yeniyetmələrin təcrübəsizliyindən istifadə edərək onları öz təsirləri altına alır, cinayət etməyə şirnikləndirir, öz çirkin əməllərini həyata keçirməkdən ötrü təzyiq göstərməkdən belə çəkinmirlər.

Uşaqlar üçün həmişə canlı nümunə valideyinlərin bir-birinə münasibətləri olur. Ailədə olan abı-hava valideynlərin qarşılıqlı münasibətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Onların bir-birinə bəslədiyi məhəbbət, hörmət, qayğı evdə böyükən uşaqlar üçün əsil nümunə olur. Ailədə uşaqlar dünyaya gələrkən valideynlərin üzərinə cavabdehlik düşür. Onlar çalışmalıdır ki, körpələrin qayğısına qalıb, sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər. Nəsirəddin Tusi deyiridi: "Uşaq anadan olarkən ona yaxşı bir ad qoymaq lazımdır. Namünəsib addan uşaq bütün ömrü boyu xəcalət çəkir".

Ana həmişə sakit təbiətli, təmkinli olmağa çalışmalıdır. Körpənin həyatı nə qədər sakit və sadə keçərsə onda onun fiziki və əqli inkişafı müsbət istiqamətdə gedər. Ana övladlarında görmək istədiyi cəhətləri əvvəlcə özündə inkişaf etdirməlidir. Onun hər bir hərəkətini diqqətlə izləyən körpələrinin yanında öz danışığına, hərəkətlərinə fikir verməlidir. Ananın təsiri ilə nümunələri uşaqların xarakterində və gələcək tələyində əks olunur. Onun diqqətindən kənarda qalan uşaqlar laqeyd, hər hansı bir hadisəyə ürəksiz yanaşırlar. Uşaqların evdə özlərini xoşbəxt hiss etmələri üçün bahalı paltarların, oyuncاقların, avadanlıqların olması vacib deyil. Ən əsası onlar hiss etməlidirlər ki, valideynləri onları sevir, qayğısına qalır, çatınlıklarla üzləşəndə kömək olurlar.

Valideynlər daima uşaqları ilə ünsiyyətdə olmağa çalışmalıdır. Uşaqlarına qarşı diqqətli olan valideynlər öz nəsiətləri və nümunələrin köməyi ilə onları ağıllı, ünsiyyəticil, mehriban olmağa sövq edirlər.

Uşaqlar yalan danışanda ata-anaların əksəriyyəti narahat olurlar. Lakin tərbiyədə valideyn nümunəsinin rolunu və bəzi ata-anaların özlerinin yalan danışdıqlarını yadımıza salsaq, görərik ki, bu keyfiyyəti də uşaqlar çox vaxt böyükəldən öyrənirlər.

Çox yayılmış bir humor var: "Zəng səsinə oğul telefonun dəstəyini qaldırır. Atam istayırlar. Ata oğluna başa salır: - De ki, atam evdə yoxdur.

Uşaq da öz növbəsində: - Atam deyir ki, evdə yoxdur..."

Göründüyü kimi, uşaq sözün düzünü deyir. Lakin valideyn ona nə təklif edir? Yalan danışmağı və üstəlik, yəqin ki, verdiyi cavaba görə oğlunu danlayacaq ki, nə üçün elə dedin. Şübhəsiz, ikinci dəfə təlimatlanmış uşaq lazımlı gələrsə "atam evdə yoxdur" sözlərini daha inamlı deyəcək. Və beləcə, tədricən onda yalanlılıq kimi mənfi keyfiyyət təşəkkül tapıb formalasacaq.

Uşaqların yalan danışması müxtəlif səbəblərlə bağlı ola bilir. Onlar bəzən ona görə yalan söyləyirlər ki, sözün düzünü demək əslində qeyri-mümkündür. Uşaqlardan biri fincanı sindirmişdir və bilir ki, düzünü desə, anası hökmən onu kötəkləyəcək. Ona görə də yalan danışır. Valideyn bir həqiqəti unutmamalıdır: əgər o, uşağa düzlük və doğruuluq hissələri aşılamaq istəyirsə, o, acı həqiqəti eşitməyə də hazır olmalıdır.

Əgər uşağı həqiqəti söylədiyinə görə cəzalandırırlarsa, demək, özünü müdafiə etməkdən ötrü o, yalan danışmalıdır. Bəzən vəziyyətdən çıxmak üçün uşaq nəsə uydurur. Böyükər onun yalan danışdığını başa düşür və bunu onun üzünə vururlar. Əslində isə uşaqın keçirdiyi hiss, onun vəziyyəti haqqında bizi xəbərdarlıq edir. Bunu duymaq lazımdır. Uşaqlar xoşlamırlar ki, ata-anaları artıq bildikləri məsələlər barəsində onları uzun-uzadı sorğu-suala tutsunlar.

Bəzən uşaqlar evə onlara məxsus olmayan şəyler gətirirlər. Həm də heç də onların hamisini küçədən tapmırlar, bir də görürsən ki, qonşunun həyatından götürürlər, yaşıdlarının əlindən alıb qaçırlar və s. Ata və analar öz övladlarını başa salmalıdırlar ki, özgəsinin aşyasını, oyuncagini götürmək, mənimsəmək olmaz. Lakin əgər ata hər dəfə evə gələndə özü ilə işdən nəsə gətirirse və bunu uşaq görürse, onun sözünün təsiri olmayıcaqdır.

Ailə təbiyəsində müxtəlif üsullardan istifadə olunur. Təbiyə işi onların düzgün tətbiq edilməsindən bilavasitə asılıdır. Yaxşı, nümunəvi və əxlaqlı uşaqlar böyütmiş ailələrin təcrübəsi buna gözəl nümunə ola bilər, müəyyən bir üsuldan istifadə edəndə onun təbiyəvi cəhətini nəzərdən qəçirməq olmaz.

Hamiya yaxşı tanış olan bir nümunə gətirək: tutaq ki, ana oğlunu ev işlərinə cəlb etmək istəyir. Uşaqın isə həvəsi yoxdur. O, tapşırıqdan boyun qaçırır. Ana bu zaman nə edir? Belə hallarda, adətən əməlli-başlı fikirləşmir və pedaqoji cəhətdən tamamilə yalnız hərkətə yol verir. Oğluna acıqla deyir: "Öğər sözümə baxmasan, küçəyə oynamaya getməyəcəksən". Ana bu qadağla ilə nəyə nail olur? O, uşaqın gözündə ev əməyinin mənasını dəyişir, əməyi bir növ caza vasitəsinə çevirir: tapşırığı yerinə yetirsen, oynamaya gedərsən.

Valideynlər uşaqların ictimai mülkiyyətə, ətraf mühitə, təbiətə, insanlara münasibətdə özünü bürüzə verən qəddar və rəhmsiz münasibətləri vaxtında narahat etməlidir. Heyvanlarla qəddarcasına rəştar edən, yaşlılıqları korlayan, gözəlliyə xor baxan, quşları güdən əli sapandlı uşaqlara rast gəlirik. Çox zaman həmin sapandi, quş tutmaq üçün tələni valideynlər özləri düzəldirlər. Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, məktəbdə pəncərə şüşəsini sindirir, ictimai yerdə tum çırtlayıb yeri zibilləyir. Yaşlı adamın ayaq üstədə durduğu halda uşaqın avtobusda, metroda ayləşməsi, özünü görməməzliyə vurması narahatlıq doğuran haldır. Məhəmməd Füzuli göstərirdi: təbiyə vaxtında düzgün verilməsə, insan ağılinin aynasını pas basar və şəxs sərt daşa, zərərli tikana çevrilər. İnsan yalnız zənginliyi ilə başqlarından üstün və əla olur.

Uşaq və yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi, bəzi hərəkət və davranışlarında onlara sərbəstlik verilməsi də pis nəticələnir. Yaponların belə bir atalar sözü var: "Uşağı ərköyn böyütmək onu atmağa bərabərdir". Bəzən uşaqın dəcəllik etdiyini, sözə baxmadığını görən valideyn onun üstünə qışqrır, onu qorxudur, hədələyir.

Qorxutmaq, hədələmək uşağın sözə baxmasına deyil, bir çox hallarda məhz söz eşitməməsinə aparıb çıxarır.

Kobud sözlər uşaqların qəlbini yaralayırlar, ədalətsizliyi hiss edəndə onlarda bədbinliyə, özünəqapanmaya gətirib çıxarırlar. M.F.Axundov yazırdı ki, "Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozub təbiətlərini alçaqlaşdırır, fitri-cövhərlərini qovaraq qorxaq və yalançı edir". Bu zaman onlar cəzalanmadan qorxmurlar. Ətrafda baş verən hər bir hadisə onların hafızəsində öz izini buraxır. Ata-ananın danlığı, sərt baxışları uşaqlar üçün mənfi nəticə verən dərsə çevrilir.

M.M.Nəvvab qeyd edirdi ki, öz övladına dost və tanış yanında nəsihət verma və ona açıqlanma.

Uşaqlar səhv hərəkətlərə yol verən zaman tənələrlə deyil, vaxtında verilmiş nəsihət və xəbərdarlıq çox vaxt hədsiz dərəcədə qiymətli olur. Müləyim danışmaqla, həvəsləndirici sözlər deməklə valideyinlər övladlarının səylərini dəstəklədiyi zaman ailədə mülayim abi-hava yarada bilər.

Uşaqları sevindirmək asan olduğu kimi kədərləndirmək də asandır. Valideyinlər həmişə öz övladlarını nəvazışla, xeyirxah işlərin köməyi ilə, sakit tonda danışmaqla, vəd verdikləri sözləri yerinə yetirməklə onların qəlbinə yol tapmalıdırlar.

Valideyinlər tərbiyənin vahidlik prinsipinə riayət etsələr onda uşaq ondan nə tələb olunduğunu başa düşəcək. Əgər ata öz sözləri və baxışları ilə ananın işini bəyanmədiyini bildirsə, ananı həddindən artıq tələbkər və sərt hesab edirsə və bu sərtliyin əvəzində nəvazış və güzəşt göstərirsə, bu uşağın şəxsiyyət kimi formalasmasına çox pis təsirini göstərəcək. Uşaq özlüyündə başa düşəcək ki, istədiyi kimi hərəkət edə bilər.

Ailədə ata və ana öz vəzifələrini birlikdə müzakirə etməli, heç vaxt uşaqların yanında bir-birinin fikirlərini tənqid etməməlidirlər, hətta zarafatla da olsa, bir-biri haqqında tanışlara, qohum-aqraba yanında şikayətlənməməlidirlər.

Onlar öz sözlərinə və hərəkətlərinə diqqət yetirməlidirlər ki, qarşı tərəfi əsəbləşdirən və kədərləndirən fikirlər

söyləməsinlər. Həyat yoldaşları bir-birlərinin qayğısına qalmalı, öz vəzifələrini məhəbbət və xeyirxahlıqla yerinə yetirməlidirlər.

Yunan filosofu Demokrit deyirid: "Ata-ananın mehbəban münasibəti övlad üçün ən yaxşı tərbiyədir".

Bir şey həqiqətdir ki, indi valideyn olmaq, uşaq tərbiyə etmək atadan da, anadan da böyük məsuliyyət, gərgin əmək, həyat təcrübəsi, səbir və bilik, dözüm və pedaqoji axtarışlar tələb edir. Çünkü əvvəllər "mən dedim, qurtardı" nidası ilə uşağı susdurmaq, onu "kifayətləndirmək" mümkün idisə, indi bu nidanın kəsəri xeyli azalmışdır. Ona görə yox ki, uşaqlar əvvəlkinə nisbətən ipə-sapa yatmayan olmuşlar. Xeyr, ona görə ki, bir zamanlar böyüklərin bilik ehtiyatı çox zəngin idi və onların bir çox fikirləri uşaqlar tərəfindən mübahisəsiz qəbul olunurdu. Müasir dövrdə informasiya zənginliyi - kino, teatr, radio, televiziya, mətbuat, nəhayət, canlı ictimai əhatə böyük-lərlə uşaqlar arasındaki bu məlumat fərqi xeyli azaldıb.

Öz övladına qarşı tərbiyədə səhvlerdən siğortalanmaq heç də övladə qarşı olan sərhədsiz məhəbbətdən qaynaqlanır. Hədsiz qayğı və istənilməyən kömək bir çox hallarda müstəqil şəxsiyyətin inkişafına mane olur.

ABŞ-da "Growing Leaders" təşkilatının təsisçisi və prezidenti olan Tim Elmor uşaqların tərbiyəsində lider olmasına zərər vuran 7 səhvi vurgulayıb. Həmçinin Elmor qeyd edib ki, bu 7 səhv uşaqların şəxsi həyatda və biznesdə uğur eldə etmə şanslarını da azaldır.

1. Biz uşaqları riski hiss etmə imkanlarında məhrum edirik.

Biz hər adımda təhlükələr ilə dolu müasir bir dünyada yaşıyorıq. "Təhlükəsizlik hər şeydən üstünəndür" şüarı bizim övladı itirmək qorxumuzu daha da artırır və bu səbəbdən biz onları hər zaman qayğı ilə əhatə edirik. Avropalı psixoloqlar aşkar ediblər ki, əgər uşaqlar oynayan zaman yixilmayıbiarsa, onlar böyüdükləri zaman fobialarla yaşayarlar. Uşaq bir neçə dəfə yixildən sonra anlaya bilər ki, bu normaldır.

2. Biz çox tez bir zamanda uşağa kömək etməyə yetişirik

Biz çox tez bir zamanda uşaqın köməyinə yetişməklə və hərtərəfli qayğı ilə əhatə etməklə, övladımızı çətin vəziyyətlərdən özbaşına çıxış yolunu axtarmaq imkanlarında məhrum edirik. Gec-tez uşaqlar onları kiminsə xilas edəcəyinə öyrəşirlər və düşünürlər ki, “Əgər mən səhf etsəm böyükler mənim səhfimini düzəldəcəklər”.

3. Biz çox tez bir zamanda şövqümüzü ifadə edirik

Cəmiyyətdə özünə qiymət vermə tendensiyaları hər zaman möveud olub. Bir çox valideynlər öz övladlarına məxsus olduqlarını onları hiss etdirir. Ancaq araşdırımlar göstərir ki, bu metod uzun müddətli olmur və özünü doğurtmur. Çünkü, uşaqlar bir neçə müddətdən sonra anlayırlar ki, onları dəyərli sayan yalnız onun ata və anasıdır. Digər insanlar isə onu dəyərli hesab etmirlər və bu üzdən həmin uşaqlar ağır reallıqdan qaçmaq üçün vaxtaşırı yalan danışmağa, cılgınlıq eləməyə və hər bir şeyi şışırtməyə adət edirlər.

4. Biz təqsir hissini görə yaxşı rəftarı örtürük

Övladınız sizi hər zaman sevməli deyil. Sizin övladınız gələcəkdə çoxlu çətinliklərin öhdəsindən gəlməli olacaq, amma ərköyünlük buna maneə ola bilər. Ailədə bir neçə uşaq olanda adətən valideynlər övladların birinə hədiyyə verib digərinə verməyəndə bunu ədalətsizlik sayırlar. Ancaq hamını və hər zaman mükafatlandırmaq qeyri-mümkündür. Bu cür əməllərlə biz övladımıza bir çox şeyin bizim saleh əməllərimizdən asılı olduğunu bildirmək fürsətini əldən veririk. Övladınızı mükafatlandırmadan önce təkrar fikirləşin. Əgər sizin münasibətləriniz yalnız maddi stimullar üzərində qurulubsa, o zaman övladlarınız nə daxili motivasiyanı nə də ki, şərtsiz məhəbbəti hiss etməyəcək.

5. Biz keçmişdə etdiyiniz səhfləri övladlarınıza danışmiriq

Övladlarınıza onun yaşında etdiyiniz səhfləri danışın. Uşaqlar çətinliklər ilə karşılaşmağa hazır olmalıdır. Həm-

çinin etdiyiniz səhflərdən çıxardığınız dərsləri və nəticələri də övladlarınıza izah edin.

6. Biz zehin və istedad məhfumlarını yetkinlik ilə səhf salırıq

Valideyinlər çox zaman uşaqlarının intellektli olmasını onun yetkinliyə çatması ilə səhf salırlar və nəticədə valideynlər hesab edilər ki, ağıllı uşaq real dünya həyatını yaşamağa artıq hazırlıdır. Bu isə belə deyil. Övladınızın hər sahədə istedadlı olduğunu sanmayıń. Çalışın övladınız həmyaşidləri ilə ayaqlaşaraq yaşasın, bunu isə yalnız həmyaşidləri arasında müşahidə apardıqdan sonra müəyyən etmək olar. Müşahidədən sonra isə övladınıza öz yaşına uyğun azadlıqlar və məsuliyyətlər verin.

7. Övladlarınızı öyrətdiyimizə özümüz əməl etmirik

Bir valideyn olaraq biz övladlarımız üçün istədiyimiz hayatın modelini təqdim etməliyik. Bunun üçün, ailənin lideri olaraq biz ətrafdakılarla münasibətlərdə dürüst olduğumuzu nümayiş etdirməliyik. Öz əməllərinizə, hətta xırda hərəkatlarınıza belə diqqət edin, çünkü, uşaqlar onların hamısına fikir verir. Əgər siz özünüz qaydalara riayət etmirsizsə, uşaqlar da elə hesab edəcəklər ki, onlar üçün də bu qaydalar lazımlı deyil. Başqalarına ləzzətlə və bütünlükə kömək etməyi onlara göstərin. İnsanlar və yerləri sizdən əvvəl olduğundan daha da yaxşı edin və sizin övladlarınız da sizi təkrarlayacaq.

Ata və anaların ilk tərbiyəçilər olması onlara tərbiyə işinin təşkilində böyük məsuliyyətlər vermiş olur. Övladlarının kamil şəxsiyyət kimi həyata, gələcəyə hazırlanması məhz valideynlərin verdiyi ilkin tərbiyədən asılıdır. Bu mənada milyonçu Musa Nağıyevin tikdirdiyi məşhur “İsmailiyyə” binasının fasadında qızılı hərflərlə həkk olunmuş bu sözləri xatırlamaya yerinə düşər: “Müsəlmanlar, əsrinizi sizinlə birgə olur, övladlarınızı onların əsləri üçün hazırlayıñ”.

2.4. Ananın vəzifəsi

Valideynlər və uşaqlar arasında dostluğun xoş münasibətin olmadığı ailəni xoşbəxt adlandırmaq qeyri-mümkündür. Buna görə də ata-anaların və uşaqların dostluğunu ailənin əxlaq sərvətlərinə aid edə bilsək. Ana ilə övlad arasında səmimi münasibət, xoş ünsiyyət, hörmət və məhəbbət olmalıdır. Bütün sevgilər unudulsada ana sevgisi heç vaxt unudulmaz.

Uşaqlara ana lazımdır. Onlar öz fikirlərini, problemlərini onunla bölüşsünlər. Balaca uşaqlar analarını özlərinə etibarlı müdafiəçi kimi görür və yalnız hisslerini gizlətməməyə çalışırlar.

Əgər ana uşaqla yaxşı əlaqə yarada bilmirsə, uşağı başa düşmürse onda uşaq özünə başqa, onun halına yanan, onunla ünsiyyətdə olan ürək dostu tapır. Dostun uşağı olan münasibəti o qədər səmimi ola bilər ki, bu cür yaranmış vəziyyət dostun təcrübəsiz olması baxımından uşağı mənfi təsir də göstərə bilər.

Bəzi analar uşaqlarına çox az diqqət yetirir, onlarla ünsiyyətdə yorulurlar. Nəticədə ana ilə uşaq arasında bir-birini başa düşmək, yaxınlıq və dostluq münasibəti alınmaz hala çevrilir.

Ailədə ərlə-arvad, valideynlərlə uşaqlar arasında tam məhəbbət şəraiti hökm sürməlidir.

Həyat-məhəbbətin sınaq meydanıdır. İnsan bu meyanda dünyani daha da gözəlləşdirməklə yanaşı, həm də sevib-sevilək üçün gəlmışdır. Bu sevginin əsasını övlad məhəbbəti tutur. Ana qəlbə bir dəryadırsa, övlad axar-baxarlı çaydır, canlı bulaqdır.

Biz körpə vaxtimızda anamızın südü ilə cana gəlmmişik, laylası ilə boy atmışiq. Süd uşağın sümüyünnü bərkidir, laylası həyata pərvazlandırır.

Ana müqəddəsdir. Rembrant dünya incəsənətinin şah əsərlərindən biri hesab olunan ana portretini "Madonna" adlan-

dirmişdir. Madonna italyan dilində "İlahi qadın", "Allahın anası" mənasında işlədirilir.

Rembrant ananı ömrün ən kövrək və xoşbəxt çağlarında qəlbin hərarətini körpəsi ilə bölüşəndə təsvir etmişdir. Madonna portretlərində uşaq ananın sol qoynunda təsvir olunur. Bu görəsən adı təsadüfdür?

Sən demə uşaq ana bətnində ananın ürəyinin ritminə öyrənir. Doğulandan sonra körpəni sol qoynunda tutanda o, ananın ürək döyüntülərinin sədasi altında asanlıqla rahat yuxuya gedir. Nigaran olan gecələr sübhədək beşiyimiz başında oyaq qalan, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandıran bir şəxsiyyətdir.

Biz analar haqqında haqlı olaraq sonsuz minnətdarlıq duyğusu ilə danışır, onları ömrümüzün zinəti hesab edirik. Analar ülviyyət zirvəsindədirlər, analar qayğı və nəvazişin müqəddəs canlı timsalıdır.

Mübariz yazıçı Nikolay Ostrovski analar haqqında gözəl demişdir: "Yer üzündə çox bir varlıq mövcuddur. Biz həmişə ona borcluyuq. Bu anadır!", "Analar hər şeyi görməsələr də , ürəkləri ilə hiss edirlər".

Ana... Hami üçün- böyük və ya kiçik üçün, gənc və ya yaşlı adam üçün yer üzündə ən doğma, ən əziz, ən yaxın insandır. Bizim hər birimizdə yaxşı nə varsa hamısı bizə ən qiymətli neməti-həyatı bəxş etmiş anadan keçmişdir.

Ana qayğısı, hərarəti, nəvazişi, dözümü, narahatçılığı həyatımızın ilk günündən bizi əhatə edir. Onun zərif səsi, yumşaq isti əlleri bizi sakitləşdirmiş, ürəyimizə inam gətirmiş, bizə gürmrahlıq vermişdir. Körpə özünün ilk addımını ananın köməkliyi ilə atır. Onun ilk sözü də "ana"dır. Ana həftələrlə, aylarla onun bütün ehtiyacını ödəmiş, ona qulluq etmiş, onu hər cür təhlükədən qorumuşdur. Ə.Məmmədxanının "Buz heykəli" həkayəsindəki kimi.

Analara ülvi mahəbbətimiz mehrab mənziləsində olsa da, bu məhəbbətin işığı atalara məhəbbətimizi kölgədə qoya bilməz.

Övlad qayğısından riqqatlı danişan ataları dinleyəndə ruhən dincəlir, rahatlaşırıq.

Ailə həyatı şəxsiyyətin inkişafına bütövlükdə təsir göstərir. Bu cəhət, birinci növbədə, uşağın emosional aləmində əks olunur. Son zamanlar psixoloqlar həmin məsələyə xüsusi diqqət yetirir, uşağın emosiya və hisslerinin inkişafına ananın roluna son dərəcə böyük əhəmiyyət verirlər. Körpəlikdən uşaq evlərində və digər uşaq müəssisələrində yaşayan, yaxud valideyn məhəbbətindən məhrum olan uşaqları müşahidə edən alımlar belə qənaətə gəlmışlər ki, bu uşaqlar yalnız psixi deyil, həm də sərf fizioloji sarsıntılara məruzurlar. Nəvaziş və məhəbbətindən məhrum olan uşaq möcüzəli şəkildə fiziki cəhətdən kamil böyüşə də, uşaqlıqda məruz qaldığı psixi deprivasiya onun xasiyyətinin müəyyən xüsusiyyətlərində özünü göstərir. Bir qayda olaraq, belə uşaqlar ya adama yovuşmaz və xudpəsənd, ya da qəddar, qaradınməz, dərin hissələrlə yaşamağa qabil olmayan adamlara çevrilirlər. Ana uşaq aləminin affektiv mərkəzidir. Uşağın xarici aləmə bütün münasibətləri ana vəsítəsilə reallaşır. Bu münasibətlər sisteminə sisteminə tədrিচən ata, bacı, qardaş və başqaları daxil olur.

Ananın uşaqların təlim-tərbiyədə oynadığı rol da danıl-mazdır. Ana bu baxımdan rəhbərlik və bələdçilik məsuliyyətini daşıyır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla da onun gələcəyini, habelə gələcək cəmiyyəti qurmalarıdır.

Yaradılışın əbəs olmadığını düşünmək və həyata qarşı ümidi var olmaq təlim-tərbiyə və maariflənmənin ən böyük səmərələrindəndir. Ayındır ki, bu ağır məsuliyyətin öhdəsin-dən gəlmək üçün ana özü də maariflənməli və başqalarının təcrübələrindən istifadə etməlidir.

Gələcək nəslin formallaşmasında ana, əsas aparıcı qüvvədir və uşaq ailə və cəmiyyətdə davranışının ilkin təlimlərini anadan öyrənir. Habelə, cəmiyyətdə qarşılıqlı anlaşma və fikirlər mübadiləsi üçün yaranan danışq dilini hər bir uşaq öz

anasından öyrənir. Ananın yanında boy-a-başa çatan uşaq, özünəxas düşüncəyə yiyələnir və təbii ki, gələcəkdə bu düşüncələri müdafiə etməyə səy göstərir. Bütün bunlarda müvəffəqiyyət əldə etmək isə düzgün təlim-tərbiyəyə bağlıdır. Başqa sözlə, ananın düzgün təlim-tərbiyəsi övladının səadətinə, yanlış təlim-tərbiyə isə sonrakı peşmanlıqlığa bais olur. Dünyaya yeni göz açan körpəyə hamidən yaxın və daim onunla ünsiyyətdə olan onun anasıdır. Ana uşaqın maddi ehtiyaclarını təmin etməklə yanaşı onun ruhuna və hissiyatlarına da birbaşa təsir göstərir. Həqiqətdə uşaqın həm cismi, həm də ruhunun sağlam inkişafı ananın varlığına bağlıdır. Yəni ananın uşaqı daim təmasda olması onun inkişaf və kamiliyyətin ilk amilidir. Bu ünsiyyət sayasındadır ki, gələcəkdə cəmiyyətə ayaq basan uşaq həmtayları ilə ünsiyyət yaratmayı bacarıır. Uşaqın cəmiyyətlə tanışlığında da ilk vasitəçi anadır. Bir çox qərb psixiologuları, o cümlədən Spirits ana qayığının uşaqın həm cismi, həm də zehni inkişafındakı əhəmiyyətini vurguyayırlar. O ananın ağusunda böyük və ana qayığından uzaq düşən uşaqlar üzərində apardığı müşahidələrdən sonra belə qənaətə gəlir ki, birinci dəstədən olan uşaqlar cismi və zehni inkişaf, o cümlədən fərdi və ictimai şəxsiyyət kimi formallaşmaq baxımından ikinci dəstədəki uşaqlardan üstündürler.

Əziz İslam peygəmbəri həzrəti Məhəmmədin (s.ə.v.s.) hədislərində aydın olur ki, ana övladına olan məhəbbətini atadan daha çox bürüza verir və o, uşağını boy-a-başa çatdırmaq üçün daha çox fədakarlıq göstərir.

Ailə uşaqlarının təlim-tərbiyə ocağıdır və bu məqsədə çatmaq üçün ata və ana ailədə əlverişli şərait yaratmalıdır. Uşaqın şəxsiyyəti ailədə formalşır. Bir-birilə əlaqədar olan amillər, o cümlədən irsiyyət, xarici görkəmlə yanaşı uşaqın şəxsiyyəti və xüsusiyyətləri üzərində də böyük təsirlər qoyur. İrsiyyətin fərd üzərində qoymuş olduğu təsirlər şəraitdə asılı olaraq müxtəlif ölçülərdə təzahür olur. Məsələn, bəzən irsiyyətin bəxş etdiyi müəyyən istedadlar şərait nəticəsində ya çıçəklənir, ya da məhv olub aradan gedir.

Təlim-tərbiyə elə uşaqlıq çağlarından başlanır. Azyaşlı uşaq valideynlərinin, həmçinin ailədə yaşıda özündə böyük bacı-qardaşının rəftarlarını təkrar edir. Şəxsi rəftarlar isə tabe olduğu dinin buyruqları və milli adət-ənənənin təsiri altında formalaşır. Sözsüz ki, hər bir millətin və məntəqənin özünəxas milli adət-ənənəsi və tərzi-təfəkkürü var və bunlar nəsildən nəslə ötürülür. Ata-ana da bu millətin nümayəndəsi kimi bu adət-ənənəni mənimşəyir və övladlarına ötürür. Məsələn, böyüklərlə davranış qaydaları, toy və yas mərasimləri, xösbəxtlik və bədbəxtlik, həyat və ölüm anlayışlarını təhlil etmək və s. bu kimi göstəricilər müəyyən bir mədəniyyəti təşkil edir. Bir qədər önce ırsiyyətin uşaq şəxsiyyəti üzərində təsir qoyduğunu vurguladıq. Milli adət-ənənə isə uşaq şəxsiyyətinin formalaşmasında başqa bir amildir.

Əsəssiz inanclar və xurafatlar, ətrafdakılara qarşı laqeydlik, cəmiyyətdə nizam-intizam pozuntuları və qanunsuzluq, əhalinin ölkə ərazisində düzgün paylanması, dinə qarşı inamsızlıq ictimai mədəniyyət üzərində mənfi təsir qoyan amillərdir. Cəmiyyətə qoşulan gəncə mütləq bu mənfi amilləri xatırlatmaq lazımdır. Şübhəsiz ki, ictimaiyyət ayrı-ayrı ailələrdən, ailə isə ayrı-ayrı fərdlərdən təşkil olur və ictimaiyyətdə mövcud olan əngallər elə ailələrdən qaynaqlanır. Sizcə nizam-intizamsız, ayrıseçkiliklərə yol verilən, daim ailə tızvləri arasında çəkişmələr baş verən bir ailənin yetirdiyi uşaq hansı tərbiyənin və mədəniyyətin sahibi ola bilər?! Yəqin ki, göz açıb gördüyü tərbiyənin!

Təlim-tərbiyəyə təsir göstərən amillərdən biri də ailənin mənsub olduğu ictimai kütlə və həmçinin yaşadığı məntəqədir. Müşahidə etdiyiniz kimi ali təhsilli ailələrlə cavadsız ailələr, varlı ailələrlə yoxsul ailələr və şəhərdə yaşayan ailələrlə kənddə yaşayan ailələr arasında təlim-tərbiyə və etika-estetika baxımından fərqlər mövcuddur.

Uşağın cəmiyyətdə fəal olmasına ananın təsiri böyükdür. Tanınmış sosioloq Parsonzun nəzərinə ictimai olmaq, yaşadığı mühitə hakim olan mədəniyyətə yiyələnməkdir. Başqa

bir tərifə əsasən isə ictimai olmaq ictimaiyyətdə mövqe tutmaq üçün bir sıra rəftarlar və məharətlərə yiyələnməkdir. Uşağın ictimai bir fərd kimi yetişməsində ana hansı təsirləri qoya bilər?

Hər bir millətin danişq dili onun mədəniyyətini, etika-estetikasını və psixologiyasını nümayiş etdirir. Uşaq ana dilini anasından öyrənir və bu vasitə ilə öz istəklərini və digər məsələləri bəyan edir. Bu səbəbdən də danişqda ara sözləri və təhqirəmiz ifadələrdən, kinayələrdən istifadə etmək olmaz. Ana uşağı ətraf aləmlə tanış etmək üçün bu barədə məlumat verən kitablardan, şəkillərdən, sənədlə filimlərdən istifadə edə bilər. Uşağın yad mədəniyyətə meylli olduğunu müşahidə edən ana təmkinli olmalı, bir mədəniyyətin mənfi və müsbət cəhətlərini aşardırmadan dərhal onu təsdiq və ya inkar etməməlidir.

Uşaga verilən təlimlər tamamilə aydın olmalıdır ki, uşaqda tərəddüb yaratmasın. Yəni, uşağı verilən hər bir təlimin səbəbini və səmərəsini ona izah etmək lazımdır. Həmçinin uşağın zehnində hekk olan təlimləri viran edib, onları yeniləmək olduqca çətin işdir. Unutmayın ki, həmişə mülayimliklə uşağı tərbiyələndirmək təsirli olmur. Bəzən lazımı cəza tədbirlərindən istifadə etmək, bəzən də uşağı müəyyən bilikləri öyrənməyə vadar etmək lazımdır. Uşağı maraqlandıran suallara isə onun düşüncə səviyyəsinə uyğun cavab verilməlidir.

Ailədə ananın vəzifəsi böyükdür. Umumi anlayışları və yenilikləri övladına izah etmək, adət-ənənələri qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəni çərçivəyə salmaq və s. kimi məsuliyyətlər ananın öhdəsinə düşür. Xatırladaq ki, televiziya verilişləri uşaqlara böyük təsir göstərir. Demək olar ki, bütün uşaqlar elə kiçik yaşılarından televiziya verilişlərini izləməyə həvəs göstərir və orada gördüklerini heç bir qeyd və şərtləz qəbul edirlər. Nəticədə də onların əksər rəftar və düşüncələri televiziya tamaşalarının məhsuludur. Əgər uşağı tərbiyələndirməkdə müsbət nəticələr əldə etmək istəyirsinizsə gərək uşaga özüne uyğun televiziya verilişlərinə seyr etməyi icazə verib, ona nəzarət edəsiniz.

Ana həmçinin uşağa gündəlik vəzifələrini tanıtmalıdır, onu dünya məntəqələri və şəhərləri, müasir yazıçıların əsərləri, qəzetlər və jurnallar ilə tanış etməli, xüsusilə də hər bir şeydə müşahidə edilən "səbəb və nəticə" qanununu ona izah etməlidir. Təhsil də təlim-tərbiyədə və şəxsiyyətin formalasmasında rol oynayan amillərdəndir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa sözsüz ki, cəmiyyətə savadsız bir insan təhfil verəcəkdir. Uşaqlar günün yarı hissəsini təhsil ocaqlarında, yəni məktəblərdə keçirirlər. Başqa sözlə desək, onlar cəmiyyətə qoşulurlar. Məktəblərdə tədrislə yanaşı uşaqlara cəmiyyətdə davranış qaydalarını və milli adət-ənənələri də öyrədirlər. Uşaq ən çox ana ilə ünsiyyətdə olduğu üçün onun rəftarlarını və danışqlarını təkrar edir. Deməli, cəmiyyətdə mədəniyyətin böyük hissəsi ana əməyinin məhsuludur. Bir sözlə ana uşaq üzərindəki nüfuzu ilə onun formalasmasında böyük rol oynayır. Ana övladını xeyirxahlığa və bədxahlığa sövq etdirir. O, bəyənilən və ya yaramaz əməllərin toxumunu uşağın qəlbinə səpir.

Ana övladı üçün örnekdir. Uşaq anasını hər bir cəhətdən özünə örnek hesab edir. Yəni, ana övladına bir davranış və şəxsiyyət nümunəsidir. Ailəyə qarşı laqeyd, bədrəftar, hər xirdaliğa görə özündən çıxan və bir sözlə dözləməz xasiyyətdə olan ana sizcə ədəb-ərkanlı və dolğun şəxsiyyətli bir övlad yetişdirə bilərmi? Ananın bütün rəftarları - evin idarəciliyi, səbir və hövsələsi, gözlənilməz hadisələrlə üzləşməyi, Allaha inam və ibadəti, hətta geyimi və s. uşaq üçün nümunədir. Məsələn, ana, əgər Allaha ibadətə ciddiyət göstərib, onu vaxtında, bəyənilən məkanlarda, dəqiqliklə icra edərsə, şübhəsiz ki, övladı da bu mədəniyyəti mənimşəyəcəkdir.

Ana haqqında yazılın şeir, hekayə və povestlərdə ana müqəddəsliyi geniş tərənnüm edilir. Dahi sənətkarımız, böyük şair və dramaturq Hüseyn Cavid haqlı olaraq söyləyirdi ki, anasız nəinki övlad, millət belə yetimdir. Abdulla Şaiqin fikrincə ata ağıl, ana isə coşqun ürkədir. Bunun ikisinin bir

yerdə olması isə bəxtəvərlikdir. Səməd Vurğun isə anasız həyatı zindan adlandırmışdır.

Analar haqqında yüzlərlə mahni var. Klassik xanəndələrimizdən tutmuş müasir ifaçılarımıza qədər hər kəs öz repertuarında ana mövzusuna xüsusi yer verib. Vaxtilə Zeynəb Xanlarova böyük məhəbbətlə Ənvər Əlibaylinin sözlərinə yazılmış "Anama" mahnisini özünəməxsus məharətlə ifa edərək sevdirdə bilib. "Anakan, mən sənə çox borcluyam, çox" misrası ilə başlanan bu mahni 40 ildən artıqdır ki, səslənməkdədir. Eləcə də bəstəkar Cahangir Cahangirovun İslam Səfərlinin sözlərinə yazdığı "Ana" mahnisi unudulmaz Rəşid Behbudovun ifasında elə bir zirvəyə ucaldı ki, bu gün də o nəğməyə həyəcansız qulaq asmaq mümkün deyil:

Gözümün nuru, canım ana,
Böyüdüñ sən məni yana-yana.

Odlusan gün kimi, bu qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana!

Ana öz davranışına fikir verməli, öz ləyaqətini, qızılıq adını, qadın şərəfini qorumağı da öz qızlarına vaxtında öyrətməli və özü bu sahədə nümunə olmalıdır. Namus, qeyrət, ismət qızlarımıza məhz analarımızdan, nənələrimizdən qalmışdır. Onlar ölümlərinə razı olmuşlar, lakin ismətlərini ayaqlar altına atmamışlar.

Y.V.Çəmənzəminlinin "Ana və analıq" əsəri bəşər övladının həyatında ananın rolunu, onun müqəddəsliyini, hörmətə layiqliyini eks etdirir. Çəmənzəminli "Anasız uşaqlar" məqaləsində yazar: "Analıq bir uşaq doğmaqdan ibarət deyil. Ana insanlara cisməni ruhani dirilik verən arvadları deyirlər ki, elm və çox bılıkla islah olunub kamilliyyə çatıblar. Ana o əziz arvadlardır ki, nəcib övladlar bəsləyirlər. Bu övladlar öz şəxsi və ictimai vəzifələrini anlayırlar. Həm özləri xoşbəxt yaşaya bilirlər, həm də özgələrinin bəxtinə sədd çəkmirlər. Ana həqiqi bir arvaddır ki, tərbiyə verib meydana çıxartdığı övladı

yaşadığı mühitdə ata və anasının başını uca elayıır, xoş əxlaqı, elm və istedədi ilə hamının rəğbətini qazanır” (7, 430).

Yusif Vəzir ananı günəşlə, Allahla bərabər tutaraq deyirdi: “Analıq fədakarlıqdan, fədakarlıq da analıqdan ibarətdir”, “Fədakarlıq qadınların mənəvi zinətidir ki, ondan uca bir şey ola bilməz”, “Analar böyük vəzifələrini ifa etdikdə heç bir əvəz almaq fikrində olmurlar”, “Ana kamil olsa uşağı ölümə vermez”, “Ananın əsl vəzifəsi analıqdan, evdarlıqdan və zövcəlikdən ibarətdir”, “Ev bir məmləkətə bənzəyir, evdar qadın da onun padşahına”, “Qadının vəzifəsi çox çətindir, böyük hünər və qanacaq istəyir”, “Ana - o əziz qadındır ki, nəcib övladlar bəsləyir, mədəni insanlar yetişdirir”, “Nadan anaya ana demək yaraşmaz”, “Ananın zinəti həyadır”, “Həyə bir gözəl tacdır, qadın bu tacı başına qoymasa, analıq mülküne sultan olmağa layiq görülməz”, “Ana nikbindir, əqidəli, həyatpərvər və dünya tərəfdarıdır”, “Ana insaniyyətin məşəl aparandır” və s.

Y.V.Çəmənəzəminli qeyd edir ki, həqiqi ana mətbuatdan xəbərdar olmalı, qəzet və jurnalları oxumalı, çapdan çıxan kitabı alıb mütləq etməlidir. Övladlarının yaşlarına müvafiq xəbərləri onlara deməli, xalq yolunda çalışan müqəddir ədiblərimizin adlarını onlara xəbər verməli və bacardıqca əsərləri ilə də onları tanış etməlidir. “Xülasə ana tərbiyə və elmlə islah olunmuş bir insandır. Dedikcə zərif bir arifdir: fikri açıq, hər işi ciddi. Vəzifəsinə müvafiq kamil və ağıllıdır”.

Ananın öz övladı üzərində haqqı-sayı sonsuz olduğu kimi, hər bir övlad da anasının qulluğunda durmağı, onun hər hansı bir ehtiyacını ödəməyi özünə şərəf bilməyi də Y.V.Çəmənəzəminli tövsiyə edir: “Hər bir şəxs öz anasının əvəzziz yaxşılığını, tükənməz qayğısını heç olmasa, mində birini qaytarı bilsə ... ana necə də şadlanar”.

“Həyatda yaxşılığı bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır”- deyən Məhəmmədhüseyin Şəhriyar isə ana sevgisini tapdalayan, ana haqqını yera vuran naxələf övladların ömrü boyu hörmət sahibi olmayıcaqlarını söyləyir:

Xain çıxsa əgər bir qız, bir oğlan,
Qurtarmaz ananın ahü-vayından.
Ana hörmətini saxlamayan kos
Ömrü boyu hörmət qazana bilməz.
Bəşərdə anaya ehtiram olsa,
Tökəməz bir-birinin qanını əsla.
Dünyanı fəth etsə ana hörməti,
Yaradar dünyada əsil cənnəti.
Belə söyləmişdir böyük Məhəmməd:
“Ana ayağının altıdır cənnat”.

“Ailə tərbiyəsinin köklü psixopedaqoji paradoksları var. Bu paradoksların həllində atanın da, ananın da rolu önemlidir. Qız tərbiyəsinin strategiyası xüsusişə seçilir. Qüdrətli azərbaycanlı anasının, ailənin möcüzəli həyatında bənzərsiz etnopsixoloji ənənələrini yaşıdan ananın həyatı uşaqların, qızların da, oğlanların da xoşbəxtliyi amalı ilə bağlıdır. Gecə-gündüz bu amalla yaşıyır və uşaqları, atanın “böyük hörməti” ilə tərbiyə edir”.

Məktəb və həmyaşılarning qoymuş təsirler. Dost və həmsöhbətin yoxluğu uşaq və yeniyetmələr üçün böyük bir müsibət sayılır. Amma övladımızın ədəbsizliyi və ya yadlara məxsus mədəniyyəti yamsılayan uşaqlarla ünsiyyətdə olması daha böyük müsibətdir. Yenə də valideynlərin, xüsusiələ də ananın vücuduna ehtiyac duyulur. Valideynlər bilməlidirlər ki, övladları yaramaz uşaqlarla dostlaşlığı vaxt dərhal onların dostluğuna tənə vurmamalıdır. Onların mənfi cəhətlərini izah edərək, uşaqlarını onlardan uzaqlaşdırma və eyni zamanda əsl dostun sıfətlərini bəyan etməlidirlər. Xülasə, dost seçimkdə uşağı yol göstərib, kömək etmək ananın üzərinə düşən məsuliyyətlərdəndir. Bir daha qeyd edirik ki, bu iş, çox müləyimliklə həyata keçirilməlidir. Dostluq əlaqələri qurulduğdan sonra bu dostluğa nəzarət etmək də önemlidir. Dostlar adətən yaxın olmaq üçün bir-birinin rəftarlarını tekrar edir, bildiklərini –istər faydalı, istərsə də, zərərli məlumatları- bir-birinə çatdırmağa səy göstərirler. Nizam-intizama xüsusi diqqət yetirən və təhsilə ciddi yanaşan məktəbin məsul işçiləri və müəllimlər, uşaqların

taleyində müsbət iz qoya bilərlər. Odur ki, valideynlər, xüsusilə də ana – çünki əvvəla ana, uşağa atadan daha çox yaxın olur, ikincisi, əksər analar evdar olduqları üçün, uşaqlara daha çox vaxt ayırmak imkanına malikdir - övladını hansı məktəbə yolladığını və hansı müəllimlərin əlinə tapşırıldığını araşdırmalıdırlar. Məktəbin məsul işçiləri, müəllimləri, hətta xadimələri nümunəvi xüsusiyətlərə malik olmalıdır; çünki məktəb uşaqların ikinci evidir. Onlar, məktəbdə doğruluğu, həmçinin pisi yaxşıdan, düzü ayrıdan seçməyi, həqiqi və faydalı azadlığı, həyatı hakim olan bir sira qanunları və şərəflə və dəyanətli həyat yolunu seçməyi öyrənməlidirlər. Həmçinin təhsil ocaqlarında örfətdək insanlarla - ata, ana, dostlar, həmyaşıldar və s.- davranış və etika-estetika qaydaları təlim olunur.

Ananın övladı üzərindəki təsirlərinin məcmusuna bir nəzər yetirək:

- Ana öz nümunəvi xüsusiyətləri və rəftarları ilə övladının təlim-tərbiyyəsi və kamilləşməsi üçün münasib şərait yaradır.
- Ana övladı üçün örnəkdir və övladı onun hər bir hərəkətini eynilə təkrar edir.
- Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə övladını bu rəftarları mənimseməyə yönəldir.

Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyeləndirmək və maarifləndirmək üçün ana da bir çox bilmələri əldə etməli və davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı tövsiyələr bu işdə anaya kömək göstərə bilər:

- Ana övladının həm evdə, həm də evdən xaricdəki davranışına göz qoymalıdır. Onun dostlarını tanımla, onlarla olan söhbətiindən və rəftarlarından müəyyən qədər agah olmalıdır.
- Ana uşağının yol verdiyi səhfləri nəzərə almalı və onların islahi üçün səy göstərməlidir.
- Ana uşağının rəftarlarındakı məqsəd və istəyi müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.

- Ana bəzən uşaqla həmfikir və həmdərd olmaq və ümumiyyətlə müləyim davranışla onunla dostlaşa bilər. Bu yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan mənfi təsirləri zərərsizləşdirə bilər.

Ümumiyyətlə, evdarlıq və evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olmaqdan once qadının ən mühüm vəzifəsi analıq vəzifəsi və övladının təlim-tərbiyəsidir.

Qadın istər bir ana, istərsə də cəmiyyətin bir nümayəndəsi kimi milli və dini mədəniyyəti uşaqlara ötürür. Ananın maariflənməsi və elmi mütaliələri sayısında uşaqın qarşılaşa biləcəyi əngəllər aradan qaldırıla bilər və onlar bəyonilən bir tərzdə böyüküb, kamilləşərlər. Bilməliyik ki, qarşılaşduğumuz çətinliklərin çoxu həyatdakı vəzifələrimizi unutduğumuz və ya yetərinə yerinə yetirmədiyimiz üçün meydana çıxır.

Ana bir tərəfdən özü övladı üçün bir örnəkdir, digər tərəfdən də onu istədiyi örnəklərə tərəf yönəldə bilər.

Hər bir yaş dövrünün özünəməxsus tərbiyə üsulları mövcuddur və hər bir məsuliyyət daşıyan ana bu üsulları bilməli və həyatı keçirməlidir.

2.5. Atanın vəzifəsi

**Bilirsənmi, ata kimdir, əzizim
Sən bunu atasız qalandan soruş
Kimsə atasına "ata" deyəndə
Gözləri buludtək dolandan soruş**

Ailənin tarixi inkişafı göstərir ki, kişi ailə başçısı kimi onun həyatında həmişə mühüm rol oynamışdır. O, kişinin ailə başçısı statusunu kor-koranə qəbul etmir, bir çox hallarda ərini sözdə inkar etməsə də, onunla hesblaşır, sözü ilə oturub-durmur, hətta bəzən mənəm-mənəmlik edir. Bəzi kişilər yaranmış şəraitlə razılışır, əslində arvadın ailə başçısı statusunu qəbul edir, onun sözündən əl çəkmirlər. Əgər ər və arvadın hər

ikisi özünü başçı kimi aparırsa, biri digerinin nüfuzunu qəbul etmirsə, ailədə istər-istəməz münaqişə yaranır. Bir çox hallarda isə arvad ailə funksiyasını asanlıqla öz əlinə alır. Bu isə təsadüfi deyildir. Bir qayda olaraq, ailə başçısının mənfi keyfiyyətləri onun mövqeyinin zəifləməsi ilə nəticələnir. Sərxoşluq edən, uşaqların tərbiyəsi ilə maraqlanmayan, özünü düşünən, özü üçün yaşayan, ailənin dərd-sərini bilməyən ata ailə başçısı kimi nüfuzunu asanlıqla itirir. Əlbəttə, bu halda ailə başçısı funksiyasını ana öz öhdəsinə götürür. Ailədə ərin öz funksiyaları, arvadın öz funksiyaları vardır. Ulu babalarımız ailə başçısı roluunu kişilərə verəndə görünür, onların fiziologiyası və psixologiyası ilə bağlı olan bu xüsusiyyətləri nəzərə almışlar. Qadının, kişiyyə müyəssər olmayan xüsusi bir vəzifəsi - analıq vəzifəsi vardır. Nəslİ davam etdirmək qabiliyyətini qadına təbiət vermişdir. Bu yolla da təbiət anaya həm də təkrarolunmaz sosial rol bəxş etmişdir. Analıq-yüksək sosial sərvətdir, övlad fərəhi qadının dünyada ən böyük sevinc payıdır. Ana nəciblik, tamənnasızlıq, dözümlülük və müdriylik mücəssəməsidir. Xalqımız qadın şəxsiyyətini təhqir etməyi. Ona qarşı kobud olmağı böyük və bağışlanılmaz günah sanmış, kişi qeyrətsizliyi kimi mənalandırmışdır.

Sosİoloqlar müəyyən etmişlər ki, bu gün bəzi ailələrdə, xüsusiylə kənd yerlərində kişi və qadın haqqında ənənəvi təsəvvürlər hələ də yaşayır. Lakin bu təsəvvürlər ailədə əmələ gəlmış real münasibətlərə çox vaxt mahiyətcə uyğun gəlmir, bir çox hallarda isə evdə açıq və ya gizli ixtilafların yaranmasının başlıca mənbəyinə çevirilirlər. Hazırda ailə münasibətlərinin iki tipinə daha çox təsadüf olunur. Onların əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir.

Birinci tip. Ailə başçısı roluunu ər, bir çox hallarda isə arvad yerinə yetirir.

Ikinci tip. Ailənin bütün əsas məsələlərini ərlə arvad müşərək həll edir. Onlar bir-birini düzgün başa düşür, ailə başçısı rolu öz aralarında səmimi surətdə bölüşür və birlikdə yerinə yetirirlər (öyrənilən ailənin 40%-i birinci tipə, 60%-i

ikinci tipə mənsub idi). Bunlardan hansı yaxşıdır? Şübhəsiz bu suala ailə münasibətlərinin xüsusiyyətlərini nəzərə almadan bir mənali cavab vermək düzgün olmaz. Lakin sosioloqların bir çoxu belə hesab edir ki, ikinci tip ailə başçısı müasir ailələr üçün daha çox səciyyəvidir. Bu gün belə ailələrə geniş təsadüf olunsa da onların bir nöqsanını görməmək olmaz: ikinci tip ailələrin özündə də başçı funksiyası əsində iki ləşdiyinə görə ailə özünün bir çox mühüm məsələlərini vaxtında həll edə bilmir. Bu cəhət uşaqların tərbiyəsində xüsusiylə nəzərə çarpır. Sosioloqlar, xüsusiylə 80-ci illərin yarısından etibarən ailə başçısı məsələsinə yeni baxımdan yanaşmağa başlamışlar. Məşhur Amerika sosioloqu Kliff Olbriston göstərir ki, kişinin rolu öz evində lider olmaqdan ibarətdir. Bu heç de üstünlük, imtiyaz və ya hakimiyət demək deyildir. Ev-eşik sahibi olanda məsəliyyətdən qaçmaq və ya kimdənsə həddindən artıq asılı olmaq mümkün deyil. O, kişilərə müraciətlə deyirdi: hakimi mütləq(diktator) olmaqdan, öz həyat yoldaşınıza və başqalarına əmrlər vermekdən çökinin. Arvadının köməyi sizə lazıim olacaq, lakin lider siz olmalısınız. Siz evdə onu möhkəməldən amil olmalısınız; elə etməlisiniz ki, arvadınız emosional kömək üçün sizə müraciət edə bilsin. Sosioloqlar bu gün “kişinin rolu öz evində lider olmaqdan ibarətdir”-deməklə heç də ənənəvi ailə modelini təbliğ etmirlər. Sadəcə olaraq onlar ailə başçısı funksiyasında əmələ gəlmış dəyişiklikləri zəruri surətdə nəzərə alırlar. Ailə başçısı haqqında ənənəvi təsəvvürlerin dəyişməsi tamamilə qanuna uyğun haldır. Ailə başçısı roluunu məzmunu ictimai –tarixi amillərlə- ailənin funksiyaları, sosial münasibətlərin inkişaf səviyyəsi və s. ilə şortlənir. Bu gün ailə başçısının statusu heç də təkcə onun iqtisadi mövqeyi ilə müəyyən olunmur. Ailə münasibətlərində daha çox mənəvi psixoloji amillər mühüm rol oynamaga başlayır. Qadınla kişinin hüquq bərabərliyi şəraitində ailə başçısı anلامı özünün əvvəlki mənasını itirir. Ailə başçısı bu gün heç də məhdud mənada başa düşülən, hətta gülünc görünən “hökmrənlıq”, “hakimiyət” demək deyildir, onun mənası artıq dəqiq-

laşmışdır. Ailə başçısı ailənin bütün üzvləri üçün məsuliyyət deməkdir. Bəs belə halda ailədə liderlik üslubu necə olmalıdır? Yuxarıda biz demokratik ailə başçısı tipi ilə tanış olduq. Kliff Olbriton da təsvir etdiyi kişi portretində həmin başçı tipinin xüsusiyyətlərini nözərə alır. Sosial-psixolojik tədqiqatlar göstərir ki, ailə başçısı öz funksiyalarını demokratik üslubda həyata keçirməlidir. Bu üslubun mahiyyətini öyrənmək, xüsusiyyətlərini mənimsemək lazımdır. Həyat yoldaşına və uşaqlara hörmətlə yanaşmaq onun əsasını təşkil etməlidir. Azərbaycanda mərdlik, məğrurluq, qeyrət damarı yalnız kişiyə deyil, qızgəlinlər də xas olmuşdur. Ərləri ilə, sevgililəri ilə bir meydanda döyüşən qadınlar eyni zamanda kişilərin qürurunu sindirməməğa, onların yanında qürrələnməyə çalışmışlar.

Azərbaycan həmişə bu keyfiyyətləri yüksək qiymətləndirmişdir. O, kişi ləyaqəti ilə yanaşı, qadın ləyaqətini uca tutmuşdur. Ana ləyaqəti, bacı namusu, arvad qeyrəti ölkəmizdə insanlıq norması, meyarı olmuşdur. Kişi və ər ləyaqəti, qadın və arvad ləyaqəti! Ailə həyatında bunların öz rolü, öz vəzifəsi var. Ailədə atanın rolü böyükdür. O, öz iradəsini ailə üzvlərinə diqta edir. Ailənin bütün ağırlığı atanın çıxınlarına düşür. Qazanc gətirən əsasən odur. İstər ər, istərsə övladlarda belə bir təsəvvür yaranmamalıdır ki, ata yalnız ailəni maddi cəhətdən təmin edən şəxsdir, xüsusən, ana bu hissi aşılamamalıdır. Uşaqlar bilməlidir ki, ata evin, ocağın kişi namusudur, qeyrətidir, şərafidir.

Atanın sərt baxışlarında müəmmalı övlad məhbəbbəti var, ata göz yaşının acısını içərisində yaşıyır, ürəyində göynəyir. Baxmayaraq o, zahirən sakitdir, bəlkə də qaradınməzdır. Ata nüfuzunu ailədə, ətraf mühitdə qaldıran məhz ana ləyaqətidir. Ailə üzvləri həmişə ataya qayğı göstərməli, onun nüfuzunu yüksəltməli və hörmət etməlidir. Övladların haqqı yoxdur atadan küsməyə, ona kac baxmağa. Ata nə qədər çətin vəziyyətə düşsə də belə, yoxsulluğa düşçər olsa da belə ona qayğı və kömək göstəriləməli, ondan üz döndərilməməlidir. Ata evin diriyidir, şərafidir, namusudur, qeyrətiidir. Ona görə

də deyirik: "Atalıq ağır, məsuliyyətli, lakin şərəfli vəzifədir". Ailədə sağlam mühitin, öz həyat yoldaşı, uşaqları arasında qarşılıqlı səmimiyyətə və hörmətə əsaslanan münasibətlərin bərqərar olmasında, övladlarının layiqli vətəndaş kimi böyüməsində atanın əməyi xüsusilə böyükdür.

Azərbaycanlı ailələrdə başçı kişi olur. Yalnız istisna həllarda ailədə ər-arvad arasında qarşılıqlı münasibətlərin ahəngi pozulduğu təqdirdə onlardan hər biri lider olmağa can atır. Ata, kişi nüfuzunun olmadığı ailələr üçün deyirlər: "Ailədə biri kişi, biri qadın olmalıdır". Doğrudan da, kişinin kişi, arvadın arvad yeri vardır. Əlbəttə, ata müəyyən bir məsələnin həllində ananın rəyini öyrənməli, nözərə almalıdır. Atanın və ananın ümde arzusu həyat verdikləri övladlarına xoşbəxtlik bəxş etmək, onları ailəli, oğullu-uşaqlı görməkdir. Öz övladı üçün pis nümunə olan ata, istər-istəməz onun hərəkət və davranışında mənfi təzahürlərin baş qaldırmasına şərait yaradır. Naqis tərbiyə nəticəsində övlad xudpəsənd, lovğa böyükür, yaşıdlarına yuxarıdan aşağı baxır.

Müasir ailədə atanın rolü, tərbiyədici təsir qüvvəsi müstəsna dərəcədə böyükdür. Lakin sözün həqiqi mənasında ata olmaq, atanın üzərinə düşən vəzifələri ailədə yerinə yetirmək heç də asan deyildir. Odur ki, atalarımız demişlər: "Ata olmayan, ata qədrini bilməz". Pedaqoji ədəbiyyatda yazılıdı ki, kim, öz üzərinə ata rolu götürmək, ata olmağı öyrənmək və özünü ata kimi hiss etmək çətindir; bu, bir anda, bir gündə və bir ildə əmələ gəlmir. Ən sadə və çətin olan bu sənətə - ata olmaq sənətinə tədricən və zəhmət sayəsində yiylənmək gərəkdir.

"Ailədə atanın yeri çox yüksəkdir. Ata tərbiyəsinin müvəffəqiyyəti xeyli dərəcədə atanın nüfuzundan asılıdır. Ata ilə övladlar arasında çox möhkəm bir mənəvi pərdə olur. Övlad üçün pərdənin arxası bir sərr olaraq qaldığından, o, atanı qüdrətli, hər şeyə qadir, hamidən güclü bir adam sayır. Məhz belə bir abır-həya pərdəsinin olması sayəsində övlad atanın

imkanlarının, qabiliyyətinin bitib-tükənməyəcəyi qənaətinə gəlir”

Vaxtılıq azərbaycanlı ailələrdə ata işləyir, ana isə ev işləri ilə məşğul olur, uşaqları saxlayırırdı. Deməli, ata, hər şeydən əvvəl ailəni maddi cəhətdən təmin edirdi. Hazırda da evdar qadınlar az deyil, lakin kişi ilə yanaşı bir çox qadınlar da istehsalatda çalışır. Artıq ailəni təkbaşına ata dolandırır. Daha o, uşaqların tərbiyəsi işində yaxasını kənarə çəkə bilmir. Onlar uşaqların tərbiyəsi işində eyni dərəcədə məsuliyyət daşıyırlar.

Vaxtılıq azərbaycanlı ailələrdə ata işləyir, ana isə ev işləri ilə məşğul olur, uşaqları saxlayırırdı. Deməli, ata hər şeydən əvvəl, ailəni maddi cəhətdən təmin edirdi. Hazırda kişi ilə yanaşı qadın da istehsalatda çalışır. Daha ailəni təkbaşına ata dolandırır. Daha o, uşaqların tərbiyəsi işində yaxasını kənarə çəkə bilməz. Belələrinin əvvəllər bəhanəsi bu olurdu ki, o işləyir, yorulur. İndi isə onun bəhanəsi kəsilmişdir. Qadın da onun kimi işləyir. Onlar uşaqların tərbiyəsi işində eyni dərəcədə məsuliyyət daşıyırlar. Ailədə atanın mühüm vəzifələrindən biri də uşaqların tərbiyəsidir. Tərbiyə işlərində ata nümunəsi, ata nüfuzu mühüm rol oynayır. Bəzən ailədə ana uşaqlarla bacarmayanda ata köməyə gəlir. O da təsir göstərə bilməyəndən demək, övladlarının yanında onun nüfuzu yoxdur. Ona görə də tərbiyə işi ilə uşaqların həyatının ilk günlərindən, özü də müntəzəm, sistemli, ardıcıl və məqsədyönlü məşğul olmaq, tələbələrdə vahidlik prinsipi gözləmək, uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Ata öz oğlanlarında kişi qeyrəti, kişi dəyanəti, cəsurluq, mərdlik, alicənəblıq, igidlik, çətinliklərə sinə gərə bilmək kimi nəcib sifətlər tərbiyə etməlidir. Təcrübə göstərir ki, bəzi ailələrdə oğlanlar aciz adamlar kimi böyükür, idmanla, əməklə məşğul olmur, bədənlərini möhkəmləndirmir, bərkə-boşa düşmürələr. Əgər qızları gələcək həyat yoldaşı, ana vəzifəsində hazırlanmaq müəyyən mənada ananın borcudursa, oğlanları kişi, ər, ata kimi formalaşdırmaq atanın borcudur. Lakin bu heç də o

demək deyildir ki, analar yalnız qızların, atalar isə yalnız oğlanların tərbiyəsi ilə məşğul olmalıdır.

Ata və ana eyni dərəcədə oğlan və qızların tərbiyəsi qayğısına qalmalıdır. Məsələn, qızın davranışı həm anadan, həm də atadan çox asılıdır. Alımlər göstərirlər ki, ata olmaq nə qədər şərəfdirsə, atalıq borcunu layiqincə yerinə yetirmək də bir o qədər bəlkə də daha artıq şərəflidir. Ata eyni zamanda tərbiyəçidir. O, öz övladını düzgün tərbiya etməyə, bir sözə, həyatda ona düzgün yol göstərməyə, bir sözə, həyata hazırlamağa borcludur. Bunun üçün isə atanın nəfəsi həmişə övladının üzərində hiss olunmalıdır.

Ata öz hərəkətləri ilə övladına nümunə olmaqla, onun düzgün tərbiyəsinə imkan yaratmalıdır. Ona görə də ata hər bir hərəkətini ölçüb-biçməlidir. Uşaq böyüdükcə müxtəlif çətinliklə qarşılaşır. Bu cür çətinliklər atanın nəzərindən qaçmamalıdır. Uşaq bu sahədə mümkün olan köməkliyə almalıdır. Lakin heç də təsəvvür yaranmamalıdır ki, övladın əvəzinə, hər bir işi ata görməlidir, ata düşünməlidir. Əksinə, ata öz uşağını nəzərdən qaçırmamamaqla onun müştəqilliyinə də şərait yaratmalıdır. Uşaq mümkün olan məsələlərdə müstəqil hərəkət etməyə alışmalıdır. Ata uşağın hər bir hərəkatı, həvəs və meyli ilə, onun tutduğu yolla tanış olmalıdır. Atanın yerinə yetirməli olduğu bu cür vəzifələr çoxdur. Bunu atalıq borcu tələb edir. Atalıq borcunun nədən ibarət olduğunu hərtərəfli əhatə etmək çötindir. Bu barədənə qədər fikir söylənilsə də, yenə bu və ya digər əhatə olunmamış qalır. Çox vaxt belə güman edilir ki, evda uşağın tərbiyəsi ilə yalnız ana məşğul olmalıdır. Doğrudur, ailədə uşağın tərbiyəsində ananın rolu və imkanı böyükdür. Lakin bu heç də atanın həmin vəzifədən azad etmir. Bu, atalıq borcuna daxil olan mühüm cəhətlərdəndir. M.Ə.Həmzəyev xüsusi olaraq qeyd edir ki, ailədə uşağın tərbiyəsi atanın iştirakı olmadan getməməlidir. Ata uşağın həyatından kənardə dayanmamalı, tərbiyə prosesindəki çətinliklərdən qorxmadan həmişə bununla məşğul olmalıdır.

Qayğıkeş ata həmişə öz uşaqlarının təbiyəsi ilə məşğul olmağa, bu sahədə anaya kömək etməyə vaxt tapır. Bu cür atanın hər bir hərəkəti, onun gördüyü iş, şəxsi nümunəsi, nüfuzu, ailə üzvlərinə münasibəti və sair öz övladının düzgün təbiyəsinə, həqiqi vətəndaş kimi yetişməsinə kömək edir. Atalıq borcu həmişə hər yerdə, bu cür şəraitdə övladın qayğısına qalmağı tələb edir. Ata övladını yaddan çıxarma-malıdır. Atanın üzərinə düşən mühüm vəzifələrdən biri öz övladının dərslərə yaxşı hazırlanmasına nəzarət etməsidir. Xüsusilə, ev tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək, lazımlı gəldikdə uşaqa istiqamət vermək zəruridir. Uşaq tapşırığı icra edərkən istor-istəməz müəyyən çətinliklərlə qarşılaşır. Bəzən bu çətinliyin öhdəsindən gələ bilmədiyi üçün onu yarımcıq qoyur. Eyni vəziyyət bir necə dəfə takrar olunduqdan sonra uşaqda çətinliklərdən qorxmaq, ilk çətinlikdən işi yarımcıq qoymaq adəti yaranır. Beləliklə, onda iradə zəifliyi meydana golur. Uşaq dərslərdən geri qaldığı kimi, onun şəxsiyyətinin inkişafı da düzgün istiqamətə getmir. Uşaqın dərsdəki müvəffəqiyyətini təmin etmək üçün ata məktəbdə də müntəzəm əlaqə saxlamaya borcludur. Bununla o, öz övladının təlim prosesində qazandığı müvəffəqiyyət, məktəbdə özünü necə aparması və s. ilə tanış olar və rast gəldiyi çatışmamazlığı aradan qaldırıb bilər. Ümumiyyətlə, hər bir ata öz oğlunu və ya qızını gələcək həyata daha yaxşı hazırlamalıdır. Lakin bəzən öz övladının gələcəyi ilə dərindən maraqlanmayan atalarə rast gəlmək olur. Bəzət atalar xüsusilə öz qızlarının gələcək taleyi ilə maraqlanmadan onu məktəbdən uzaqlaşdırır və yaxud uşaqın oxumasına əhəmiyyətsiz bir şey kimi baxırlar. Ata öz övladına qarşı tələbkar olmaqla yanaşı, onun heysiyyətinə, mənliyinə də toxunmamalı, onu təhqir etməlidir. Xüsusilə 12-16 yaşlarında uşaqlara ehtiyatla yanaşmaq lazımlı gəlir. Bu zaman uşaqlar artıq özlərini böyük kimi zənn edirlər. Yoldaşlarının, başqa adamın yanında ona deyilən ağır, təhqirecidi sözdən hədsiz təsirlənlər. Bəzən valideynin düzgün olmayan hərəkəti uşaqlarda ona qarşı narazılıq, kin hissini yaranmasına səbəb

olur. Ona görə də ata öz hərəkətlərində ehtiyatlı olmalı, öz atalıq hüququndan sui-istifadə etməməlidir. Uşaqın düzgün olmayan hərəkətini ona başa salmalı, necə hərəkət etməyin düzgün olduğunu göstərməlidir.

Ümumiyyətlə, bütün yaş dövrlərində ata öz uşağının həyatı ilə maraqlanmağa, ona düzgün istiqamət verməyə borcludur. Əgər kiçik uşaq ətraf aləm haqqında dərin biliyə, təcrübəyə malik olmadığı üçün ata və ananın köməyinə ehtiyac hiss edirsa, bu ehtiyac sonrakı dövrlərdə də bu və ya digər formada özünü göstərir. Böyüküb özünü müştəqil hiss etməyə meyl göstərən yeniyetmə, yaxud ilk gənclik dövründə qədəm qoyan, həmin dövrün özünəməxsus çətinlikləri ilə rastlaşan oğlan və ya qız yenə də atanın köməyinə ehtiyac hiss edir. İsti ata nəvazisi, onun qayğıkeş məsləhətləri uşaqın düzgün təbiyəsinə və düzgün inkişafına əsaslı təsir göstərir. Ona görə də öz övladının düzgün təbiyəsinin qayğısına qalan ata, hər şeydən əvvəl uşaqın nə kimi arzu və istəklə yaşadığını, nə ilə maraqlandığını, nəyi sevdiyini, nəyi sevmədiyini, nəyi istədiyini və nəyi istəmədiyini bilməlidir. Bu zaman o öz övladının təbiyəsində düzgün yol tuta bilər.

Ata öz övladının kimlə və necə yoldaşlıq etməsinə fikir vermelidir. Nəzarətsiz buraxılan uşaq bəzən yoldaşlarının xoşagəlməz hərəkətlərində iştirak edir. Lakin, ata bu cəhətlə maraqlandıqda baş verə biləcək düzgün olmayan hərəkətlərin qarşısı alınmış olur. Ümumiyyətlə, uşaqın həyatının elə bir mərhələsi yoxdur ki, orada ata nəvazisinə, ata köməyinə ehtiyac hiss olunmasın. Öz övladını dərin atalıq hissi ilə sevən hər bir valideyn ağıllı məsləhətləri, düşünülmüş təbiyəvi tədbirləri ilə həqiqi vətəndaş inkişafına kömək edir. Bu cür atalar çoxdur və onların haqqında danışmaqla, onların atalıq borcunu şərflə yerinə yetirmələrinə aid faktları qələmə almaqla qurtarmaq mümkün deyildir.

Uşaq qəribə məxluqdur. O, həmişə özünü böyüklərə bənzətməyə çalışır. Bu hal kiçik yaşı uşaqlarda özünü daha çox göstərir. Kiçik yaşı uşaq onu əhatə edən adamları:

valideynlərini, böyük bacı və qardaşlarını, yoldaşlarını yamsılamağa daha çox cəhd göstərir. Özünü başqalarına bənzətməyə çalışmaq başqa yaşı dövründə və kiçik məktəb yaşı dövründə uşaqların başlıca psixoloji xüsusiyyətlərindəndir. Bu dövrdə uşaqlar istər yaxşı; istərsə də pis hərəkətləri yamsılamağa meyl göstərirlər. Ona görə də ata daim özünün müsbət xüsusiyyətləri ilə övladı üçün nümunə olmalıdır. Əks halda atanın hərəkətlərində, davranışlarında özünü göstərən mənfi hallar uşağın hərəkətlərində də bürüzə verir. Bir sözlə, ata uşaq üçün həmişə nümunədir. Uşaq atanın bütün hərəkətlərini düzgün hesab edir. O, hər hansı bir işi görərkən atasının burada necə hərəkət edə biləcəyini düşünür, onun kimi hərəkət etməyə çalışır. Ata uşaq üçün nümunə olduğuna görə, onu özüna qarşı valideynlik tələbi, özünün hər bir addımına nəzarət etməsi mühüm yer tutur. Bu cəhəti nəzərə alan görkəmli pedagoq A.S.Makarenko valideynlərə müraciət edərək yazar: "Sizin öz rəftarınız ən həllədici bir şeydir. Siz zənn etməyin ki, yalnız uşaqla danışdıqda, ona nəsihət verdikdə və ya ona əmr verdikdə onu tərbiyə edirsınız. Siz həyatınızın hər bir anında, hətta evdə necə geyinməyiniz, başqa adamlarla, habelə necə sevinib-kədərləndiyinizin, dostlar və düşmənlərlə necə rəftarınız, necə gülməniz, necə qəzet oxumağınızın uşaq üçün çox böyük əhəmiyyəti var. Uşaq səsədəki ən kiçik bir dəyişikliyi görür və hiss edir. Sizin fikrinizdəki bütün dönüşülər görünməz yollarla uşağa çatır, siz onları "görmürsünüz". Əgər siz evdə kobudcasına rəftar edir və ya özünüyü öyürsünüzsə, sərxişluq edirsinizsə və ya ananı təhqir edirsinizsə, (bu daha pisdir), siz uşaqlarınıza böyük zərər yetirsiniz, artıq onları pis tərbiya edirsiniz". Beləliklə, atanın hərəkətləri, davranışları uşaq üçün canlı nümunə rolunu oynayır və ona əsaslı təsir göstərir. Deməli, uşağın düzgün tərbiyəsində, onun həyata hazırlanmasında atanın şəxsi nümunəsi həllədici rola malikdir. Məhz buna görə də hər bir ata özünün müsbət cəhətləri ilə övladına nümunə olmağa borcludur.

Adətən uşaqlar, xüsusilə kiçik yaşı uşaqlar valideynlərinə müxtəlif suallarla müraciət edirlər. Ətraf mühitdə rast gəldikləri onları maraqlandırıqlıca, hansı ki, səbəbiniz izah edə bilmədikləri hadisələri dərindən öyrənmək üçün valideynlərin dən kömək gözləyirlər. Lakin bu zaman uşaq atadan "məndən əl çək" yaxud "sən hələ kiçiksən, bilməsən də olar" kimi cavabları eşitdikdə şox məyus olur. Belə cavab atanın nüfuzunu aşağı salır. Bununla bərabər, uşaqda düzgün olmayan təsəvvürün yaranmasına da səbəb olur. Ona görə də ata uşağın verdiyi suallara qarşı laqeyd qalmamalıdır. Bu və ya digər dərəcədə onu qənaətləndirməyə çalışmalıdır. İzah edilməsi lazımlı gəlməyən sualların cavabını vermədikdə on elə etməlidir ki, uşaqda düzgün olmayan fikir yaratmasın. Daha doğrusu uşaq öz suallarına qarşı atasının laqeyd olmadığını hiss etməlidir. Lakin bəzi atalar uşağın marağına ölü münasibət göstərməklə öz nüfuzlarının da aşağı düşməsinə səbəb olurlar. Bəzi atalar belə zənn edirlər ki, ailənin başçısı hesab olunduqlarına görə, hər bir şeydə yalnız onuyla hesablaşmalıdır. Şübhəsiz, atanın hər bir düzgün tələbinin yerinə yetirilməsi müsbət nəticə verir. Lakin bir çox hallarda uşağın qarşı tələbkarlıqla ata ilə ananın arasında vahidlik olmur. Bu isə əz mənfi təsirini göstərir. Ailə və ictimai tərbiyə təcrübəsi sübut edir ki, böyüklərin uşaq qarşı tələblərini eyni olması, onların bu işdə vahid bir xətt tutmaları başlıca şərtidir. Hər bir ciddi, eləcə də, kiçik məsələdə yaşından asılı olmayaraq həm kiçik uşaq, həm də böyük məktəbliyə qarşı ata və ananın vahid tələbini olmalıdır. Bunun üçün isə ata və ana uşaqın nəyi icazə vermek və nəyi qadağan etmək lazımlı gəldiyini qabaqcadan razılaşmalıdır.

Ata və ana tərbiyə işində vahid bir xətlə hərəkət etdikdə onların uşaqları tərbiyəli böyükür, təlim işində də müvafiqiyyət qazanırlar. Belə olduqda tərbiyə işində verə baş biləcək bir çox çətinliklər aradan qalxmış olur. Ata və ananın uşaq qarşı vahid tələbi onun intizamlı, sözə baxan, nəzakatlı olmasına şərait yaradır. Vahid tələb uşağın kənarə yayınmasına imkan vermir, həmin tələbdən qaçmaq üçün heç bir çıxış yolu

tapmır, istər-istəməz bu tələbə uyğun hərəkət etməli olur. Bir çox hallarda sağa qarşı valideynlərin vahid tələbi pozulur. Bu başlıca olaraq iki formada baş verir. Valideynlərdən biri həmişə o birisinin tələbinə bilə-bilə zidd gedir. Başqa hallarda isə ata və ya ana sadəcə olaraq laqeydlik göstərir. Beləliklə, onlar vahid tələbi pozurlar. Qeyd etmək lazımdır ki, hər iki hal sağın tərbiyəsi üçün eyni dərəcədə zərərlidir.

Məlum olduğu kimi, sağı düzgün tərbiyə edə bilmək üçün onun hər tərəfli öyrənilməsi zəruridir. Ata öz sağının fərdi xüsusiyyətləri ilə tanış olmaqdan, onu yaxşı müəyyənləşdirməkdən tərbiyə işində istər-istəməz çətinlik çəkəcəkdir. Ailədə elə uşaqlar tapmaq olmaz ki, onlar öz xasiyyətlərinə, maraq və meyllərinə, qabiliyyət və istedadlarına görə eyni olsunlar. Məhz buna görə də onların hər biri atanın fərdi yanaşmasını tələb edir. Bunun üçün isə sağın əvvəlcədən müəyyənləşdirilməlidir. Ata uşaqlardan o öz sağının istek və arzusunu, marağını, imkanlarını, qabiliyyətini, xasiyyətinin xüsusiyyətlərini və sairi öyrənə bilməz. Elə buna görə də ata həmin cəhətlərə düzgün təsir göstərməyi, sağın həyatını təşkil etməyi də bacarmaz. Əksinə, bu cəhətləri diqqətlə izləyən ata öz övladının bu və ya digər hadisəyə necə münasibət bəsləyəcəyini söyləyə bilir və çox vaxt bundan yanılır. Sağı dərin-dən öyrənməkdə, onunla daima əlaqə saxlamaq ataya yaxından kömək edir. Bu əlaqə daimi olmalıdır. Xüsusilə sağı dəqiq və hər tərəfli öyrənmək üçün onunla atanın səhbəti zəruridir. Atanın apardığı səhbətlər sağı öyrənməyə, eyni zamanda onda müəyyən əxlaqi sıfatların formallaşmasına təsir göstərir. Hər halda ata uşaqla səhbət etməyə vaxt tapmalıdır.

Siz əgər şəfqətli bir ata olmaq istəyirsinizsə, sağınızın cismi və ruhi sağlam böyüməsi üçün ailədə lazımi şərait yaradılmalıdır.

Atanın ailədə bəzi vəzifələrinə nəzər salaq:

- Həyat yoldaşına dərin hörmət etmək.

Mehriban bir ata övladlarını sevməli, həyat yoldaşına dərin hörmət etməli, qayğı göstərməlidir.

Bu atanın evdəki ilk vəzfiələrindən biridir. Mehriban ata heç bir şərt qoymadan ailədə həyat yoldaşına hörmət etməli və ona sevgi ilə yanaşmalıdır. Çünkü belə bir mühitdə övladları özünü ailədə təhlükəsiz hiss edərlər.

- Böyük məktəb.

Uşaqların elə bir ataya ehtiyacı vardır ki, o hər şeyi düşünür. Çətin qərarlar qəbul edir və həyatda məsuliyyət qəbul edəndir. Həqiqətdə bir övlad elə bir ataya malik olmaq istəyir ki, ona həmişə etibar edə bilsin.

- Övladınızı yanında olun ona həmişə qayğı göstərin.

Övladınız üçün gün ərzində vaxt ayırin. Çünkü bu uşaqlarınız üçün çox zəruridir. Ona görə də gündəlik programınızı elə qurun ki, övladınıza da ayrıcaq vaxt qalsın.

- Övladlarınızı təmin edin.

Övladınızın mühüm ehtiyacları - maddi və mənəvi ehtiyacları təmin olunmalıdır. Övladınızın yaşaması, istirahət edeceyi, çalışması üçün lazımi şəraiti evi, sağlam mühiti olmalıdır.

- Övladınızla nizam-intizamlı rəftar edin.

Uşaqlar həmişə nizam-intizamın dəyərini bilirlər. Bu, məntiqli bir rabitə üsuludur.

Cünki əgər nizam olmazsa, övladınızın sağlam böyüməsi üçün şərait yaranmaz.

- Təhsil alması üçün ona dəvər verin, həvəsləndirin, stimul verin.

Övladınızı təhsil almağa həvəsləndirin və ona dərslərində yardım edin.

- Məsuliyyət qəbul etməyi bacarın.

Məsuliyyət olmayı övladınıza da öyrədin. Övladınızı məsuliyyətdən qaçmağa qoymayın. Mehriban bir ata əmin olmalıdır ki, övladı səhvələrini boynuna almağı bacarır, onları aradan qaldırmağa çalışır və həmişə doğru, dürüst hərəkət edir.

- Həyatı sevin və hayatı sevdirin.

Onlara öyredin ki, hayatı, insanları sevşinlər və onlara verilən fürsətin qədrini bilsinlər. Əgər valideyn ömrünün dəyərini bilirsə, şübhəsiz ki, övladı da biləcəkdir. Nəticədə həyatdan və yaşadığı mühitdən razı qalacaqdır.

Müasir ailə üçün atanın təbiyə funksiyası müstəsna əhəmiyyətə malikdir. Ailədə atanın mühüm vəzifələrindən biri uşaqları təbiyə etməkdir. Təbiyə işində ata nümunəsi, ata nüfuzu mühüm rol oynayır. Bəzən ailədə ana uşaqlarla bacarmayanda ata köməyə gəlir. O da təsir göstərə bilmirsə, deməli, övladlarının yanında onun nüfuzu yoxdur. Ona görə də təbiyə işi ilə uşaqların həyatının ilk günlərindən, özü də müntəzəm, sistemli, ardıcıl və məqsədönlü şəkildə məşğul olmaq, tələblərdə vahidlik prinsipini gözləmək, uşaqların yaş, cinsi və fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə olan təqdirdə həm təbiyəvi iş səməralı olur, həm də ata nüfuz qazanır.

"Ana məhəbbətindən çox yazılıb, çox deyilib. Bunun da səbəbi aydındır. Ana öz körpəsini bətnində gəzdirdiyi gündən sevməyə başlayır. Körpə doğulandan sonra bu məhəbbət daha da güclənir – onu öpür, oxşayır, əzizləyir. Ata da körpəsini sevir, ancaq onu öpüb, əzizləməyə tələsmir, nəsə, bunu kişilik qüruruna sığışdırı bilmir. Ana ağlayan körpəsini bağrına basıb əzizləyəndə, ata yaxınlaşır, "Ə, yekə kişisən, kişi də ağlayarmı?!" deməklə kifayətlənir. Bu o demək deyil ki, ata oğlunu az sevir, xeyr, bəlkə, onun məhəbbəti daha güclüdür. Lakin bu kişinin kişiyyə bəslədiyi xüsusi məhəbbətdir. Ata oğlunu nərmənazik görmək istəmir, ilk günlərdən ona kişi kimi baxır, onun qorxmaز, dözümlü, mətin böyüməsini arzulayır. Lakin bu arzunu həyata keçirmək o qədər də asan deyil. Müasir atalarдан biri şikayətlənərək dedi ki, pedaqogikanın nəzəriyyəsini öyrənmək asandır, ancaq onu evdə, övladların təbiyəsində tətbiq etmək çətindir. Təbiyəçi olmaq, övlad böyütməyi bacarmaq özü də bir vergidir. Doğrudur, həyatda qazanılan vergidir, ancaq qiymətli, əvəzolunmaz vergidir".

Ata öz oğlanlarında kişi qeyrəti, kişi dəyanəti, casurluq, mərdlik, alicənablıq, ığidlik, çətinliklərə sına gərə bilmək kimi nəcib sıfətlər təbiyə etməlidir. Əgər qızları gələcək həyat yoldaşı və ana vəzifəsinə hazırlamaq müəyyən mənada ananın borcudursa, oğlanları kişi, ər, ata kimi formalasdırmaq atanın borcudur. Lakin bu heç də o demək deyildir ki, analar yainiz qızların, atalar isə yalnız oğlanların təbiyəsi ilə məşğul olmalıdır. Ata və ana eyni dərəcədə oğlan və qızların təbiyəsi qayğısına qalmalıdır. Məsələn, qızın davramışı həm anadan, həm də atadan çox asıldır.

Ailədə atanın nüfuzu, övladlarının təbiyəsinə onun təsiri, sözsüz ki, böyük əhəmiyyətə malikdir. Uşaqlar atadan kişilik, mərdlik, sözübütlük, alicənablıq, zəhmətsevərlik dərsi almırlıdırlar.

Azərbaycan ədəbiyyatı tarixində adı iftixarla çəkilən Marağalı Əvhədi "Cami-cəm" əsərində atanın övlad təbiyəsi sahəsindəki vəzifəsini qısaca olaraq belə müəyyən etmişdir:

Birinci atılıq vəzifən budur.

Oğlunu elə böyüdəsən ki, ağı qaradan
seçə bilsin.

İkinci budur ki, bir sənət sahibi olsun.

Üçüncüü budur ki, malını əsirgəməyəsən.

Ona layiqincə toy edib evləndirəsən,

Onu yaman adamlardan uzaqlaşdırəsan.

Əvhədi övladı təbiyə etməyin yollarını da öyrətməyi unutmamışdır. O, atanı ailə üçün nümunə olmağa çağırır, uşaq təbiyə edərkən kobudluğa, söyüşə yol verməməyi, öz möv-qeyindən sui-istifadə etməməyi məsləhət görürdü. Bununla da o, təbiyə işində valideyn nümunəsinin əhəmiyyətinə yüksək qiymət verirdi. Əsərdə deyilir ki, oğlunu söymə ki, o da söyüşən olsun, atanın danışığında şərm və həya olarsa, uşaq da atanın əməlindən şərm və ya həya öyrənər.

Pedaqoq - alim, professor İsmayıllı Əliyev ata nüfuzunun qazanılmasının və qorunub saxlanması yollarını aşağıdakı kimi müəyyən etmişdir:

1. Ata övladları ilə tez-tez temasda olub, onlara “əxlaq dərsi”, uzun-uzadı, yorucu, usandırıcı nəsihətlər etmir; bunu daha çox öz davranışını ilə təlqin edir, hikmətli məsələlər, atalar sözləri, rəvayətlərlə çatdırır.

2. Ata hər çür kiçik xətaya görə övladını uzun-uzadı danlamır, ona səhvini eyhamla anladır və ya anası vasitəsilə çatdırır.

3. Uşaqların yaşına və güclünə müvafiq tələblər verib, onların icrasını nəzarətdə saxlayıb və hökmən nəticələri yoxlayırlar. Yoxlanılmış nəticələr mütləq qiymətləndirilir. Yaxşı hərəkət məhəbbət və şəfqətlə təriflənir, pis hərəkət isə əgər ikinci dəfə təkrar edilibsə, şiddetli tənbəh edilir.

4. Atanın şəxsi nümunəsidir. Uşaqlar daim hiss edirlər ki, ata özündən böyüklerə necə hörmət edir? Düzgün danişib hər şeyi olduğu kimi söyləyirmi? Öz sözünün üstündə durur, dediyinə əməl edirmi? Bağışlamağı bacarırmı? və s. (15,s.196).

Onların bu əziyyəti, təbii ki, səmərəsiz qalmır, öz müsbət nəticəsini verir. Lakin heç də bütün ailələrdə tərbiyə prosesi düzgün qurulmur. Ailə tərbiyəsində nöqsanlar müşahidə olunur.

Bu gün uşaq tərbiyəsi sahəsində ən ciddi nöqsanlar ailələrdə müşahidə olunur ki, o ailədə atanın nüfuzu azdır, ya da öz tərbiyə funksiyasını yerinə yetirə bilmir. Çünkü atanın ailə həyatındaki düzgün mövqeyi uşaqların bir şəxsiyyət kimi formallaşması üçün əlverişli şərait yaradır. Fransız materialist filosoflarının görkəmlı nümayəndəsi Deni Didro “Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir” fikrini söyləməklə tərbiyə işində valideyn və tərbiyəçilərin uşaqlara nümunə olmalarının tərəfdarı olmuşdur.

Atanın ana ilə düzgün münasibəti də ailədə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Ata nüfuzunun köklərini də məhz burada axtarmaq lazımdır. Ailənin bütün ağırlığı əsas etibarilə atanın ciyinlərinə düşür. Buna görə də həyatda ata olmaq asan, lakin atalıq etmək çətdir. Ailədə sağlam psixoloji və mənəvi mühitin bərqərar olmasında, həmçinin uşaqların layiqli vətəndaş kimi böyüməsində atanın əməyi, xüsusilə böyükdir.

Ən mükəmməl ata obrazını Peyğəmbərimizin (s.ə.s.) simasında görmək olar. Onun ən yüksək əxlaqi dəyərlərə malik simasını xatırlayaq. Peyğəmbərimiz (s.ə.s.) ailə fərdlərinə qarşı çox həssas davranışmış, onlara böyük qiymət vermişdir. Müxtəlif söz və davranışlarla onların maddi və mənəvi köməkçisi olmuşdur. Peyğəmbərimiz uşaqlarını, nəvələrini öpər, oxşayar və onları çox sevərdi. Uşaqlarla şəfqət və mərhəmətlə rəftar edərdi. Bu anlayışın bütün müsəlmanlar tərafından mənim-sənilməsi və həyat tərzinə əvvələnməsi üçün də “Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyil”, - buyurmuşdur.

Azərbaycan ailəsində övlad ən əziz nemətdir. Ata və ana üçün istər kiçik olduqda, istərsə də böyüdükdə övlad eyni tərəvətinə saxlayır. Ata və ana onunla daima fərqlişən, onun üzərində daim əsir. Bu cəhəti nəzərə alan şair Bəxtiyar Vahabzadə “Ata və oğlu” şerində atanın övlada olan məhəbbətini gözəl təsvir etmişdir:

...Ay ata, soyuqdur axı,
Niyo çıxarmışan çölə uşağı?
Ata gülümüşünüb söylədi: -Nədən
Bələ qoruyursan uşağıni sən,
Mənim uşağımsan bəs axı sən də,
Mən səni soyuqdan bayaq gündəndə
Sözümə baxmırıdn... Belədir qayda
Balasını istər hər kəs dünyada.

Öz övladını sevən, ona bağlı olan ata həmişə, hər yerdə belə hərəkət edir. O öz xələfi üçün hər şey etməyə hazırlıdır.

Bir çox ailələrdə ata uşaqlarından birini çox istəyir. Ona hədsiz qayıçı ilə yanaşır. Uşaqın sakitliyi və ya diribaşlığı atanı özünə cəlb edir. Ata həmin uşağı başqalarından daha çox sevir, ona daha çox hörmət edir. Hətta bəzi hallarda həmin uşağı çox sevdiyini başqa uşaqların yanında açıq-aşkar bildirir. Lakin bunun pis natiqə verəcəyini düşünmür. Ata hər bir sahədə öz münasibətinin düzgünlüyüne fikir vermelidir. Bəzi atalar ailəni yalnız maddi cəhətdən təmin etməklə öz işlərini bitmiş hesab

edirlər. Bununla yanaşı onlar güman edirlər ki, bütün ailə üzvləri hər bir işdə, hətta haqsız olduqda belə onlarla hesablaşmalıdır.

Ata var ki, o, ən ciddi işdə belə arvadına, ailənin başqa üzvlərinə kömək etmir. Ata arvadının və ya öz anasının əməyini qiymətləndirmir. Bu hal uşaqlara da mənfi təsir göstərir. Bu cür ailədə uşaqların anaya hörmət etməməsi, onun əməyini qiymətləndirməməsi təccübülu deyildir. Atanın ailə üzvlərinə düzgün münasibəti, onların arasındaki düzgün qarşılıqlı əlaqə uşaqların tərbiyəsinə əsaslı təsir göstərir. Ailə üzvləri arasında razılıq, qarşılıqlı əlaqə olmadıqda bir qayda olaraq bu uşaqlara mənfi təsir göstərir. Onların şəxsiyyətində müsbət keyfiyyətlərin inkişafına mane olur. Atanın anaya qarşı düzgün münasibəti, onlar arasında sağlam qarşılıqlı əlaqə ən qüdrətli tərbiyə vasitəsinə çevirilir. Bu cəhəti ata həmişə yadda saxlamalıdır.

Ailədə özünü göstərən neqativ hallar nə ilə əlaqədardır? Son zamanlar mütəxəssislər ailə başçısı məsələsinə xüsusi diqqət yetirir, ailədə baş verən bir çox xoşagalmaz proseslərin köklərini ailə başçısı rolunda əmələ gələn mənfi çalarlarda görürərlər. Müəyyən edilmişdir ki, bir sira ailələrin mənəvi həyatında ərin rolu azalır, arvadin rolu isə artır. Bunu nə ilə izah etmək olar? Ailənin tərbiyə imkanlarını yüksəltmək üçün nə etmək lazımdır? Hər bir ailədə şəxsi qarşılıqlı münasibətlər özünəməxsus olur. Bu, mahiyyət etibarilə “hökmrənlilik” məsələsidir. Onlarca adam bir nəfərə tabe olur, onun hökmü ilə oturub-durur. Psixoloqlar bu cəhəti nəzərə alaraq tanış olduğumuz faktları məhz “hakimiyyət”, “hökmrənlilik” terminləri ilə təhlil etməyə başladılar.

Müşahidələr göstərir ki, atadakı mehribanlıqla yanaşı güc və qüdrət xüsusiyyəti uşaqın şəxsiyyətində daha təsirli olur. Qüdrətli ata tərbiyə prosesində daha müvəffəqdir. Ümumi fikir budur ki, uşaqın cinsi tərbiyəsində atanın əvəzsiz rolu var. Atasız uşaq bir çox faydalı təcrübələrdən məhrumdur.

Araşdırma göstərir ki, uzun müddət ailədən uzaqlaşan ataların oğlan övladlarında qadın xüsusiyyətləri daha güclü

olur. Bu xüsusiyyətlər ata evə qayıtdıqdan sonra da davam edir. Atadan ayrı yaşayan uşaqların əxlaq problemləri daha çoxdur. Onlar yalnız böyüklərlə yox, həm də öz yaşlıları ilə münasibət qurmaqdə çətinlik çəkirərlər. Körpəlikdə kişilik xüsusiyyətlərinin zəifliyi gələcəkdə kobud rəftərə səbəb olur. Maraqlıdır ki, kişilik qüdrəti zəif olan atanın evdə olub-olmaması bir o qədər də fərq etmir. Demək, söhbət fiziki üstünlükdən getmir. Bəzən atanın evdə olmaması, evdə olub uşaqa bigana qalmasından daha yaxşıdır. Hər hansı bir rolu oynaya bilməyən aktyor istedadlı bir aktyورun qarşısını alır.

Bəs övlad atasından hansı məlumatları toplaya bilər?

Atanın öz övladına verə biləcəyi məlumat çoxdur. Övlad hayatı dəyərlər haqqında zəruri bilikləri atadan alır. Atanın ana ilə rəftarını müşahidə edən övlad ərlik vazifələrini öyrənir. Atanın başqa övladları ilə ünsiyyəti çox şeyi öyrədir. Əgər ailədə uşaqın saxlanılması atanın rolu böyükdürsə, uşaq atadan bacı-qardaşlarına qulluq etməyi öyrənir. Uşaq daim sizin ona olan münasibətinizi araşdırır. Oğlan uşağı necə ata olmağı öyrənirsə, qız uşağı kişilərin necə varlıq olması ilə tanış olur. Atanın ana ilə münasibətləri qız övladın qadınlıq şəxsiyyətini formalasdırı.

Övlad atanın hətta mahiyyəti qaranlıq olan xüsusiyyətlərindən də təsirlənir. Bəziləri öz ataları ilə az əlaqədə olunduqlarından bu məsələyə daha çox diqqət yetirək, öz övladlarına qarşı çox diqqətli olur və onlara kifayət qədər vaxt ayırırlar.

Ailə başçısının üç əsas funksiyasını – **təşkilatçılıq, informasiya və sosiallaşdırma** funksiyalarını ayırdırlar. Təşkilatçılıq funksiyası mahiyyətə ailə həyatının bütün məsələlərini əhatə edir. Ailənin mənzil şəraitini, maddi vəziyyəti, gündəlik güzəranı, uşaq başçısını ilə qarşılıqlı əlaqələri, uşaqların oxuması, ailədaxili və ailədən kənar ünsiyyət tərzi, ad günləri – ailənin maddi-mənəvi həyatının bütün sahələri ilə bağlı olan onlarca çoxşaxəli məsələlərin həlli ailə başçısının təşkilatçılıq funksiyasına daxildir. Təşkilatçılıq funksiyası, hər

şeydən əvvəl, onda ifadə olunur ki, ailə başçısı ailənin yaxın və uzaq məqsədlərini müəyyən edir, situativ və perspektiv məqsədlər baxımından ailə həyatının başlıca məsələlərinin planlaşdırılmasını təşkil edir, onların həyata keçirilməsi yollarını müəyyən edir, bu sahədə ailə üzvlərinin birgə fəaliyyət səyələrini əlaqələndirir və s.

Ailə başçısının informasiya funksiyasının da özünə-məxsus cəhətləri vardır. Onun iki tərəfini fərqləndirmək lazımdır. Ailə həyatını səmərəli təşkil etmək üçün ailə başçısı külfətin nəyə ehtiyacı olduğunu, ilk növbədə, nə almaq lazımlığını, evə kimin galib-getdiyini, uşaqların kiminlə oynamasını, böyük qızın və ya oğlanın haraya getdiyini, kiminlə oturub-durdugu bilməlidir. O, bu sosial informasiyaları həyat yoldaşından, uşaqların özlərindən, qonum-qonşudan alır. Müvafiq sosial informasiyalara diqqətlə yanaşmaq, onları təhlil etmək və ağıllı nəticələr çıxarmaq lazımdır. Bundan başqa, ailə başçısı ailə üzvlərinin birgə fəaliyyət səyələrini təşkil etmək üçün özü də onlara müəyyən informasiya verməlidir. O, bir halda bu və ya digər tapşırığı izah edir, başqa halda uşaqları "istirahət gününün" planı ilə tanış edir və ya onlara mebel almaq üçün ticarət nazirliyinə getməsi, idarə rəisinin qəbulunda olması və s. haqqında məlumat verir.

Ailə başçısının sosiallaşdırma (latinca – sociatis ictimai deməkdir) funksiyası da mühümdür. Bu ailənin tərbiyə funksiyasının həyata keçirilməsinin başlıca şərtidir. Sosiallaşdırma funksiyası çoxcəhətlidir. Ailə başçısının sosiallaşdırma funksiyası dedikdə, uşaqların onun vasitəsilə ictimai təcrübəsinin mənimsəməsi prosesi nəzərdə tutulur. O, ailə şəraitində uşaqların sosial normaları, mənəvi sərvətləri və ünsiyyət vərdişlərini mənimsəməsində və s.də mühüm rol oynayır. Onların mənlik şürurunun, tələbat-motivasiya sahəsinin formalşamasında da ailə başçısının rolü əvəzsizdir. Uşaqlar onun vasitəsilə dünyani, insan münasibələrini və özlərini dərk edir, bir şəxsiyyət kimi formalşırlar. Ailə başçısının sosiallaşdırma funksiyasının ikinci tərəfi də vardır. Onu təkcə uşaqların ailə tərbiyəsi sahəsi

ilə məhdudlaşdırmaq olmaz. Ailə başçısı həm də həyat yoldaşının dünyaya, insanlara, qohum-əqrabaya, uşaqlara, özünə və s.-yə münasibətlərinə bu və ya digər formada təsir göstərir, onların ailə həyatı şəraitində dolğunlaşmasında mühüm rol oynayır. Ailə başçısının funksiyaları bir-birilə vəhdətdədir. Onların birinin səmərəsi digərinin səmərəsində asılıdır. Bəs, ailə başçısı özünün çoxcəhətlə funksiyalarını necə həyata keçirir? Bu suali aydınlaşdırmaq üçün ailə başçısı tipləri ilə tanış olaq.

Ailə başçısının **avtoritar**, **demokratik** və **liberal** tiplərinə daha geniş miqyasda təsadüf edilir. Bu tiplərdən hər birinin başlıca xüsusiyyətləri onların adında dəqiq ifadə olunmuşdur.

Avtoritar tip ən çox felin əmr formasında danışmayı xoşlayır. İstədiyi şeyi qadağan edir. Həyat yoldaşını, uşaqlarını həmişə vahimə içinde saxlayır. Onların hər hansı bir işi, söz-söhbəti, hərəkəti könlüñə yatanda alqışlayır. Ürəyincə olmayanda isə cəzalandırır. Həyat yoldaşını, uşaqların haqlı olub-olmaması onun üçün əhəmiyyətsizdir. Avtoritar ailə başçısının öz ölçü prinsipləri, qiymət meyarları vardır. Bəzən o, özünü evdə mehriban göstərir, lakin kimsə, necə deyərlər, "quyruğunu basanda" ilan kimi hamını sancır. Onun zahiri mehribanlığı acı sözlərlə, zəhmli baxışlarla, kinli qaş-qabaqla asanlıqla əvəz olunur. Həyat yoldaşına, uşaqlara ürəyi yanır, onlar ağlaşa da, ah çəksə də, hıçqırı-hıçqırı köks ötürə də bildiyindən əl çəkmir, hikkəsini yeridir.

Demokratik ailə başçısı həyat yoldaşı, hətta uşaqlar ilə məsləhətləşməyi xoşlayır, onların rəyini nəzərə alır, bu və ya digər məsələ barəsində fikirlərini öyrənir, ailənin başlıca problemlərini onlarla birlikdə həll edir. "Məsləhətli don gen olar" - deyir, evdə mehriban dolanır. Ancaq ailəni başlı-başına buraxmir. Sözünün yerini-yatağını bilir. Uşaqları yaxşı işlərə cəlb edir. Yeri gəldikdə, onları bu və ya digər formada cəzalandırır. Lakin bu zaman qəddarlıq etmir, cəzanın ədalətli

olmasına xüsusi diqqət yetirir. Hər kəsin öz səhvini başa düşməsinə çalışır.

Liberal ailə başçısı isə evdə əslində heç nəyə qarışmır. Ailə öz həyatı ilə yaşayır. O, asudə vaxtlarında bir künçə çəkilib ya qəzet-jurnal oxuyur, yazı-pozu ilə məşğul olur, ya televizora baxır, ya da həyatə düşüb təmiz havada gəzir, qonşularla səhbət edir, nərd oynayır. Nə tutarlı bir göstəriş verir, nə əməlli-başlı irad tutur, nə də ağız dolusu kimisə tərifləyir. Göstəriş verəndə də ağızından söz tökülmür, irad tutanda da münasibəti aydın bilinmir, tərifləyəndə də soyuqluq göstərir. Buna görə də onun nə göstəriş və iradının, nə də tərifinin təsiri olur. Hətta uşaqların harada olduğunu, harada işlədiyini belə bilmir. Bir də xəbər tutur ki, uşaqlar böyüyüblər, ərsəyə çatıblar, evlənmək istəyirlər.

Öz-özünə sual yaranır: ailə başçısı tiplərindən hansı yaxşıdır və daha səmərəlidir. Sosial-psixologiyada bu məsələ eksperimental surətdə öyrənilmişdir. Müəyyən edilmişdir ki, avtoritar ailə başçısı tipi psixoloji baxımdan səmərəli deyildir. Axı, ailə həyatı üçün səciyyəvi olan dinamik proseslər təkcə ailə başçısı rolu ilə şərtlənmir. Onların inkişafında ailə üzvlərindən hər birinin öz yeri var. Müşahidələr göstərir ki avtoritar ailə başçısını həyat yoldaşı qəbul edirse, onun "hökmü" ilə razılışırsa uşaqlar da müəyyən müddət vahimə və qorxu gücüne ona tabe olurlar. Sonralar həyat yoldaşı yetkinləşdikcə, uşaqlar yaşa dolduqcə, evdəki özbaşinalığı istər-istəməz müqavimət göstərməyə başlayırlar. Ailədə ixtilaf şəraiti yaranır, söz-səhbət əskik olmur. Liberal ailə başçısı tipi də səmərəli deyil. Onun laqeydiliyi fonunda ya ailədə mənəvi tənəzzül başlayır, ya da ailə başçısı funksiyasını başqa bir adam – çox vaxt arvad, bəzən isə böyük "uşaqlardan" biri öz öhdəsinə götürür.

Demokratik ailə başçısı isə ailəni məhz ailə üzvlərinin vəsitsələ idarə edir. Burada böyüyün də, kiçiyin də şəxsiyyətinə hörmətlə yanaşılır, onların hamısı ailə problemlərinin müzakirəsində yaxından iştirak edirlər. Ailədə təsirli ictimai rəy yaranır. Bu cəhətləri nəzərə alaraq sosioloqlar, psixoloqlar və

pedaqoqlar demokratik ailə başçısı tipini daha səmərəli hesab edirlər.

2.6. Tərbiyə prosesində valideyn övlad münasibətləri

Əhatə olunan məsələlər:

1. Ailədə tərbiyəvi mühitin yaradılması
2. Valideynlərlə ünsiyyət tərbiyə vəsитəsi kimi
3. Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları

Uşaq şəxsiyyətinin formallaşmasında ailənin rolü əvəz edilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir.

Lakin ailədə valideynlərin xeyirxah arzularından asılı olmayaraq, həm yaxşı, həm də pis uşaq böyüyə bilir. *Bunu nə ilə izah etmək olar?* Ailədə hansı şəraitdə yaxşı və ya pis uşaq formalşır? Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hər bir valideyn uşaqlarının tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir?

Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşıdır, yəni dəqiq olmur. Bu uşaqların ailə tərbiyəsi işinə böyük ziyān vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, valideynlərin – ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir.

Şəxsiyyətin formallaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada damışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin uşaq şəxsiyyətinə təsiri nəzərdə tutulur.

Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. *Birinci tip amillərə* ailə münasibətləri – ata ilə ana, valideynlərlə uşaq-

lar, bacı ilə qardaş və s. arasındaki münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluşu *ikinci tip amillər* sırasına daxil edilir. *İkinci tip amillər* uşaqların təbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin təbiyəsində həllədici hesab etmək olmaz.

Ailə münasibətlərinin uşaqların təbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyükəndə olan nəslin təbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmmal təbiyə üsulları ailə münasibətlərinin təbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.

Ailə münasibətləri, hər şeydən əvvəl, uşaqların emosiya və hisslerinə təsir göstərir. Yaş arttıkça uşaqlar həmin münasibətləri mənimşəyir, nəticədə bu zəmində də oğlan və qızların xarakter əlamətləri formalaşır.

Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyirlər: "Özizim əzizdir, təbiyəsi ondan da əzizdir". Atalar sözünün hikməti aydınlaşdır. Uşaqların təbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Əhalinin təhsil – mədəni səviyyəsinin köklü surətdə yüksəlməsi valideynlərin pedaqoqii mədəniyyətinə də müümən təsir göstərmişdir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə təbiyəsi problemləri üzrə qəzet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radio verilişlərində ölkəmizin, o cümlədən, respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar.

Son zamanlar ailə təbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraqlı artmışdır. Lakin bir çox ailələrdə, xüsusi, gənc ailələrdə uşaqların təbiyəsi sahəsində ciddi nöqsanlara rast gəlirik. Onlar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır.

Ailə münasibətlərinin gənc nəslin təbiyəsindəki rolunun nəzərə alınmaması ailə təbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi

tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məşət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kışilik və qadınlıq haqqında təsəvvürlərin formalşamasına mənfi təsir göstərir. Bəzən ata uşaqa bir tərzdə, ana başqa cür, nənə isə tamamilə fərqli şəkildə təsir edir. Təbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalşaması prosesini çatınlasdırır.

Ailənin təbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək təbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişafetdirici məşğələlərin digər formalarından az istifadə edilməsi bununla bağlıdır.

Gənc nəslin yaş, fərdi və cinsi xüsusiyyətlərinin, tələbat və imkanlarının hesaba alınması sahəsində də ciddi nöqsanlar vardır. Məsələn, psixoloqlar müəyyənləşdirmişlər ki, 5-6 yaşında uşaqlar dil öyrənməyə çox həssas olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili, tutaq ki, ingilis dilini öyrənə bilərlər. Lakin təəssüflə bildirməliyik ki, ailələr çox zaman bu imkandan səmərəli istifadə etmirlər.

Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənat sahələrinə təhrik edir, texnika sahəsinə isə maraqlı yaratırlar.

Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi təbiyəsinə xüsusi mənfi təsir edir. Bəzi ata-analar, hətta uşaqlar üçün "peşə seçəndə" belə onun "maddi cəhətdən sərfəli" olmasına diqqət yetirirlər. Valideynlərin özlerinin maraqlarının mahdud olması uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində eks olunur. Ailə təbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yekşənək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adı güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır.

Ailədə asudə vaxtın planlaşdırılması gün rejiminin düz-

gün təşkilindən çox asılıdır. Bu bəzi hallarda valideynin iradəsindən də asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailəyə kömək etməyə borcludurlar.

Müşahidələr göstərir ki, uşaqlar daha çox sərbəst olduqları - məktəbdən və ailədən kənar gəzib dolanıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, kütçənin, yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqi həddi-buluğa ətməmişlara güclü təsir edir. Məhəllə uşaqları arasında nüfuzluları daha yüksək olur. Digər uşaqlar onun ətrafında toplaşır, onlara məsləhətləşirlər. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.

Ailədə yeniyetmələrin hədsiz dərəcədə əzizlənməsi, onların hər cür tələblərinə güzəştə gedilməsi, bəzi hərəkət və davranışlarında onlara sərbəstlik verilməsi çox vaxt pis nəticələnir. Belə ki, yeniyetmə məktəbdən yayınır, siqarə çəkməyə, içki içməyə, yaşıllara məxsus oyunlar oynamaya, evə gec gəlməyə başlayır.

Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi-emosional xarakter daşıyır. Ana uşaqla "şirin" dillə danışır. Ata məhəbbəti də şirindir, övladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü və zərfiliyi də məhz bundadır.

Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşaqa (*yeniyetmə və gəncə*) hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. O şərtlə ki, ata-ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm də sabahki xoşbəxtliyinin rəhni olmalıdır.

Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: onlar uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adı sözünə belə əməl edir, adı çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır... Valideynlər o zaman xəbər tuturlar ki, gəncin iddiası gündən artır. O, ailənin işləri ilə maraqlanmır, yalnız özü haqda fikirləşir.

Tutduğu xoşagelməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır: "Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər".

Bələ halda yeniyetməyə bəslənən qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman "çətin" olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq pedaqoji baxımdan düzgün deyil. Təəccübü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yənə də uşağı həddindən artıq qayıçı ilə böyüdürlər, çünki bu çox asan yoldur. Uşağı əzizləmək asandır, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çötdür.

Cünki bu valideyndən təkcə vaxt deyil, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edir. Biz hər hansı bir qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun başını qatırıq, əslində isə onu öz ümidiñə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq.

Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyanə tələbkarlıq göstərilir. Cəzanın ədalətli olmasına fikir verilmir. Bir çox hallarda cəza müstəsna dərəcədə sərt xarakter daşıyır. Uşağı qorxudurlar, onda inamsızlıq hissi yaradırlar. Bəzi ailələrdə isə uşaq nadinlik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədiqda, xoşagelməz iş tutduqda valideyn yerli-yersiz onu döyür, fiziki cəhətdən ona ziyanlıq yetirir. Bu isə uşaqın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda, valideynlər uşağıñ gözündə nüfuzdan düşür.

Fiziki cəzani tətbiq edən valideyn uşağı təkcə fiziki deyil, həm də psixi zədə yetirir. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz.

Uşağı döymək, onu təhqir etmək, ləyaqətini alçaltmaq

onun şəxsiyyətini tapdalamamaq deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri vardır. Onların bir çoxundan ailə tərbiyəsində bu və ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə olmalıdır. Həm də uşağı mütəmadi olaraq danlamaq, utandırmaq və ya hadələmək qadağandır.

Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, kobud və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zərifliyi və həssashlığı məhv edir. Düzgün tərbiyə xoş rəftar və tələbkarlıqla yanaşı gedir. Tələbkarlıq uşağın şəxsiyyətinə və ləyagötinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində olmalıdır.

Valideynlər ilk gündən öz uşaqlarında düzgün adət və vərdişlər formalasdırıb biliblərsə, uşaqlar bircə sərt baxışdan səhvələrini anlayacaq, yaxşı işi ilə "günahlarını" yumaga, çalışacaqlar. Tutduğu əməllərə görə uşaqlarla elə söhbətlər aparılmalı, onlara elə təsir göstərilməlidir ki, o həmin pis hərəkətin onun üzvü olduğu kollektivə, valideynlərə, ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər vurdugunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidirlər.

A.S.Makarenko göstərirdi ki, bəzi ailələrdə bu məsələyə daim etinasiylıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar, onlar ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən programı olur. Əlbəttə, belə hallarda tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra təəccüb edirlər ki, na üçün onların maraqları korlanmışdır.

Tərbiyənin məqsədi müxtəlif formalarda – ideya-siyasi, əmək, əqli, mənəvi, estetik, ekoloji, hüquq və fiziki tərbiyə kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları, uşaq bağçalarının və məktəbin özünəməxsus xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir.

Əmək, mənəvi və əqli tərbiyənin ayrı-ayrılıqda özünə-

məxsus məzmunu, vəzifələri və üsulları vardır. Ailədə ata və ana onları yaxşı bilməlidir. Lakin nəzərə alınmalıdır ki, şəxsiyyət hissə-hissə tərbiyə olunmur. Onun formalasması sistemli xarakter daşıyır. Tərbiyənin yuxarıda göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə - şəxsiyyətin formalasdırılması məqsədina xidmət edir. Buna görə də ailə tərbiyəsində onların qarşılıqlı əlaqəsinə ciddi diqqət yetirilməlidir.

Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlara qarşı münasibətdə özünü bürüza verən mənfi, sərt münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturaqları kəsir, məktəbdə pəncərə şüşəsini sindirir, ictimai yerdə tum çirtlayıb yeri zibilləyir və s.

Ana onun uşağının hərəkatlarına irad tutan vətəndaşların, ictimaiyyətin "acığına" oğluna tapşırır ki, onların dediklərinə qulaq asmasın. Yaşılı adamin ayaq üstündə durduğu halda, uşaqın avtobusda və qatarda əyləşməsi, özünü görməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait yaratıqda vəziyyət daha dözlüməz olur. Burada valideyn, ilk növbədə, pedaqoji cəhətdən düzgün hərəkət etmir. İkincisi, o, öz övladına etinasızlıq, saymazlıq və laqeydlik kimi mənfi keyfiyyətlər aşılıyır. İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır.

Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasda yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə, xalq üçün ağır yükə çevriləməsin. Böyükəkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şürurunun formalasmasına xüsusi diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır. Belə ki, o, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır.

2.7. Ailə tərbiyəsində ailənin əsas vəzifələri

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin struktur vahidi ailədir. **Ailə** qan və qohumluq münasibətləri ilə ər-arvadı, uşaqları və valideynləri birləşdirir. İki insanın nikahi hələ ailə demək deyildir, ailə uşaq doğulduğundan sonra yaranır. İnsan nəslinin yaradılmasında, uşağın doğulmasında və tərbiyəsində ailənin əsas funksiyaları özünü bürüzə verir. Ailə insanların elə bir sosial-pedaqoji qrupudur ki, bu onların optimal tələblərini ödəmək, nəsil davam etdirmək, onun qorunmasına xidmət etmək və onun hər bir üzvünün özünütəsdiqi (özünəhməti) deməkdir.

Ailə dedikdə, heç də insanın yaşadığı otaq nəzərdə tutulmur. Burada hissələr, maraqlar, ailə üzvlərinin daim gözləniləndiyi sevimli yer, sevənlərin, bir-birini başa düşənlərin, bir-birini müdafiə edənlərin yaşadığı bir məkan, təhlükəsiz bir yer nəzərdə tutulur.

Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur. Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalasılır. Ailənin şəxsiyyətin inkişafında, böyükən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailə tərbiyəsi konkret ailədə valideynlərin və qohumların köməyi nəticəsində yaranan tərbiyə və təhsildir. Ailə tərbiyəsi mürəkkəb sistemdir. Həm irsi, həm də bioloji amillər uşaqların və valideynlərin sağlamlığına təsir edir, maddi-texniki təminat, sosial vəziyyət, həyat şəraiti, ailə üzvlərinin sayı, ailənin yaşadığı yer, uşaq münasibəti və s. bütün bunların hamısı üzvi surətdə hər bir konkret halda ailədə özünü göstərir.

Ailədə fiziki, estetik, əmək, əqli və uşaqların mənəvi tərbiyəsi həyata keçirilir və yaş artlığıca onun özü də dəyişir. İmkan daxilində ailələr və ailəyə yaxın olanlar uşaqlara təbiət, cəmiyyət, texnika haqqında biliklər verir, onlarda yaradıcılıq fəaliyyəti, təcrübəsi formalasdır, bəzi intellektual vərdişlər, nəhayət, onlarda həyata, dünyaya, insanlara, peşəyə münasibət tərbiyə edirlər. Ailə tərbiyəsində əsas yeri mənəvi tərbiyə tutur.

Ailədə ilk növbədə müsbət keyfiyyətlərin tərbiyə olunmasına, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğışılık, böyükərə, valideynlərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruuluq, əməksevərlilik, vətənpərvərlilik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olunmasına fikir verilməlidir.

2.8. Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Əhatə olunan məsələlər:

1. **Ailə tərbiyəsinə verilən pedaqoji tələblər**
2. **Ailə tərbiyəsinin əsas pedaqoji prinsipləri**
3. **Ailə tərbiyəsində pedaqoji prinsiplərin vəhdəti**

Ailədə uşaqların tərbiyəsində aşağıdakı *pedaqoji prinsiplərə əmlət edilməlidir*:

1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermır, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana mübahisəni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşı uşaqlar bu münasibəti adı qarşılıyır, kiçik yaşıllar özlərini yığışdırır, lap balacalar isə ağlamsınib dururlar. Demək tələb yaşa uyğun olmalıdır.

2. Ailə tərbiyəsində uşaqların temperament tipləri nəzərə alınmalıdır. Temperament tiplərindən asılı olaraq, hər bir oğlan və ya qızə necə yanaşmaq, onun hissələrini düzgün qiymətləndirmək asanlaşır.

“Temperament” sözünün latin dilində hərfi tərcüməsi “hissələrin lazımı qarşılıqlı nisbəti” deməkdir. Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hip-

pokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir pedaqogika və psixologiya elmində indi də işlənilməkdədir.

Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir:

Sanqvinik tip – qüvvətli və müvazinatlı, canlı, zırək, diribaş, fəal və təşəbbüskar, işgürər, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zoif;

Xolerik tip – qüvvətli, ünsiyyətli, coşgun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələsiz;

Fleqmatik tip – qaradınməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli;

Melanxolik tip – sakit, zəif, qapalı, səbrli, kədərli, düşüncəli, həssas, pessimist, yüksək yaddaş.

Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən göstərilən temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir.

3. Fərdi yanaşma prinsipi. Ailədə tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazımlıdır. Bəzi şəxslər fərdi yanaşma və fərdi tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq vardır. Fərdi tərbiyə təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə uşağın fərdi xüsusiyyətlərini nəzərə almayı tələb edir.

4. Hörmət və tələbkarlıq prinsipi. Valideynlər uşaqlarına yaşılarından asılı olmayaraq onlara hörmət etməli, onların şəxsiyyəti, fikri, düşüncəsi ilə hesablaşmalıdır. Bəzi valideynlər övladlarına yalnız tələbkarlıq göstərir, onlara hörmətlə yanaşmanın lazımlığını unudurlar. Uşaq nə qədər nadinc, sözəbaxmayan, davakar olsa belə, valideyn onunla mərifətli, nəzakətli və mədəni davranışlı, pedaqoji etikanın tələblərini pozmamalıdır.

5. Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi. Bir çox hallarda ailə üzvləri bu prinsipə əməl etmirlər. Ata tərəfindən uşağa verilən tapşırıq, bəzən ana tərəfindən pozulur,

yaxud da əksinə olur. Ailə üzvləri arasında uşağa hamı vahid tələbkarlıqla yanaşmalıdır.

6. Sistemlilik və ardıcılıq prinsipi. Ailədə tərbiyə işləri müəyyən sistem və ardıcılıqla aparılmalıdır. Bu işlə hər gün, hər saat, hər an, müntəzəm şəkildə məşğul olmaq lazımdır. Sistemlilik, nəzakətsizlik tərbiyənin uğurla aparılmasına maneçilik törədir. Sistemlilik o deməkdir ki, həyata keçirilən hər hansı bir tədbir bir-birini tamamlasın, tərbiyəvi təsirlər zamanı vahidlik gözlənilsin.

7. Ailə münasibətlərində nikbinlik prinsipi. İlk növbədə valideynlər öz övladlarına həmişə yaxşı nəzərlərə baxmalı, övladlarının işlərinə şübhəli baxmamalıdır. Valideynlər uşaqlarını ruhlandırmalı, həvəsləndirməli, onlara inam göstərməlidirlər. Ailə üzvləri də bir-birlərinə qarşı yaxşı, nikbin münasibətdə olmalı və qarşılıqlı inam, etibar, hörmət ailədə hökm sürməli dir.

8. Ailədə böyükən insana humanist və qayğıkeş münasibət prinsipi. Ailədə böyükən uşaqlara valideynlər humanist, qayğıkeş münasibət bəsləməli, yaxşı nə varsa hamısı ilk növbədə uşaqlar üçün nəzərdə tutulmalıdır. Valideynlər övladlarının xoşbəxt, sağlam böyüymələri üçün onlara hər zaman qayğıkeş münasibətdə olmalıdır.

9. Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi. Ailənin bütün üzvləri bərabərhüquqludurlar. Valideynlər övladları arasında ayrışękilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir. Ailə üzvləri ailənin bütün işlərinə cəlb edilməli, ailənin problemləri ailə üzvləri ilə birlikdə müzakirə edilib həll edilməlidir. Övladlar ailə işlərinə həmişə cəlb edilməli, ailə problemlərinin həllinə kömək etməlidirlər.

10. Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb etməmək prinsipi. Ailədə uşaqlara müəyyən tələblər də verilir, müəyyən qaydalara əməl etməsi də tələb olunur. Bu ailə

təbiyəsinin mühüm şərtlərindən biridir. Valideynlər uşaqlara verilən tələblərdə ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməlidirlər. Əlbəttə, tələblər də uşaqların gücünə, yaşına, sağlamlığına, psixologiyasına uyğun olmalıdır.

Bu prinsiplərdən başqa, bir sira **xüsusi prinsiplər** də vardır ki, onlar da ailə təbiyəsi üçün mühüm qaydalarıdır:

1. Ailədə fiziki və psixoloji təsirlərin qadağan edilməsi prinsipi.

2. Başqalarının, ailə üzvlərinin məktub və gündəliklərini oxumağın, telefon söhbətinə qulaq asmağın qadağan edilməsi prinsipi.

3. Ailədə çox danışmağın, ucadan danışmağın qadağan edilməsi prinsipi.

4. Uşaqları hədələməyin qadağan olunması prinsipi.

5. Ailədə erkən oyanma qaydasına əməl etmək prinsipi.

6. Ailədə səhər idmanı ilə məşğul olmaq prinsipi.

7. Ailədə yedyini yığışdırmaq, yatağını səliqəyə salmaq prinsipi.

Bu prinsiplərə, buna ailə qaydaları da demək olar - ailədə ciddi riyət edilməsi təbiyənin düzgün qurulmasına xeyli kömək edər.

Deməli, ailə təbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiyyətləri formalasdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətinlikləri vaxtında dəf etməyə imkan yaradır.

İntellektin inkişafı, yaradıcı bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik cəhətdən formallaşma, mədəniyyət və uşaqların fiziki sağlamlığı, onların xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideynlərdən asılı olmaqla ailə təbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci təbiyəçilər kimi uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir.

Ailə təbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin bürüzə verilməsi, bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, humor və zarafatlar, ənənələr, təriflə-

mələr, mükafatlandırma və s. ola bilər. Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi şəkildə həyata keçirilə bilər.

2.9. Ailə təbiyəsində valideynin şəxsi nüfuzu və nümunəsi

Əhatə olunan məsələlər:

1. Uşaqların təbiyəsində valideyn nüfuzu

2. Uşağın bir şəxsiyyət kimi yetişməsində ailənin rolü

3. Ailə təbiyəsində valideyn nümunəsi

Ailə bir-biri ilə möşət birliyi və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir. Ana, ata, bacı, qardaş - bizim ailə dünyamızın acılışırınlı xatırələri bu doğma adamlarla bağlıdır. Biz övladlıq, qardaşlıq və bacılıq hissi ilə onlarla ömürlük bağlıyız. Ailə həm də cəmiyyətin ilkin özəyi, onun sosial strukturunun ünsürlərindən biridir.

Ailə həm də qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlilikdir. Məsələyə daha dərindən yanaşdıqda isə ailə özlüyündə kiçik bir dövləti xatırladır. Dövlətdə dövlətin başçısı, dövlətin idarə olunmasında iştirak edənlər, onun vətəndaşları olduğu kimi, bu struktur eynilə ailəyə də aiddir.

Ailə münasibətlərində cəmiyyətin bütün ünsürləri öz ifadəsini tapır. Ailə həmçinin insanı münasibətlərin ilk aşıländığı məktəbdür. Demək olar ki, ilk əxlaqi təcrübə, yaxşı, pis, sevgi, nifrat, mərhəmət, xeyirxahlıq və s. bu kimi xüsusiyyətlər məhz birinci ailədə təşəkkül tapır və sonra cəmiyyətə daxil olur.

Ailə - insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalasmasında da ailənin rolü əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqə ailə təbiyəsi ilə bilavasitə bağlıdır.

İnsanların ən ləyaqətlisi və ən yetkini əxlaqi gözəl olalar və ailə üzvlərinə ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab olunur. Buna görə də valideynlər ilk gündən övladlarına düzgün tərbiyə verməlidirlər. Peyğəmbərimizin (s.ə.s.) söylədiyi kimi: “Həç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz”.

Görkəmli Çex pedagoqu Yan Amos Komenski “Böyük didaktika” adlı əsərində qeyd edir: “Qoy valideynlərin, süd analarının, müəllimlərin, yoldaşların ləyaqətli həyat nümunələri gəncələr qarşısında şəfəq saçın”.

Axi, uşaqlar meymundurlar: onlar yaxşı və ya pis nə görsələr, kənardan təhrik olmasa da onu təqlid etməyə can atacaqlar. Bu yolla onlar dərk etməzdən əvvəl, təqlid etməyi öyrənirlər. Mən bu zaman istər həyatdan və istərsə də tarixdən götürülmüş nümunələri nəzərdə tuturam və ilk növbədə həyatdan alınmış nümunələri əsas götürürəm, çünki onlar uşaqlara yaxındır və daha qüvvətli təsir edir. Beləliklə, hər kəsdən əvvəl, qoy valideynlər özləri ev intizamını ciddi gözləsinlər; müəllimlər isə qoy adamlar içərisində öz əxlaqi ilə fərqlənən yaxşı adamlar olsunlar; şagirdləri ən namuslu həyat üçün hazırlamaqda bu ən təsirli gözəl vasitədir”.

Valideyn və müəllim simasının uşaqlara təsiri böyükdür. Balaca uşaqın davranışları ata-ananın, böyük qardaş və bacının təqlidini əsasında qurulur. Valideynlər yaxşı nümunə göstərməklə öz uşaqlarına müsbət təsir göstərə bilərlər. Onların mənəvi səxavətliliyi uşaqlarda da belə əxlaqi keyfiyyət doğura bilər. Uşaq saxta və yalani bağışlamır. Öz uşaqlarına nümunə olmaq üçün valideynlər özləri mənəvi cəhətdən mürəkkəb və çətin olan bir problemlə üzləşir. Biz özümüzü tərbiyə etməmiş, öz uşaqlarımızı və ya başqa birisini tərbiyə etmək istəyirik. Əgər başa düşsək ki, başqalarını yalnız öz timsalımızda tərbiyə edə bilərik. O zaman tərbiyə haqqındaki məsələ həll edilər və bir məsələ qalar. Özüm necə yaşamalıyam? Uşaqların tərbiyə-

sində elə bir sahə yoxdur ki, orada öz nümunəmiz önməmiş olsun.

Tarixin hər bir dövründə bütün cəmiyyətlərdə insanları düşündürən, narahat edən bir sual olmuşdur: “Övladlarımızı neçə tərbiyə edək?” Uşaqları necə böyüdək ki, viedanlı, əməlisaleh, cəmiyyət üçün xeyirli olsunlar? Uşaqlarımızdan ötrü xəcalət çəkməmək üçün, onların bizi başçılığı və şəraf gətirməsi üçün nə etməliyik?

Bu suali cavablandırmaq üçün indiyə kimi minlərlə əxlaqi kitablar yazılıb, tövsiyələr edilib. Övlad tərbiyəsinin ən mühüm cəhətlərini hər alim fərqli şəkildə təhlil edib. Amma hamının razılılığı bir fikir var. O da bundan ibarətdir ki, övlad tərbiyəsində ən mühüm rolу valideynin şəxsi nümunəsi oynayır. Tərbiyənin sırları nə qədər coxsayı olsa da, onların açarı ananın və atanın əlinədər.

Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz atanalarını təqlid etməyi xoşlayırlar. Dəfələrlə uşaqların dilindən eşimmişik ki, onlar da böyüyəndə valideynlərinə oxşamaq istəyirlər. Məsum körpənin qəlbindən sözünlən bu fikir, yəni valideynə bənzəmək arzusu həm də valideynə öz məsuliyyətini xatırlatmaq üçün bir xəbərdarlıqdır.

Ata və ya ana öz övladını nə cür görmək istəyirsə, onun gözləri qarşısında özü də o cür görünməlidir. Valideyn bir güzgündür; amma elə güzgündür ki, ona baxan və ondan öyrənən uşaq dəyişdirmək, özü kimi etmək gücünə malikdir. Valideynin mütəqəriyəti etməli olduğu bir neçə cəhət vardır. Amma onların hər biri barəsində ayrı-ayrılıqda şərh vermək olar. Bu cəhətlərin bir neçəsinə diqqət yetirək.

Valideyn heç vaxt uşağı yalan danışmamalıdır, heç zaman özü etmədiyi işi ondan tələb etməməlidir. Hətta uşaq hər hansı mükafat vəd edərkən belə. Uşaq ata-anadan yalan görərsə, əvvəla, qəlbini onlardan sinar. İkincisi, onun özündə də yalançılıq xasiyyəti yaranar; axı yalan danışmaq pis iş olsaydı, onun nümunə kimi qəbul etdiyi valideynləri bunu etməzdi.

Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsa, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir kəsəri olmayıcaqdır. Əgər ana-ataya hörmət göstərməyi uşaqqan tələb edirsə, amma özü evdə əri ilə kobud davranışırsa, təbii ki, onun dedikləri uşaqa heç bir təsir yaratmayacaqdır. Ata halal-haramı gözləmək barədə uşağa hər gün nəsihət verirse, amma özü küçədə rastına çıxan pul qabını onun gözü qarşısında götürüb mənimsəyirse, uşaq bu barədə nə düşünəcək? Yalnız valideyn deyil, uşağın tərbiyəsi və təlimi ilə məşğül olan hər kəs öz davranışına diqqət yetirməli, uşaq tərəfindən izləndiyini unutmamalıdır. Bu rəvayət yəqin ki, çoxlarına məlumdur. “Bir gün bir ana uşağını Peyğəmbərin yanına gətirib o həzrətdən xahiş edir: “Mənim oğlum xurma yeməyi çox xoşlayır. Amma görürəm ki, xurma onun sağlamlığına mənfi təsir göstərir. Sizdən xahiş edirəm, oğluma tapşırın ki, xurma yeməsin. O, Sizi çox sevir, əger Siz ona tapşırısanız, sözünüzdən çıxmaz”. Ananın təəccübünə rəğmən Peyğəmbər uşağa heç nə demir, anadan xahiş edir ki, uşağı da götürüb getsin, sabah yenə gəlsinlər. Ərtəsi gün gələndə isə Peyğəmbər sadəcə olaraq üzünü uşaqa tutub buyurur: “Xurma sənin üçün ziyandır. Bundan sonra xurma yemə”. Hadisəni təəccübə seyr edən ana soruşur: “Ey Allahın Rəsulu! Əgər məsələ bununla bitirsə, niyə bu sözləri dünən demədiniz, işi bu günə saxladınız?”. Peyğəmbər mehribənləqlə cavab verir: “Dünən mən özüm də xurma yemişdim, fikirləşdim ki, bu halda sözümüz təsiri olmayıacaq. Bu gün isə xurma yemədim ki, uşaqdan bu istəməyə haqqım olsun”.

Uşaq öz valideynlərinə hörmət edərək məsləhətinə və tələblərinə qulaq asırsa, deməli, ailədə valideynin nüfuzu var. Əks təqdirdə isə valideynin nüfuzu ailədə bir o qədər də böyük deyildir. Nüfuz valideynin şəxsi keyfiyyətlərinin və həyat təcrübəsinin yüksək mənasıdır və valideyn təsirinin gücü buna əsaslanır.

Bir sira valideynlər qəsdən bilə-bilə özləri ilə uşaqlar arasında süni surətdə uzaqlıq yaradırlar. Bu əsasla onlar düşü-

nürler ki, bununla özlərinə hörmət qazanır və öz nüfuzlarını yüksəldirlər. Bu cür quru münasibət nüfuz deyildir. Yalnız xoş xasiyyətlilik, xoşrəftarlıq və həssaslıq uşaq qəlbində öz canlı əks sədəsini tapır. Bir sira valideynlər isə uşaqları əla almaqla onlara təsir edirlər. Uşaqlar belə rəftar edən valideynləri zəif və aciz hesab edirlər. Bəzi ailələrdə isə uşaqları əzizləməklə onların şıltəqləqləri ilə oturub durmaqla, onların əvvəzinə hər şeyi etməklə və onlardan heç bir şey tələb etmədən uşaqlara münasibət bəslənilir. Kor-koranə valideyn məhabbatına əsaslanan bu cür münasibət ailədə böyük uşaqda ərköyünlük, daş qəlbliyə yaradır ki, bununla da onlar valideynlərinə hörmət etmirlər.

Yaxşı ailədə valideyn və övlad arasında səmimi və dostluq münasibəti olur. Belə ailələr uşağa gündən-güne böyümekdə olan bir insan kimi baxır və onun ləyaqat və şəxsiyyətinə hörmət edirlər. Valideynlər öz uşaqlarına öz həyat təcrübələrini, öz qəlblərinin gözəlliklərini verirlər. Uşaqlar böyüdükçə özləri təcrübə və həyat müşahidəsi əldə edir. Bu və ya digər məsələyə tənqidi münasibət bəsləyirlər. Valideynlərinin hərəkətinə öz təsəvvürləri ilə tutuşdururlar. Ata-ananın həyatında, rəftarında öz mənəvi idealını görmək hər uşaq üçün böyük səadətdir. Valideynlərində belə keyfiyyətləri görmədikdə uşaq ağır ümidişizliyə düşcar olur. Uşaqlar öz valideynlərinin, onların adamlara olan xoşrəftarına görə, namuslu və xeyirxahlığına görə, mənəvi gücünə, bacarıqlı və zəhmətkeş olduğuna sevir və hörmət edirlər.

Oskar Uayld uşaqların tərbiyəsi ilə bağlı fikirlərini belə ifadə edir: “**Uşaqşa buyurmaq yox, öyrətmək, idarə etmək yox, istiqamət vermək, əmr etmək yox, məsləhət vermək, öyüd vermək yox, sübut etmək lazımdır...**”

Uşaqlar ailənin, ata və ananın güzgüsüdür. Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərəcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimşirirlər. Belə ki, valideynlər özlərinin zahiri görkəmləri, dünyaya görüşləri, maraq və meyilləri ilə gənc nəslə mühüm təsir

göstəririr. Üstəlik, uşaqın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi o qədər əhəmiyyətlidir.

Təsadüfi deyil ki, görkəmli rus pedaqoqu B.A.Suxomlinski tərbiyədə ailənin, valideynlərin rolundan bəhs edərək göstərirdi ki, yeniyetmələrin əxlaqi siması insanın uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10-11 yaşına kimi onun qəlbine nə qoyulmasından asılıdır.

Televiziya kanallarında dramatik ailə səhnələrinə tez-tez rast gəlirik. Bir də görünən ki, hansısa kanalda ata-anasını axtaran, göz yaşları içində boğulan qız uşağını göstərirlər. Başqa bir kanalda övladları tərəfindən atılmış gözüyüşlü bir ananı “təqdim edirlər”. Digər kriminal xəbərdə bir-birini bıçaqlayan ata-oğuldan danışırlar və s.

Bütün bunlar gündəlik xəbərlərdir və demək olar ki, hamımıza psixoloji təsir edir. Demək ətrafımızda, qonşuluğumuzda, ailələrdə çox böyük sosial aşınmalar var. Ona görə də bu gün ailə məsələləri hamının, xüsusilə də, cəmiyyətin və dövlətin diqqət mərkəzində dayanan strateji bir məsələyə çevrilməkdədir. Yuxarıda sadalanan hadisələrin səbəblərini ailələrdə əxlaqi dəyərlərin itməsində görmək olar.

Yer üzündə yaşından, cinsindən, irqindən, milliyyətindən, təhsilindən, tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün ən əziz, ən yaxın, ən doğma və ən ülvî varlıq məhz anadır! Bизdə olan ən yaxşı keyfiyyətləri, cəhətləri məhz anamızdan əzx edirik. Ömrümüzün ilk günlərindən ana qayğısı, mehribanlığı, nəvazışı, hərərəti, yorulmaz əməyi, dözümü bizi günəş şüası kimi əhatə etmişdir. Ana fədakarlığı yenilməzdür. Böyüyüb başa çatsaq, yaşa dolsaq, oğul-uşaq sahibi olsaq da, ana qayğısı, narahatlığı üstümüzdən əksik olmur. Ən ağır dəqiqliklərimizdə yanımızda anamızı görmək istəyirik. Sevincimizdə ilk növbədə şərik olan, ürəyi dağa dönən ana olur!

Həyatımızın ilk günlərindən ana biza heç də yalnız dəyər deyil, həm də yaxın yoldaş, dost, hamı, tərbiyəçi, sirdəş olmuşdur. Bütün şəxsi keyfiyyətlərin təşəkkül tapmasında ananın xüsusi payı vardır. Uşaqların namuslu, vicdanlı, əməksevər,

vətənpərvər, əxlaqlı, yüksək mənəviyyatlı böyümələrində ana nümunəvi əvəzedilməz şəxsdir. Ana erkən yaşlarından öz qızında evdarlıq səriştəsi yaratmalıdır. Hər bir qız mənzil yığışdırmağı, xörək bişirməyi, paltar və döşəmə yumağı, ütləlməyi, tikiş tikməyi hələ məktəb yaşlarından öyrənməli, süfrə açmağı, qonaqlara xidmət göstərməyi, şirniyyat, kompot, mürəbbə bişirməyi bacarmalı, ümumiyyətlə, evdarlıq qabiliyyətinə yiyələnməlidir.

2.10. Görkəmli Azərbaycan mütəfəkkirləri ailə tərbiyəsi haqqında.

Əhatə olunan məsələlər

1. Görkəmli Azərbaycan mütəfəkkirlərinin əsərlərində ailə tərbiyəsi.
2. Görkəmli Azərbaycan mütəfəkkirlərinin əsərlərində qadın təhsili məsələləri.
3. Görkəmli Azərbaycan mütəfəkkirlərinin əsərlərində valideyn-övlad münasibətləri

Azərbaycanda məktəb və pedaqoji fikir tarixində mütəfəkkirlərimiz ailə tərbiyəsi haqqında valideyn -övlad münasibətləri haqqında qıymətli fikirlər söylemişlər.

Dahi Nizami Gəncəvi ailəni cəmiyyətin əzəyi, ilkin birliyi hesab edir. Bu ilk birliyin əzəl şərti nigahdır, kəbindir. Nizami bütün əsərlərində nigahı zəruri sayır, çünki nikah qarşılıqlı məhəbbətin, anlaşmanın nəticəsidir. Ona görə də şair cəmiyyətin normal inkişafını, cəmiyyətin mənəvi saflıq və əxlaqi kamilliyini ailədə görmüş, ailə həyatına, ailə münasibətlərinə qıymət vermişdi. Nizamiyə görə ailə qurmağın başlıca şərti məhəbbət olmasa gənclik şəhəvet oyununa bənzər deyir: Məhəbbət odur ki, odu sönməsin İnsan yaşadıqca üzü dönməsin.

Azərbaycanın dahi mütəfəkkir şairi Məhəmməd Füzuli

öz bədii yaradıcılığında eşqin, məhəbbətin şərhinə xüsusi diqqət vermişdir. Eşqi, məhəbbəti çox geniş şəkildə başa düşən Füzulinin şərhində məhəbbət çox böyük mənəvi qüdrətə malik olan ülvi və müqəddəs bir hissdir. Məhəbbət aləmi bərabərlik, birlilik aləmidir. Bu məhəbbət sevib və seviləndə insanı nəcibləşdirir, onda sədaqət, səmimiyyət, vəfa və fədakarlıq kimi yüksək insanı hissələri tərbiyə edir.

M.Füzuli ailə qurmağın, uşaq böyütməyin, nəsil yetişdirməyin ağırlığını bilərək "Ründi-Zahid" əsərində ata Zahid bu çatınlıkları oğlu Rində bildirir. Bunu eşidən Rind "Hər bal dadmağın müqabilində dünya min zəhər dadızdır, - deyir. Bil ki, evlənmək ləzzəti bir baldır, onun zəhəri övladın əziyyətidir. Təzə gəlin ilə ixtilaf şadlıqdır, onun müqabilində ev-eşik qayğısı bir qüssədir. Ey nigaha, evlənməyə və əyyar sahibi olmağa kamil verən, ehtiyat ehtiyyatlı, ayağını möhnət tələsinə qoyursan. Hər kim o bali dadsa, bu zəhəri dadmalıdır, başqa çarə yoxdur". M.Füzulinin ailə tərbiyəsi haqqındaki fikirləri bu gün üçündə böyük əhəmiyyət daşıyır.

Azərbaycanın böyük şairi **Əvhədi Marağalı** 1333-cü ildə yazdığı "Cami-cam" əsərində evlənməyin bir sıra şərtlərini sayarkən məhəbbət yüksək qiymət vermişdir. Bildir ki, aşiq olmayanlar kamil olmur. Eşqə düşən isə ciy qalmır. Kimdə eşq, məhəbbət yoxdursa, o, torpaqdır. O, göstərirdi ki, evlənmək, ailə qurmaq və onu saxlamaq həyatın qanunudur. Çalış əsilli-nasilli elə bir qız al ki, ancaq səni görüb sevsin. Sən bunu da yaddan çıxarma ki, o qız başqası ilə ailə həyatı qurmuş olsa, sənə onun məhəbbəti çətin olar. Unutma ki, qadında əsas keyfiyyət həya və ismətdir. Əvhədi evlənəndən sonra onunla dolanmağın şərtlərini də belə açıqlayır.

Ela ki, evləndin, oxşa əzizlə,
Evdə də başını sən uca elə.
Qapıdan girəndə ver ona salam,
O, qapıdan girsə, göstər ehtiram.

Marağalı Əvhədi atanı ailə üçün nümunə olmağa çağırır, uşaq tərbiyə edərkən kobudluğa, söyüşə yol verməməyi, öz

mövqeyindən sui-istifadə etməməyi məsləhət görürdü. Bununla da o, tərbiyə işində valideyn davranışının əhəmiyyətinə yüksək qiymət verir və deyir ki, oğlunu söymə ki, o da söyüş söyən olsun, atanın danışığında şərm və həya olarsa, uşaq da atanın əməlindən şərm və ya həya öyrənər.

Dünyanın görkəmli əxlaqsúnas alimi, böyük mütəfəkkiri **Nəsirəddin Tusi** özünün "Əxlaqi Nasiri" əsərində ailə-övlad tərbiyəsi, ailədə baş verən konfliktlər və onun aradan qaldırılması yolları və xüsusən ailə qurmağın və düzgün övlad tərbiyə etməyin şərtləri haqqında çox qiymətli fikirlər söyləmişdir. N.Tusi ailə qurmaq, ailə büdcəsini yaratmaq və ailə başçısı olmaq və övlad tərbiyə etməyin yollarını evdarlıq elmi adlandırdı. N.Tusi göstərirdi ki, insanın yaşaması və nəslin davamı üçün doğub törəmək, ailə qurmaq lazımdır. Buna görə də hər bir kişi bir qadını özünə yoldaş seçir, onunla ailə qurur. Neticədə kişi özünə həm mənzil quran tapır, həm də nəsl artırmaya imkan yaranır. Uşaq doğulduğdan sonra onun tərbiyəsi qayğısına qalmaq lazımdır. "Əxlaqi Nasiri" əsərində N.Tusinin fikrilə ailə qurmağın, yəni mənzil tikməyin beş rüknəri olduğunu göstərir. Onlar: ata, ana, övlad, xidmətçi və azuqə.

N.Tusi mənzil dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur, bu xüsusi quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad, xidmət edənlə xidmət edilən, mal sahibi ilə mal arasında müəyyən münasibətlər olmalıdır.

N.Tusiyə görə ailə başçısı birinci növbədə ailə üzvlərinin ümumi mənafeyinə riayət etməli, onlar arasında olan müvazinətə və münasibətə fikir verməli, onu olduğu kimi saxlamaq, ya da daha münasib şəkəl salmaq haqqında düşünməlidir. N.Tusi qadınlarda ağlın, iffətin və həyanın olmasını zəruri hesab edirdi. N.Tusi "Əxlaqi Nasiri" əsərində ailə qurmaq, övlad tərbiyə etməyin vəzifələrini belə ümumiləşdirirdi:

1. Ailə quran iki şeyi nəzərə almaq lazımdır: a) malın mühafizəsi; b) nəslin davamı.

2. Qadının yalnız gözəlliyi xatırınə onunla ailə qurmaq çox hallarda yaxşı nəticə vermir.

N.Tusi əsərində ər-arvad arasında münasibətlərdə konfliktlərin yaranmaması və yaranacaq konfliktlərin qarşısını almaq üçün çoxlu sayıda tövsiyələr verir. Onlardan biri budur ki, sevgi, məhəbbət olmadan qurulan ailələrdə bir çox hallarda baş verən konfliktlər nigahın pozulması ilə nəticələnir. Bu da aydınlaşdır ki, ailə quran iki şəxsin dil tapması, bir-birini anlaması, güzəştə getməsi üçün sevgi və məhəbbətin böyük əhəmiyyəti var. Təbii ki, biz sevgi-məhəbbət deyəndə yalnız bioloji, təbii ehtirasların ödənilməsini nəzərdə tutmuruq. Sevgi-məhəbbət məşhumi özündə həmçinin inamı və hörməti də ehtiva edir. Bu üç amil varsa ailə problemlərinin həllində çətinliklər olmur, ailə başçıları ciyinlərini bir-birinə söykəyərək taleyin mürəkkəb yollarından asanlıqla keçə bilirlər.

Abbasqulu ağa Bakıxanov özünün "Təhzib ül - əxlaq" əsərinin "Eşqin yolları" adlanan xüsusi fəsildə eşq və məhəbbətin məzmununu geniş şəkildə açıqlayaraq yazdı ki, insan təbiətinin başlıca iqtizası məhəbbətdir. Məhəbbətsiz heç bir təb ola bilməz, onun ancaq dərəcələri vardır. Dünyadakı nizam və intizam da məhəbbətdəndir, ya məhəbbətin özüdür.

"Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun "Kitabi-nəsihat" və ya "Nəsihətnamə" əsərində 102 nəsihat vardır. Bu əsərdə ata-anaya, böyüklərə itaat və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məisət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Bu əsərdə uşaqların əxlaqını yaxşılaşdırıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən, habelə ailə təriyəsi haqqında nəsihətlər vardır ki, bu gün də onlar öz əhəmiyyətini saxlamaqdadır.

Bakıxanovun bu "Nəsihətlər"inin əsas pedoqoji əhəmiyyəti onadadır ki, bu nəsihətlər uşaqlarda müsbət xüsusiyyətləri formalasdırı, tərbiyə edir və inkişaf etdirir. Uşaqların gələcəkdə müsbət bir şəxsiyyət kimi formalasmasına zəmin yaradır. Onlarda yaxşılıq, təvazökarlıq, böyüklərə hörmət, düzgün rəftar qaydaları və bir çox müsət keyfiyyətləri formalas-

dırır. Məsələn; "Bir adamı ehtiyac içinde görəndə nə qədər bacarırsansa ona kömək et ki, sənin də bir şeyə ehtiyacın olanda başqaları da sənə kömək etsin", "Özüñə rəva görmədiyin işi başqasına rəva görmə, onun əvəzində bir başqasından cəza alarsan", "Düzlüyü özündə şüəra elə. Hər kim əyriliyə qurşansa, onun həyası əldən gedər və xalq içinde rüsvay olar", "Yaxşı əməldən iki dəfə zövq alarsan, birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda...", "Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə onu etməyə...", "Hər kəsa öz halına müvafiq yaxşılıq elə. Çox olmuş ki, cüzi bir şey böyük bir şeydən çox adamın karına gələrə...", "Heç kəsa zərər verməyə razi olma və öz hesabında pak ol, əmanətə xəyanət eləmə ta...xalq içinde qovulmuş olma-yasan", "Başqalarının səni tərifləməsi ilə sənin istedadlı olduğunu zənn etmə, belkə Onun bir məqsədi vardır və bu təriflə öz müddəalarını pərdələmək istəyir", "Hər mənsəbdə olsan öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı", "Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki adam çox dalınca qaçıqca azdan da əli çıxar" və yaxud düzgün rəftar qaydaları haqqında yazır: "Şuxluq və boş zarafatı özündə adət eləmə ki, nəzərlərdə yüngül görünməyəsən və istehza etdiyin mövqedə xalq səndən inciyər və haqqında pis fikirlərə düşər", "Mübahisə zamanı əgər qalib gəlsən elə etmə ki, onun nadanlığı orada oturanlara məlum olsun. Çünkü belə olduqda o ürəyində sənə kin bəsləyər və intiqam qlımaq üçün fürsət axtarar", "Söhbət zamanı başqalarının danışığına maneə olma. Mümkündür hiyləgər bir şəxs səhv edib öz sərrini aça və düşmən sənin xeyrini deyə. Amma sən çox danışsan belə nöqsanlar sənin tərəfindən baş verər".

Bakıxanov elmi, biliyi, ağılı hər şeydən üstün tutmuş, tənbəl inasaların həyatda heç bir uğur əldə edə bilməyəcəyini söyləmiş və insanları tənbəllikdən uzaq olmağa daim elm və kamal əldə etməyə çağırmışdır. "Tənbəllikdən qorx ki, o bütün eyiblərdən daha pisdir", "Bir şey o biri şey olamadan yaşaya

bilməz. Sən də onlardan birisən. Əgər işsiz qalsan daş və palçıq səndən daha yaxşıdır. Çünkü onlar bir ev tikməyə yarayırlar”, “Elm və kamalı əldə etməyi hər şeydən əziz tut. Çünkü hər şeyi onalın vasitəsilə əldə edirlər.”, “Hər işi öz ağılının təsdiqi ilə gör”, “Çox yeməkdən özünü qorù ki, bədəninin sağlamlığına və aqla ziyanı vardır”, “Hər ürə- yin istəyəni eləmə, bəlkə aqlın istəyəni icra et. Çünkü ancaq aqlı yaxşı və pisi bir-birindən ayıra bilər”, “Hər işdə qərəz sahibi olmayan, özündən ağıllı adamlarla məsləhətləş. Tək adamın ağıllı hər işin səlahini tam bilə bilməz”, “Ağlıdan və elmdən daha yaxşı bir dövlət yoxdur, çünkü onlar həmişə səninlər olar və heç kəs onları sənin əllindən ala bilməz”, “Ağıllı adam odur ki, öz eybini başqalarının eyiblərindən artıq görər və öz hünərini başqalarının hünərindən az hesab edir”.

Abbasqulu ağa Bakıxanovun əsərləri xüsusilə şagirdlərimiz arasında təbliğ edilməli, öyrənilməlidir.

Seyid Əzim Şirvani ailə tərbiyosuna xüsusi diqqət yetirmişdir. O, başa düşürdü ki, uşağın məktəbdə mədəni, intizamlı davranışını uğrunda aparılan mübarizə yolunda valideynlər öz uşaqlarına qarşı son dərəcə diqqətli olmalı, uşağı nəzarətsiz buraxmamalı, ədəbsizlik etməyə qoymamalı, ərköyünlüyü öyrətməməli, kollektivdən ayırmamalıdır. Həmin vəzifələr valideynlərdən tələb edir ki, onların uşağı yaxşı əxlaqlı uşaqlarla dostluq etsin, böyüklərə hörmət bəsləsin, valideynlərin özləri uşaq üçün gözəl nümunə olsunlar, onlar uşaqda dərsə, elmə həvəs oyatsınlar, onun istək və arzularını vaxtında yaxşı başa düşə bilsinlər, onun cəhiyac və tələblərini müəyyən çərçivədə ödəyə bilsinlər, yaramaz arzu və tələblərdən onu çəkindirsinlər.

Doğrudan da bəzən valideynlər öz uşaqının kimlə durub oturduguuna, hansı yoldaşla gəzib dolandığına, onun öz uşaqına bu yoldaşın necə təsir edə biləcəyinə fikir vermir, nəticədə isə böyük peşmançılıq üz verir.

Seyid Əzimin fikrini görə valideynlər maraqlansalar öz uşaqının yoldaş və dostlarının nə dərəcədə ədəbli olduğunu müəyyənləşdirə bilərlər. Uşaqın söhbətinin mövzusundan,

formasından, üsullarından, onun hərəkətlərindən, onun hara və nəyə daha çox meyl göstərdiyini yəqin etmək olar.

Öz uşağının dərsi, təhsili qeydində qalmığı, bunun üçün heç bir şeyi əsirgəməməyi hər bir valideynin müqəddəs borcu hesab edən Seyid Əzim həmçinin düşünür ki, valideynlərin vəzifəsi öz uşaqlarını maddi cəhətdən təmin etməklə bitmir.

Məhəmməd Tağı Sidqinin fikirlərində isə aydın olur ki, hər bir ana öz uşağının tərbiyəsi ilə məşğıl olmağa bütün məsuliyyəti ilə borecludur. O, valideynlik borcunu ödəməli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün maarifçi pedaqoq anaların özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedagoji biliklərə yiylənənlərini zəruri hesab edirdi.

M.T.Sidqinin maarifçilik fəaliyyətində onun uşaq ədəbiyyatı, qadın təhsili, ailə tərbiyəsi sahəsindəki xidmətləri da mühüm yer tutur. “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Coğrafiya” Sidqinin tədris üçün qələmə aldığı dərsliklərində idi. “Qızlara hədiyyə” dərsliyinə saldığı “Sitarə və xalası”, “Rüqiyənin söhbəti”, “Övlad məhəbbəti”, “İki bacının söhbəti” kimi hekayələr öz orijinallığı və bədiiiliyi ilə seçilən uşaq bədii nəsrinin nümunələri olmaqla qızların təhsili, anaların tərbiyə işində vəzifələri göstərilmişdir. O ilk dəfə olaraq 1896-ci ildə Naxçıvanda qız məktəbi də təşkil etmiş, qızların təhsilinə xüsusi diqqət yetirmişdir. Onun “Elmin şərafəti” şeiri Azərbaycan ədəbiyatında məktəbli qızlara həsr olunmuş ilk maarifçi poetik öyütdənamədir:

Ey xirdaca huşyar qızlar,
Ey elmə bəxtiyar qızlar.
Bu indiki vəqt bir zamandır,
Elm əsridi, elm fərzi-candır,
Bielm olanın işi yamandır,
Var elmdə, hər nə var, qızlar.
...Hər qız ki, ülümə etsə rəğbat,
Axırda yəqin tapar səadət,

Yox elmdən özgə bir şərafət,
Elm ilədir ixtiyar, qızlar.

“Rübəbə” hekayəsində Sidqi öz fərdi və milli xüsusiyyətləri ilə başqalarından seçilən bir məktəbli qızın obrazını yaradır. Rübəbə adlı bu qız dərs əlaçısı olmaqla yanaşı, gözəl tikiş tikir, xörək bışırı, süfrə başında ədəb-ərkanla oturub yeyib-içir, təmiz və səliqəlidir, həmişə özündən böyüklerin hörmət və ehtiramında dayanır. Müəllif Azərbaycan məktəbli qızlarına xas olan müsbət mənəvi-əxlaqi keyfiyyətləri Rübəbənin üzərində cəmləşdirir. Hekayədə təsvir olunan Rübəbə böyük şair-dramaturq Hüseyn Cavidin “Qız məktəbində” adlı şeirində təsvir olunan balaca məktəbli qız Gülbaharın surətini yada salır. Gülbahar da Sidqinin balaca qəhrəmanı Rübəbə kimi məktəbli qızə xas olan müsbət əxlaqi keyfiyyətləri özündə birləşdirir. Çox güman ki, Sidqinin “Tərbiyə” məktəbində təhsil alan Hüseyn Cavid öz müəllimindən bu hekayəni eşitmış və özünün ilk şeir yaradıcılığında həmin mövzudan istifadə etmişdir. “Analar bəzəyi” hekayəsində Sidqi bütün həyatını doğma balalarının tərbiyəsinə sərf etmiş mənəviyyatca zəngin bir ananın xarakteri ilə bərbəzək düşkünü olan meşən təbiəti bir qadının xarakterini qarşı-qarşıya qoyur. Müəllif ananın övladlarına olan qayğıkeşliyini, onun övlad tərbiyəsində oynadığı həlliəcisi rolunu və ailədəki valideynlik borcunu səciyyələndirərək yazardı: “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftəri və girdarı, hal və hərəkəti balaların qəlbinin aynasına eks salır. Elmlı və mərifətli analar süd verən vaxtdan başlayıb övladlarının təlim və tərbiyəsinə məşğul olurlar. Onlar balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilirlər”.

Bu müləhizələrdən sonra müəllif hekayənin əsas məzmununa keçir. Hekayədə təsvir olunur ki, bir gün bər-bəzək sevən bir qadın onları nümayiş etdirmək məqsədilə təzə libaslarını geyinir və qiymətli cavahiratlarını taxıl bir evə qonaq gedir. O, ev sahibəsini sadə geyimdə görüb ona – “Sənin

də zərzivərini görmək istəyirəm”, – deyir. Bu zaman ev sahibəsinin uşaqları məktəbdən qayıdırılar. Sadə qadın məktəbli balalarını ona göstərib deyir: “Mənim də zərzivərim, mülk və malim, cah və cəlalim bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cavahiratdan qiymətlidir”. Ananın bir qadın kimi ailədəki qayğıkeşliyi və valideynlik borcu hekayənin əsas qayasını təşkil edir.

Rübəbə”, “Validə məhbəbəti”, “Bala tərbiyəti” kimi əxlaq dolu hekayələrindən bir qismına nəzər salaq. “Ata və ana məhbəbəti” hekayəsində Sidqi valideyn və övlad sevgisini təsvir edərək belə qeyd edir ki, heyvanlar və ya quşlar balalarını qısa müddət bəslədikdən sonra artıq onları mühafizə etmir, qaydına və ya qayğısına qalmırlar. Ancaq insanlar öz balalarının daim qayığını çəkir, diqqətlərini bir an olsun belə, onlardan ayırmırlar, deyərək yazır: “Nərgiz xanım ilə Qönçəbəyim bağçada dərslərinə məşğul ikən bağçanın divarında yuva tutmuş sərçələr civ-civ və cəh-cəh ilə balalarına dən gətirirdilər. Qönçəbəyim dərsdən fariğ olub sərçələrin hal və hərəkətinə və balalarına olan meyil və məhbəbatına diqqətlə mütəvacceh idi. Bu halda Nərgiz xanım da dərsini tamam edib Qönçəbəyimə dedi ki:

– A qız, Qönçə, bu sərçələrə baxıb nə çox təccüb edirsən?

– Xanım bacı, əsla sərçələrə baxıb təccüb etmirəm. Bunların bu qədər öz balalarına olan məhbəbatına təccüb edirəm.

– Cəmi heyvanatın öz balasına olan məhbəbəti məlumdur. Bunda təccüb yeri yoxdur. İnsanın da öz övladına olan məhbəbəti bunların məhbəbəti ilə bərabər ola bilərmi?

– Bu qədər bil ki, insanın heyvanatdan ağıl və fərasəti, fəziləti və şərafəti nə qədər artıqsa, övladına olan məhbəbəti ondan dəxi artıqdır.

– Nə səbəbə artıqdır?

– Ondan ötrü ki, yumurtadan çıxmış bir quş ki hənuz uçub getməyə qadir deyil, ata və anası toxumdan, qurdan,

milçəkdən və sair cüclülərdən gətirib onları bəslər. Elə ki bədəni və qanadları kamilən tüklənib pərvaz oldu, onlar dəxi özləri uçub gedib ruzi axtarmağa başlar və anaları da onları mühafizə etməkdən asudə olarlar. Amma insan öz balasına on beş-iyirmi yaşına kimi pərvəriş verib hər bir ləvazimatını tədarük eylər. Ondan sonra yenə həmişə onun hümmətinə və qəminə şərik olub ömrünün axırına kimi balasının yolunda zəhmət çəkib can qoyar. Maşallah, ata və ananızın haqqı nə böyükür! Və nə qədər onlara itaət və mahəbbət etmək lazımlı gəlir!"

Uşağın şəxsiyyət kimi düzgün təbiyəsinin və sonrakı inkişafının əsası, təbii ki, ailədə qoyulur və ailə təbiyəsinin düzgün qoyulmasından başlayır. Məhəmməd Tağı Sidqi istəyirdi ki, qızlarımız əqidəli, doğrucul, vətənpərvər, milli mentalitetlərimizi sevən və onu yad təsirlərdən qoruyan qadınlardan kimi böyüşünlər. Bunun üçün də qızlarımızın özlərinin təbiyə görməyə ehtiyacı vardır. Bu ehtiyacı da ancaq "analar yetişdirəcək məktəblər" ödəyə bilər. Pedaqoq Sidqi qadının – qızların təhsil almasını vacib bilir və göstərirdi ki, gələcək cəmiyyətin taleyi onların öz uşaqlarına verdiyi təbiyədən çox asılıdır. O, qızların ailədə feodal-patriarxal münasibətlər əsasında təbiyəsinə qarşı məktəb təbiyəsini, sağlam ailə təbiyəsini qoyur, oğlanlar kimi qızların da yeni məktəblərdə oxumasını tələb edirdi. Əgər hər bir ana məktəb təbiyəsi görübse, təbii ki, uşağının da təbiyəsi ilə düzgün məşğul olar.

Məhəmməd Tağı Sidqinin fikirlərindən aydın olur ki, hər bir ana öz uşağının təbiyəsi ilə ciddi məşğul olmağa bütün məsuliyyəti ilə borcludur. O, valideynlik borcunu ödəməli, uşağına cəmiyyətin yararlı üzvü kimi təbiyə etməli, onun aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan namuslu vətəndaşlar təbiyə etmək üçün maarifçi pedaqaq, yuxarıda qeyd etdiyimiz kimi, anaların özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedaqaq biliklərə yiylənlənmələrini zəruri hesab edirdi. Görkəmli pedaqaq Məhəmməd Tağı Sidqi istəyirdi ki, ana qarşısında duran bu kimi çətin, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələr

mümkün qədər inandırma, şəxsi nümunə əsasında həyata keçirilsin. Bütün bu qeyd olunan keyfiyyətlər isə ancaq və ancaq elm yolu ilə, təhsil yolu ilə əldə edila bilər. Görkəmli yunan filosofu Sokrat deyir ki: "Pislik biliyin azlığından irəli gəlir, şər isə biliyin yoxluğundan törəyir". Bu mənada Sidqi də üzünü şagirdlərinə tutaraq deyir: "Ey mənim xoşbəxt şagirdlərim! Gərəkdir ki, gözəl xasiyyətlərə rəğbat göstərib və pis sıfatlara nifrat edəsiniz. Çünkü elminə əməl etməyən alım əlində bir işiqli çıraq saxlayan kora banızar". Göründüyü kimi, Sidqi qızlarımızın pis fikir, pis düşüncə, şər və böhtandan uzaqolma yolunu elm və təhsilə yiylənlənməkdə görürdü. "İki bacının mükələmisi" həkayəsində pedaqaq fikrini bir daha əsaslandıraraq belə yazır: "Balaca bacım! Sən hənüz kiçiksan. Elmin ləzzətini və faydasını... bilməyirsən. Bu qədər bil ki, dünyada heç bir şey elmsız əmələ gəlməz. Və insanların hər işində və əməlində elma ehtiyacı vardır. İnsanın fəziləti və heyvan ilə insanların təfavüdü elm ilə bilinir. Sən də elm, ədəb təhsil et, yainki dünya və axırtda səadətməndə olsan".

Mirza Ələkbər Sabir valideynlərdən öz uşaqlarına qarşın son dərəcə diqqətli olmayı, uşağı nəzarətsiz buraxmamağı, ədəbsizlik etməyə qoymamayı, qeyd edildiyi kimi ərköyünlüyü öyrətməməyi zəruri sayırdı. Sabir valideynlərin özlərinin təbiyəyə zəruri ehtiyacı olduğunu qeyd edir. Dahi şair qeyd edir ki, uşaqların təbiyəsi işində qüsura yol verən, pedaqaq biliyə ciddi ehtiyac hiss edən ailələr az deyildir. Təbii ki, bu tələblərdə vahidlik gözlənilmir, uşağı düzgün təbiyə etmək olmaz.

Budur, ata oğlunu biadəb söyüslərinə görə tənbəh edəndə, ana uşağı müdafiəyə qalxaraq deyir:

Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə ədəb vaxtı, qoy söysün, uşaqdır uşağım!
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,
Oğlu söydükə fərəhdən açılır balı pəri;
Yoxsa, ay hərəzə kişi, bir quru sözdən ötəri

Darıxırsan, demayırsən ki, uşaqdır uşağım
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüsdən yana az danla bu tiflin üzünü!
Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Göründüyü kimi, ana deyir ki, qonşuluqda yaşayan
“Ağcanın ərin” oğlu söyüdcə atanın fərəhdən qəlbi böyükür,
sən isə oğlunun bir söyüyü ilə ona acıqlanırsın.

M.Ə.Sabir qeyd edir ki, valideyn, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir. O, göstərirdi ki, bir çox ailələr bu məsələyə tam etinəsizliqlə yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşıdlılarından valideynlər ümidi edirlər ki, hər şey öz-özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən programı olur. Görkəmlı şairin fikrincə, hər bir ata və ana öz uşaqlarında nə kimi sıfətlər tərbiyə etmək istədiyini yaxşı bilməlidir. Valideyn öz arzularının nədən ibarət olduğunu aydın təsəvvür etməlidir.

Dahi mütəfəkkir **Hüseyin Cavid** valideynlərin uşaqlarına kömək etməsini, düzgün istiqamət verməsini zəruri sayırdı. Bunun üçün Hüseyin Cavid məktəbdən, müəllimlərdən gənc nəslin təlim və tərbiyəsi qayğısına qalan savadlı, bilikli ata-analar tərbiyə etməyi tələb edirdi. O deyirdi ki, müəllim öz biliyi, sözü, davranışını və nüfuzu ilə təkcə şagirdləri deyil valideynləri də tərbiyə etməli, onlara da qüvvətli təsir göstərməlidir. “Onun üçün müəllim “elmi həyat”, “elmi ruh”, “elmi əxlaq” kimi tərbiyə xüsusunda lazım olan şərtlərə vəqif olmalıdır”.

Övladının tərbiyəsi qeydina qalmayan valideynləri Cavid əfəndi qınayır və söyləyirdi: “Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirən, onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara

müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yiğin sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz ata-ananın nə dərəcə məsul olacağı... hər kəsə məlum və aydın bir həqiqətdir.... Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarınkı gün cigərguşalarının zillət, fəlakət odunda yanıb-qovrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər... Cocuqlar məsumdurlar, onünçün etdikləri işlərin heç birinə məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq nəzərində şiddətə məsul tutulmalıdır. Çünkü cəmiyyəti-bəşəriyyə üçün müzür bir adam hazırlamış olurlar”.

Hüseyin Cavid bəzi ailələrdə uşaqların rejim qaydalarına baxılmadığının, onların düzgün tərbiyə almadiqlarının, erkən yaşlardan uşaqların müxtəlisf xəstəliklərə düşər olduqlarının səbəblərini anaların savadsız və uşaqlara münasibələrini, qulluq etmək qaydalarını bilmədiklərindən irəli gəldiyini söyləyir. O belə qənaətə gör ki, cəmiyyətin rifikasiyalı, iffətli analardan daha çox asıldır. Valideynlər evdə uşaqın təlim və tərbiyə işinə ciddi nəzarət etməlidir. Çünkü uşaqların təlimə yiyələnməsi onları avamlıqdan, cəhalətdən xilas edər. Bu məsələdə H.Cavid “Quranı- Kərim”ə, Məhəmməd peyğəmbərin kəlamlarına istinad edib deyir ki, “Beşikdən qəbrədək elm öyrənin”. “Elm Çində də olsa, gedib öyrənin”. Hüseyin Cavid valideynləri ilk növbədə uşaqlarına ana dilini təmiz öyrətməyə çağırırdı. Buna görə də Hüseyin Cavid qız uşaqlarının təhsilsə cəlb olunmasını xüsusisə istəyirdi. O qız uşaqlarının məktəbdən yayındırılmasının və təhsildən uzaqlaşdırılmasının islama zidd olduğunu söyləyirdi. Sualı belə qoyurdu: “Əcaba, səkkiz-doqquz yaşında bir qız yalnız ibtidai, yaxud rüstdi təhsil görürse, şəriətə müxalifmi zənn olunur?” Guya “qız tərbiyə görür-görməz itaətsiz olacaq” söyləyənlərin fikirlərini rədd edirdi. Valideynləri qız uşaqlarını məktəbə qoymağa çağırır və qızların tərbiyəsinə xüsusi fikir verilməsini, onların yüksək, əxlaq və mənəviyyata sahib olmalarını istəyirdi. Bu cəhətdən

onun “Qız məktəbində” şeiri pedaqoji baxımdan, ailə tərbiyəsi baxımdan çox dəyərli və əhəmiyyətlidir:

– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
Pəki, sənin anan, baban varmı?
– Var.
Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə...
– Öylə isə, geydiyin geyim niçin böylə sadə?
Yoqmu sənin incilərin, altın biləziklərin?
Söylə, yavrum! Hiç sıqlıma...
– Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yoq qiyməti,
Bir qızınancaq bilgidir, təmizlilikdir ziynəti.
– Pək doğru söz... Bu dünyada sənin ən çoq sevdiyin
Kimdir, quzum, söylərmisin?
– Ən çoq sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoqmu?
– Var...
– Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar....

Hüseyin Cavidin pedaqoji cəhətdən çox böyük əhəmiyyət daşıyan digər bir şeiri “Öksüz Ənvər”dır. Bu şeirdə Cavid müəllimlərə bildirmək istəyir ki, onlar uşaqlara qarşı diqqətli, mehriban, həssas və qayğış olsunlar. Öz şagirdlərini yaxşı öyrəniib tanışınlar, onların ailə vəziyyəti ilə yaxından tanış olsun və tələsik qərarlar çıxarmasınlar. Şeir xəstə yatan və dünyasını dəyişən anaya qulluq və qayğı göstərən məktəbli Ənvərin iztirabı və laqeyd, qəzəblə müəllimin rəftarı haqqındadır.... Ənvərin bir neçə gün dərsə gəlməməsi müəllimi-

hisləndirmişdir. Müəllim isə Ənvərin dərsə gəlməməsinin səbəbini öyrənmədən, ona bir qayğı və diqqət göstərmədən pedaqoji qaydalardan uzaq tələsik qərar qəbul edir:

Müəllim əksi, çatıq yüzlə püritabü qəzəb,
Görünce Ənvəri, qaldırı:
– Ey! Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şey...
– Ah, dəni, yaramaz!
Nasıl da baq dalıyor, sanki tilkidir qurnazı!..
Çocuqcığazda cavab: iştə bir süküti-həzin...
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baqıb duruyor, yoqdur onda hiylo və suç...
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatalınca, çocuq bircə kərrə hıqqırı:
“Aman, vay, annəciyim!..”, sonra qəş olub
getdi;
Bu səs sınıfda olan cümlə qəlbi titrədi.

Hüseyin Cavid bu kiçik şeirlə böyük pedaqoji məsələni müəllimlərə çatdıraqmaq istəyir ki, uşaqlara qarşı diqqətli, qayğış və mərhəmətli olsunlar. Uşaqları, onların ailədəki həyatını dərindən öyrənsinlər.

Hüseyin Cavid uşaqların məktəbə hazırlanmasında ev tərbiyəsinin roluna ayrıca yer verirdi. “Ev tərbiyəsi necə olmalıdır?” sualına ailələrdə mövcud olan xoşagelməz tərbiyə üsulları ilə cavab verir: “Uşaqlar damdabacalarla qorxudulur. Başıaçıq çolə çıxsan göydən başına adamcıl qurd düşər. Qaranlıq bir yerə getsən cinlər, divlər səni töhdid edər” ...

Şair ailə tərbiyəsində yalançılığı, kindarlığı, qorxaqlığı, itaatsizliyi, xurafat və mövhüməti tənqid edir və valideynlərin xoşagelməz müraciət üsullarına qarşı çıxaraq yazar: “... Bir ana ogluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmış! Get o qan qusmuş çönənbəri çağır da gəlsin, zəhrimarını

zoqqumlaşın- deyir”.

H.Cavid uşaqların fərdi xüsusiyyətlərini, qabiliyyətlərini nəzərə almağı müəllimlər tövsiyə edirdi. Çöhrələr müxtəlif olduğu kimi, əqləq və xarakterlər də müxtəlif olur. Müəllim nəzəriyyə ilə kifayətlənməməli, həm də axtarış aparmalı, xüsusi əmləi istedada malik olmalıdır.

Hüseyin Cavid deyirdi ki, müəllimin hər bir sözü, hərəkəti, duruşu, hər bir hali bütün şagirdlərə ciddi tərbiyəvi təsir göstərməlidir. Müəllim öz sözləri və nüfuzu ilə tekçə şagirdlərə deyil, həm də valideynlərə də qüvvətli təsir edir. Buna görə də müəllim öz davranışını, hərəkət və rəftarı ilə bütün insanlara nümunə olmalıdır.

Cavid uşaqın tərbiyəsində irsiyyət, mühit və tərbiyənin rolundan danışır. Bu hər üç amilin insanın yetişməsində mühüm rolu olduğunu göstərir. İnsan tərbiyəsində irsiyyətin mühüm amil olduğunu belə izah edir ki, bir uşaqın sağlam və ya xəstə doğulmasında ata-ana məsuliyyətlidir.

Hüseyin Cavid tərbiyə işində anaların roluna böyük əhəmiyyət verirdi və bu məsələ onu daim qayğılandırır. O yazırıd: “Cocuq tərbiyəsinə diqqət etmək üçün tərbiya görmüş analar lazım deyilmə! Hani ana yetişdirəcək məktəblərimiz! Hər hansı qazetaya baxsan millət böylə? Vətən şöylə? - olmalı kimi bir çox məqalələr, xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəlkəyə bilərik? Beli büükümüş, ətəh və ətalata uğramış ixtiyarlardanmı? Bir para bıqeyd, laübali gənclərdənmi? Yaxud, saf, təmiz, məsum, ləkəsiz növzdəldənmi. Şübhəsiz ki, vətəna, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpinan məsumlar ola bilərlər. Fəqət bu növzdələrin yeyib-içməsinə, geyinib-gəzməsinə, təlim-tərbiyəsinə diqqət edəcək analar hani?”

Övladının tərbiəyi qeydinə qalmayan valideynləri Cavid əfəndi belə sözlərlə qınayır və söyləyir: “Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib onları tərbiya və islaha çalışmayan ata-

analar, şübhəsiz ki, galəcəkdə namusu, vicdanlı, heysiyyəli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yiğin sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məsul olacağı... hər kasə məlum və aydın bir həqiqətdir.... Bu gün azaciq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarıńki gün cigərguşşalarının zillət, fəlakət odunda yanıb-qovruoduqlarını ağlaya-ağlaya seyr edəcəklər... Çocuqlar məsumdurlar, onunçun etdikləri işlərin heç birinə məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn qanun və əqləq nəzərində şiddətə məsul tutulmalıdır. Çünkü cəmiyyəti-bəşəriyyə üçün müzür bir adam hazırlamış olurlar”.

Hüseyin Cavid daim ana dilimizin saflığı, təmizliyi uğrunda mübarizə aparırı. O valideynlərə məsləhət görürdü ki, uşaqları təmiz ana dilində danışınlar. Əvvəlcə öz ana dillərini bilsinlər sonra əcnəbi dilləri də öyrənsinlər. Görkəmli pedaqoq, ədəbiyyatşunas alim, “İstiqlal” ordenli Əməkdar müəllim Lətif Hüseynzadə (2008-ci ildə, 106 yaşında dünyasını dəyişmişdir. Allah rəhmət eləsin) 1918 –1919 cu illərdə Naxçıvanda “Rüşdiyyə” məktəbində oxuyarkən Hüseyin Cavidən dərs almışdır. O İstanbulda təhsil almış Hüseyin Cavidən türk dili, Tehranda, Nəcəfdə təhsil almış Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən ərəb dili və onun kiçik qardaşı Qori Müəllimlər Seminariyasının məzunu olmuş Əlirza Rasizadədən rus dili dərslərini almışdır. Lətif Hüseynzadə xatırlarında yazar ki, bu insanlar müxtəlif yerlərdə, müxtəlif dillərdə təhsil almalarına baxmayaraq öz ana dilində gözəl danışındılar. Ailələrində əgər onlardan biri təhsil aldığı dilin kəlmələrini təsadüfən işlədərdilərsə anaları tez onlara xatırladardı -“Ananızın dilində danışın!”. Deyilənə görə Cəlil Məmmədquluzadə “Ananın kitabı” əsərinin ideyasını məhz bu ailədən götürmüştür...”

Valideyn davranışının və mövqeyinin təsiri nəticələri haqqında pedaqoji ədəbiyyatlarda çoxsaylı fikirlər yer alır.

Türk pedaqoqu Vehbi Vakkasoğlunun geniş miqyaslı araştırmaları diqqəti cəlb edir. V.Vakkasoğlu "Sevgi Mərkəzli Çocuk Eğitimi" adlı kitabında yazar: "Uşaqların sadəcə gövdəsini görənlər onların könül inkişafını tam idrak edə bilməzlər. Beləliklə də, uşaqların yanında sadəcə mübahisə, dava-dalaş etməzlər, həm də ölçüsüz danışarlar. Bu fikirlərə uyğun maraqlı və xeyli düşündürən hadisəni xatırlayıram.

Bir az maddi çətinlik çəkən ailənin xanımı arada bir belə deyirmiş: "İndilik səbr edin, bir gün babanız gözlərini həyata yumunca, çox zəngin olacaqıq".

Gözünü yumması gözlənilən baba bir gün qonaq gəlir. Yeyib içdikdən sonra baba nəvələri ilə məşğul olur, ən kiçiyi ilə də bir az oynayır.

Bu səmimi münasibətdən cəsarətlənən altı yaşındaki nəvə həyəcanla deyir: "Baba, gözlərini yumsana!" "Yaxşı"- deyən baba çəşqin halda nəvəsindən soruşur: "Gözlərimi niyə yumum?" Uşaq həyəcanla babasına cavab vermiş: "Baba, sənin gözlərin yumulunca, biz varlı olacaqıq!"

Baba nəvəsindən eşitdiyi cümləyə heyrət edərək qəmlənir. Valideynlər çəşqin halda nə deyəcəklərini bilmədən uşağa hirslenirlər. Bu bir anlıq çəşqinqılıqdan sonra baba marağını yenə bilməyib soruşur: "Övladım, manım gözüm yumulunca zəngin olacağınızı necə bildin?" Bu dəfə də çəşqinqılıq halı növbəsi uşaqa gəlir və söyləyir: "Anam elə deyir". Hadisədən sonra baba getmək üçün əşyalarını toplayır və oğlunun evinə bir daha gəlmir."

Nümunədən də məlum olur ki, valideyn davranışının neqativ və pozitiv xüsusiyyətləri uşaqların davranış normaları ilə bağlı olaraq ortaya çıxır.

Ata və anaların öhdəliyində məsuliyyətin nə qədər ağır olduğu bir daha aydın olur.

Nümunəvi və məsuliyyətli valideynlər öz övladlarını həyatın fərqli yollarına çıxmaları və inamlı addimllamaları üçün onların tərbiyəsinə ciddi yanaşmalı, onlara düzgün davranış təcrübəsi, rəftar və ünsiyyət mədəniyyəti aşılmalıdır, onlarda

dəqiqlik, doğruuluq, böyük hörmət, yaxşılıq və xeyirxahlıq, yoldaşlıq və dostluq, qayğıkeşlik, prinsipiallıq, obyektivlik, ədalət və sadəlik kimi keyfiyyətlərin inkişaf etməsi qayısına qalmalıdırular.

2.11. Tərbiyə işində valideynin davranış göstəricilərinin elmi-nəzəri əsasları

Əhatə olunan məsələlər:

1. Şəxsiyyətin formallaşmasında ailənin rolü
2. Şəxsiyyətin formallaşmasında valideyn nüfuzu
3. Tərbiyə prosesində tələb və qadağalar
4. Tərbiyə prosesində valideynlərin vəzifələri

Gənc nəslin şəxsiyyət kimi formallaşmasında və cəmiyyət həyatına hazırlanmasında böyük rol oynayan çox mühüm amil ailədir. O, cəmiyyətlə inkişaf edən insan arasında vasitə rolunu oynayır; ailə təkcə cəmiyyətin uşaqlarını həyata keçirməklə (onu qorumaq, möhkəmləndirmək, başa salmaq, ictimai normalara alışdırmaq və əxlaqi oriyentir verməklə) kifayətlənmir, eyni zamanda özü də uşağın sosial davranış və fəaliyyətinə formalasdırıcı təsir göstərir. Məhz ailədə uşaq ilk şəxsiyyətlərarası münasibətlər təcrübəsi qazanır, burada onun həyat mövqeyinin əsasları qoyulur. Uşaqlıqda qazanılan təəssüratlar onun sonrakı bütün həyatı boyu öz təsirini saxlayır. Ailənin tərbiyə amili kimi böyük rolu və əhəmiyyəti də bununla bağlıdır; uşağın həyatının tərbiyə baxımından ən mühüm və məsuliyyətli dövrü məhz bu dövrdür. İnsanın bir şəxsiyyət kimi formallaşmasına ailənin təsir gücü və müddəti heç bir digər sosial tərbiyə institutu - ailə ilə müqayisə edilə bilməz.

Əlbəttə ki, uşaq şəxsiyyətinin formallaşmasında ailənin rolü əvəzənilməzdır. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir.

Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hər bir valideyn uşaqlarının tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir? Tərbiyə işində valideynin davranışı göstəriciləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Tərbiyə prosesində himayəciliyin səviyyəsi.
2. Tələblərin ödənilməsi səviyyəsi.
3. Ailədə uşaqın vəzifələrinə nəzarətin səviyyəsi.
4. Tərbiyə işində qadağan və tələblərin sayı.
5. Sanksiyalar.
6. Tərbiyə üsulunun qeyri-sabitliyi.

Tərbiyə prosesində himayəciliyin səviyyəsi. Bu səviyyədə valideynlərin böyükən övladın tərbiyəsinə nə qədər qüvvə, diqqət və vaxt sərf etmələri nəzərdə tutulur. Himayəcilik səviyyəsində iki cür hal müşahidə olunur:

- a) hiperhimayəcilik
- b) hipohimayəcilik.

Hiperhimayəcilikdə valideynlər uşağa həddindən artıq qüvvə, vaxt, diqqət yetirir və onun tərbiyəsi valideynlərin həyatının mərkəzini təşkil edir. Burada, demək olar ki, onlar özlərinin həyatını uşaqın tərbiyəsinə həsr edirlər.

Hipohimayəcilik səviyyəsi himayəciliyin son dərəcə zəif, aşağı vəziyyətidir. Bu səviyyədə uşaq valideynlərin diqqət periferiyasından kənarda qalır. Sanki uşaqa əl çatmır və onun barəsində heç fikirləşmirlər. Onlar yalnız uşaqla kefərləri istədikdə, mühüm bir şey baş verdikdə məşğul olur, maraqlanır, onlar haqqında düşünürərlər.

Tələblərin ödənilməsi səviyyəsi. Burada valideynlərin davranışları uşaqın tələblərinin yerinə yetirilməsinin ödənilməsinə istiqamətlənir. Bu da onların maddi həyatı, möşəti, qidalanması, paltarı, geyimi, oyun əşyaları, mənəvi dəyərlər eləcə də, hər şəydən öncə, valideynlərlə ünsiyyəti, onların sevgisi diqqət mərkəzində durur. Tələblərin ödənilməsi səviyyəsində iki kənarlaşma mümkündür:

a) uşaqların hərəkətlərində pis davranışa göz yumma: əsasən o zaman baş verir ki, valideynlər uşaqın hər hansı tələblərini maksimum dərəcədə ödəməyə çalışırlar, daha doğrusu, onu ərköyünləşdirirlər. Onun hər bir arzusun valideynlər üçün qanuna çevrilir. Belə tərbiyənin zəruriliyini bəzən izah etmək üçün valideynlər arqument gətirməkdən çəkinmirlər. Buna səbəb uşaqın zəifliyi, onun fərdiliyi, əsəbiliyi, valideynin vaxtilə özü əldə edə bilmədiyini uşaqına verməsi, ailədə uşaqın tək olması və yaxud uşaqın atasız böyüməsi və s. ola bilər.

b) uşaqın və ya yeniyetmənin bütün tələblərinin nəzərə alınması: tərbiyənin belə üsulu valideynin uşaq və ya yeniyetmənin tələblərinin lazımlıca ödənilməsinə can atması ilə xarakterizə olunur. Hər şeydən öncə, burada uşaq mənəvi tələblər üzündən – emosional münasibət, ünsiyyət, valideynlərin onlara məhəbbətinin ifrat dərəcədə olmasından və s. əziyyət çökir.

Ailədə uşaqın vəzifələrinə nəzarətin səviyyəsi. Uşağa və ya yeniyetməyə olan tələblər tərbiyə prosesinin mühüm hissəsidir. Birinci, bu, həm də yeniyetmənin “vəzifəsidir”. Daha doğrusu, uşaq və ya yeniyetmənin yerinə yetirdiyi təşşirinqəldər (təlim əməyi, öz məişətinin təşkili, ailənin digər üzvlərinə kömək və s.). İkincisi, bu, qadağan tələblərdir ki, uşaq və ya yeniyetmə onları etməli deyil. Bu tələbin yerinə yetirilib-yetirilməməsi sanksiyalarla (yumşaq mühakimədən sərt cəzalandırmaq qədər) nəticələnir.

Uşağa qarşı tələblər sisteminin pozulma forması müxtəlidir. İndi bu vəzifələr sırasında uşaq və yeniyetmənin vəzifələr sisteminin pozulmasını nəzərdən keçirək:

- Tələblərin (vəzifələrin) həddindən artıq çoxluğu;
- Son dərəcə yüksək mənəvi məsuliyyət. Bu halda uşaq və yeniyetmələrə verilən tələb son dərəcə böyükdür, bu tələblər onun imkanlarına uyğun deyil və onun şəxsiyyətinin inkişafına kömək etmir. Əksinə, onun şəxsiyyətinin inkişafını təhlükə altına alır. Belə vəzifələrin çoxunun iki məqamı daha vacibdir. Birincisi, yeniyetmənin üzərinə az, yaxud daha çox valideyn-

lərin vəzifələrinin mühüm hissəsi – təsərrüfat işlərinin aparılması, kiçik yaşı uşaqlara baxmaq və s. düşür. Belə hallarda valideynlər ailə vəziyyətinin buunu tələb etdiyinə daha çox inanırlar. İkincisi, valideynlər yeniyetmədən təhsildə və digər aparıcı məşğulliyat növlərində - bədii fəaliyyətdə, idmanda daha böyük müvəffaqiyət görmək istayırlar.

- Yeniyetmənin vəzifələrinin natamamlığı. Bu halda yeni-yetmə ailədə son dərəcə azsaylı vəzifələr yerinə yetirir. Nəticədə yeniyetməni hər hansı bir ev işinə cəlb etmək çətin olur.

Tərbiyə işində qadağan və tələblərin sayı. Bu səviyyə yeniyetmənin müstəqilliyinin dərəcəsi ilə müəyyən olunur və burada onun özü də davranışını seçmək üsulunu ortaya qoyur. Sözdə gedən səviyyədə iki hal müşahidə edilə bilər:

- Qadağan tələblərin çoxluğu. Belə halda yeni-yetməyə hər şey “olmaz”, qadağandır. Qarşısında onun davranışını fəaliyyətini məhdudlaşdırın çıxışlı tələblər qoyulmuşdur ki, bu, müəyyən dərəcədə onun azadlığını, müstəqilliyini əlindən alır. Belə vəziyyət zəif yeniyetmələrdə emansipasiya reaksiyasının inkişafını stimullaşdırır (valideynlər, yaxud hər hansı digər nüfuzlu adamlara qarşı çıxməq). Lakin daha azsənətik olanların isə bu, sensitiv və psixoastenik aksentuasiyalarının inkişafına götərib çıxarır, onu şərtləndirir. Burada valideynlər hətta yeniyetmənin müstəqil fikrini də boğmağa çalışırlar.

- Yeniyetməyə qadağan və tələblərin azlığı. Bu halda hənsi qadağalar varsa yeniyetmə onu asanlıqla poza bilir. O, axşam evə qayitmaq vaxtını, dostlarını, sıqaret çəkməyi, spirtli içkilərə qurşanmayı, ondan istifadə etməyi və s. münasibəti özü müəyyənləşdirir. O, heç bir şəybə bağlı valideynlərinə hesabat vermir. Valideynlər də belə olduqda onun davranışında heç bir çərçivələr qoymağa çalışırlar. Belə tərbiyə yeniyetmələrdə hipertim, xüsusən də qeyri-sabit tiplərin inkişafını stimuləşdirir.

Sanksiyalar. Sanksiyaların həddindən çox olması da tərbiyənin sərt üsulları kimi qiymətləndirilir. Valideynlərin ən xırda pozuntulara qarşı sərt cəzalara müraciət etmələri də müşahidə edilmişdir. Sanksiyaların azlığına görədir ki, valideynlər cəza növü kimi ondan yan keçir və ya çox seyrək tətbiq edirlər. Onlar yalnız uşaqları mükafatlandırmağı düşünür və heç də cəzanın nəticəsinin yaxşı olacağına inanırlar.

Tərbiyə üsulunun qeyri-sabitliyi. Tərbiyə üsulunun, tərbiyə priyomlarının sərt şəkildə dəyişməsi son dərəcə sərt liberal bir cəhətə keçiddir. Buna görə də burada emosional səfiliyikdən daha çox yeniyetmənin xarakterindəki fərqlərlə bağlı məqamlara diqqət yetirilməlidir. Alman psixiatrı P.Leonqardin müşahidələrinə görə belə üsul elə cəhətlərin formallaşmasına təsir edir ki, onlar inadkarlıq, yaxud hər hansı nüfuzlu bir insana qarşı durma və s. nəzərdə tutur. Belə yeniyetmələrin valideynləri adətən, tərbiyə işində xeyli tərəddüdü cəhətləri etiraf edir. Lakin bu əytişlərin gücünü və tezliyini nəzəra almır, qiymətləndirmirlər.

Uşaq psixoloqları valideynlərə 10 cümləni işlətməyi qadağan edib

Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görülür. Onların fikrincə körpənin neçə yaşıının olması əhəmiyyətli deyil - o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir.

1. Səndə heç nə alınmur (Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir) - Ver, mən edim!

Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərkən, gələcəkdə təşəbbüs göstərməyə qorxur. İşlədilməsi lazımlı olan cümlə: "Özün etməyə çalış, əgər yardımına ehtiyacın olsa, mənə güvənə bilərsən".

2. Al, götür, təki sakit ol!

Bəzi valideynlər üçün çoxsaatlı qəmgin haldə "Nə olar, ver də" sözlərinə sabır edib, dözmək çatındır. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdırıqla, valideynlər özləri belə istəmədən, uşağıın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın "Yox" sözünü ciddiyə almaq lazımlı deyil. İslədilməsi lazımlı olan cümlə: "Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilməram."

3. Əgər bir də belə etdiyini görsem - sən görərsən!

Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatır. Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırırlar. Nə ana, nə də ata cəzalandırmanın yerinə yetirmirlər, uşaq isə, nəticədə fəqat bərk qorxmuş olacaq. Uyğun cümlə uşaqlarda inciklik və bacarılsızlıq yaradır. Balacanızı qorxutmayın. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazımlı olduğunu dəqiq bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb olmayıcaq. İslədilməsi lazımlı olan cümlə: Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum."

4. Dedim ki, dərhal dur gözla!

Bu cür kəskin şəkildə uşaqla danışmağa dəyməz. Bu ki, sizin övladınızdır! Əgər özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axi, uşaq özünü mütləq şəkildə səhv hesab etdiyi üçün inciyir. "Saxlamaq" əvəzinə etiraz etməyə başlayacaq - uşaqlar ağlayır və şıltاقlıq edir, yeniyetmələr isə, susaraq gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə istənilən məqsədə çatmağa yardımçı olmayıacaq. İslədilməsi lazımlı olan cümlə: "Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq."

5. Bunu anlamalısan ki...

Bir çox uşaqlarda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyünd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis

qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və ya qəzəblə anlarında olur. Yadda saxlayın, o da hər hansı bir "problemi" ortaya çıxmış bir insandır və hal hazırda onun dərdindədir və sizin hətta mənətiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir. İslədilməsi lazımlı olancımla: "Bu barədə nəzər nöqtəni dinləməyə hazırlam, - Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s.

6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır!

Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cılalayırlar. Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə - qadına layiq olmayan sənət və ya yetərinə yiğis-dırılmamış ev səbəbiylə kompleks hiss edəcək. İslədilməsi lazımlı olan cümlə: "Doğurdanmı, bu sənin xoşuna gelir?"

7. Boş şəyə görə məyus olma!

Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığını yadınıza salın! Bəli, uşaq - ona maşın verilmədiyi üçün və ya kubiklərdən yüksilmiş ev dağlığı deya, kədərlənə bilər. Axi, onun kiçik dünyasında maşın və evcik - ən əsas şeyin özüdür! Uşaqın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladının heç də boş bir şey olmayan digər problemlərini bilmə-mayəcəyinizi dair risk edirsin. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizi gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsınız. İslədilməsi lazımlı olan cümlə: "Bilişəm, sənə necə ağır galır, mən də sənin yerində olsaydım, bikef olardım."

8. Sağlamlığımı qoru!

Çox vaxt bəzi analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı ciddiliyini itirir, eynən "Çoban və canavarlar"ın nağılı kimi. Ananın özünü həqiqi cəhətdən pis hiss etməsi zamanı övlad adət səbəbindən diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir.

9. Yox, bunu almayacağıq - pul yoxdur!

Hər şeyi ardıcıl almağın niyə mümkünüsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni möhəz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: "Sənin bu cür oyuncağın artıq var", "Çox şokolad yemək ziyandır". Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu nə üçün onun üçün almadiqlarını anlamalıdır.

10. Hamının uşaqları uşaq kimidir, sən isə...

...Allahın bələsi, pintlə, axmaq və s. bu kimi sözləri uşaqların boynundan "asmaq" lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır. İslədilməsi lazım olan cümlə: "Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm".

2.12. Ailənin yaşlı üzvlərinin uşağın tərbiyəsində rolü

Əhatə olunan məsələlər:

- 1. Uşağın tərbiyəsində ailə üzvlərinin rolü**
- 2. Uşaqların tərbiyəsində nənənin rolü**
- 3. Uşaqların tərbiyəsində babanın rolü**

Səxsiyyətin formalasdığı mühit olan ailədə uşağın əsas tərbiyəçiləri ata-ana, baba-nənələrdir. Bəzən isə tərbiyə prosesini nə yaxın qohum əqrabalar: əmi, dayı, bibi, xala kimi şəxslər də qoşulur.

Uşağın tərbiyəsi baxımından ailə üzvlərinin üzərinə düşən vəzifələr, onların mənimşədikləri rollar cəmiyyətin adət-ənənəsinə görə müəyyən edilmişdir. Bu adət-ənənələrə görə isə ailədə tərbiyə prosesində ailə üzvlərinin hər birinin ayrıca yeri, rolü vardır.

Azərbaycan ailəsində nəvələrin varlığı baba və nənələr üçün ayrı bir sevinc mənbəyidir. Ailədə baba və nənələr nəvələrə qarşı daha yumşaq davranışırlar, həssas münasibət göstərirlər və onlara qarşı daha anlayışlı olurlar. Nəvələrinə uşaqlıqlarını daha yaxşı yaşamaq üçün şərait yaradır və buna imkan verirlər. Digər bir tərəfdən öz övladlarını tərbiyə edərkən buraxdıqları səhvlərə yenidən yol verməməyə çalışırlar. Tez-tez ana və ataya uşaqların tərbiyəsi ilə bağlı məsləhətlər verirlər. Uşaqları əyləndirir, gəzdirir, nağıllar, tapmacalar söyləyirlər. Baba və nənələrin uşaqlarla keçirəcək daha çox zamanları vardır. Onların ən ciddi işləri demək olar ki, nəvələrlə keçirəcəkləri zaman müddətində onların qayğısına qalmalı, topladıqları məraqlı təcrübələr barəsində özlərinə xas şirin və bütün ömrü boyu yadda qalacaq bir dillə uşaqlara məlumat vermək, onların yüksək keyfiyyətlərə malik bir şəxsiyyət kimi formalasmasına yardım etməkdir. Onlar nəvələrinə böyük səbrlə qulaq asır və onları başa düşürərlər.

Azərbaycan xalq pedaogikası materiallarında ailənin ağısaqqalı və ağbirçayı olan baba və nənələr üçün “Babanın əlindən nəvə tutar”, “Babanın üzünü ağardan nəvəsidir”, “Babadan hümmət, nəvədən xidmət”, “Övlad badamdır, nəvə badam içidir”, “Dövlətdə dəvə, övladda nəvə” və s. fikirlər eks olunmuşdur.

Nurəddin Babayev yazar ki, həyatda hər şey qocalır, canvanlaşdır. Babalar da qocalan atalarıdır, qocalıq qış kimi qəflətən gelir, bir də baxıb görürsən ki, əfrat da soyuqdur, sən də üşüyürsən. Aqil babalar qocalığın üzütməli günlərinə mərdanə dözür, onun soyuğunu, şaxtasını öz qəlbinin hərarəti ilə əridə bilirlər. Ən zəif babaların belə ürəyindəki yaşamaq hissi zəifləmir, bəlkə də ildən-ilə güclənir. Onlar nəinki özləri yaşamaq istəyir, həyatı sevməkdə davam edir, eyni zamanda bu sevgini, bu həyat eşqini əziz adamları ilə - nəvələri ilə səxavətlə bölüdürməyə çalışırlar. Niyyə nəvələri ilə? Qəribədir, vaxtı ilə övladlarını başa düşməkdə çətinlik çəkən atalar, baba olduqdan sonra, aralarındaki böyük yaşı fərqinə baxmayaraq, nəvələrini daha asanlıqla başa düşür, onları daha yaxşı dərk edə bilirlər. Nəvələr də valideynlərinə deməyə cəsarət etmədikləri ürək sözünü, sırrını babalarına etibar etməkdən çəkinmirlər. Bu qarşılıqlı etibar, etimad babanı nəvəyə, nəvəni babaya bağlayan səbəblərdən biridir, lakin hamısı deyildir.

Baba özünü ailənin başçısı, ağısaqqalı, başbiləni hesab edir. O, cəmiyyətdə mövcud olan adət-ənənələrin qorunmasına, nəsildən-nasılə ötürülməsinə çalışır, öz soyunun mənəvi saflığının, əxlaqi təmizliyinin keşiyində durur.

Azərbaycan xalqı xoşbəxtidir ki, o hələ də çoxuşaqlı, nənəli, babalı, analı, oğullu, qızlı ailə olaraq qalır. Bu böyük ailə bir nəsil, soy toşkil edir və əksər halda da bir yuvada ömür sürürərlər. Demək, ailə münasibətləri, sülalə əlaqələri bizdə hələ də möhkəmdir. Baba özünü bu ailənin başçısı, ağısaqqalı, qayğıkeşi hesab edir, onun ənənəsini qorumağa çalışır, öz soyadını mənəvi saflığının keşiyində sərvəxt dayanır.

Əgər, nənələr ailənin, ocağın hərarətini, mehribanlığını qoruyub nəsildən-nasılə yadigar verməyə çalışırlarsa, babalar ailənin, nəslin kişilik, zəhmətsevərlik, mərdlik ənənələrini qoruyub nəsildən-nasılə yadigar verməyə çalışırlar. Əslinə baxsan, ailədə nənə də, baba da eyni məqsədə xidmət edir – bütün səylərini ailənin möhkəmlənməsinə, baş verən narazılıqların dinc yolla həll olunmasına, nəvələrin, nəticələrin işgüzar, ləyaqətli böyüməsinə sərf edirlər. Qüdrətli şair Xaqani Şirvani abəs yerə deməmişdir:

Bilənlər başçısı olsa da yenə,
Bu gənclər möhtacdır qoca fikrina.

Babalar evin, ailənin ağısaqqalıdır, başbilənidir. O, evin, ailənin təcrübəli üzvüdür. Yaxşıını pisdən, necə deyərlər, “ağ qaradan” seçməyi, ayırd etməyi bacarır və kiçiklərə yoi göstərir. “Başbilənsiz iş olmaz” deyən atalar ata və anaların hər işdə, o cümlədən övladlarının təbiyəsi işində bu baxımdan təcrübüsi daha çox olan bəbalardan vaxtaşırı məsləhət alıqlarını göstərir.

Uşaqların babadan əzx etdiyi əsas əxlaqi keyfiyyətlərdən biri təmkindir. Baba ailənin işinə hər dəqiqə qarışmir, atanın başçı roluna toxunmur. Kiçik uşaqlar öz sonsuz sualları ilə atadan daha çox babaya müraciət edirlər. Bu suallar babanın səbrini, təmkinini pozmur. Uşaq babanın özünəməxsus uca mövqeyini saxlaya bilməyinin sırrının təmkinlikdə olduğunu görür. Uşaqların babada qıymətləndirdikləri əsas keyfiyyət isə nəvələrə olan diqqət, mehribanlılıdır. Babanın nəvəsinə olan məhəbbəti çox vaxt öz oğluna olan məhəbbətindən artıq olur.

Ailə daxilində ata-ananın baba və nənəyə bir ağısaqqal və bir ağbirçek kimi hörmət və ehtiramını görən uşaq bunu özüne nümuno götürür, onların ailədə xüsusi yerini anlayaraq hörmət edir. Atalarımız demişkən: “Ev böyüksüz olmaz”, “Böyüksüz evdə xeyir-bərəkat olmaz”, “Böyük böyüklüyünü bilməsə, kiçik kiçikləyini bilməz”, “Böyüyə hörmət et, sən də böyüyəcəksən”, “Ağısaqqal öz sözünü axıra saxlar” və s.

Nənə isə ailənin “ağbirçək” böyüyüdür. İstər atanın, istərsə də ananın anasına uşaqlar “nənə” deyərlər. Tayfanın qorunmasında, başqa tayfalarla əlaqəsində, qırur, şorəf və ləyaqətinin saxlanmasında babanın – “ağsaqqalın” rolü nə qədərdirsə, tayfadaxili münasibətlərin açıq və örtülü nizamlanmasında, tayfa üzvləri arasında birliyin qorunub saxlanmasında, çox zaman tayfa iqtisadiyyatının səmərəli təşkilində, abır, həya, ismət kimi məsələlərdə nənənin – “ağbirçeyin” rolü bir o qədərdir. Bəzən qeyzli-qəzəbli, ötkəm tayfa başçısının qızığın, qorxulu qərarını, fərmanını ağbirçək nənənin yumşaq, həlim xasiyyəti ilə, ustalıqla, düşünülmüş yanaşma tərzi ilə dəyişmək, yumşaltmaq mümkün olur. Bəzən tayfa başçılarının, böyük siyasetçilərin aradan qaldıra bilmədiyi münaqişəni ağbirçək örپəyi həll edir.

Ümumiyətlə, ailənin kişi böyüklərinə nisbətən ailədəki qadınlar, yəni nənə və analar daha yuvaşaq xasiyyətlidirlər. Nənələr dedikdə, ilk növbədə ağılımız onların özlərinə xas şirin dilləri ilə söylədiyi nağıllar, iibrətamız sözlər, bayatılar, tapmacalar gəlir. Əbəs yərə deməyiblər ki, “Nənə evin kötüyündür”. Ailədə vaxtının çoxunu uşaqla keçirən nənədir desək, yanılımraq.

N.Babayev nənə-nəvə münasibətlərindən bəhs edərkən qeyd edir ki, “...nənələr nəvələrini öz övladlarından çox sevirlər. Bilmərəm, çoxmu, azmı, ancaq onu bilirom ki, nənə nəvəsinə xüsusi bir məhəbbətlə sevir. Bu daha qızığın, daha incə, daha təmənnəsiz və fədakar məhəbbət olur. Onu da bilirom ki, nənə ilə nəvə bir-birinə ilk baxışda gözə görünməyən, lakin əslində çox möhkəm tellərlə bağlanırlar. Bunun səbəbini də izah etmək çətindir. Bəlkə, ona görə ki, uşaq da sadəlövh olur, qoca nənə də, bəlkə ona görə ki, uşağın da sevinci, kədəri həyatın adı və təbii hadisələrindən doğur, qoca nənənin də. Bəlkə ona görə ki, nənə cavan olarkən öz uşaqlarında görə bilmədiyi, daha doğrusu görməyə macəl tapmadığı keyfiyyətləri nəvəsində kəşf edir, onun dil açıb şirin-şirin danışmasını ürək döyüntüsü ilə dinləyir, ilk titrək addımlarını fərəhələ

izləyir, onun hər hərəkətinə böyük maraq göstərir. Nəvələr də bu marağı, bu qayğıkeşliyi cavabsız qoymurlar. Onlar da öz növbəsində məhəbbətə məhəbbətlə, inama inamla, marağa maraqla cavab verməyə çalışırlar. Qəribədir, üç yaşlı nəvəm yixilib ağlayanda, heç kəs onu ovuda bilmir, “Nənəmi çağırın, nənəmi çağırın”- deyə haray salır.

Nəvəsi olan qadının həyatı daha mənalı və məzmunlu keçir. O, insan tərbiyəcisi deyilən mütqəddəs və zəruri bir fəaliyyətə yenidən qoşulur, onu davam etdirir. Çünkü, heç kəs sevinc gətirməyən həyat adamın özüne də sevinc gətirə bilməz. O nənələr xoşbəxtidlər ki, soyumaqda olan үrəklərinin buzunu mehriban nəvə baxışlarının hərarətilə əridə bilirlər. Büyük ömür yolu keçmiş nənə doğma ocağın qədrini yaxşı bilir, bu ocaqdakı odu sönməyə qoymur, onu qorumaq üçün hər bir fədakarlıq hazırlır olur”.

Uşaqların gözündə nənə son dərəcə mehriban, bütün istəkləri həyata keçirən, nəvələrinin hər cür nazi ilə oynayan, çoxlu nağıllar, nəğmalər, tapmacalar, oyunlar söyleyən bir adamdır. Nənələr folklor nümunələrinin canlı daşıyıcıları, xalq tərbiyəsini bilavasitə təşkil edib həyata keçirən praktik el müəllimləridir.

Son zamanlar işləyən anaların sayının artması kiçik yaşı uşaqları bir çox çətinliklərlə üz-üzə qoymuşdur. Bunun nəticəsində körpə uşaqlarda həm fiziki, həm də psixi bir çox problemlərin ortaya çıxması müşahidə edilmişdir. Bu hal şübhəsiz ki, ata və ana üçün ciddi bir problem olmuşdur. Lakin mütəxəssislər ata, ana və övlada qan bağı ilə bağlı olan nənə və babanın nəvələrə baxmasının bu problemi ortadan qaldırmamasına kömək edəcəyini qeyd etmişlər. Şübhəsiz ki, ata, ananın yoxluğunda ortaya çıxa biləcək problemləri düşünərək xalqımız uzun əsrlər boyunca adət-ənənələrə dayanaraq üç nəсли bir yerda yaşayan ailə tipini davam etdirmişlər.

Qeyd edilən fikirlərdən bu qənaatə gəlmək olar ki, ailədə nənə də, baba da eyni bir məqsədə, eyni amala xidmət edirlər: bütün səylərini ailənin daha da möhkəmlənməsinə, baş

verən narahızılıqların aradan qaldırılmasına, nəvələrin, nəticələrin mənəvi saflığı böyüüməsinə sərf edirlər. Əgər nənələr ocağın, ailənin istiliyini, mehribanlığını qoruyub nəsildən-nəslə yadigar verməyə çalışırlarsa, babalar ailənin kişilik, zəhmətsevərlik, mərdlik ənənələrini qoruyub gələcək nəsillərə çatdırmağa səy göstərirler.

2.13. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanları

Əhatə olunan məsələlər:

1. Tək uşaqlı ailələrdə tərbiyə işi
2. Cox uşaqlı ailələrdə tərbiyə işi
3. Ailənin və valideynlərin həyatında uşaqların olmasının funksiyaları

Məlum olduğu kimi sosial-iqtisadi vəziyyət, çox uşaqın dünyaya gətirilməsində maraqların olmaması, Avropaya Meyl Azərbaycan ailəsini azuşaqlı ailəyə çevirib.

Azərbaycan kinosunun qiymətli nümunələrindən olan “Bəxt üzüyü” filminde şair Moşu Goyəzənlinin uşaqlarının anası Söylünün qonşularına dediyi sözləri çoxları xatırlayırlar. “Bizim kənddə arvadı ildə bir dəfə doğmayan kişiye bir cür baxırlar ey. Həmin adam utandığından adam içinə çıxa bilmir”, - deyərək, özünün altı uşaqının olduğunu, hələ birinin də olacağına işarə vurur.

Bu o vaxtlar idi ki, Azərbaycanda ailələrin əksəriyyəti çoxuşaqlı hesab olunurdu. Çoxuşaqlı ailələrin sayı zaman keçidkəcə azalmağa başladı. Valideynlər çox uşaq arzusunda olsalar da, sosial-iqtisadi vəziyyət bu istəyin həyatə keçməsinə əngel yaradır. İndi əksər ailələrdə 2, ən çoxu 3 uşaq böyüdürlür. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınlara hər birinə 2 uşaq düşür.

Sosioologların fikrincə, ailələrdə az uşaqın olması təkcə sosial-iqtisadi vəziyyətlə əlaqəli deyil. Onlar burada Avropa meyllerinin də böyük rol oynadığını bildirirlər.

Təkuşaqlı ailələrin sayı günü-gündən artmaqdadır. Tək uşaqla kifayətlənən ailələr ümumiyyətlə, uşaq sahibi olmağa çox dəyər verən və uşaq yetişdirmə mövzusunda qayğıları olan ailələrdir. Bu ailələr uşaqlarının inkişaf impulslarına mane törətməməyə, zehni və psixoloji inkişaflarını dəstəkləməyə əhəmiyyət verirlər. Bəzi ailələr çoxuşaqlı ailələrin övladlarına lazımı zaman ayrılmaması qənaətindədirler. Yəni, az uşaq sahibi olan valideynlər elə hesab edirlər ki, ailəsində 7-8 uşaq olan valideyn övladına yetərli zaman ayıra bilmir və bu da uşaqın gələcək həyata hazırlanmasına (təhsil, iş, karyera) əsaslı dərəcədə təsir edir.

Müşahidələr göstərir ki, bəzi təkuşaqlı ailələr uşaqla böyük kimi davranışırlar. Bu düzgün deyil. Tək uşaqla əvvəlcə tək uşaq olaraq deyil, uşaq olaraq davranışmaq lazımdır. Standart intizam üsullarını tətbiq etməklə yaşına uyğun qaydalar qoymaq, bu qaydaları mütəmadi olaraq tətbiq etmək gərəkdir. Görkəmlı müəllim-pedaqoq, istedadlı bəstəkar Üzeyir Hacıbəyov söyləmişdir: “Uşağı bütö döndərmək olmaz, böyüdükdən sonra o qurbanlar tələb edir”. Uşaga gözləmək, səbər etmək öyrədilməlidir. Hər istədiyini anında qarşılamaq doğru davranış hesab edilmir. Uyğun hesab olunan, lazımlı olduğunu düşündüyüiniz istəklərini qarşılamaq daha münasibdir. İstəklərinin də yaşına və ailənin yaşayış səviyyəsinə uyğun olmasına diqqət yetirilməlidir.

Dünyada baş verən demoqrafik proseslər, xüsusilə də, əhalinin sayının azalması artıq bəzi ölkələr üçün daha ciddi problem olaraq özünü göstərməkdədir. Bir vaxtlar əhalinin artım tempinə görə, SSRİ-də qabaqcıl ölkələrdən biri olmuş Azərbaycanda demoqrafiya sahəsində hələ ki, hər hansı ciddi problemlər gözlənilmir.

Bir neçə il öncəyə qədər daha çox şəhər yerlərində azuşaqlı ailələr mövcud idi. Belə ailələrdə bir, maksimum iki dünyaya gəlir. Hazırda kənd yerlərindəki ailələrdə də daha az uşaq dünyaya gətirmək halları çoxalıb. Səbəb kimi maddi vəziyyət, uşaqların sonrakı həyatını lazımı səviyyədə qura-

bilməmək, anaların sağlamlıq problemi, fiziki görünüşünün qorunub saxlanması istəyi və s. faktorlar göstərilir. Müşahidələr göstərir ki, bəzi ailələr yalnız oğlan uşağı dünyaya gətirmək istəyindədirler. Müasir tibbin imkanlarından yararlanan ailələr hələ ana bətnində ikinci övladın cinsini müəyyən edərkən seçim edirlər. Bu da təbii ki, ailələrdə uşaqların sayına təsir göstərir.

Demoqrafların fikrincə, Azərbaycanda demoqrafik artım normaldır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 1990-ci ildən 2013-cü ilə qədər əhalinin təbii artımında ən yüksək göstərici 1991-ci ildə müşahidə edilmişdir. Bu ildə 190353 uşaq doğulmuşdur ki, onların 97879 nəfərini oğlanlar, 92474 nəfərini isə qızlar təşkil etmişdir. Ən aşağı göstərici isə 2001-ci ildə qeydə alınmışdır: 110356 yeni doğulmuş uşaq (59495 oğlan, 50861 qız uşağı). 2013-cü ildə isə 172671 nəfər doğulmuş, onların 94696-sı oğlanlar, 81376-sı qızlar olmuşdur. Azərbaycanda əhalinin sayıda artım var. Təhlillər göstərir ki, 3 uşaqlı ailələrin sayı təkuşaqlı ailələrin sayından çoxdur. Əhalinin artımına o zaman ehtiyac duyulur ki, ailələrdə uşaqların sayı iki dən az olsun. Tək uşaqlı ailələrin sayı azalmağa, ikiuşaqlı ailələr qocalmağa doğru gedir. Ölkəmizdə ailələrin əksəriyyətində iki uşaq olur. Azərbaycanda belə bir yanaşma da mövcuddur ki, ölkə ərazisi elə də böyük olmasa da mövcud coğrafi imkanlar burada daha çox əhalinin olmasına imkan verir.

Valideynlərlə aparılan söhbətlərdən aydın olur ki, onlar kəmiyyətə deyil, keyfiyyətə üstünlük verirlər. Azərbaycan ailələrində bu məsələ ilə əlaqədar Avropasayağı yanaşma müşahidə edilir. Hesab olunur ki, ailələr bir və iki uşağı daha biliqli və sağlam böyüdə, əsl vətəndaş kimi formalasdırıra bilərlər. Kənd ailələrində uşaqların sayının çox olmasına stimul verən heç bir faktor yoxdur. Stimullaşdırma yaranan amillər mövcud deyil. Eyni zamanda kənd həyatı ilə şəhər həyatı arasında fərqlilik, məsafə kiçikdir. İqtisadi inkişafla əlaqədar olaraq kənd yerlərində fiziki güc tələb edən işlər artıq yoxdur.

Sovet dövründə çoxuşaqlılıq həm də ona görə vacib idi ki, əl əməyi ilə görülən işlər çox idi, bunun üçün fiziki güc tələb olunurdu. Müasir günümüzdə kənd və şəhər ailələrinin həyat səviyyələri arasında ciddi fərqlər olmadıqdan, uşaqların sayıda bu özünü göstərir. Nəslin davam etdirilməsi instinkti (buraya yalnız cinsi əlaqə ehtiyacı deyil, eyni zamanda uşaq böyüdüb tərbiyələndirmək də aiddir) hər bir şəxsə vارد. Öz uşağına məhəbbət və onu böyüdüb tərbiyələndirmək arzusu, onunla ünsiyyət daimi və six əlaqə ilə güclənir. Psixoloqlar müəyyən etmişlər ki, əger uşaqlar valideynləri ilə, xüsusiəl ataları ilə həyatlarının birinci ilində təmasda olmayıblarsa onlar belə təmasda olan uşaqlara nisbətən daha az sevilirlər. Ailənin təməlini möhkəmləndirən ən mühüm cəhətlərdən biri ailədə uşaqların olmasıdır. Uşaqlarla əlaqədar qayğılar, xüsusiəl müxtəlif həyəcan hissələri, ər-arvadı heç də qızğın sevgidən az yaxınlaşdırır.

Ümumiyyətlə, ailədə uşaqın olmasından əlavə, həm də onların sayı nikahda ahəngdarlıq müsbət təsir göstərir. Uşaqlar nə qədər çoxdursa, ailə bir o, qədər möhkəmdir və boşanmalar az olur. Çox güman ki, boşanmaların sayca artması ailələrdə uşaqların az olması ilə əlaqədardır. Uşaqların ailəni möhkəmləndirir, kişini və qadını bir-birinə bağlayan əsas amillərdən biri olduğu unudulmamalıdır.

Ailədə çox uşaqın olmasını istəməməyin çox ciddi səbəblərdən biri boşanma ehtimalıdır. Hazırda boşanma məsələsinə münasibat 40-50 il bundan əvvəlkina nisbətən çox asanlaşdırıb və hətta bir-birini həqiqətən çox sevən ər-arvadlar da boşanmanın mümkün ola biləcəyini inkar etmirlər.

Ailədə uşaqın doğulmasının həm seksual və həm də nikahın uyğunluğu baxımından çox böyük əhəmiyyəti vardır. Uzunömürlü qadınlara arasında qoca qızlara və doğmamış qadınlara az təsadüf edilir.

Uşaqların tərbiyası ər-arvad qarşısında ümumi problemlər qoyur ki, bu da ər və arvadın ailə həyatında birgə fəaliyyət göstərməsinə, möhkəm əlaqə yaratmasına və izdivacın

möhkəmlənməsinə səbəb olur. Ailədə müxtəlif yaşılı uşaqların olması bu məsələni daha da dərinləşdirir, onlara qarşı qayğının da çox və müxtəlif olması tələblərini (məktəb, uşaq bağçası, körpələr evi) yaradır. Aila problemlərinin çox hissəsi uşaqlarla əlaqədar olur. Bütün bunlar isə ər-arvadın istək və arzularını birləşdirib xoşbaxt ailə formalaşdırır.

Tək uşaqlı ailələrdən fərqli olaraq çoxuşaqlı ailələrin bir çox müsbət cəhətləri var. Belə ailələrdə optimizm, xeyirxahlıq, fərasətlilik, şən həyat tərzi və birlilik hökm sürür, cansızılıq ohval-ruhiyəsi nisbətən az olur. Əgər başqa heç bir argument olmasa da, yuxarıda qeyd olunanlar çoxuşaqlı ailənin var olması üçün kifayətdir. Çoxuşaqlı ailədə yaranan atmosfer sağlamlıqla müsbət təsir göstərib, sinir sistemini möhkəmləndirir, stres hormonlarını neytrallaşdırır orqanizmə zərər verə biləcək şəraitin qarşısını alır. Uşaqlarda valideynlərin əsas gərginliyini aradan qaldırmaq, stres vəziyyətini yüngülləşdirə bilmək qabiliyyəti vardır.

Bu gün xüsusilə böyük şəhərlərdə ananın işləməsi, ya da maddi şərtlərə görə tək uşaq sahibi olmayı seçən ailələrin sayı xeyli çoxdur. Bəzən ailədə tək övladın olması bu uşaqda mənfi davranışların – paxıllıq, ərköyünlük, qaradınməzlik kimi mənfi göstəricilərin olması təsəssuratını yaradır. Halbuki əhəmiyyətli olan uşağın necə yetişdirilməsi, ona necə tərbiyə verilməsidir.

Cəmiyyətimizdə tək uşaq üçün edilən araşdırmalarda ərköyünlük öndə dayanır. Tək uşaq ilə əlaqədər ön mühakimələrdən biri də budur ki, maraq mərkəzi olmağa alışır və həmişə tələb edir. Yaraşdırılan bir başqa göstərici də budur ki, tək uşaq yaşından böyük, yaşına uyğun olmayan hərəkətlər edir. Doğrudur, bəzi uşaqlar yaşılarından daha yetkin və daha çox məsuliyyət sahibi ola bilərlər. Bu heç də tək uşaq olmaqla əlaqəlidir.

Azuşaqlı ailələrə nisbətən, çoxuşaqlı ailələrdə tərbiyə edilmiş uşaqlar daha sərbəstdir, kollektivdə öz yerini tez tapır, ətrafdakılarla ünsiyyət bağlamağı bacarır, mehriban, qayğıkeş, iltifatlı və səmimi olurlar. Bu keyfiyyətlərin kökü isə şübhəsiz,

ailədən gəlir. Çoxuşaqlı ailə əhalinin geniş təkrar istehsalında cəmiyyətin tələblərinə cavab verir. Xüsusi uşaqcanlı valideynlər, albəttə, daha çox övlad böyüdü bilərlər.

Sağlam mühit, ər-arvadın bir-birinə qayğı və nəvazişi, bir-birini başa düşməsi, lazımlı gələndə güzəştə getməyi bacarması və s. uzunömürlülüyü və çoxuşaqlı ailələrin meydana gəlməsinin şərtlərindəndir.

Çoxuşaqlı ailə böyük ailə kollüktivi deməkdir. Burada uşaqlarda erkən yaşlardan kollektivcilik və dostluq, yoldaşlıq hissələri tərbiyələndirmək üçün imkanlar açılır. Uşaqlar bir-birinə qarşılıqlı kömək və qayğı göstərməyə, səmimi davranış mağaya alışır, yeri gələndə onlara doğma olan şəxsin – bacının, qardaşın xatirinə öz mənafələrindən və marqlarından əl çəkib sevinc və kədərlərini bir yerdə bölüşürərlər.

Çoxuşaqlı ailələrdə valideynlər bütün uşaqlara eyni dərəcədə qayğı göstərməlidirlər. Bu, evdə sağlam psixoloji və mənəvi mühitin bərqərar olmasına, uşaqların ahəngdar inkişafına kömək edir.

Görkəmli rus pedaqqoqu A.S.Makarenko ailənin strukturunu ilə bağlı çoxuşaqlı və azuşaqlı ailələrdə tərbiyənin xüsusiyyətləri məsələsinə də yanaşmışdır. Onun fikrincə, tək uşaq tərbiyə etmək çox uşağı tərbiyə etməkdən çətindir; belə uşaq ailənin diqqət mərkəzində olur, əzizlənir, tələb görmür, ərköyüն böyükür və s. Çoxuşaqlı ailədə isə səs-küy, nadincilik, "qanqaralığı" olsa da, ancaq buna baxmayaraq uşaqlar yaxşı böyükürlər, çünki burada həm dostluq, həm də sevinc var, - ən başlıcası isə kollektiv var.

Beləliklə, bu qonaqtə gəlmək olar ki, ailədə neçə uşağın olması onun tərbiyə işinin təşkilinə təsir edir.

İstər tək övladı, istərsə də bir neçə övlad böyüdüb yetişdirərkən onlara əxlaq normaları çərcivəsində tərbiyə verilir. Bu əxlaq normaları ilə yanaşı həmçinin hüquqi norma və tələblərə əxlaq normaları ilə yanaşı həmçinin hüquqi norma və tələblərə riayət edilməli, tərbiyə işində uşağın ləyaqətinə toxunulma-malıdır. Ailədə tərbiyə işini həyata keçirən valideynlər mütləq bu məsələlərə də diqqət yetirməlidirlər. Hüquqi sənədlərdə

uşaq hüquqları xüsusi yer tutur. "Uşaq hüquqları haqqında" BMT Konvensiyasında uşaq hüquqları aşağıdakı kimi müəyyən edilmişdir:

- dövlət, inzibati, məhkəmə və xüsusi təşkilatlar uşaqların müdafiəsi və maraqlarını əsas tutur;
- mənşəyi, irqi, milliyyəti, fəaliyyət növü və valideynlərinin əqidəsindən asılı olmayaraq uşaqların bərabərliyi təmin edilir;
- uşaqların müxtəlif zorakılıqdan, təhqir və istismardan, mənəvi və cinsi təzyiqlərdən müdafiəsi təmin edilir;
- təhsilə, tibbi xidmətə, əməyə, peşə hazırlığına, istirahətə və qabiliyyətlərinin inkişafına diqqət yetirilir, ictimai hüquqları təmin edilir;
- uşaqın şəxsi hüquqlarına: şəxsi həyatına təzyiq və müdaxilə hallarına yol verilməməsinə, onun şəxsiyyətinə və dini azadlığına, məlumatlar almasına və həyat şəraitinə təminat verilir.

Uşaq hüquqları, eləcə də onların təriyəsi ilə bağlı hüquqi norma və tələblər, onların pozulmasına görə məsuliyyətlər hüquqi sənədlərdə öz əksini tapmışdır. İnzibati qanunpozmalar haqqında məcəllədə uşaqların təriyəsi və talimi üzrə öz vəzifələrinə yetirməyən valideynlər və onları əvəz edən şəxslər üçün məsuliyyət nəzərdə tutulmuşdur: uşaqların təlim-təriyəsi üzrə öz vəzifələrini qərəzlə şəkildə yerinə yetirmədikdə: uşaq (lar) narkotik maddələr qəbul etdikdə və digər qanunpozmalara yol verdikdə, 14-16 yaşlı yeniyetmələr xulinqanlıq törətdikdə valideynlər (və ya qanuni nümayəndələr) müvafiq qaydada carimə olunurlar. Cinayət məcəlləsində isə uşaqlarla kobud davranış, onların yeməyinin məhdudlaşdırılması, uzun müddət tənha saxlanması, uşaqın döyülməsi, təhqir olunması və şəxsi ləyaqətinin alçaldılmasına görə valideynlər, müəllim və təriyəçilər üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Ailə qanunvericiliyində də uşaqın maraqlarına toxunan bütün hallarda onun öz rəyini bildirməsi, eləcə də hər cür məhkəmə

və inzibati araşdırmacların gedişində onun fikirlərinin dinlənilməsi və rəyinin nəzərə alınması hüquq öz əksini tapmışdır.

Təhlillərdən bu qənaəət gəlmək olar ki, ailə institutunun formalşamasında uşaqların olması əsas məqsədlərdən biridir. Ailənin və valideynlərin həyatında uşaqların olmasının bir neçə funksiyası var. Bunlar aşağıdakılardır:

- 1.Uşaqlar ona görə lazımdır ki, ailə möhkəm, şən və mükəmməl olsun. Başqa sözlə, uşaqlar ailə həyatına ahəngdarlıq verirlər.
- 2.Uşaqlar valideynlərin tərbiyəçi kimi atalıq və analıq imkanlarının meydana çıxmasına səbəb olurlar.
- 3.Uşaqlı ailədə valideynlər qocalıq dövründə tək-tənha qalmadan qorxmurlar.
- 4.Bir neçə uşağı olan ailələrdə nəslin düzgün tərbiyəsi daha yaxşı həyata keçirilir.

Bu fikirlərdən belə bir nəticəyə gəlmək olar ki, uşaqlar xəstəliyi və ölümü azaldan əlverişli amildir. Əlbəttə, əgər uşaqlar yaxşıdırırlarsa! Yaxşı olmaları üçün onlar düzgün tərbiyə edilməlidirlər. Düzgün tərbiyə isə çoxuşaqlı ailələrdə daha asanlıqla həyata keçirilə bilir.

2.14. Ailə təriyəsinin düzgün qurulmamasının səbəbləri

Ailədə təriyənin düzgün qurulmamasının səbəbləri müxtəlifidir. Birinci, valideynlərin pedaqoji mədəniyyətinin aşağı olmasıdır. Belə hallarda yalnız izahat işləri aparmaq kömək edə bilər. Bəzən burada şəxsiyyətin mənfi rolunu valideynlərin özləri oynayırlar. Belə olduqda mütəxəssislər üçün aşağıdakı *iki qrup səbab* müəyyənləşdirilir:

1. Valideynlərin xarakterində kənarlaşma. Xarakterdə kənarlaşma və psixopatiya bəzən təriyədə müəyyən pozuntulara götürib çıxarır. Xarakterin qeyri-sabit aksentuasiyasında valideynlər daha çox öz uşaqlarına az tələblər verməklə tərbiyəni həyata keçirmək istəyirlər.

Valideynlərin epileptoid aksentuasiyası tez-tez tərbiyənin sərt üsulu ilə şərtlənir. Uşağı nümayişkaranə qayğı göstərmə və sevgi digərlərinin gözü qarşısında bir cür, onların özləri ilə ayrı olduqda isə başqa çür emosional münasibətin olması pis haldır.

Bələ hallarda valideynlərin xarakterlərindəki kənarlaşmaları müəyyənləşdirmək və inandırmaq lazımdır ki, məhz bu cəhətlər tərbiyədə kənarlaşmaların və pozuntuların yaranmasında həllədici rol oynayır. Bələ olduqda valideynlərin xarakterinin xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi, yeniyetmənin tərbiyə üslubunda və onun davranışlarındakı pozuntular psixoterapevtin, məktəb psixoloğunun ciddi nəzarəti altında olmalıdır.

2. Yeniyetmələrin hesabına valideynlərin özlerinin şəxsi problemlərini həll etmə. Bələ olduğu halda tərbiyənin bələ pozuntuları əsasında hansısa dərk edilməyən, düşünülməyən tələb dayanmışdır. Bu kimi hallarda valideynə onun davranışının qeyri-düzgün olmadığını və öz tərbiyə üsulunun dəyişməsini başa salma nəticəsiz qalır.

Valideyn hissələrinin genişlənməsi, şərtlənən pozuntular, yüksək (aparıcı) himayəçilik, qəyyumluq. Tərbiyədə pozuntunun bu mənbəyi o zaman daha çox meydana çıxır ki, müəyyən səbəblər üzündən valideynlər arasında ər-arvad münasibətləri pozulmuş olur: ya boşanma baş verib, ya da onların tərbiyədə aparıcı rol oynaması və münasibətləri uşaqları qane etmir, emosional soyuqluq, xarakterlərdə, maraqlarda uyğun-suzluq mövcuddur və s.

Bəzən də elə olur ki, ailədə ana, nadir hallarda isə ata özləri də bilmədən istəyirlər ki, uşaq böyükər kimi düşünüsün, davransın. Onlar istəyirlər ki, ailədə olan tələblərin bir hissəsini ödəyə və onların ər-arvad münasibətlərində bir-birinə qarşı bağlılıq qarşılıqlı şəkildə ödənilmiş olsun. Sonralar isə yeniyetmələrlə münasibət valideynlər üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bələ ki, ana ikinci dəfə ailə qurmaqdan imtina edir, bütün sevgi-məhəbbətini oğluna həsr edir.

Uşaqlıq dövründə oğulda anaya qarşı övladlıq sevgisi inkişaf edir. Yeniyetməlik dövründə valideynlə müştəqil

böyüyən yeniyet-mənin həyatı arasında müəyyən münasibətlər yaranır. Valideyn, xüsusilə ana övladını son dərəcə yüksək aparıcı rola malik hiperhimayəçiliyin köməyi ilə saxlayır. Yəni həddən artıq himayəçilik, qəyyumluq edir, övladın qulluğunda səhər axşam "qul kimi" durur, onun bütün tələblərini qeydsiz, şərtsiz yerinə yetirir. Bütün bunlar tərbiyənin sürətlə pozulmasına səbəb olur.

Yeniyetmədə uşaq keyfiyyətlərinə üstünlük verilmə. Bunlar tərbiyədə pozuculuğu şərtləndirən amillərdəndir. Bunnardan biri hiperhimayəçiliyidir. Bələ olduğu halda valideynlər tərəfindən uşaqların böyüməsi dərk edilmir, burada yalnız onların uşaq hissələrini stimullaşdırmaq əsas yer tutur.

Bələ valideynlər üçün yeniyetmə hələ də uşaq olaraq qalır. Bəzən onlar açıq şəkildə etiraf edirlər ki, kiçikləri tərbiyə etmək onlara daha çox xoş gəlir. Yeniyetməni kiçik uşaq kimi nəzərdən keçirən valideynlər ona verilən tələblərin də səviyyəsini aşağı salırlar.

Valideyn və tərbiyə olunan arasında inamsızlıq. Bu da tərbiyədə pozulmanın şərtlərindəndir. Bələ hallarda valideynlə yeniyetmə arasında hakimiyət bölgüsü gedir. Bəzən də valideyn "hakimiyəti əldən verir", yeniyetmənin dediyi kimi hərəkət edir, onun tələblərini yerinə yetirir. Lakin pedaqoji baxımdan bu yanlış hərəkətdir.

Bu ona görə bələ olur ki, uşaq öz valideyninə istədiyi kimi yanaşır, onun zəif yerlərini bilir və onlardan istifadə etməklə daha böyük hüquqlara malik olur. Bələ hallarda özünə inamlı yeniyetmə öz tələblərini qorxmadan valideynə bildirir. Burada sözsüz ki, valideyn tərbiyə işində zəiflik göstərmişdir.

"Zəif yer" variante valideynin psixostenik xüsusiyyətləri ilə bağlıdır. Müəyyən şəraitdə tələbkarlıqla "eqosentrik" valideynlərdən tərbiyə almış uşaqlar böyüdükdə öz uşaqlarında da eqosentrik tələblərin mövcudluğunu görmək istəyir, onlara qarşı eyni borcu qaytarmaq hissini nəzərdə tutur. Bununla da göstərmək istəyirlər ki, məhz onların özləri də vaxtilə elə olmuşlar.

Bələ valideynlərin çıxışlarının xarakterik cəhəti tərbiyədə yol verilmiş kütləvi səhvlərin etiraf edilməsidir. Bu tip valideynlər inadkarlıqdan qorxur, öz uşaqlarına müqavimət göstərmir, yaxud onlara daim güzəştə getmək üçün çoxlu sayda bəhanə tapırlar.

Bəzən valideyn uşaq arasında inamsızlıq hökm sürür, valideynin uşağı hörməti, nəvazışı, hörməti görünülmür. Məşhur Kanada yazılışı Salzman "Uşağıınızı yanlış tərbiyə edirsiniz" kitabında yanlış tərbiyə "yolları" haqqında xeyli həkayələr, nümunələr vermişdir. həkayələrdən birini nümunə üçün veririk:

Uşaqlarınızı özünüzə qarşı necə inamsız edə bilərsiniz?

Elnarəyə atası çox gözəl bir oyuncaq yemək dəsti hədiyyə etdi. Elnarə çox sevinmişdi. Hamisini bir-bir öz süfrəsinin üstüne düzdü. Rəfiqələri gəldikdə isə böyük bir sevincə onlara süfrə açır, ziyaflət verir, sonra hamisini yuyub yerinə yiğardi. Onun bu qədər təmizkar olması valideynlərinin çox xoşuna gəldi.

Lakin balaca qardaşı Elşad isə Elnarənin bu oyuncاقlarına çox qısqanırdı. Atası Elşada da Elnarənin oyuncاقlarından bir boşqab verdi. Amma, Elşad bu oyuncağın qiymətini bilmədi boşqabı sindirdi. Elnarə evə qayıtdı, boşqabının sindığını görüb ağlamağa başladı.

-Kim bunları qardaşımı verib?

-Atan verib mənim balam, anası dedi.

Növbəti gün evə qayıtdığı vaxt yenə 2 boşqabının sindığını gördü. Ağlaya-aglaya atasının qucağına atıldı.

-Atacan Elşad yenə mənim oyuncاقlarımı, boşqablarımı sindirib.

-Hə olsun ki? O oyuncاقları mən sənə alıb vermişəm. İstidəyim vaxt alıb başqasına da vərə bilərəm. İstəsem qardaşına verərəm, istəsem salıb sindiraram da.

Elnarə bu hadisədən sonra 1 həftə özünə gələ bilmədi. O daima gülən, oynayan qız yox idi sanki. On pisi o odu ki, Elnarənin atasına qarşı inamı itdi.

Qönçə

Gözəl bir bahar səhəri idi. Balaca Qönçə babasının gül baxçasında gözəl kiçik güllər gördü.

-Nə qədər gözəldi bunlar... Yığış anama aparım. O necə də sevinəcəkdir...

Cox qısa bir vaxtda Qönçənin qucağı güllərlə doldu. Hamisinin tək-tək ayırdı dəstə halına saldı.

-Bir güldənən içərisinə qoysam daha yaxşı olar. Evdən bir gözəl güldən götürdü və gülləri ora qoysdu. Anasına gülləri çatdırmaq üçün qaça-qaça pilləkənləri qalxarkən yixıldı, güllər dağıldı, güldən da qırıldı. Qönçə çox həyəcanlandı və narahat oldu. Bu səs-küyə anası otaqdən çıxdı. Qönçənin üstüne qışqırıcı, acı sözələr dedi. Qönçə də çox peşimanlıq çəkdi, daha anasına çiçək toplamadı.

Uşağı itirmə xofu. Bu da pozuntuları şərtləndirən amillərdəndir ki, burada hiperhimayəçilik aparıcı rol oynayır. "Zəjfer" burada valideynlərin özlərinə son dərəcə inamsızlığı, səhv etmək qorxusu – bütün bunların hamısı bəzən uşağın doğulması tarixi ilə bağlı olur. "Onu çox gözləməmiş, həkimə çox müraciət etmişik", "O, son dərəcə zəif və xəstə doğulub, ona görə də onu qorumaq lazımdır" və s. bu kimi fikirlər meydana çıxır.

Digər mənbə uşağın uzunmüddətli ağır xəstəlik keçirməsidir. Valideynlərin yeniyetməyə belə halda münasibəti, əsasən, uşağı itirmə qorxusu altında formalasılır. Belə qorxu valideynləri yeniyetmənin bütün arzu və istəklərinə qulaq asmağa məcbur edir, onun tələblərini yerinə yetirməyə çalışır, digərləri isə ona çox qəyyumluq edirlər. Beləliklə, burada hiperhimayəçilik başlıca rol oynayır.

Valideynlik hissələrinin inkişaf etməməsi, uşaqlarla sərt, acı danışqlar. Bu hissələr tərbiyədə bir sıra pozuntuları

şərtləndirir: burada hiperhimayəçilik, emosional üzdöndərmə, yüksək mənəvi, əxlaqi məsuliyyət və sərt davranış mövcuddur. Tərbiyə yalmız o halda adekvat ola bilər ki, valideynlər güclü motivlərə söykənmiş olunsalar. Məsələn; *uşağa simpatiya, sevgi-məhabbatı nümayiş etdirmə və s.*

Valideyn hissələrinin zayıflığı və ya bu hissələrin inkişaf etməməsi bəzən uşaq və yeniyetmələrin xarakterlərinin pozulmasına gətirib çıxarır. Eyni zamanda bu hadisə çox nadir hallarda dərk edilir, lakin valideynlər tərəfindən lazıminca qiymətləndirilmir.

Zahirən bu cəhət uşaqlarla heç bir ünsiyyətə girməməkdə, uşaqların cəmiyyətdə dözümsüzlük göstərmələrində, həyatda baş verən hadisələrə maraq göstərməməkdə özünü bürüze verir.

Valideyn hissələrinin inkişaf etməməsinin əsas səbəbi uşaqların (yeniyetmənin) valideyni qəbul etməməsi də ola bilər. Ola bilər ki, onun özü də vaxtilə valideyn nəvəzisi görməmişdir. Digər səbəb isə valideynin xarakterinin xüsusiyyəti ola bilər.

Valideynlik hissələri bəzən gənc valideynlərdə olduqca zəif olur, yaşlılıqca onlar daha çox yükənlərlər. Ağır, gərgin həyat şəraitində yeniyetmə üzərinə valideynlik vəzifələrinin daha çox hissəsi (*son dərəcə yüksəkss, mənəvi məsuliyyət*) qoyulur. Belə valideynlərinin söz-söhbətləri valideyn vəzifələrinin yoruculuğundan şikayətlənməlidir.

valideynlik hissələrinin zəif olmasından irəli gələrək uşqlara sərt cavablar verilir, nəvəziş yoxudur, haqsız tələblər irəli sürürlür və s. Bu münsibətlə Salzman'dan yenə bir hekayə verək:

Uşaqınızı özünüzü qarşı necə inamsız edə bilərsiniz?

Elnarəyə atası çox gözəl bir oyuncaq yemək dəstti hədiyyə etdi. Elnarə çox sevinmişdi. Hamisini bir-bir öz süfrəsinin üstünə düzdü. Rəfiqələri gəldikdə isə böyük bir sevinclə onlara süfrə açır, ziyanat verir, sonra hamisini yuyub yerinə yiğardı. Onun bu qədər təmizkar olması valideynlərinin çox xoşuna gəldi.

Lakin balaca qardaşı Elşad isə Elnarənin bu oyuncاقlarına çox qışqanındı. Atası Elşada da Elnarənin oyuncاقlarından bir boşqab verdi. Amma, Elşad bu oyuncağın qiymətini bilmədi boşqabı sindirdi. Elnarə evə qayıdı, boşqabının sindığını görüb ağlamaya başladı.

-Kim bunları qardaşına verib?

-Atan verib mənim balam, anası dedi.

Növbəti gün evə qayıdıği vaxt yenə 2 boşqabının sindığını gördü. Ağlaya-ağlaya atasının qucağına atıldı.

-Atacan Elşad yenə mənim oyuncاقlarımı, boşqablarımı sindirib.

-Ha olsun ki? O oyuncاقları mən sənə alıb vermişəm. İstidəyim vaxt alıb başqasına da verə bilərəm. İstəsəm qardaşına verərəm, istəsəm salıb sindiraram da.

Elnarə bu hadisədən sonra 1 həftə özüne gələ bilmədi. O daima gülən, oynayan qız yox idi sanki. Ən pisi o odu ki, Elnarənin atasına qarşı inamı itdi.

Uşaqları aldatma, onlara rişxənd etmək, shit zarafatlar etmək onların şəxsiyyətini alçaldır, tərbiyə işinə zərər vurur, uşaqların valideynlərindən tədricən uzaqlaşmasına səbəb olacaqdır.

Yenə Salzman'dan bu barədə iki hekayə veririk.

Uşaqlarınızı arıya qoyub onlarla lağ etməkdən çoxmu xoşunuz gəlir? Çox düz hərəkət edirsiniz onların sizdən nifrat etmələri üçün bundan yaxşı səbəb ola bilmez.

Ata Muxtar usta başqa insanları lağ qoymaqdan çox böyük ləzzət alırdı. Hətta bəzən insanların qəlbini də qırırı. Bu xüsusiyyətini ən çox da uşaqları üçün istifadə edir, onları ələ salırı. Onlardan biri nəsə sohñ hərəkət edən kimi, lağ qoyur, təkrar-təkrar o sohñi danişırı.

Bir gün böyük oğlu divanda yatmışdı. Muxtar usta bunu fürsətə çevirir. Qara qələmi əlinə aldı, oğlunun üzüne saqqal, big şəkili çəkdi. Və günlərcə bu saqqal, big haqqında onunla lağ etdi. Yaxında -uzaqda olan nə qədər qohumları varsa

hamısı bu məsələdən agah oldular. Uşaq isə hər dəfə çox utanırırdı.

Bir dəfə də qızı yemək yeyərkən süfrəni ləkələmişdi. Muxtar usta həmin an qızın üstünü qışqırmağa başladı.

-Tez get dülğərə de ki, mənim qızım üçün böyük bir taxta boşqab hazırlasın.

Bu evdə ata hər şəyə lağ və rişxənd edirdi.

Başqa bir hekayədə isə belə bir hadisə anlaşıldı:

Uşaqlarının sizə qarşı olan inamını necə yox edə bilərsiniz? Bax belə.

1 aprel səhəri idi. Ana öz uşağını aldatmaq üçün xidmətçi qızla razılaşdı. Anası balaca Elşadı “kandil” yağı almaq üçün aptekə yolladı. Və uşağın əlinə böyük bir qab verdi. Elşad ona tapşırıq verildiyi üçün çox sevincli idi. Anasını razı salmaq, onu xoş etmək üçün qaça-qaça apteke getdi.

- Salam. Sabahınız xeyir. Anam “kandil yağı” istəyib, bu qabı doldurub verin zəhmət olmasa. Bu da pulu....

Əczaçı gülməyə başladı.

-Neyə gülürsünüz?

Əczaçı cavab olaraq daha şiddetlə güldü.

Elşad nə olduğunu başa düşməmişdi. Hicqira-hicqira ağlayaraq evə qayıtdı. İşin əslində anasından öyrənəcəyinə ümidi edirdi.

- Ana!.... Evdə olan hamı içərindən Elşada gülürdü.
- 1 aprel...1 aprel. Bu gün 1 aprel “Gülüş” bayramıdır. Bunu bilmirsən sən?

Gülməyə davam etdilər. Lakin Elşad gülmədi. O, gündən sonra da anasının verdiyi bütün tapşırıqlara şübhə ilə baxındı.

Görəsən düz deyir? Yoxsa yenə məni aldadır

Arzuolunmaz keyfiyyətlərinin yeniyetmədə əks olunması. Bu da tərbiyənin pozulması ilə şərtlənir: emosional rəddetmə, ciddi, sərt tərbiyə üsulu. Belə tərbiyənin səbəbi bəzən yeniyetmənin valideynin onda elə xüsusiyətlər görməsidir ki, o, onu özündə hiss etmir.

Bu təcavüzkarlıq, tənbəllik, alkoqol içkilərə meyllilik

yaxud da həddindən artıq müqavimətlilik, ziddiyyətlilik, aqressivlik və ya səbirsizlik ola bilər. Yeniyetmələrdə olan belə keyfiyyətlərə qarşı mübarizə aparmaqla valideyn bundan özü üçün nəticə çıxarırlar.

Hər kəsdə arzuolunmaz keyfiyyətlərlə mübarizə ona imkan verir ki, o, onda bu keyfiyyətlərin olmadığından danışın. Belə valideynlər daha böyük həvəslə öz müsbət keyfiyyətləri, yeniyetmənin isə zəif cəhətləri, onlarla bağlı tədbirlər haqqında danışır və onları həyatda tətbiq etməyə çalışırlar.

Valideynlərin danışıklarında bəzən oğluna inamsızlıq, hətta müsbət hərəkətində xoşagalmaz bir cəhət tapmağa canatma özünü göstərir. Belə səbəb sonralar ela bir keyfiyyətə çevrilir ki, valideyn onunla özü də bilmədən mübarizə aparır.

Bəzən də yeniyetməyə kiçik bir tapşırığı, tələbi etməməsi üzündən ciddi cəza verilir və ya inamsızlıq göstərilərək deyilir: “Bizim oğlan heç vaxt ev işlərinə kömək etməz” və s. Bu sözlərdən sonra çatin ki, yeniyetmə ev işlərində ailəyə kömək edər.

Ər-arvad arasındaki ziddiyyətlərin və ailədə vahid tələbkarlığın, birliyin olmamasının tərbiyə müstəvisinə keçirilməsi. Bu da tərbiyənin pozulmasını şərtləndirir. Burada bir valideynin hiperhimayəçiliyi digərinin aparıcı hiperhimayəçiliyi ilə toqquşur. Ərlə arvad arasındaki qarşılıqlı münasibətlərdəki ziddiyyət bəzən stabil ailələrdə də özünü göstərir. Valideynlər bir-birlərindən daha çox narazlığı ön plana çəkir, bir-biri ilə ziddiyyətə girməklə uşağın (yeniyetmənin) rifahi ilə bağlı qayğını kənarə qoyurlar.

Valideynlər özlərini elə göstərməyə çalışırlar ki, guya onlar “uşaq barədə daha çox düşünürler”, onları tanıırlar. əslində isə heç tanımlırlar. Bununla belə, valideynlərin fikirlərində fərqlər daha çox diametral xarakter daşıyır. Onlardan biri daha sərt tərbiyəyə üstünlük verir (bu aparıcı hiperhimayəçilikdir), digərinin isə yeniyetməyə daha çox “yazığı” gəlir.

Burada bu cəhətin xarakterik şəkildə özünü göstərməsi

ərlə arvadın bir-birinin təbiyə metodlarından necə istifadə etməsi özünü ifadə edir. Bununla belə, aydın görünür ki, onlardan hər biri yeniyetməni təbiyə etmək deyil, öz təbiyəvi mübahisələrində kimin daha çox haqlı olduğunu sübuta yetirmək məsələsidir.

Bu yanlışlıq haqqında Salzman'dan bir hekayə veririk:

Balaca Gülnaz atası tərəfindən cəza alan kimi, ya da atası tərəfindən istədiyi bir şey alınmadığı vaxt, tez anasının yanına qaçıır, atasından şikayət edirdi.

Anası və qızı birlikdə atanı əsəbiləşir, ona irad tuturdular. - Hətta deyirdilər - çox pis bir atadır, heç bicedanı yoxdur.

-Ana o məni döydür.

Ana isə qızı azızlayıır, deyir -mənim balam, mənim sənə urayıim yanır. Al bu pulu get özünə şokalat al. Get özünə nə istəyirsən al. Çalış ki atan görməsin.

Bu yanlış bir təbiyədir. Ailədə ata və ana arasında birlik yoxdur. Bu da təbiyənin pozulmasına səbəb olacaqdır.

Yeniyetmənin cinsindən aslı olaraq yeniyetməyə münasibətdə valideynlərin fərqli münasibətləri. Bu da təbiyə pozuntusunu şortləndirən amillərdəndir. Burada da hiperhimayəçilik, emosional rəddetmə özünü göstərir. Bəzən valideynin yeniyetməyə münasibəti, yeniyetmənin xüsusiyyətləri uşağın cinsinə görə müəyyənləşir. Qadın keyfiyyətləri üstünlük təşkil etdikdə, kişi cinsindən olan yeniyetməni görməyə gözü olmur, onu qəbul etmir.

Atanın öz oğlunda xeyli sayıda çatışmazlıqları hiss etməsi, onun bütün yaşıdlarının başqa cür olub, onları daha bacarıqlı kimi təqdim etməsi, onları övladına nümunə göstərməsi də təbiyə işinin pozulmasına səbəb olur.

Eyni zamanda ata yeniyetməni lazımlıca qiymətləndirməməsi, kiçik bacısından isə razılığını bildirməsi, onun ləyaqətli olduğunu daha çox qeyd etməsi də təbiyə işinə mənfi təsir göstərir.

Ailədə uşaqlara qarşı laqeyd münasibət.

Bu münasibətlə Salzman'dan bir hekayənin verilməsi

məsələni tam aydınlaşdırır:

Bir varlı ailə vardi. Ana və ata durmadan öz işləri ilə məşğul olur, uşaqşa heç baxmırıllar. Bu səbəbdən də ana və ata öz uşaqlarına çox az vaxt ayırrırdı. Ata ticarətini böyütmək, ana isə öz gözəlliyyini qormaq dərində idi.

Gün gəldi balaca Ceyhun bağçaya başladı. Onun üçün bağçada gördüyü hər şey maraqlı idi. Maraqla hər şeyi öz beynində təhlil edirdi. Ceyhun bir meymun şəklini atasına göstərir:

-Ata, bu meymuna bir bax gör necə almanın tutub.

Atası çox məşğul idi.

-Sonra baxaram. İndi əlimdə işim var.

Ceyhun anasının yanına qaçı.

-Ana bu şəkildə bir bax, necə də gözəldir.

Anası da kitabı əli ilə itələdi. Görümürsən ki əlimdə işim var.

-Çəkil buradan, indi mənim əşyalarımı yera salacaqsan.

-Ya, ana bir baxsana.

-Get atana göstər.

Uşaq onsuza da atasından payını almışdı. Uşaq son çara olaraq ona baxıcılıq, dayəlik edən qadının yanına getdi. Qadın cani-könüldən, həvəslə uşaqla məşğul oldu. Bir yerdə kitabın digər səhifələrinə baxdılar. Digər heyvanlardan da danışdılar.

O gündən sonra Ceyhun bütün onu sevindirən hadisələri öz baxıcısı ilə bölüşürdü. Deyəsan Ceyhun öz ata-anasından çox təbiyəcisinə sevirdi.

Uşalarınıza əmrlər verin! Lakin əmrlərinizin yerinə yetirilib yetirilmədiyinən heç yoxlamayın!

Təbiyə prosesini böyük zərər vuracaqdır. Bir hekayə.

Gülçin mənim balam hər səhər otaqlarını təmizlə, paltarlarını bax burdan as, çirkili paltarını bu qutuya at. Oldumu mənim gözəl balam? Kəmalə sən də stekanları tərtəmiz edəcəksən, bütün qabları yerinə səliqə ilə düzəcəksən və hər səhər saat 4-də mənə bazardan nə alınmalıdırsa mənim yadımıma salacaqsan!....

Əmirlər gözəldi. Neca deyərlər avazın yaxşı gəlir.. Lakin bu tapşırıqların yerinə yetirilmədiyini heç vaxt yoxlanılmardı.

Gülçinin otağı daima dağınıq idi. Lakin anası həmişə “heç nə olmaz deyirdi”. Bəzən isə otağı yoxlamadan o tapşırıqlar təkrar verirdi. Kəmalə isə bir müddət sonra nə qab-qacaq yuyardı, nə də bazarlıq siyahısına nəzarət etməzdı. Bazara gedib gəlinirdi, lakin Kəmalədən heç nə soruşulmazdı. Soruşulmadığı üçün o da heç nə deməzdı. Lakin hər səhər tapşırıqlar yenidən verilərdi.

Artıq hər səhər uşaqlar eyni sözləri eşidirdilər. Uşaqlar da gülüb öz işləri ilə məşğul olurdular.

2.15. Ailədə düzgün olmayan təbiyənin əsas tipləri

Ailə təbiyəsi uşaqa sevgidən başlayır. Pedaqoji nöqtəyi-nəzərdən valideyn məhəbbəti uşağın gələcəyinə inamdan və məhəbbətdən yaranan sevgi olmalıdır. Bu sevgi valideyn hisslərindən, arzularından fərqli olan elə bir sevgidir ki, burada uşaqların hörmətinə qazanmaq onların maddi cəhətdən arzu-istəklərinə əməl etməkdən daha vacibdir.

“Kor” ağıla, düşüncəyə söykənmiş valideyn sevgisi uşaqlarda istehlakçılığı xidmət etməklə, əməyə münasibəti basılışdırır, habelə valideynlərə sevgi və məhəbbət hissini azaldır. Pedaqoqlar qeyri-düzgün təbiyənin bir neçə tipini müyyənətləşdirmişlər.

Ailədə düzgün olmayan təbiyə tipləri

Nəzarətsizlik. Bu zaman valideynlər yalnız öz işləri ilə məşğul olur və uşaqlara lazıminca diqqət yetirə bilmirlər. Nəticədə onlar özbaşına qalır və istədikləri kimi şənlənmək axtarışında olur və “küçə” kompaniyalarının təsiri altına düşürərlər.

Hiperqəyyumluq. Burada uşağın həyatında baş verən

hədisələrə həddindən artıq diqqət yetirmə və nəzarətətmə özünü göstərir ki, bu zaman uşaq daima sərt əmrlər, çoxsaylı qadağalar eşidir. Nəticədə o, qeyri-təşəbbüskar, qorxaq, öz qüvvəsinə inamsız kimi böyükür və öz-özünü müdafiə etmək, öz maraqlarının müdafiəçisi kimi çıxış etməkdən məhrum olur.

Burada tədrican “nə üçün başqlarına hər şey olar, mənə olmaz” fikri, meyli ortaya çıxır. Yeniyetmələrdə bütün bunların hamısı valideyn məcburiyyətinə qarşı “qiyamlarla” nəticələnir. Onlar prinsipial olaraq bilərkəndən bütün qadağaları pozur və evdən qaçırlar.

Hiperqəyyumluğun digər növü ailədə “parəstis” tipli təribyədir. Uşaq daim diqqət mərkəzində olmağa adət edir, arzuları və bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilir. Daim onu tərifləyirlər, nəticədə isə o, öz imkanlarını düzgün qiymətləndirir və eqosentrizmini dəf edə bilmir, kollektiv onu başa düşmür. Bu hissələr ona pis təsir edir, nəticədə o, hamını təqsirləndirir, özü barədə qətiyyən düşünür ki, onun səhvləri var. Həmin səhvlər uşağa onun irəlidəki həyatı boyu xosagalmaz hissələr, həyəcanlar gətirən xarakter formalaşdırır.

Sərt təbiyə. Ən kiçik səhvlərə görə uşaqın ciddi şəkildə cəzalandırılması ilə müşayiət olunur və uşaq daim qorxu içinde böyükür. K.D.Uşinski qeyd edirdi ki, qorxu bütün nöqsanların əsasını təşkil edir. Qəddarlıq, sərtlik, başqasının məcbur etdiyi şəraitə uyğunlaşma, başqasının dediyi kimi hərəkətətmə-bütün bunların hamısı qorxudan yaranır.

Uşağa etinasiqliq tipli təbiyə. Bu təbiyədə etinasiqliq və soyuqluq müşahidə edilir. Uşaq hiss edir ki, ailədə atası və yaxud anası onu sevmir. Bəzən isə ona elə gəlir ki, guya onu sevirlər. Zahirən kənardakılara belə görünür ki, guya valideynlər onlara qarşı son dərəcə diqqətli və xeyirxahırdırlar.

L.Tolstoy yazırkı ki, “xeyirxah riyakarlıqdan pis şey yoxdur, xeyirxah riyakarlıq açıq qəddarlıqdan daha pis təsir edir, nəticələrə gətirib çıxarıñ”. Uşaq ailə üzvlərindən kimisə daha çox sevirə, bunun üçün o, daha çox emosional hissələr keçirir. Belə əziyyət əsəblərin həddən artıq gərilməsinə, bu və

ya digər çatışmazlıqlara, uşaqların hırslı, əsəbi olmasına gətirib çıxarırlar.

Yüksək mənəvi məsuliyyət şəraitində tərbiyə. Kiçik yaşlarından uşaqın beyninə belə bir fikir yeridilir ki, o, mütləq valideynlərin coxsayılı arzularını, inamlarını doğrultmalıdır. Yaxud da valideynlər ona nəinki uşaq kimi baxır, həm də onun üzərinə daha böyük qayğılar, məsuliyyət düşür. Nəticədə uşaqlarda daim özünü və yaxınlarının rahatlığı ilə bağlı həyəcan, qorxu hiss olunur. Uşaqın qeyri-düzgün tərbiyəsi onun xarakterini zəiflədir, onun ətrafdakılara münasibətini çətinləşdirir.

Ailədə yolverilməz tərbiyə metodlarından biri *fiziki cəza metodudur*. Burada uşaqlar daim qorxu nəticəsində özlərini idarə edirlər. Fiziki cəza fiziki, psixi və mənəvi zədələrə gətirib çıxarırlar. Nəticədə bu uşaqların davranışının dəyişilməsi ilə başa çatır. Belə ki, hər bir ikinci dəfə cəzalandırılan yeniyetmədə adaptasiya ilə bağlı onun kollektivə uyğunlaşması çətinləşir.

Belə uşaqlarda təhsilə maraq azalır. Alımlar bu hadisəni xüsusi fenomen kimi qeyd etmiş, onu uşaqlara qorxulu müraciət etmə sindromu adlandırmışlar. Müxtəlif ölkələrin qanunvericiliyində uşaqlarla belə davranan insanlar haqqında onları yaxşı tanıyan insanların lazımı məntəqələrə xəbər vermələri ilə bağlı məsuliyyət müəyyənlenəşdirilmişdir.

Hər şeydən önce, fiziki cəzaya oğlanlar daha çox məruz qalırlar. Nəticədə onların özləri daha çox qəddar olurlar. Onlara digərlərini alçaltmaq, döymək, güləmkən, onları məsxərəyə qoymaq daha çox xoş gəlir. Uşaqlarla təhlükəli münasibət sindromunun səbəbləri, əsasən, ailənin sosial-iqtisadi statusunda, münasibətlər sisteminde gizlənmişdir.

Valideynlərin uşaqlarla səmimi münasibətlərinin müxtəlif variansi o zaman meydana çıxır ki, onlar qarşılıqlı ünsiyyətdə sabit tələblər hiss edirlər. Valideynlərin uşaqlarla ünsiyyətində qarşılıqlı inam, münasibətlərdə bərabərhüquqluluq üstünlük təşkil edir. Daha az əmr, əxlaq haqqında nəsihətlər söyləmək, uşaqlara daha çox qulaq asmaq və öz aralarında dost münasibəti

yaratmaq, bu və ya digər məsələlərin, qərarların birgə həlli yolunu axtarmağa can atmaq burada daha vacibdir.

Valideynlər uşaqların maraqlarına daha dərindən bələd olduqda və uşaqlar onlara fikirlərini bölüşdürükdə, qarşılıqlı münasibətlərdə bəzi çatışmazlıqlar da özünü bürüzə verə bilər. Əgər valideynlər lazımi diqqətliliyə və takta malik deyillərsə, o zaman onlar uşaqların sirlərinə lazımı qədər diqqət yetirə, onların inkişafını lazıminca qiymətləndirə bilməzlər.

Belə bir variant daha geniş yayılmışdır; valideynlər uşaqların maraqlarını və qayğılarına nəzər yetirmək istəyirlər. Lakin uşaqlar bunu dərk etmək istəmirlər. Belə ki, uşaqlar özləri öz aləmlərində olur, valideynlər isə uşaq dünyasına daxil olmayı bacarmırlar. Öz baxışlarını onlara məcburi qəbul etdirə bilmirlər və lazımsız tənqidi iradalarla rastlaşırlar.

Ailə cəhdlərinin qeyri-müvəffəq, ziiddiyətli nəticəsi ortaya çıxır. Uşaq isə sanki fəryad qopararaq, “Əziz valideynlər, əger siz məni tərbiyə etsəniz, mən evdən qaçacağam”-deyir.

Uşaqlarla valideynlər arasında digər münasibətlər variantlarına da rast gəlinir: Valideynlər daim özləri özlərinə diqqət yetirir, işe daha çox can yandırırlar, nəticədə onlar uşaqlarla ünsiyyətdən uzaqlaşır, onlara diqqət yetirmirlər. Belə olduqda uşaqların daxilində, düşüncəsində küskünlük, bədbinlik və tənhalıq hissi yaranır.

Bəzən də elə olur ki, uşaqların həyatına can atmaları ailədə ziddiyətə gətirib çıxarır və valideynlərin bundan haqlı şəkildə narazılığı uşaqlarda təhsilə qarşı birtərəfli münasibətə gətirib çıxarır. Bu da onların xoşagelməz cəhətlərinin inkişafını ortaya çıxarıır-siqaret çəkmə, alkopol içki qəbul etmə, narkotiklərə meyilli olma və s. baş verir.

Valideynlərin haqlı olmalarına baxmayaraq, uşaqlara elə gəlir ki, valideynlər düzgün danışmırlar, necə yanaşmayı onlar özləri daha yaxşı bilirlər.

Bu kimi vəziyyət yarandıqda valideynlər uşaqların canatma motivlərini, meyllərini daha dərindən öyrənməli, onların bu və ya digər hərəkətlərinə hörmətlə yanaşmalı, onlara öz

dəlillərini (sübutlarını) inamlı şəkildə açmağı bacarmalıdırlar.

Valideynlərin pedaqoji cəhətdən maarifsızlıyi, onların qəddarlığı, ailədə uşaqların həddindən artıq ərköyün böyüdülməsi onların bir-birindən üz döndərməsinə, uşaqlarla valideynlər arasında düşmən münasibətinə gətirib çıxara bilər.

II fəslə dair ümumi suallar:

1. Valideynlər övladlarının inkişafı məqsədilə təlim-tərbiyə prosesini hansı prinsiplər üzərində qurmalıdır?
2. Ailədəki psixoloji mühitin uşaq psixikasına təsirini necə izah edə bilərsiniz?
3. Övlad gözləyən cütlüyün psixoloji hazırlığını necə təsvir edirsınız?
4. İlk tərbiyəçilər kimi ata və ananın tərbiyə işinin təşkilində vəzifələri nədən ibarətdir?
5. Ailenin vəzifələri nədən ibarətdir?
6. Ailədə uşaqların tərbiyəsində hansı pedaqoji prinsiplər nəzərə alınmalıdır?
7. Ailə tərbiyəsinin məqsədi nədən ibarətdir?
8. Ailə tərbiyəsi içinde valideyn davranışının hansı göstəriciləri fərqləndirilir?
9. Valideyn nüfuzu və nümunənin uşaq şəxsiyyətinin formallaşmasında rolü nədən ibarətdir?
10. Ailə tərbiyəsi praktikasında valideynlərin uşaqlarına münasibəti hansı üsullarla fərqlənir?
11. Uşaqların tərbiyəsində babanın və nənənin təsiri nə dərəcə əhəmiyyətlidir?
12. Tək uşaqlı və çox uşaqlı ailələr hansı tərbiyə imkanlarına malikdirlər?
13. Ailədə uşaqların olmasının hansı funksiyaları var?
14. Ailə tərbiyəsinin düzgün qurulmamasının səbəbləri hansı göstəricilərdir?
15. Ailədə düzgün olmayan tərbiyənin necə tipi müəyyənləşdirilmişdir?

ƏDƏBİYYAT:

1. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Tərtibçilər: Ə.Ə.Əlizadə, A.N.Abbasov. Bakı: 1989, 232 s.
2. Bayramov Ə.S. Etnik psixologiya. Bakı: 2001, 374 s.
3. Bayramov Ə.S., Ə.Ə.Əlizadə. Məhkəmə psixologiyası. Bakı: 1975.
4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya: Bakı: 2003, 356 s.
5. Camalov K.H. Valideyn-övlad münasibəti məsəllələri Şərq mütəfəkkirlərinin gözü ilə. Bakı: "Elm və təhsil", 2010.
6. Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Ped.elm. dokt....dis., Bakı: 1996, 297 s.
7. Əlizadə Ə.Ə., A.N.Abbasov. Ailə. IX sinif şagirdləri üçün dərs vəsaiti. Bakı: Maarif, 1989, 256 s.
8. Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı: 1986, 236 s.
9. Salzman S. Çocuğunuza yanlış eğitiyorsunuz! İstanbul, 2000.

III FƏSİL

HƏRTƏRƏFLİ ŞƏXSİYYƏT YETİŞDİRİMƏK AİLƏNİN ƏSAS MƏQSƏDİDIR

3.1. Tərbiyənin tərkib hissələrinin ailədə formalasdırılması imkanları

Əhatə olunan məsələlər:

1. Tərbiyənin tərkib hissələri haqqında
2. Ailədə mənəvi və əxlaq tərbiyəsi
3. Ailədə əməksevərlik tərbiyəsi
4. Ailədə fiziki sağlamlıq işləri və estetik tərbiyə
5. Ailədə ekoloji və iqtisadi tərbiyə

Hər bir valideyn öz övladının gələcəkdə yüksək zövqlü və xoşbəxt adam olmasını arzu edir, onun yaxşını pisdən, gözəli çirkindən, incəliyi kobuduqlandan ayıra bilməsini istəyir.

Bu çox təbii və nəcib bir arzunun həqiqətə çevriləməsi isə müəyyən dərəcədə valideynlərin özündən, onların öz övladlarına verdiyi tərbiyədən asılıdır.

Uşağın ilk müəllimi valideyn, ilk məktəbi isə ailədir. Uşaq ailə içərisində inkişaf edib böyükür. O, təmizliyə riayət etməyi, səliqəli və yaraşıqlı geyiməyi, məişət şeylərindəki gözəlliyi birinci növbədə ailədə görür, musiqini, mahnını, şeiri və nağılı ilk dəfə evdə eşidir, kino və teatr tamaşalarına kiçik ikən valideynlə gedir, şəkil çəkməyə, oynamaya, rəqs etməyə ailədə başlayır. Uşaq böyüyüb bağçaya, məktəbə getdiyi dövrlərdə belə, yenə vaxtının çoxunu ailədə keçirdiyi üçün onun zövq və hissələrinin, bədii mühakimə və görüş dairəsinin zənginliyi, həyatın müxtəlif sahələrindəki gözəlliyi qarvaya bilməsi və bu gözəlliyyə can atması xeyli dərəcədə ailənin təsirindən, valideynlərin yaratdığı şəraitdə asılı olur. Övladının normal inkişafı qayğısına qalan hər bir valideyn, onun hərtərəflı tərbiyəsi ilə ciddi məşğul olmalıdır.

Tərbiyənin məqsədi müxtəlif formalarda – əxlaq tərbiyəsi, əqli tərbiyə, mənəvi tərbiyə, cinsi tərbiyə, ideya-siyasi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, ekoloji tərbiyə, hüquq tərbiyəsi, fiziki tərbiyə, iqtisadi tərbiyə və s. kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları və xüsusiyyətləri, uşaq bağçalarının, məktəbin isə öz imkanları və xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir.

Əmək tərbiyəsi, mənəvi tərbiyə və ya əqli tərbiyənin ayrı ayrılıqda özünəməxsus məzmunu, vəzifələri və üsulları vardır. Ata və ana onları yaxşı bilməlidir. Lakin nəzərə alınmalıdır ki, şəxsİYYƏT hissə-hissə tərbiyə olunmur. Onun formalaslaşması sistemli xarakter daşıyır. Tərbiyənin yuxarıda göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə - şəxsİYYƏTIN formalasdırılması məqsədine xidmət edir. Buna görə də ailə tərbiyəsində onların qarşılıqlı əlaqəsinə diqqət yetirmək vacibdir.

Böyükəndə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şürurunun və s. formalasmasına xüsusi diqqət yetirilməlidir. Uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır. O, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər sistemina daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ənənəyətini dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini genişləndirmək zəruridir.

A.S.Makarenko deyirdi: "Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət etmənizdən, uşaq məstəqil təsir göstərməyinizdən ibarət deyil, ailənin, şəxsi və ictimai həyatınızın təşkilindən, uşaqın həyatını təşkil etməkdən ibarətdir".

Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlara qarşı münasibətdə özünü bürüza verən qəddar və rəhmsiz münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. Heyvanlarla qəddarcasına rəftar edən, yaşıllığı korlayan, gözəlliyyə xor baxan, quşları güdən əli sapandlı uşaqlarla demək olar ki,

hamımız qarşılaşıraq. Çox vaxt həmin sapandı, quş tutmaq üçün tələni valideynlər özləri düzəldirlər.

Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, məktəbdə pəncərə şübhəsini sindirir, ictimai yerdə təm çırtlayıb yeri zibilləyir və s. Ana isə üstünlük, irad tutan vətəndaşların, ictimaiyyətin “acığına” oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq ardına vursun.

Yaşlı adamın ayaq üstündə durduğu halda, uşaqın avtobusda və metroda əyləşməsi, özünü görməməzliyə vurması qəbul edilmir və ətrafdakıları da narahat edir. Lakin valideyn özü buna şərait yaratdıqda vəziyyət dözləməz olur. Valideyn, əvvəla, pedagoji cəhətdən düzgün hərəkət etmir. İkincisi, öz övladına etinəsizlik, saymazlıq və laqeydlik kimi mənfi keyfiyyətlərə aşılıdır.

Ailədə əxlaq tərbiyəsi. Əxlaq cəmiyyətdə hamı tərəfindən könüllü şəkildə qəbul edilən davranış qaydalarının, mənvi keyfiyyətlərin məcmusudur. Etika fəlsəfənin bir sahəsi olaraq əxlaq haqqında elmdir və əxlaq məsələlərini öyrənir.

Əxlaq tarixi hadisədir və milli xarakter daşıyır. Buna görə bütün dövrlərdə dünya xalqlarının öz etnik münasibətlərinə uyğun əxlaqi qanunları mövcud olmuşdur. Azərbaycan xalqının da özünəməxsus əxlaq normaları mövcuddur.

Cəmiyyətin inkişaf tarixində elə bir dövr olmamışdır ki, orada yaşlı nəslin nümayəndələri gənc nəslin tərbiyəsi qayğısına qalmamış olsun.

Xalq arasında əxlaq sözü çox vaxt ismətli, iffətli, ədəbli, tərbiyəli sözlərinin sinonimi kimi də işlədir. Nəcib əxlaqlı adam haqqında belə də deyilir: “O, əsl adamdır”, “insan adamdır, təbiəti, xasiyyəti yaxşıdır”, “ədəb-ərkan sahibidir” və s. Bütün bu anlayışlar, söz və ifadələr eyniyyət təşkil etməsələr də, mənaca bir-birinə yaxındırlar. Onların hamısı, əslində, insanın mənviyyatına, dərin daxili aləminə aid sıfətlər toplusunu əhatə edir. Bu sıfətlər tarix boyu təşəkkül tapıb müəyyənləşir və insanların ailəyə, öz-özlərinə, başqlarına, əməyə, cəmiyyət və s. olan münasibət və rəftarını nizama salır. Məlum olduğu kimi,

etika elmi də əxlaqın mahiyyətini təqribən bu cür mənalandırır, ona insanın davranış prinsip və normalarının məcmusu kimi baxır.

Azərbaycan xalqı fəzilətləri, xeyir və ülv keyfiyyətləri yüksək qiymətləndirmiş, tərənnüm etmiş və ideal insan olmaq üçün zəruri hesab etmişdir. Həmin keyfiyyətlər hansılardır? - Əməksevərlik, insanpərvərlik, ata və anaya, ailə üzvlərinə hörmət məsələsi, qohum-qonşuya hörmət, həmrəylik, yoldaşlıq və dostluq, vətənpərvərlik, mərdlik, düzlük və doğruluq, sadəlik və təvəzökarlıq və s. keyfiyyətlər əxlaqın komponentləridir.

Nəsirəddin Tusi də “əxlaq normaları”ni müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Tusiniyə görə uşaqın istedadının, qabiliyyətinin üzə çıxılması onun əxlaqının saflaşdırılması ilə vəhdət təşkil edir. Bilmək lazımdır ki, heç kəs anadangəlmə fəzilət sahibi olmur, heç kəs dülər, həkim, mühəndis doğulmur. Fəzilət təcrübə, elm öyrənmə nəticəsində əldə edilir. Lakin çox zaman elə olur ki, bir adam fitri olaraq bir fəziləti tez qəbul edir, onu mənim-səmək qabiliyyəti çox olur.

Tusinin fikirlərinə istinad edərək deməliyik ki, uşağı hərtərəfli öyrənə-öyrənə onun əxlaqını saflaşdırmaq mümkündür. Uşaqın qabiliyyəti, istedadı ilə həyata keçirilən iş düzgün qurulduğda, onun əxlaqının tənzimlənməsi üçün də hər cür şərait yaranmış olur.

Filosof Aristotel özünün “Əxlaq” və “Məqulat” əsərlərində demişdir ki, Pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa bilərlər, bunun qatı və həmişə belə olacağını demək çətindir. Hər halda nəsihat, məsləhat, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbətlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Bəziləri var ki, çox tez tərbiyələnlər və fəzilətin təsiri dərhal, vaxt gözləmədən özünü göstərir. Elələri də var ki, onların fəzilətə doğru hərəkətləri, tərbiyəyə doğru sürətləri yavaş və ləng olur.

Hər bir ailədə tərbiyə alan uşaq ilk növbədə, aid olduğu nəslin genini daşıyır ki, bu da onun əxlaqına təsir edən amildir. Nəslin davamçısı olan hər uşaq, həmin nəslin yaxşı və pis xüsusiyətlərini öz davranışında, tərbiyəsində bürüzə verir.

N.Tusinin pedaqoji ideyaları ailədə uşaqların əxlaq tərbiyəsinin formalasdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

N.Tusinin yoldaşlıq haqqında, kiminlə oturub-durmaq haqqında olan nəsihətləri hər bir valideyn və müəllim üçün, bir növ, böyük məktəbdür. Hər valideyn övladının kiminlə dostluq və yoldaşlıq etməsini öz nəzarəti altında saxlamalı və övladının dostluq etdiyi uşağına ailəsini aramalı, axtarmalı, onu dərindən öyrənib yaxşı tanımalıdır.

Pis hekayə, nağıl və filmlerin yeniyetmələrin əxlaqına təsiri də az deyildir. Xüsusən müasir dövrümüzdə informasiya zənginliyi, müxtəlif ədəbiyyatın, qəzet və jurnalların, televiziya və radio programlarının çoxluğu, xaricdən gətilən və yerli əxlaqa zidd video filmlərin də uşaq və yeniyetmələrin əxlaqının korlanmasında böyük təsiri vardır. Belə bir şəraitdə onları bu yad təsirlərdən qorumaq, uzaq saxlamaq çətindir və ya mümkün deyildir.

Sadalanan fikirlərdən aydın olur ki, əxlaq tərbiyəsinin bünövrəsi ailədə qoyulur. Ailənin dinamik inkişafı, əxlaqi mənəvi cəhətdən formalasmasının əsasında düzgün tərbiyə dayanır. Ailə ənənələri əsasında inkişaf edən mənəvi normalar yalnız ailə üzvlərinin normal davranışını nəticəsində formalasılır. İnsanın tərbiyəsi davranış prosesində yaranan mənəvi keyfiyyətlərdən yоğrulur. Uşaqlar bütün mənəvi keyfiyyətləri o cümlədən, düz danışmağı, doğruculuğu, səmimiliyi, xoş rəftarı və bunların əksi olan keyfiyyətləri valideynlərdən öyrənilərlər. Valideynlər çalışmalıdır ki, övladları xalqın, cəmiyyətin bəyəndiyi əxlaqi keyfiyyətlərə - həmrəylilik, yoldaşlıq və dostluq, insanpərvərlik, halalıq, sadəlik və s. kimi nacib sıfatlara yiyələnsin. Ailədə uşaqın, gəncin, yeniyetmənin qoyulmuş qaydalara əməl etməsi intizamdır. Məsələn, bəzi ailələrdə

evdən çıxan şəxs qalanlara "Hələlik, axşama qədər" deyir. Qayıdanda salamlasır, ayaqqabılарını və paltarını dəyişir. Ailədə qoyulmuş qaydaların əhəmiyyətini başa düşərkən onlara əməl olunması şüurlu intizamdır. Şüurlu intizam isə borc və məsuliyyət hissi ilə bağlıdır. Ailə qarşısında borc və məsuliyyət hissi duyan yeniyetmə, gənc ailədə müvafiq əxlaq normallarına dəqiq və müntəzəm şəkildə əməl etməyə çalışır. Şüurlu intizam borc və məsuliyyət hisslerinin gənc nəslə aşilanmasında müvəffəqiyəti artırmaq üçün ailə ilə məktəb əlbir iş aparmalidir.

Uşaqların gələcək həyatının stimullaşmasında əxlaq tərbiyəsinin mühüm əhəmiyyəti vardır ki, ailə bu sahədə aşağıdakılardı etməlidir:

- məktəbəqədər yaş dövründə başlayaraq valideynlər uşaqlara örnek xarakterli mənəvi keyfiyyətlərin planlı və mütəşəkkil şəkildə aşilanmasını təmin etməlidir;

- valideynlər uşaqlara mütəmadi və nümunəvi davranışla, əxlaqi normalarla milli-mənəvi dəyərlərimizlə səsləşən etnopedaqoji nümunələrin öyrədilməsini mümkün qədər ardıcılıqla həyata keçirməlidir;

- uşaqların yanında yalan danışmaq, iki üzlülük, uğurluq, yaltaqlıq etmək onlarda yenica yaranan mənəvi keyfiyyətlərin bünövrəsini dağıtmaq deməkdir. Bu səbəbdən bu cür hallara yol vermək olmaz.

Əmək tərbiyəsinin vəzifələrindən biri uşaq, yeniyetmə, gənclərin əməli cəhətdən əməyə hazırlanmasıdır. Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin nümayəndlərinə əmək vərdişlərinin aşilanması işində düzgün mövqə tutmaq, onlarda əməyə vicdanlı münasibət formalasdırmaq, hər bir sahədə əmək sərf edərək işgüzarlıq nümayiş etdirmək valideynlərin, müəllimlərin, tərbiyəçilərin qarşısında duran ən ümddə vəzifələrdəndir. Bu vəzifələrin böyük müvəffəqiyətlə həyata keçirilməsi işi ailədən başlamalı, ümumtəhsil məktəblərinin ibtidai siniflərində davam etdirilməlidir.

Ailədə əmək bacarıqları və vərdişlərinin uşaqlara, yeniyetmə, gənc nəslə aşilanması, onların əməli cəhətdən əməyə hazırlanması deməkdir. İnsanın öz şəxsi ehtiyaclarının ödənməsinə yönələn əməyə özüna xidmət əməyi deyilir.

Uşaqın məisət əməyinə, ictimai faydalı və məhsuldar əməyə uğurla hazırlanması özüna xidmət əməyindən başlanır. Kiçik yaşlarından ailə şəraitində uşaqlarını özüne xidmət əməyinə alışdırın valideynlərin təcrübəsi yaxşı nəticə verir. Belə valideynlərin uşaqları lap balacılıqdan paltarlarını müstəqil soyunub-geyinməyə, özlərinə çay süzüb gətirməyə, paltar ütləməyə, kitablarına üzlük çəkməyə, özüne xidmət əməyinin bütün şərtlərinə alışdırılır.

Uşaqların, yeniyetmə və gənclərin psixi və əməli cəhətdən əməyə hazırlanmasında məisət əməyinin də imkanları genişdir. Valideynlər bu imkanlardan istifadə edərək mənzildə, həyətdə səliqə-səhman yaratmağa, həyətyanı sahədə xırda təsərrüfat işlərinə baxmağa və s. işlərə öz uşaqlarını cəlb etməli və alışdırılmalıdır. Yeniyetmə məisət əməyinin müxtəlif sahələrində canla, başla ailəyə köməklik göstərməklə əməyə hazırlanır. Deməli, ailə şəraitində ailə üçün görülən işlər məisət əməyidir. Ailədə valideynlərin müxtəlif növ əməyi uşaqlar üçün nümunə olur.

Yan Amos Komenski "Böyük didaktika" əsərində əxlaq təbiyyəsini formalasdırıan üsullardan biri kimi əmək adətini də qeyd etmişdir: "Gənclər əmək adətini o vaxt kəsb edirlər ki, daim ciddi və ya əyləncəli bir işlə məşğul olsunlar. Bunun üçün nə iş görüldüyü və onun nəyin xətrinə görüldüyüün heç bir fərqi yoxdur, təki adam işlə məşğul olsun. Hətta əyləncə vaxtı, bəzi şeylər öyrənmək olar ki, sonralar, zaman və şərait tələb etdikdə o şeylər ciddi fayda versin. Lakin hər şeyi təcrübə yolu ilə mənimsəmək lazıim gəldiyindən əməyi, (zəhməti) də əmək vasitəsi ilə öyrətmək lazımdır; daimi (lakin həddini keçməyən) zəhni və fiziki məşğalalar əməksevərliyə keçsin və heç kəs avaralığa dözməsin. O zaman Senekanın dediyi - "nəcib ağıllar" əməkla cılalanır" – ifadəsi özünü doğrudalar".

Dahi pedaqqoqun bu fikirlərində aydın olur ki, bəşər övladının əxlaq təbiyyəsinin düzgün formalaşmasında əmək prosesinin, əməkla təbiyyənin xüsusi rolu vardır.

Görkəmlı rus nümayəndəsi yazıçı L.N.Tolstoy demişdir: "Dünyada heç bir şey əmək, zəhmət qədər insanı nəcibləşdirmir. Əməksiz insan öz insanlıq ləyaqtını qoruyub saxlaya bilməzdi".

Estetik təbiyyə. Estetika gözəllik haqqında elmdir: "Dünyani gözəllik xilas edəcəkdir" deyənlər heç də səhv etməmişlər. Gözəlliyi duymaq, qavramaq və düzgün qiymətləndirmək insana xüsusi zövq verir, insan hər hansı bir gözəllilikdən xoşal olur, mədəni istirahət edir. Gözəllikdən mütəəssir olan insanın bütün yorğunluğu çıxır, qəmi-qüssəsi dağılır, pislikləri unudur və yalnız yaxşılıqlar barədə düşünür. Ona görə də ailədə, bağcada, təlim-təbiyyə müəssisələrində, sosial mühitdə uşaqlara, yeniyetmə və gənclərə, zəhmətkeş insanlara gözəlliyi duymağı, qavramağı və qiymətləndirmə bacarığı öyrətmək üçün bir sira nəzəri müddəalardan və tacribi amillərdən istifadə etdikdə onlara estetik hissələri aşılamaq daha asan olur". Bu hissələrin aşilanması prosesi estetik təbiyyənin həyata keçirilməsi prosesidir. Gözəl söz, gözəl danışq, gözəl sima, gözəl geyim, gözəl xasiyyət, gözəl davranış, gözəl səs, gözəl baxış, gözəl yeriş, gözəl ünsiyyət, gözəl münasibət, gözəl qamət insanı daha gözəl göstərir. Bu gözəllikləri müşahidə edənlər isə zövq alaraq özləri də bir növ gözəlləşirler. Deməli, gözəllik hissələrini insanlar ilkin olaraq öz davranış və fəaliyyətlərində əldə edirlər.

Ailədə valideynlər və yaxud valideynləri əvəz edən şəxslər məkətəbəqədər yaş dövrlərində başlayaraq uşaqların estetik təbiyyəsi ilə məşğul olurlar. Estetik təbiyyə hərtərəfli inkişaf etmiş adəmin mühüm keyfiyyətlərindən biridir. Estetik təbiyyənin əsas mahiyyəti uşaqların estetik hissələrinin təbiyyə edilməsindən, təbiət və cəmiyyətdəki gözəllikləri düzgün başa düşməkdən, zövqün və bədii fəaliyyətin müxtəlif sahələrində onların yaradıcı qabiliyyətlərinin inkişafından ibarətdir.

Məktəbəqədər yaşı uşaqlarda estetik təbiyənin əsasını onların hissetmə, duyma üzvlərini inkişaf etdirmək təşkil edir. Uşaqlar uşaqlıqdan evin, mənzillərin həyatında, bağçada, uşaq bağçasında küçədə təbiətin füsunkar gözəlliyini, rəsm əsərlərini, memarlıq abidələrini görür, musiqi dinləyir. Bu anların bədii təsiri onların həssaslığını üzə çıxarır.

Ailədə valideynlər, bağçada təbiyəçilər bu gözəlliklərin qavranılmasına köməklək etməlidirlər.

Estetik təbiyənin də əsası ailədə qoyulur. Uşaq təmizliyi riyat etməyi, səliqə və zövq ilə geyinməyi, mədəni davranışın ilk dəfə ailədə dərk edir. Musiqini, mahnını əvvəlcə evdə dinləyir. Bir sözə, onda estetik zövq və gözəlliyə doğru meylin ilk rüşeymləri ailədə yaranır.

Uşaqların estetik təbiyəsi ilə ailədə ata-ana, bacı-qardaş, dayə, bağçada təbiyəçilər və s. məşğul olurlar. Onlar həm gələcək üçün həyatın gözəlliklərini dərk edən, həyatı hərtərflı qavrayan, möhkəm iradəli, dolğun bilikli olmalıdır, həm də damışq tərzi və nitqi ilə də nümunə olmalıdır.

Estetik təbiyənin formallaşmasında təbiət gözəllikləri, incəsənat əsərləri, bayram şənlikləri, kukla teatrlarına baxış, videofilmlər və televiziya verilişləri, təbiətlə tanışlıq, xalq yaradıcılığı nümunələri ilə tanışlıq və s. amillər mühüm yer tutur.

Ailənin həyatında incəsənat özünəməxsus yer tutur. Ailənin hər bir üzvü kiçik yaşılarından incəsənat əsərləri ilə six təmasda olur. Estetik və bədii mədəniyyətin yüksək səviyyədə olması incəsənatın bu və ya digər növündən qidalanmağa, əxlaqi baxımdan saflaşmağa imkan verir. Ailə üzvlərindən biri təsviri sənətlə, digəri teatr və kino ilə, başqa birisi adəbiyyatla maraqlanır. Bu, maraq olaraq qalmır, onun bir şəxsiyyət, yüksək zövqlü bir insan kimi yetişməsinə imkan verir.

Müasir ailənin həyatında təsviri sənət xüsusi yer tutur. Evlərin zallarında, mənzillərin qonaq otaqlarında Azərbaycan və xarici rəssamların yaratdığı mənzərə əsərləri divardan asılır və göz oxşayır.

Yaradıcı axtarış ailə üzvlərini yaxınlaşdırır, onların maraqlarını inkişaf etdirir. Xalq bədii yaradıcılıq ənənələrinin nəsillərdən-nəsillərə necə ötürülməsi az əhəmiyyət daşıdır. Öz ata-anaları ilə birlikdə müxtalif incəsənat əsərləri ilə tanış olan, bədii dəyərlərə, fəal yiylənlənmə prosesində uşaq və yeniyetmələrin tədricən incəsənatın və mədəniyyətin daşıyıcılarına və qoruyucularına çevrilirlər.

İncəsənat ictimai şüur formalarından biridir. İncəsənat əsərləri gerçəkliyi obrazlarda (şəhəri obrazları – bədii ədəbiyyatda; səs obrazlarını – musiqidə; hərəki obrazları – rəqsədə) əks etdirir. İctimai şüurun digər formaları isə (elmlə, əxlaq, siyaset və s.) gerçəkliyi bu cür əks etdirə bilmir. Ona görə də incəsənatın idrak-emosional dəyərini heç şəxslə əvəz etmək mümkün deyil. İnsan incəsəndən zövq alaraq mənəvi-psixoloji dinclik taparaq daha müdrik olur. İncəsənətlə məqsədönlü şəkildə təmas incəsənatın bu və ya digər növü, onun xüsusiyyətləri, müəllifləri, onların yaradıcılığı barəsində bilik və məlumat almaqdə ailə üzvlərinə kömək göstərir.

Estetik mədəniyyətə yiylənlənmə nəticəsində ailə üzvləri mənzili, otaqları baxımlı edir. Bu evdə hər bir əşyanın öz yeri olur, mebellər düzgün yerləşdirilir, həm ailə üzvləri, həm də qonaqlar mənzilin görünüşündə razı qalırlar.

Ailə başçıları mənzildə yaratdıqları səliqə ilə uşağın estetik təbiyəsinə müsbət təsir göstərmək istəyirlerə, mənzilin həmişə təmiz olmasına çalışmalı, avadanlığı məzmun və zərurət dərəcəsinə görə saxlamalı, məzildəki şeylərin bahalığını deyil, ahəngdarlığını, rahatlığını, həyatı əhəmiyyətini, səliqə və gözəlliyini əsas götürməli, onların yerləşdirilməsində müəyyən üsluba riyat etməlidirlər. Mənzilin səliqə və gözəlliyini təmin etməkdə ailənin yaşı üzvləri ilə yanaşı, uşaqlar da iştirak etməlidirlər. Vaxt-hər alışkanlıqların qarşılıqlı təsiri, qonaqların tozunu silməklə, evi səliqəyə salmaqla uşaq gözəlliyyət məhəbbət ruhunda yetişir, şeylərdəki gözəlliyi və çirkinliyi fərqləndirməyə alışır.

Uşağıın və ümumiyyətlə ailənin yaşadığı mənzil səliqəli olmalı və zövqlə bəzədilməlidir. Evi lazımsız şeylərə doldurmağa lüzum yoxdur. Bunun əvəzinə çalışmaq lazımdır ki, evdə, məsələn, rəssamlıq əsərləri, bəzək bitkiləri, tətbiqi incəsənət nümunələri və s. olsun. Bunlar həm evi bəzəyər, həm də uşaqların estetik tərbiyəsinə müsbət təsir göstərər, onların zövqünü oxşayar.

Mənzil həmişə təmiz saxlanılmalıdır. Uşaq yaşa dolduqca bu işə onun özünü də cəlb etmək lazımdır. Təmizlik və evi səliqəyə salmaq işində uşağın gücünə müvafiq iştirakı, onun natəmizliyə, qarma-qarışılıqlıq nifrat, gözəlliyyə işə məhəbbət ruhunda tərbiyə olunmasına kömək edir. Belə uşaq böyüküb məktəbə getdikdə məktəbin, oxuduğu sınıfın və oturduğu partanın da səliqəli və təmiz saxlanmasına çalışır".

Unutmaq olmaz ki, uşaqları estetik cəhətdən tərbiyə etməklə biz onların mənəvi tərbiyəsi üçün zəmin yaradırıq.

Tərbiyənin digər sahələrində olduğu kimi *iqtisadi tərbiyanın* də təməli ailədən başlayır. İqtisadiyyat ölkədə maddi nemətlərin istehsalı, bülüşdürülməsi, mübadiləsi və istehlakı kimi ardıcıl proseslərin sistemi kimi başa düşülür. İqtisadi tərbiyənin məqsədlərindən biri yeni iqtisadi durumdan baş açmaqdə gənc nəslə köməklik göstərməkdir.

Ailə cəmiyyətin ən vacib sayılan kiçik bir özəyi olduğundan o kiçik bir dövləti xatırladır. Hər bir ailənin müəyyən gəliri və xərci olur. Ailəyə daxil olan vəsaitin qənaətlə və ya israfçılıqla xərclənməsi iqtisadi tərbiyənin necə formalşmasına asılı olaraq dəyişir. Gəlirin mənbəyindən asılı olmayaraq uşaqların iqtisadi tərbiyəsi ilə məşğul olmaq mümkündür.

Iqtisadi tərbiyənin uşağı aşılanması ilə bağlı F.Sadiqov tövsiyə edir ki, iqtisadi tərbiyə uşağı ibtidai sınıf yaşlarından başlayaraq aşılmalıdır. "...ana övladını məktəbə apararkən və ya yola salarkən ona çay, bulka və s. azuqə almaq üçün pul verir. O pulun təyinatı üzrə xərclənməsini uşağı tapşırır. Uşaq isə bəzən həmin vəsaiti təyinatı üzrə xərcləmir. Ya başqa bir şey alır, ya da pulu xərcləmədən evə gətirir. Bu prosesə nəzarət

etmək məqsədilə valideyn daim övladından vəsaitin xərc-lənməsi ilə bağlı hesabat almmalıdır.

Əgər uşaq pulu öz istəyinə uyğun olaraq başqa istiqamətdə xərcləmişsə, valideyn onun bu hərəkətinə bigana qalmamalıdır. Çünkü bu, onun özbaşınılıq yol verməsi kimi qiymətləndirilməlidir. Əgər uşaq vəsaitə qənaət edib onu evə gətirirsə, valideyn bu hala da bigana qalmamalıdır. Əvvəl o, qənaətin səbəbini soruşmalıdır. Uşaq bunu bir neçə səbəbdən izah edə bilər. Məsələn, ya həmin pula dəftər, qələm, məktəb ləvazimatları alacağını, ya da geyim, kompüter və s. bu kimi nisbətən bahalı əşyalar üçün pul yiğdiğini bildirir.

Valideyn uşağın məqsədlərini araşdırıb onun realliga nə dərəcədə uyğun olub-olmadığını qiymətləndirməli və ona bu sahədə düzgün istiqamət vermelidir. Valideyn uşaqda pul toplayıb özü üçün nəsə gərəkli bir şey almaq haqqında düşün-düyünün şahidi olursa, bu işdə ona təşkilati və istiqamətverici köməklik göstərməlidir.

Yazıcı, publisist N.Babayev isə bu mövzuya münasibətini belə ifadə etmişdir: "Bəzi valideynlər hətta deyirlər ki, uşaq nədir, pul nədir, uşağı pulla nə işi var? Ancaq həyatda belə olmur. Lap belə deyən, belə düşünən ailələrin özündə də uşaq pulla təmasda olur, müəyyən şeyləri almaq üçün mağazaya gedir, pulun qalığını hesablayır, ona verilən cib xərcliyindən məktəb bufetində istifadə edir, tramvaya, metroya minir, uşaq böyüküb yeniyetməyə çevrildikcə, onun pulu olan maraq və ehtiyacı da artır. Demək, uşağı pulla əlaqəsini kəsmək nəinki mümkün, bəlkə də zərərlidir, nə onun, nə də tərbiyə işimizin xeyrinə deyildir. Söhbət bu əlaqəni üzməkdən, uşağın pulla maraqlanmasını ləğv etməkdən getmir, uşaqda pul, ailə büdcəsinə düzgün münasibət tərbiyə etməkdən, pulun insan həyatındaki əhəmiyyətini uşağı başa salmaqdan gedir. Söhbət ondan gedir ki, uşağı pulgir öyrətmək, onu erkən yaşlarından pulla oynatmaq zərərlili haldır, lakin uşağı pulun qədrini bildirmək bəlkə də zəruridir.

Bu, hər şeydən əvvəl atadan, anadan asılıdır. Ailə var ki, burada valideynlər pulu hər vəchlə uşaqlan gizlətməyə, onu qətiyyən pulu yaxın qoymamağa çalışırlar: "Sənin pulla işin olmasın, o sən qanan şey deyil". Bu zaman uşaqda pula qarşı gizli, qeyri-sağlam maraq oyanır. Uşaq nə yolla olursa-olsun əlinə pul keçirməyə, onun dadını bilməyə çalışır ki, bu da sonralar bir sırə peşmənciliqlərin baş verməsinə səbəb olur".

Pulu uşaqlan gizlətməkdənə, uşaqa çox ehtiyatla hiss etdirilsin ki, ailənin maddi əsası olan pul ata və ana tərəfindən zəhmətlə, namusla qazanılır, onların faydalı əməyinin dəyəri kimi meydana gəlir, ailə üzvlərinin dolanışığının əsasını təşkil edir. Uşaq da bilsin ki, ailənin ehtiyacında bu pulun hər qəpiyinin öz yeri, sərf edilməsi yolları var. Yaxşı olmazmı ki, ailənin büdcəsi onun bütün üzvlərinin, o cümlədən, uşaqların da iştirakı ilə tərtib olunsun, heç kəsdən heç nə gizlədilməsin, pul hamının bələd olduğu bir yera qoyulsun və hər kəs oradan və nə üçün pul götürəcəyini bilsin. Bizim belə ailələrimiz çoxdur. Belə ailələrdə pul üstündə mübahisə olmur, pulun qitliği hiss edilmir, ailə iqtisadiyyatında baş verən nadir böhranlı hallar da hamının səyi nəticəsində sülh yolu ilə həll olunur.

Uşaq anadan gül kimi təmiz doğulur. Böyüdükcə onun necə olaçağı bizzət, onu əhatə edən insanlardan, ilk növbədə isə onun ən yaxın adamları olan valideynlərdən asılıdır. Əbəs yera deməyiblər ki, uşaq ailənin güzgüsüdür. O ailədə ki, valideynlər əxlaqca, mənəviyyatca təmizdir, uşaqlar da təmiz əxlaqlı, yüksək mənəviyyatlı böyükürlər. O ailədə ki, valideynlər halal əməklə dolanır, ata da, ana da zəhmətkeşdir, uşaqlar da erkən yaşlarından zəhmətə alışır, sadə, səmimi və həqiqətpərəst insanlar kimi böyükürlər.

Təcrübəli valideynlər öz övladlarını iqtisadi cəhətdən həyata uğurlu hazırlaya bilirlər. Uşaq böyüdükcə sonrakı dövrlərdə valideynlər ay ərzində ailə büdcəsinə daxil olan vəsait haqqında, həmin vəsaitin nələrə və nə qədər xərcləndiyi haqqında, nələrə qənaət edildiyi, israfçılığa yol verilib-

verilmədiyi haqqında ailənin üzvləri arasında fikir mübadiləsi aparmalıdır.

Azərbaycan xalq yaradıcılığı materiallarında iqtisadiyyata aid aforistik fikirlərdə qənaətcilik təbiyəsini eks etdirən nümunələrə də rast gəlinir. Məsələn, "Varlanmaq istəyirsən qənaətcil ol, şöhrətlənmək istəyirsən səxavəli", "Qənaət xəzinədir", "İsrəf haramdır", "Qənaət tükənməz bir dövlətdir", "Artıq xərc ev yixar" və s.

İsrafçılığa yol verməməkə qənaətcilik edib öz zəhmət haqqını qoruyan dərin düşüncəli insanlara həyatda çox rast gəlirik. Bakı milyonçusu Hacı Hacıağa da öz zəhmətini mühafizə edənlərdən olmuşdur.

Əsrimizin əvvəllərində yaşamış Bakı milyonçularından Hacı Hacıağa öz qənaətciliyi ilə məşhur olmuş. Bakıdakı "Metropol" mehmanxanasının Tiflisdə hərraca qoyulacağını eşidən Hacı Hacıağa ora yola düşür. Bədxahalar onu əla salıb soruşurlar: "Hacı, burda nə gəzirsin? Sən yumşaq çarxlı faytona bir abbası verib minmirsən ki, bahadır, üç şahılıq dəmir təkərli köhnə faytonda gedirsən? Hərracda 50-60 min manat səhəbəti olacaq". Hacı: "Məndə pul hardandı, tamaşaşa gəlmisəm", - deyir. Hərracda qiymət yavaş-yavaş qalxb, ehtiraslar son həddə çatanda Hacı: "99 min manat!" - deyib qışqırır və "Metropol"u alır. Küçədə ondan soruşurlar:

- Hacı, bu qədər pul hardandır?
 - Faytonlara vermədiyin şahılardan!
 - Başqası xəbər alır:
 - Hacı, bəs niyə 100 min manat demədin?
 - Axi, min manatla beş min dəfə faytonda getmək olar!
- Qeyd edilən bu həyatı gərcəlikdən də aydın olur ki, qənaətcilik hər şəxsin iqtisadi cəhətdən yüksəlməsinin əsas göstəricilərindəndir.

Iqtisadi tərbiya təkcə uşaqın maddi-mənəvi tələbatı, ailənin maliyyə büdcəsi ilə əlaqədar məsələ deyildir. Iqtisadi tərbiya həmçinin makro iqtisadi mühitə, ölkənin iqtisadi dəyərlərinə təsir edən tərbiyəvi komponentdir.

Fiziki tərbiyə uşaqların bütün yaş dövrləri üçün səciyyəvi hesab olunur. Körpəlik yaş dövründən başlayaraq uşaqlara bir sıra fiziki vərdişlərin qazandırılması vacibdir. Fiziki tərbiyənin formalşamasında təbii amillər (günəş, hava, su), fiziki təminlər (gimnastika, oyunlar, turizm), gigiyenik amillər (qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s.) mühüm şərtlərdir.

Ailə üzvlərinin sağlamlığı, gümrəh, çətinliklərə, soyuğa, şaxtaya, istiyə dözməli olması xeyli dərəcədə onun fiziki hazırlığından asılıdır. Ona görə də ailə həyatının ilk günləndən bədən tərbiyəsi, gimnastika və idman ailənin hər bir üzvünün diqqət mərkəzində dayanmalıdır.

Elə ailələr var ki, hətta çoxmərtəbəli binaların mənzilərində yaşamalarına baxmayaraq aynabəndlərində idman avadanlıqları saxlayır, ağırlıq daşları qaldırır və s. Bəzi şəxslər səhərlər binanın həyatına düşüb gimnastika edir, turnikdən sallanır, velosiped sürür, qaçır və s. Həyət evlərində idman hərəkətlərini yerinə yetirmək üçün daha yaxşı şərait yaranır. İnsanların bir qismi bu imkanlardan istifadə edir, bədənini yaş dəsmalla silir, öz sağlamlığı qayğısına qalır. Onlar, necə deyirlər, "yuxularına haram qatıb" səhər erkən yuxudan qalxır, təmiz havada nəfəs alır. Hava, günəş və su, məlum olduğu kimi, insan sağlamlığı üçün çox mühüm əhəmiyyət daşıyır.

Yatarkan bədənin əzələləri boşalır, beyin və sinir sistemi dincəlir. Daxili orqanların işi yavaşıyır. Səhərlər yuxudan durduda insanın hərəkətləri əzgin, baş-beyin toxumaları yarı tormozlanmış şəkildə olur. Nəticədə orqan və sistemlərin funksiyaları ləng gedir.

Səhər gimnastikası hərəkətlərin əzginlik və süstlüyünü aradan götürür, qan dövranını gücləndirərək tənəffüsü normallaşdırır. Beləliklə, orqanızmda maddələr mübadiləsi yaxşılaşır. Səhər gimnastikası orqanızmı və sinir sistemini möhkəmləndirir, əhval-ruhiyyəni yüksəldir. Xəstəliklər idmanla, fiziki mədəniyyətlə ülfət bağlanmış şəxslərə nadir hallarda yaxın düşür. Ona görə də valideynlər özlerinin fiziki tərbiyəsi qayğı-

sına qalmaqla yanaşı, övladlarında da gimnastikaya, bədən tərbiyəsi və idməna tələbat yaratmalıdır.

Həyatda elə adamlar vardır ki, onlar yuxunu səhər gimnastikasından üstün tuturlar. Onların bu adəti uşaqlarına da keçir. Onlar tənbəllik edərək səhər erkən yataqdən qalxmırlar. Çox yatmaqla istirahət etdiklərini güman edən bu şəxslər anlımlırlar ki, çox yatmaq adama süstlük, tənbəllik gətirir.

Öslində isə on yaxşı istirahət təmiz havada gəzinti, qaçış, hündürlüyü və uzununa tullanma və s.-dir. Günəş şüaları xəstəliyə səbəb olan bakteriyaları məhv edir. Təmiz havada aq ciyərlər və ürək yetərinə qida alır. Nəsirəddin Tusi təsdiqən yazmışdır ki: "Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirir, hafızəni öldürür, bədəni lırtlaşdırır, insani süst edir". Qişda otağı yaxşı-yaxşı isidib, arada nəfəsliyi açıb havanı dəyişmək barədə fikirləşməyən, üstünə bir neçə yorğan atıb şirin-şirin yatan, gündüz saat 11-də, 12-də yataqdən qalxan, isti su ilə əl-üzünü yuyan ailə üzvü anlımur ki, səhərlər erkən həyətə çıxməqla boğanaq mənzildəki toplanmış cırkı havanı orqanımızdən kənarlaşdırır.

Çox vaxt ailə üzvlərinin fiziki kamilliyyindən söz açılır. Fiziki kamillilik dedikdə, bədənin xarici formalarının ahəngdarlığı və gözəlliyi, fiziki keyfiyyətlərin – çeviklik, dözüm, sürət, cəldlik, güc və s. inkişaf etməsi, sağlamlıq sistemlərinin və orqanlarının normal, yüksək funksional vəziyyəti anlaşıılır. Ailədə uşaqların sağlamlığı uğrunda mübarizəyə onlar anadan olduqları ilk günlərdən başlanır. Onların orqanızmı möhkəmləndirilməli, soyuğa, şaxtaya və istiyə davamlı olmalı, gigiyenik qaydalar gözlənilməli, düzgün qidalanma və rejim bərqərar olmalıdır.

Tarixən bədəni möhkəmləndirmək, orqanızmı bərkitmək üçün idmanın bir növüne daha üstün yer verilmişdir. Kimisi futbolun, kimisi qaçışın, kimisi təzgüləyünün rolunu qeyd etmişdir. Belə deyirlər ki: "Gündə 10 min addım gedən adama heç bir xəstəlik yaxın gedə bilməz!" İnsanlar hələ vaxtilə Elladanın sal qayaları üzərində yazmışdır: "Güclü

olmaq istəyirsənsə - qaç!”. Antik Roma şairi Horatsı həmin yazını görəndə sonra heyrətini gizlədə bilməmiş, adamlara məsləhət görmüşdü: “Sağlam ikən qaçmasan, xəstələnəndən sonra qaçmali olacaqsan”.

Bəzi mütəxəssislər qış aylarında çayda, dənizdə çimmiyi faydalı hesab edirlər. Onlar “Açıq hovuzda çimsəniz, həmişə sağlam və möhkəm olarsınız!” deyirdilər.

İnsanlar üzgüclüklə, qaçışla, boks, güləş və s. ilə məşğul olmalı, futbol, basketbol, həndbol və s. də oynamalıdırular! Lakin idmanın yalnız bir növ ilə məşğul olmaq azdır. İnsan fiziki təlimin ən müxtəlif növlərinə maraq göstərməlidir.

Ailə üzvlərinin sağlamlığı normal qidalanmadan çox asılıdır. Qidalanma düzgün olmadıqda, çox yeyib az hərəkət etdikdə, insanlarda, o cümlədən uşaqlarda piylossenə əmələ gelir. Nəsimreddin Tusi xörəkləri rəngarəng və cürbəcür hazırlayıb məcburən onu uşaqa yedirməyin əleyhinə idi.

Genişlənmiş, uzanmış mədə və bağırsaqlar qabırğaaltını doldurur və diafrqmanı sıxır. Nəticədə qan dövranı və nəfəsalma narahatlıq doğurur. Belələri gimnastika və idmanın şəfəverici rolunu yaddan çıxarmamalıdırıllar.

Düzgün nəfəsalma da böyük əhəmiyyətə malikdir. İnsanlar ayıq vaxtlarında və yatarkən aramsız nəfəs alırlar. Tənəffüs yolları bu sahədə onlara öz köməyini göstərir. Belə ki, hava burun, hulqum, qırtlaq əzələsi, traxeya və bronxlar vasitəsilə ciyərlərə daxil olur. Nəticədə orqanizmə ətraf aləm arasında qaz mübadiləsi yaranır.

Fiziki tərbiya işində gigiyenik tələblərə - təmizliyə, normal qidalanmaya əməl etməyin vacibliyi barəsində insanların qiymətli fikirləri olmuşdur. Məsələn, atalar sözlərində deyilir: “Nə çiy ye, nə də qarnın ağrısın”, “Abır istəsən cox demə, sağlıq istəsən cox yemə” yaxud, “Ayağını isti saxla, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin” və s.

İnsan, hər bir ailə üzvü udduğu havadan faydalanaq üçün öz tənəffüs aparatını idarə edə bilməlidir. Lakin çoxları düzgün nəfəs almağı bacarmır. Bunun nəticəsidir ki, onlar yol

gedəndə, qaçanda tez yorulur, təngənəfəs olurlar. Bəziləri burunları ilə deyil, ağızları ilə nəfəs alırlar. Burundan nəfəs almağın xeyri ondadır ki, hava burun boşluğunundan aq ciyərlərə daxil olarkən isinir, toz və mikrobdan təmizlənir. Bundan başqa, burun orqanizmə gedən havanın miqdarını tənzimləyir.

Gimnastika və idman oyunları zamanı, fiziki çalışmaları yerinə yetirərkən uşaqlar gözəl, ifadəli hərəkətlərə alışır, onlarda qəmətin gözəlliyyi, ümumi estetik sima (qamət, şuxluq, səliqəlik və s.) haqqında təsəvvürlər təşəkkül tapır. Sağlam və qüvvətli şəxs əmək fəaliyyəti ilə yaxşı məşğul olur və eyni zamanda əməkə ülfət bağlayan uşaqların bədəni bərkir, orqanizmi möhkəmlənir, gücü, qüvvəti artır. Belələri vətənin müdafiəsində dayanmaq kimi müqəddəs borcu da ləyaqətlə yerinə yetirə bilirlər.

Validəynlər idman cəmiyyətlərinin bölmələrinə yazılaraq bu və ya digər idman növü ilə məşğul olur, eyni zamanda övladlarını da belə bölmələrə colb edirlər. Onlar boks, güləş, sambo, futbol, voleybol, üzgüclük və s. məşğul olur, yarışlarda iştirak edirlər. Məktəb yaşı uşaqlar, adətən, uşaq gənclər idman məktəblərinin, həmçinin təhsil alıqları ümumtəhsil məktəblərində fəaliyyət göstərən bölmələrində məşq edir, idmançı kimi yetişir, şəhərin, respublikanın idman şərafını qoruyurlar.

Gigiyena qaydalarına əməl etmək, körpəlik yaşında ikən uşaq orqanizmini möhkəmləndirmək, düzgün rejim və qidalanmanın təşkilində validəynlərdən xüsusi diqqət tələb edir.

Ailədə və məktəbdə sanitər-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işiq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların təmiziyi və s.) cavab vermelidir. Eləcə də ailədə sanitər-gigiyenik tələblərin gündəlik icrasına və adətən çevrilməsinə çalışmaq lazımdır: uşaqlar hər səhər və axşam dışlərini firçalamalı, yeməkdən qabaq əllərini yumalı, yeməkdən sonra ağızlarını yaxalamalıdırıllar.

Fiziki inkişafda oyunların xüsusi rolü vardır. Məlumdur ki, məktəbəqədər yaşlı uşaqın başlıca məşğələsi oyundur. Uşaq oyun vəsítəsilə ətraf əlamətini dərk edir. A.S.Makarenkonun dediyi kim, yaşlı adamların həyatında əmək nə qədər vacib və əhəmiyyətlidir, uşaqların da həyatında oyun bir o qədər vacib və əhəmiyyətlidir. Oyunu rəngarəng və əyləncəli etməkdə böyükler – valideynlər, ailənin digər üzvləri uşaqlara köməklik göstərməlidirlər. Yeniyetmələrdə isə oynlara olan maraqlı idmana olan marağa çevirilir. İdman insanın səhhətini möhkəmləndirir, orqanızın iş qabiliyyətini yüksəldir. İdman oyunları və yarışlar öz qüvvələrinə inam, çətinliyi dəf etmək, əzmkarlılıq, təmkinlilik kimi keyfiyyətlər qazandırır.

Cinsi tərbiya insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüürün yaranması, onların ailə həyatına hazırlanması yönündə aparılan tərbiyədir. Cinsi tərbiyə uşaqların ümumi tərbiyəsinin ayrılmaz hissəsi olub, uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir.

Cinsi tərbiyənin əsas məqsədi bütün yaş dövrlərində həm qızlara, həm də oğlanlara cinsi fərqlər kontekstində müvafiq tövsiyələrin verilməsindən ibarətdir. Ailədə, bağçada, ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində cinsi tərbiyə ilə bağlı aparılan işin məzmunu köklü surətdə bir-birindən fərqlənir. Ailədə cinsi tərbiyə ilə bağlı məsələlərə diqqət yetirik.

Uşaga həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır. Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər.

Demək olar ki, bütün normal uşaqlar 2 yaşında olarkən artıq hansı cinsə mənsub olduqlarını dərk edirlər.

Kiçikşəli uşaqlardan bəhs edərkən bu dövrün ən xarakterik olan bir əlaməti barədə də danışmaq lazımdır. Bu, qız və oğlanlar arasındaki fərqə olan maraqlı mövzusudur. 5 yaşına çatdıqda uşaqlarda artıq əks cinsə qarşı utancaqlıq hissi oyanır və belə vəziyyət əksər hallarda bir daha təkrar olunmur.

Bu yaşda uşaqlar cinslərdəki fərqlilik əlamətlərini görür və suallar verməyə başlayırlar.

3 yaşdan 5 yaşadək olan dövr uşaqlarla valideynlər arasında etibarlı münasibətlərin qurulması üçün mühüm və çox vacib bir mərhələ hesab edilir. Uşaq onu maraqlandıran istənilən suali verməkdən qorxmamalı və utanınmamalıdır. Uşaqınızla belə münasibətlər qurmağa nail olsanız, yeniyetmə dövrünün bir çox problemlərinin qarşısını inididən almış olarsınız.

Ən mürəkkəb olan - “Ata na üçün lazımdır?”, “Uşaq necə doğulur?” kimi suallar, adəton, 5-7 yaşlı uşaqlar tərəfindən verilir. Belə suallara cavab verməyə valideynlər hər zaman hazır olmalıdır. Onlara hər iki şəxsin - ata və ananın bir-birini çox sevməsini, bir-birinə qovuşmasını, uşaqın anadan olmasını isə valideynlərin həyatında ən xoşbəxt an kimi izah etməyə çalışmaq lazımdır. Bu zaman məsələnin emosional tərəfini vurgulamaq - valideynlər arasında böyük məhəbbətin olması, onların hər zaman belə gözəl uşağı əldə etmək arzusunda olduğunu, uşaqın öz gəlişi ilə ailəyə bəxş etdiyi fərəh, sevinc, xoşbəxtlik haqqında onunla maraqlı söhbətlər etmək məsləhət görülür. Bir qayda olaraq, yeddi yaşlı uşaqlar artıq, kişi və qadın arasındaki fərqlər, uşaqların necə yaranması və dünyaya necə gəlməsi haqqında ümumi məlumatlara malik olurlar. Kiçik məktəb yaşları uşaqların ən sakit inkişaf dövrü hesab olunur. Bu dövrdə valideynlər çox nadir hallarda uşaqlarının hər hansı bir mürəkkəb davranış problemləri ilə üzləşirlər.

Qeyd etmək lazımdır ki, uşaq psixikası çox incə və zərif olub, çox asanlıqla pozulmağa meyllidir. Uşaqlar heç bir halda valideynlər arasında olan intim əlaqələrin şahidi olmamalıdır! Heç bir zaman uşaqın yanında onun “onsuz da başa düşməyəcəyinə” arxayı olub zarafatlar etmək düzgün deyil. Uşaqları həmçinin erotik məzmunlu televiziya verilişlərdən, zorakılıq və qan axıdılması ilə olan verilişlərdən və kompüter oyunlarının təsirindən qorumaq da vacib hesab edilir.

Cinsi yetişkənlilik (pubertat) dövrü həm uşaqın özü, həm də onun valideynləri üçün çox mürəkkəb bir mərhələdir. Bütün yeniyetmələr üçün bu dövrdə, hormonal dəyişikliklərlə əlaqədar olaraq, fikir dağınqlığı, yaddaşın zəifləməsi kimi əlamətlər xarakterik hesab olunur. Onlar məktəbdə pis oxumağa başlayır, fikirlərini toplaya bilmədiklərindən yazı işlərində “gözlənilməz səhv'lər” yol verirlər. Bir çox hallarda yeniyetmə uşaqlar onlara tapşırılan işləri yerinə yetirməyi də unudurlar.

Bütün valideynlərə bu simptomlara səbirli yanaşmaq məsləhət görülür. Uşaqlarla davranışarkən zəhmililik, qəddarlıq və öz fikrinizi hər zaman ona dikə etmək üssüllərindən mümkün qədər uzaq olmağı çalışmaq lazımdır.

Əlbəttə, valideynlərin gözündə 13-15 yaşlı yeniyetmə hələ də uşaq olmaqdə davam edir. Lakin onu da yaddan çıxarmaq lazımlı deyil ki, bu uşaq artıq özünü böyük hesab edir və valideynlər tərəfindən onun fikri nəzərə alınmadıqda özünü təhqir olunmuş hesab edərək xeyli dərəcədə incimmiş olurlar. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, kövrəklilik, küsəyənlik, inciklik yeniyetmə uşaqlar üçün xarakterik olan əlamətlər hesab edilir.

12-14 yaşlarında hormonal qeyri-stabililik (disbalans) və organizmin üzərinə düşən artmış gərginlik fonunda yeniyetmə uşaqlarda tez yorulma və yuxululuq, əhval-ruhiyyənin kəskin şəkildə dəyişkənliliyi kimi hallar da müşahidə edilir.

Pubertat dövrü - uşaqın orqanizmi üçün çətin dövrdür. Bu zaman yeniyetmənin təkcə boyu il ərzində 10-20 sm artmış olur. Vitamin-mineral kompleksləri, züləllərlə zəngin qida və kifayət qədər yuxunun olması, bu hormonal firtinaya tab gətirmək prosesində yeniyetmənin orqanizmində xeyli dərəcədə kömək edər.

Təxminən 15-16 yaşlarında hormonal fon və sinir sistemi stabillaşır, uşaqın davranışındakı birgə yaşadığımız çətin, problemlı günlər geridə qalır. Lakin yadda saxlamaq lazımdır

ki, bu stabilləşmənin yaranmasında aparıcı və baş rol yenə də valideynlərə məxsusdur.

Cinsi inkişaf dövrü - ilkin cinsi maraqların, ilkin cinsi həvəsin yaranması dövrüdür. Bəs bu çətin dövrdə yeniyetməni səhv hərəkətlərdən necə qorumaq olar?

Bu mürəkkəb dövrdə cinsi təriyənin ən əsas prinsipi yeniyetməni cinsi həvəsdən yayındırmaqdan və əzaqlaşdırmaqdan ibarətdir. Cinsi meylik çox güclü bir enerjidir və onu düzgün istiqamətə yöneltmə lazımdır. Bu məqsədlə uşaqı hər hansı bir idman növünə, xarici dil kurslarına, müxtəlif dərnəklərə yazdırmaq yaxşı olar. Bu dövrdə uşaqın təlim keyfiyyətinə, davranışına böyük diqqət yetirilməlidir. Uşaqların bir çoxunun təhsilində geriləmə halları baş verir. Onu əldə etdiyi nailiyətlərə görə tərifləmək, həvəsləndirmək və bu göstəriciləri daha da yüksəltməyə meylləndirmək lazımdır.

Bəzi ailələrdə valideynlər uşaqın “nalayıq və artıq hərəkət etməsi” qorxusundan onda əks cinsə qarşı mənfi təsəvvürlər yaratmağa çalışırlar. Nəticədə uşaqlar bunu çirkin, nalayıq bir hərəkət kimi qiymətləndirməyə başlayırlar. Belə münasibət gələcəkdə, yeniyetmə böyüdükdə onun həyatında çox xoşagalmaz, çox neqativ bir iz yarada bilər. Bu zaman onda əks cinsə qarşı pis münasibət və digər problemlər yaranıbilər. Bu isə gələcəkdə onun ailə qurmasında, evlənməsində və ya əra getmək arzusunda qorxu və həyəcan hissi yarada bilər.

Yanlış davranışına, münasibətinə, eləcə də düşüncələrinə görə yeniyetməyə cəza vermək məqsədə uyğun deyil. Cəza verməklə onları səhv hərəkətlərdən heç də sığortalaya bilmək mümkün deyil. Əksinə, cinsi məsələlərdə hər hansı bir çətinliklə üzləşən yeniyetmə daha düzgün qərar qəbul etmək istəyərkən, məsləhət almaq üçün, daha yaşlı və çox təcrübəsi olan yaxın adamina yox, özü kimi nadan, təcrübəsiz başqa bir dostuna-yaşlısına müraciət edəcəkdir. Bu səbəblərdən cinsi tərbiyəyə dair məsələlərdə yeniyetmə ilə olan münasibətləri son-

həddə çatdırılmamalı, ona qarşı həddən artıq sərtlilikdən, etinasızlıqdan, diqqətsizlikdən uzaq olmaq lazımdır.

Gələcəkdə baş verə biləcək bir çox gözlənilməz həllardan qorunmaq üçün yeniyetmə oğlan və qızın intim həyatın insan həyatının təbii bir prosesi olmasına, həyatın davam etdirilməsinin – yəni nəsil artımının onsuza mümkünmələməsi fikrini formalasdırmaq daha düzgün olardı. Ancaq eyni zamanda yeniyetməyə bu münasibətlərin yalnız daha böyük yaşlarda, müstəqil və ciddi insanlar arasında ola biləcəyini də izah etmək lazımdır. Yeniyetmələrdə mütləq belə bir fikir də formalasdırmaq lazımdır ki, onların indiki zamanda etdikləri kiçicik bir səhv gələcəkdə böyük bələlərə səbəb olaraq onların sonrakı həyatını pozaraq bütün gələcək planlarını alt-üst edə bilər. Oğlan sağına onu da izah etmək vacibdir ki, əgər o hər hansı bir qız ilə “böyüklərə aid olan” münasibət qurmuş olarsa, bu zaman həm özüñə, həm də qızın görə ciddi məsuliyyət daşımali olacaq. Qız uşaqlarının belə münasibətlərdən uzaq olması üçün onlarda yüksək təbii utancaqlıq, ayıblıq hissələri və öz iffətinin qorumağı tərbiyə etmək lazımdır. Bunu onların, həmçinin valideynlərinin də fərdi şərəf və ləyaqətinin alçalması kimi izah etmək çox vacibdir.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasına yənidən tərbiyəsinə ehtiyac qalmamasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüşün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevriləməsin.

3.2. Ailənin mənəvi əsasları

Əhatə olunan məsələlər:

1. Ailənin möhkəmlənməsinin əsas şərtləri
2. Ailə ənənələrinin tərbiyəvi təsiri
3. Ailə üzvlərinin mənəvi borcu və vəzifələri

Ailənin üzərinə düşən ən vacib vəzifələrdən biri cəmiyyət içərisində mənəviyyəti üstün tutmaqdır. Cəmiyyətin özəyi olan ailə üçün bu çox vacibidir. Bu səbəbdən də dövlət maraqlıdır ki, gənclərin qurduğu ailələr möhkəm olsun, yetişməkdə olan gənc nəslin tərbiyəsi düzgün qurulsun, nikah uğurlu olsun. Çünkü ailə daxilində düzgün tərbiyə almış yeniyetmə sabah öz qazandığı tərbiyə ilə cəmiyyətdə yer tutacaq, oxuyacaq, hansısa sahədə işləyəcəkdir. Bu halda sağlam tərbiyə alan gənc mənəviyyatca da sağlam olacaq, gözəl nümunə göstərməş olacaqdır. Bu fikirlərdən belə bir qənaətə gəlmək olar ki, cəmiyyətin və dövlətin möhkəmliyi bilavasitə ailələrin möhkəmliyindən, eyni zamanda ailədaxili münasibətlərin və psixoloji iqlimin sağlamlığından artıq dərəcə asılıdır.

Ailədə ata və ananın bir-birini qarşılıqlı anlaması, onlar arasında olan təmiz məhəbbət, səmimiyyət, hər iki tərəfin sevinc və kədər anlarında bir-birini duyması, sağ ikən, xəstə ikən qayğıkeş münasibətin olması, həm də ailədə olan övladları sevməsi, onlar arasında qarşılıqlı anlama şəraitinin olmasından çox şey asılıdır. Əgər valideynlər ciyin-ciyinə çalışaraq öz oğul və qızlarının gələcəyini, onların qazanacaqları uğurları düşünüb əl-ələ verirlərsə, bu ailədə uşaqlar öz valideynlərinə hörmət bəsləyəcək, gələcəkdə onların nüfuzuna xələl gətirəcək xətalardan kənar olmağa çalışacaqlar.

İnsan doğulub boyra-başa çatdığı ailənin şərəfini qorunmalı, onun nümunəvi ailə kimi tanınmasına çalışmalıdır.

Ta qədim zamanlardan kişi bir ər və ata kimi ailədə məsuliyyət daşıyır. Mənəvi borc yükü onun ciyinləri üzərindədir. Xeyirxah münasibətlərdən danışarkən kişinin öz həyat

yoldaşına münasibəti zəminində V.Q.Belinski yazırıdı: "Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik." Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz vəzifələrini uğurla həyata keçirə bilir.

Əgər kişi evin sütunudursa, qadın da bu evin möhkəm dayanması üçün gövdə rolunu oynayır. Bir hayat yoldaşı kimi qadının da öz borcu, öz məsuliyyəti vardır. "Kişi gətirməyi, qadın yetirməyi bacarmalıdır", "Kişi fəhlədir, qadın bənnə" kimi gözəl kalamlar nahaqdan deyilməmişdir.

Ailə dövlətin himayəsi altındadır. Yaşadığımız cəmiyyətdə, ailələrdə mənəvi münasibətlərin yeni tipi formalasılmışdır. Ailə daxilində yaşanan mühüm prinsiplər kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata və anaların öz övladlarının qayğısına qalması və onların tərbiyəsinə fikir verməsi vacib amillərdəndir.

Azərbaycan xalqı hər bir cəhətdən başqa ölkələrdən yüksək mənəvi keyfiyyətləri ilə fərqlənir. Bizim ölkəmizdə müəyyən niyyət, mənafə üçün ailə qurmaq yox, qarşılıqlı məhəbbət əsasında ailə qurulur. Elə buna görədir ki, valideynlər arasındakı məhəbbət, hörmət və səmimiyyət uşaqlar üçün ən nümunəvi tərbiyə məktəbinə çevirilir.

Məlumdur ki, hər hansı bir ailə gənclərin qarşılıqlı sevgisi əsasında yaranır. Ancaq ailənin möhkəm olması üçün məhəbbət və sevgi bəs edirmi? Ola bilər ki, maddi baxım əsasında qurulan ailə məhəbbət üzərində qurulan ailədən daha uğurlu və möhkəm olsun. Uzun illərin təcrübəsi göstərir ki, maddi çətinliklər, xarakterlərin, temperament tiplərinin uyğun gəlməməsi, səbirsizlik, kənar şəxslərin ailənin işlərinə qarışması ər-arvadın münasibətini korlaya bilir. Əgər ər-arvad münasibətləri möhkəm məhəbbətə söykənirsə onları heç bir maneə aya bilməz.

Ailədə vacib məsələlərdən biri də budur ki, kişi və qadın ailə qarşısındaki borcunu aydın anlasın, məsuliyyətini

dərk etsin. Məhəbbət bir-biri qarşısında borc və məsuliyyət daşımaqla six surətdə bağlıdır. Hər iki tərəfin öz borcunu yerinə yetirməsi mənəvi sərvətdir.

İllər keçdikcə oğul böyümüş və ailə qurmaq yaşına çatmışdır. Ata-ana oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından yanaşırlar. Onun atanəsinin, bacı-qardaşlarının cəmiyyət içərisində, ailə daxilində, məhəllədə, iş yerində mövqeyi necədir, tərbiyəsi necədir, onların ailə davranışları, ailə başçılarının uşaqlarına münasibəti necədir? - və s. bu kimi suallar ətrafında məlumat axtarışında olurlar.

Eyni zamanda qızə elçi gələndə də oğlan evi baradə məlumat toplayırlar. Bu arayış çox təbii haldır. Ata-ana öz qızlarının necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı münasibətlərin necəliyini öyrənmək istəyirlər. Oğlanın özünün və valideynlərinin ailə borcuna necə əməl etdiklərini, ailə qarşısında məsuliyyət daşıyb-daşımadıqlarını bilmək istəyirlər.

Ər və arvad arasında xoş, səmimi münasibət bu və ya digər problemlə bağlı hər ikisinin bir-biri ilə məsləhətləşməsi, lazımlı gələrsə, ailənin digər üzvlərinin – oğlanların və qızların, baba və nənələrin fikrini öyrənmək ailənin mənəvi dayaqlarını möhkəmləndirir.

Dərindən düşünsək görərik ki, ailədə mənəvi atmosferin uğurlu olması bizim hər birimizdən asildir. Lakin ər və arvad hər hansı bir məsələnin müzakirəsində həmfikirdirlərə, hər şeydən əvvəl ailənin mənafeyini, uşaqların taleyini düşünməlidirlər.

Doğrudan da, ərlə arvad ailə qarşısındaki borcunu aydın anlayırsa, məsuliyyətini dərk edirə münasibətlərin müsbət yönələ olacağı görünür. İki şəxsin qarşılıqlı məhəbbəti borc və məsuliyyət daşımaqla six surətdə bağlıdır. Ailə məsuliyyəti, ər-arvadlıq borcu çox mühüm mənəvi sərvətdir. Ər-arvadın bir-birinə qayğı göstərməsi, sağlamlığı qeydina qalması, xoş günlərə nikbin ruh aşılaması vətən üçün ləyaqətli, nümunəvi vətəndaşlar yetişdirmək deməkdir, ümidişlərin, arzuların

doğrulması demekdir. Övladın məktəbdə gözəl oxuması, davranış mədəniyyətinə, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, ailənin dirəyi olmaq kimi zirvəyə qalxması onun əsas mənəvi borclarından biridir.

Ziya Göyaly “Türkçülüyün əsasları” kitabında ailə əxlaqını yüksək qiymətləndirmişdir. Onun qənaətincə, “Əski türklərdə ana soyu ilə ata soyu dəyərcə bir-birinə bərabər idi. Ata soyu ilə ana soyununu bərabərliyini bəzi institutlarda aydın şəkildə görürük. Əski türklərdə soyluluq, əsillilik yalnız ata tərəfindən deyil, həm də ana tərəfindən də tələb olunurdu. Bir adamın tam soylu olması lazımdı”.

Ziya Göyaly türk feminizmindən danişarkən diqqəti aşağıdakılara yönəldirdi: “Əski türklər həm demokratik, həm də qadın hüquqlarına hörmət edən feminist idilər... Əski türk qadınları tamamilə azad və sərbəst olduqlarına baxmayaraq, dəyərsiz işlərlə məşğul olmazdılar”.

Ər-arvad həmişa çatınlılkərə hazır olmalıdır. Bu, ona görə lazımdır ki, ortaya müyyəyen bir problem, gözlənilməz hadisə çıxdıqda özlərini itirməsinlər. Ailə üzvlərində bir-birinə möhkəm inam olmalıdır. Bu inam şərə, böhtan və iftiraya sinə gərməkdə onlara kömək edir, onları sarsılmağa qoymur.

Ailə borcu anlayışı ər-arvadlıq borcuna nisbətən geniş mənə daşıyır. Ailə borcu – atalıq və analıq, bacı və qardaşlıq, baba-nənəlik və nəvəlik borcu qırılmaz tellərlə bağlıdır.

Hər şeydən əvvəl, biz ailədən danişarkən əvvəl şərəf, ləyaqat, namus, abır, həya və s. anlayışlar baxımından qiymətləndiririk. Bu zaman “yaxşı ailə”, “nümunəvi ailə”, “tərbiyəli ailə”, “tərbiyəsiz ailə”, “ləyaqətsiz ailə”, “şərəfsiz ailə” anlayışlarına müraciət edirik. Valideynlər oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından yanaşırlar. Onun ata-anasının, bacı-qardaşlarının ailədə, cəmiyyətdə, məhəllədə, işdə mövqeyi necədir, tərbiyələri necədir; ər-arvadın bir-birinə, uşaqlarına münasibətləri, ailənin tərbiyəvi potensialı, mənəvi və psixoloji iqlimi necədir? Bu yerdə atalarımızın müdrik öyüd-nəsihətləri yada düşür: “Anasının keçdiyi

körpündən qızı da keçər”, “Anası gəzən ağacları, balası budaq-budaq gəzər”, “Qız anadan öyündələr”. Başqa xalqların atalar sözləri də bu işdə bizə yol göstərir: “Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar”, “Layiqli qardaş bacıya çadradır”, “Qocaların sözüylə arvad al, cavanların sözüylə at” (ərəb atalar sözü), “Yaxşı qız yaxşı da ana olar” (əfqan), “Bəkməzi küpdən al, qadını kökdən al” (türk), “Qızı tanımaq istəyirsənsə, gərək anasını görəsən, lap yaxından tanımaq istəyirsənsə, gərək nənəsini görəsən” (atalar sözü) və s.

Qızə elçi gələndə də oğlan evi barədə məlumat toplayırlar. Bu da təbiidir. Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı münasibətlərin əxlaq normalarına uyğun qurulub-qurulmadığını bilmək istəyirlər. Oğlanın özünün və valideynlərinin ailə borcuna necə əməl etdiklərini, ailə qarşısında məsuliyyət daşıyb-daşımadiqlarını aydınlaşdırmaq istəyirlər. Ailədə xoş, səmimi münasibət, bu və ya digər problemlə bağlı ər və arvadın bir-biri ilə məsləhətləşməsi, lazım gələrsə, ailənin digər üzvlərinin - oğlanların və qızların, baba və nənənin fikrini öyrənmək ailənin mənəvi dayaqlarını möhkəmləndirir. Həm elmi, həm də dini-əxlaqi mülahizələrdə bu məsələlər öz əksini tapır. Həzrəti Məhəmməd Əleyhissəlam məsləhət görərdi:

- Övladlarınız arasında oğlanla qızə fərq qoymayın.
- Övladlarınızla xoş rəftar edin, onlara qarşı ədalətli olun, birini o birindən üstün tutmayın.
- Ataya itaət Allaha itaətdir. Atanın üzünə ağ olmaq Allahın üzünə ağ olmaqdır.
- Kiçik qardaşın böyük qardaş qarşısında vəzifəsi, övladın ata qarşısındaki vəzifəsi kimidir.

M.Montenin fikirləri də dəyərlidir: “Ailə xoşbəxtiyyinin ən inandırıcı sübutu ərlə arvadın ömürlərinin sonuna kimi bir-birinə vəfəsizliq etmədən istəkli və məhribən yaşamasıdır”.

Yuxarıda qeyd olunan fikirlər də ailənin mənəvi əsasları barədə aydın təsəvvür yaradır. Ailənin üzvləri ictimai yerlərdə, iş yerində və təhsil ocağında özlərini nümunəvi aparmalı, ailəyə

tənə gətirəcək hərəkətlərə yol verməməli, ailənin şərəfini uca tutmalıdır.

3.3. Ailənin psixoloji iqlimi

Əhatə olunan məsələlər:

1. Ailənin psixoloji iqliminin ailə üzvlərinə təsiri
2. Ailədə əlverişli psixoloji iqlim yaradılmasının şərtləri
3. Ailə üzvlərinin psixoloji münasibətləri

Əgər ailənin insanın mənəvi və psixoloji baxımdan rahatlıq, dinclik tapdığı yer kimi qəbul etsək o (ailə), böyük hərflərlə yazılmalı olan Evdir. “Ailə” və “Ev” sinonim sözlər kimi insanların şüuruna həkk olub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük.

Məlum olduğu kimi rus nümayəndələrdən N.K.Krupskaya, A.S.Makarenko, görkəmli Azərbaycan mütəfəkkirlərindən A.Bakıxanov, M.F.Axundzadə, S.Ə.Şirvani, Y.V.Çəmənzəminli, M.Ə.Sabir və b. gənc nəslin içtimai tərbiyəsində ailənin roluna, “ailə” adlı psixoloji mühitin funksiyasına yüksək qiymət vermişlər. Tədqiqatçı A.Mənsimov əsərlərindən birində göstərir ki, ailə uşağa təkcə fiziki deyil, həm də əxlaqi-psixoloji həyat bəxş edir. Uşaq, xüsusən məktəbə getməzdən əvvəl və aşağı siniflərdə, ona xas olan təqlidçiliyin gücü ilə ən çox ünsiyyətdə olduğu adamlardan – valideynlərdən xarici aləmin müxtəlif cəhətlərinə olan müəyyən münasibəti qəbul edir. Onun bu münasibəti mülahizələrində və davranışında, nitqində, əxlaq və ünsiyyət tərzində öz ifadəsini tapır” (22, 20).

Elmi ədəbiyyatda “ailənin psixoloji iqlimi” anlayışının sinonim kimi “ailənin psixoloji atmosferi”, “ailənin emosional iqlimi”, “ailənin sosial-psixoloji iqlimi” ifadələri işlədir. Psixoloji ədəbiyyatda göstərildiyi kimi, ailənin sosial-psixoloji iqlimi dedikdə, onun ümumiləşdirilmiş, integrativ xarakteristikası nəzərdə tutulur. Psixoloji iqlim ailənin həyat fəaliyyətinin

əsas aspektləri ilə ümumi tərz və ünsiyyət üslubunun təmin olunma səviyyəsini eks etdirir.

N.K.Krupskaya ailə tərbiyəsinin ilkin emosional əsası kimi, psixoloji mühitin rolunu qeyd edərkən yazar ki, əgər ailə üzvləri qayğıkeş, həssas adamlardırsa, əgər əmək ailə üzvlərini mehriban bir ittifaq kimi birləşdirirsə bu mühit uşaqa yaxşı təsir göstərəcəkdir. Yox, hər ailə təmtəraqlı həyat keçirirsə, təkcə maddi həzz arxasında qaçırsa, yüksək ideyalara biganədirdə digər tərbiyə vasitələri uşaqa lazımcı kömək etməyəcəkdir. Buna görə də ailədəki psixoloji mühitin uşağın tərbiyəsinə təsiri xüsusilə böyük əhəmiyyət kəsb edir.

Ailənin müxtəlif tipləri var. Bu tiplər tərkibinə, həyat tərzinə, maraqlarına və bu maraqları ödəmə imkanlarına görə bir-birindən fərqlənir. Diqqət yetirsək görərik ki, ailənin hər bir üzvü öz maraq dairəsinə, adət və zövqlərə, estetik və gözəllik haqqında özəl təsəvvürlərə malikdir. Müşahidələr göstərir ki, yaşla bağlı dəyişikliklər və fərqlər insanın öz evinə, mənzildə yaşama şəraitinə, verdiyi tələblərdə əlavə düzəlişlər aparmasına səbəb olur.

Ailə üzvləri arasında psixoloji yaxınlığın mövcud olması evdə psixoloji iqlimin hökm sürməsinə zəmin yaradır. Ər-arvard, ilk növbədə, ailə həyatının başlangıcından bir-birinə uyğunlaşmalıdır. Hər iki şəxs ayrı-ayrı ailələrda böyüyüb. Onlara ata evində verilən tərbiyə, göstərilən pedoqoji təsirlər müxtəlif ola bilər. Tərəflərdən birisi həmişə qayıçı ilə əhatə olunub, maddi ehtiyacın nə olduğunu bilməyib, tələbi dərhal ödənilib, digəri isə, maddi sıxıntı da çəkib, uşaqlıdan valideynlərinə öz işlərində kömək edib, acı söz də eşidib, danlaq da görüb.

Müqayisə aparılacaq hallar da vardır. Atalarımız demişkən, “Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax; bu gəlin yaxşı gəlindir, uşağı doğandan sonra bax”.

Ər-arvard çalışmalıdır ki, ailə həyatında bütün olub-keçənləri təkrar-təkrar xatırlatmasın. Bu təkrarçılıq ər-arvard üçün yaxşı əlamət deyil.

Burada hərə öz bildiyini edə, öz hikkəsini yeridə, çaldığı hava ilə başqalarını oynada bilməz. Onlar ata evinin müsbət təcrübəsini tətbiq etməklə öz evini-eşyini qurmalı, öz ailəsinə formalasdırılmalıdır. Yaddan çıxarmamalıdırlar ki, bu onların özlərinin, ikisinin birgə yaratdıqları ailədir. Onlar bu evin, ailənin müəllifidirlər. Onu yaxşı yarada bilsələr, ailə onların şah əsəri olacaq. İki “mən”, başqa sözlə, iki müftəlif xarakterli, müxtəlif fərdi xüsusiyyətli insan “biz”ə qovuşmalıdır. Hərə özü üçün “mən” olaraq qalsa, hərə öz dediyini yeritsə, güzəştə gedilməsə evdə psixoloji iqlim pisloşəcək. Ailəni ilin fəsillərinə bənzətsək, onun da qışı, baharı, yayı, payızı var. Qış insanı üşüdüyü kimi, ailədə münasibətlər gərgin olsa, bu, ailəni üşüdəcək, ər-arvadın əlini işdan soyudacaq.

Bahar gözəllik, şuxluq, gül-çiçək, sevinc gətirdiyi kimi, ailənin baharlı günlərində ər-arvadın gözlərində fərəh, dodaqlarında təbəssüm olacaq, bir-birlərinə rast gəldikləri üçün allahlarına min şükür edəcəklər. Psixoloji uyuşma onların qazandığı uğurların sayını artıracaq.

A.S.Ekzüperi hələ vaxtilə deyirdi: “Bir-birinə baxmaq yox, bir istiqamətə baxmaq-məhəbbətin mənası belədir!” Burada kişi və qadın həmrəyiliyi, eyni məqsad, eyni amal üçün çalışmaq istəyi öz əksini tapıb ki, psixoloji uyuşma üçün bu vacibdir.

Hegelin belə bir fikri var: “Ailənin yaradılmasının əsasları təbii meyildən deyil, təsadüfi ehtirasdan və müvəqqəti şıltəqliqdan yüksək duran qadın və kişi arasındakı mənəvi və əxlaqi əlaqədən ibarətdir”. Bu sözlərdə dərin həqiqət var. Ailənin psixoloji iqlimi qeyd olunan cəhətlərlə six surətdə bağlıdır. Uşaqlar bir-birinin ardınca dünyaya gəldikcə ailə genişlənir, yeni münasibətlər yaranır. Bu münasibətlərin düzgün tənzim və idarə olunması ailənin mənəvi və psixoloji əsaslarını möhkəmləndirir. Professor Əbdüll Əlizadənin qənaətinə görə ailədə, psixoloji iqlim ailə üzvlərinin birgə fəaliyyətinin, onların şəxsiyyətlərərəsi münasibətlərinin nəticəsində yaranır. Lakin ər-arvad, ata-ana, övladlar və b. arasında qarşı-

lıqli münasibət daha çox hissələrə əsaslanır. Buna görə də ailənin həyatında psixoloji iqlim xüsusilə mühüm rol oynayır.

Professorun nöqtəyi-nəzərincə:

1) ailənin psixoloji iqlimi ana və ata vasitəsilə uşaqlara sırayot edir. Uşaqların sağlamlığı ailənin psixoloji iqlimindən bilavasita aslidir;

2) ailənin psixoloji iqlimi müxtəlif formalarda atanın və ya ananın əmək fəaliyyətində, işə münasibətdə əks olunur.

Ailə üzvləri arasında qarşılıqlı anlama, qarşılıqlı hörmət və qayıq, bir-birinə dayaq durmaq, qarşılıqlı yardım, mehribanlıq, səmimiyyət, tələbkarlıq başlıca mənəvi normaya çevriləməlidir. Bunsuz ailədə psixoloji iqlim bərqərər olmaz.

Nuklear (sادə) ailədə ailənin psixoloji iqlimi ər-arvad və uşaqlardan asılı olur. Qarşılıqlı münasibətlər düzgün qurulsa, problem baş qaldırırmır.

Mürəkkəb ailə şəraitində əlavə problemlər ortaya çıxır. Ər-arvad və uşaqlardan savayı, ailədə baba-nənə, kişinin qardaşı və bacıları (başqa sözlə, gəlinin qaynı və baldızları) olur. Burada qarşılıqlı münasibətlərin qurulması müəyyən çətinliklərlə müşayiət olunur.

Müşahidələr göstərir ki, qayınata-gəlin münasibətləri gəlin-qayınana münasibətlərinə nisbətən ixtilafsız ölüşür. Qayınata bir çox hallarda hətta gəlinin müdafiəsində dayanır, gəlinlər də qayınatalarını özünə arxa, dayaq hesab edir, problem yarananada ondan kömək istəyirlər. Qayınatanın belə mövqeyi onun kişi xarakterindən irəli gəlir, təbiət tərəfindən ona verilmiş yüksək səviyyədən gəlinin gözləri qarşısında enmək istəmir, hətta bəzən gəlin-qayınana arasında yaranmış xoşagalmaz münasibətlərlə bağlı öz həyat yoldaşına acıqlanır da.

Gəlin-qayınana münasibətləri həmişə söhbət mövzusu olmuşdur. Etnopedaqoji materiallarda da bu mövzu öz əksini tapır: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır”, “Ərə gedən qızların dilinin altında qənd gərək, qayınanalı gəlinin dilinin altında fənd ola”, “Yanan anadır, yeyən qayına-

na”, “Gəlinin dini yox, qayınanın imanı”, “Ata evində-ögey ana, ər evində-qayınana”.

Baldızlarla müqayisədə qayın və gəlin münasibətləri də sakit ötüşür. Baldızə gəldikdə isə, ailədə gəlin-qayınana ixtilafları yaranmışsa, baldızlar analarının tərəfində dayanır, qardaşı arvadları ilə dilləşirler. Baldız-gəlin münasibətləri də ailənin psixoloji iqliminin pisləşməsinə səbəb olur.

Gənclər xoşbəxt olmaq, bəxtiyar yaşamaq üçün ailə qu-rurlar. Onlar ailəni ona görə yaratımlar ki, necə deyərlər, gen dünyani özlərinə dar etsinlər, problemlər içərisində boğulsunlar, ata-anaları, qohum-əqrəba, əri (arvadı) ilə münasibətləri gərginləşdirsinlər. Sağlam psixoloji iqlim tələb edir ki, yaşlı ailələrlə (ərin və arvadın ata evi) gənc ailə bir məxrəcə gəlməyi bacarsınlar, əl-ələ verib gənc ailənin tarəqqisi, möhkəmlənməsi, ayaq üstə qalxması, yeni nəslin sağlam dünyaya gəlməsi və böyüməsi üçün əlbir hərəkət etsinlər.

3.4. Ailə tədbirlərinin uşaqların mənəvi keyfiyyətlərinin formallaşmasında rolü

Əhatə olunan məsələlər:

- 1. Ailə tədbirlərinin tərbiyəvi əhəmiyyəti**
- 2. Ailədə bayramların keçirilməsi**
- 3. Ailədə ad günləri**
- 4. Ailə adət və ənənələrinin tərbiyəyə təsiri**

Ailə məxsus olduğu cəmiyyətin əlamətlərini özündə eks etdirir və bu əlamətlərin davamlılığını qorumaqdə, təmin etməkdə böyük rol oynayır. Ailə mühiti insanda hələ uşaqlıq dövründən başlayaraq cəmiyyətdə mövcud olan yaxşılıq-pislik, doğru-yalan, namus, şərəf və s. kimi anlayışların formalşası, mahiyyətinin dərk edilib davranışında öz əksini tapmasına şərait yaradır. Bu işdə insanlar arasındaki münasibətlərdən yaranan adət-ənənələrin də rolü vardır. Ta qədim zamanlardan insanlar arasındaki münasibətlərin normal zəmin üzərində inşasını təmin

edən adət-ənənələr bir tərəfdən insanların öz hərəkətlərini cəmiyyətin qəbul edəcəyi səviyyədə nizamlamasına şərait yaradırsa, digər bir tərəfdən cəmiyyətdə tamlığı, bənzərliyi, eyniliyi, etnik stereotiplərin formalşmasını təmin edib cəmiyyəti təşkil edən insanların davranışlarında təzadaların, digər bir deyişlə, münaqişələrin azalmasına səbəb olur. Çünkü “Adət müəyyən cəmiyyətdə və ya ictimai qrupda təkrar edilən və onun hər bir üzvü üçün adı hala çevrilən ərsən keçmiş eyni davranış qaydasıdır”.

Ailənin məişət adət və ənənələri öz mahiyyətinə görə iki qismə bölünür:

- 1.Əsasən keçmişdən qalan və mühafizəkar səciyyə daşıyanlar (fala baxmaq, dua yazdırmaq, zorla qız qaçırmak, ifrat cehiz və s.)
2. Xalqın tarixi inkişafından, həyat zəruriyyatından doğan və sonralar daha da inkişaf etdirilən mütərəqqi adət-ənənələr və mərasimlər (Bahar bayramı, toy və yas mərasimləri, böyüklər, qadınlara və qocalara hörmət, valideyn borcu, qonaqpərvərlik, ad günü və s.).

Adət-ənənələrə dayanan ailə cəmiyyətimizin, xalqımızın önəmlili dayaqlarından biri hesab edilir. İctimai həyatın digər sahələrində milli adət-ənənələrin əksəriyyətinin qadağan edildiyi bir dövrdə belə ailə mühitində onlar qorunmuş və millətin davamlılığını təmin etmək üçün sonrakı nəslə verilmişdir. Ümumiyyətlə, türk milləti tarixən qadağalara, yasaqlara baxmayaraq, milli mənliyini qorumuş, soy köküne, adət-ənənəsinə böyük hörmət və ehtiram bəsləmişdir.

Ömrünün 27 ilini həbsxanada keçirmiş 90 yaşı olan məşhər rus yazıçısı Oleq Volkov özünün “Zülmətdə” (1987-ci ildə parısdə fransız dilində, 1989-cu ildə rus dilində nəşr olunub) adlı əsərində sürgündə olan azərbaycanlı – müsavatçılarla görüşündən, bir yerdə olmasından bəhs edir. O yazar: “Bu adamların timsalında mən özümə məlum olmayan özgür bir dünyani kəşf etdim. Öz müstəqilliyini, ənənəvi baxışlarını və əcdadlarının adət-ənənələrini var qüvvəsi ilə qoruyub saxlamağa çalışan kiçik bir xalqın dünyasını. Sonralar Solovki-

də müsavatçılarla qonşu düşəndə gördüm ki, onlar neçə dərin övlad məhbəbatılıq aqsaqqalların qeydində qalırlar, göz qoyurlar ki, süfrə başında kiminsə payı o birisindən əşkik olmasın...”

“Dünyanın hər hansı bir nöqtəsində, hər hansı bir ölkəsində olan uşaqlar bir-birinə bənzəyirlər, lakin onları tərbiyə edən ata və analar bir-birindən fərqlənirlər. Çünkü onlar sahib olduqları cəmiyyətin adət-ənənələrini, milli xüsusiyyətlərini, milli xarakterlərini daşıyırlar. Milli dəyərlərin daşıyıcıları olan ata və analar bu dəyərləri böyükən uşaqlarına öyrədir və son nticidə onu cəmiyyətin bir parçası halına gətirirlər. Uşaqın cəmiyyətin adət-ənənələrinə uyğun bir şəxsiyyət kimi yetişməsi əvvələ ailə mühitində gerçəkləşir”.

Xalqımızın bu günə qədər yaşayış adət-ənənələri əedadlarımızın övlad tərbiyəsində istifadə etdikləri bir vasitə olmuşdur. Sosial həyatda qanun qədər hökmə sahib adət-ənənələr uşaqların tərbiyəsində, onların kamil bir insan kimi yetişməsində, yüksək mənəviyyata sahib, xalq üçün, millət üçün xeyirli övlad formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

Uşaqların ailədə bir şəxsiyyət kimi formalaşdırılmasında, gələcək sosial həyata uyğunlaşmasında onların ailə-məişət işlərində, bayram, toy və yas mərasimlərində iştirak etmələrinin böyük əhəmiyyəti vardır. Bu mərasimlər uşaqların xalqın adət-ənənələrini mənimseməsinə böyük yardım göstərir. Daha doğrusu, xalqın sahib olduğu adət-ənənələr özünü bu mərasimlərdə daha bariz şəkildə bürizə verir. Belə xüsusi günlərdə səliqə-səhman işlərinin aparılması, digər yaxın qohum və qonşuların toplanması, itirilən əziz adamların məzarlarına gedilib onların ziyarət edilməsi, təzə ailə quranlara köməklik göstərilməsi, yaxınıni itirənlərə təsəlli verilməsi kimi bir bir çox cəhətlərin uşaqların tərbiyəsində böyük rolü vardır. Uşaqların belə bir mühitdə olması onların bilavəsítə yaşayaraq öyrənməsinə, digər deyişə, bilavəsítə hiss edərək öyrənməsinə səbəb olur.

Adət və ənənələr özünün ən parlaq ifadəsini mərasimlərdə tapır. Toy, yas, bayramlar, ailə şənliyi və sair bu kimi

mərasimlər böyük emosional təsir gücünə malikdir. Hər hansı ənənənin yaranması və biçimlənməsi konkret bir xalqın içtimaiyyəsi, iqtisadi həyat şəraiti ilə müəyyən olunur.

Hazırda ailələrdə Novruz bayramını, Ramazan və Qurban bayramlarını, Dünya azərbaycanlılarının həmrəyliyi günü, 8 Mart, Yeni ili, Respublika gününü, 9 May-Qələbə gününü, “gümüş”, “qızıl” və b. əlamətdar günləri, ad günləri qeyd etmək də ailədə ənənə şəklini almışdır. Nişan və toy mərasimləri, gəlin gətirmək, qız köçürmək ailə bayramları və şənliklər arasında xüsusi yer tutur.

Validenlər övladının gəlin köcməsi, evlənməsi, ailə ocağı qurması arzusu ilə yaşıyır.

Gənclik illərini yaşıyan hər bir qız öz taleyi haqqında düşünməli, zamanında düzgün seçim etməlidir.

Zaman keçidkə məlum olur ki, artıq qızı istəyən var. Ana bu günü neçə illər gözləmişdir. O, övladını bağırma basır. Bu barədə ataya məlumat verir. Elçi gözləyirlər. Ailənin ən əziz günlərindən biri bu gün sayılır.. və yaxud oğul sevdiyi qızın adını çökir.

Əlbəttə, çox zaman bunu anasına böyük bacısı vasitəsilə çatdırır. Çox vaxt balaca bacılar və qardaşlar poçtalyona dönürlər.

Bir sıra hallarda oğlan öz hissələrini anasına bildirir, onun xeyir-dualarını alır.

Burada bir məsələni diqqətə çatdırmaq lazımdır. Milli mentalitetimizə görə, ana ilə müqayisədə ata və övladlar arasında pərdə olur. Ona görə də evlənmək, ərə getməklə bağlı xəbərlər ana vasitəsilə ataya çatdırılır.

Toy xalq yaradıcılığının şah əsəridir. Burada sənətin bir sıra növləri: nəğmələr, əlvən rəqslər, gözəl qəzəllər üstündə oxunan müğamlar, oyun havaları, alqış və xeyir-dualar bir-birini tamamlayır, sevgililərin səadətinə yaraşq gətirir.

Qədim xalq adətlərindən olan toy hər şeydən əvvəl mərasim və ritualların zənginliyi, milli özünəxşlığı ilə fərq-

lənir. Toy mərasimi əslində sistəmə salınmış bədii yaradıcılıqdır, xalqın əsrlər boyu yaratdığı və yaşıtdığı sənət abidəsidir.

Toy adət-ənənələri də uşaqın tərbiyəsində böyük əhəmiyyətə malikdir. Toy mərasimi məzmunu, mahiyyəti, milli özünəməxsus xüsusiyyətləri baxımından böyük tərbiyəcidi qüvvəyə malikdir. Toya qədər və toyda həyata keçirilən bir sıra adət-ənənələrin, ailə qurulmasında ağısaqqalların, qohum, qonşu və dostların yaxından iştirakının canlı şahidi olan uşaqlarda bir çox milli xüsusiyyətlər və əxlaqi keyfiyyətlər formalasmasının əsası qoyulur.

Nikahın bağlanması, ailənin həyatında ən əlamətdar hadisədir. Bunu valideynlər, qohumlar, qonşular, tanışlar qeyd edirlər. İlk körpənin dünyaya gəlməsi, ikinci ən böyük sevinc və fərəh, əlamətdar hadisədir. Bu hadisə də təmtəraqla yad olunur. İllər keçir, ikinci, üçüncü... uşaq doğulur. Sevinc-sevincə qarışır. Ailədə ad günləri keçirilir: atanın, ananın, uşaqların doğum günləri münasibətilə süfrə açılır, hədiyyələr, təbriklər əlamətdar günləri daha da rövənqənləndirir. Uşaq əlinə çanta alıb ilk dəfə məktəbə gedir. Həmin gün də səssiz-səmirsiz ölütmür. Nəhayət, birinci, ikinci... uşaq orta təhsilini başa vurur, ali məktəbə daxil olur. Bu hadisələr də ailədə təntənəli şəkildə keçirilir, qonaqlar dəvət olunurlar.

Uşaqlar ailənin nəinki qurulmasına, habelə onun möhkəmlənib ayaqda durmasında bu keyfiyyətlərin böyük rol oynadığını başa düşürlər. Nişan, toy mərasimlərinə kimi valideynlər, qohum-əqraba həm oğlan, həm də qızı sınaqdan keçirirdilər. Elçilər qızın səliqəli olub-olmadığını öyrənmək istədikdə, xəlvətcə döşəməyə çörək qırıntıları atardılar. Əgər qız onları görüb yiğirdi, deməli, ondan səliqəli ev sahibi olacaq, yox əgər onları ayaqlayıb keçsə, həmin qız gedən evdə bərəkət olmaz, deyib elçilər həmin qapıdan ayaqlarının kəsərdilər.

Valideynlərin arzuları bir-bir həyata keçdikcə onların fərəhləri kökslərinə sığdırır, yaşamaq, fəaliyyət göstərmək əzmi artır. Eyni zamanda ailədəki xoş, əlverişli, mənəvi və psixoloji

atmosfer uşaqları da ruhlandırır, təhsildə uğur qazanmaqdır, məktəbdə, içtimai həyatda, ailədə layiqli yer tutmaqdə onlara kömək göstərir. Uşaqların bir-birinə, ata-analarına hörmət və məhəbbəti artır. Bacı-qardaşlar bir-birlərinə, valideynlərinə qayğı göstərir, dayaq dururlar.

İnsan sosial bir varlıq olduğu üçün ölüm hadisəsi də sosial bir xarakter daşıyır. Həyata keçirilən yas adət-ənənələrinin də bir çox sosial vəzifələri vardır. Bu vəzifələrdən ən önəmlisi cəmiyyət üzvlərinin bir-birinə dayaq olaraq insanları çatın anlardan çıxmamış və cəmiyyətin birləşməsini qorumaqdır. Bu səbəbdən də yas adət-ənənələrinin görünüşdə vəfat edən insanların həyata keçirildiyi düşünülsə də əsl həqiqət də isə daha çox yaşayınlar, daha doğrusu, cəmiyyətdə gərəkli olan sosial münasibətləri tənzimləmək üçün həyata keçirilir.

Yas mərasimlərində söylənən ağıllar psixoloji rahatlaşmanın bir yoludur. Psixoloqlar insanın öz kədərini gizli şəkil-də qəlbində saxlamayıb, hansısa bir tərzdə xaricə çıxarmasının, bürüzə vermasının təzahür formasında çıxılmaz depresiyalara düşməsinin karşısını aldığı qənaətindədirler.

Uşaqların yas mərasimlərində iştirakı da onların tərbiyəsinə böyük təsir edir. Yas mərasimlərində qohumlar, qonşular, tanışlar yaxının itirmiş şəxslərə başsağlığı verməyə golur. Başsağlığının təməlində sosial münasibətlərin davam etməsi və sosial birləşmə möhkəmlənməsi durur. Çünkü başsağlığı yaxının itirmiş insanların tək qalmadığını, baş verən kədərə digər insanların da şərık olduğunu göstərir. Yaxını vəfat etmiş insan dostlarının, qohumlarının, tanışların dəstəyini axtarır və bu dəstəklə ayaqda durmağa özündə güc tapır.

Xalqımızın adət-ənənələrini sadəcə bayram və mərasimlər daxilində göstərmək olmaz. Bu adət-ənənələr millətimizin gündəlik həyatında da özünü bariz bir şəkildə göstərmişdir və uşaqların bir şəxsiyyət kimi formalasmasında ən önəmlı mənəvi təsir vasitəsi olmuşdur.

Böyük ədib C.Cabbarlinin göstərdiyi kimi, bir xalqın keçdiyi dövrləri, yas və bayramlarını, bu və ya digər vəqitlərə

karşı münasibətini, qonağa nasıl baxdığını, düşmənlə rəftarını, münaqışasını, intiqamını, məhəbbətini dərk etməkdən ötrü dil-lərdə dolaşan dastanlar, mahnilər, tapmacalar, nağıllar və ilaxır ilk vasiṭə və ən doğru tərcumandır.

Sırf milli mənliyimizi əks etdirən bir bayram olan Novruz bayramı min illərdən bu günümüzə qədər xalqımızın məişətinə, mənəviyyatına, psixologiyasına nüfuz etmiş, özünün böyük təbiyəvi təsir gücünə sahib adət-ənənələri ilə yetişən nəsillərin gələcək həyata hazırlanmasına və beləliklə də, cəmiyyətin də sağlamlığına böyük təsiri olmuşdur. Ümmüyyətlə, istər qeyd edilməsi qadağan edilmədən öncə - min illər boyunca, istər qadağalara məruz qaldığı dövrdə, istərsə də müstəqillik əldə etdiyimiz son dövrlərdə bu bayram xalq arasında təntənə ilə, böyük sevincdə keçirilən bir mərasim olmuşdur.

Ailəde Novruz bayramının qeyd edilməsinin uşaqlara təbiyədici təsiri böyükdür. Bu bayramda bir çox ənənələr evdə səliqə-sahman, təmizlik işləri aparılması, yaxınların evinə qonaq gedilməsi, evdə xoş sözlər danışılması, küstülürənin barışması, bir çox oyunların oynanması uşaqların əxlaqi, əmək, estetik, zehni və fiziki inkişafına böyük təsir göstərir. Bu bayramda evdən, ailədən, ocaqdan vəfat etmiş insanların, ailə böyüklərinin xatırşının əziz tutulması, onların məzarlarına gedib ziyanət edilməsinin böyük təbiyəvi təsiri vardır. Belə gündə dünyadan köçmüşlərin yad edilməsinin, onların ruhunu şad etmənin anlamını xalq öz dili ilə belə açıqlayır: "Axır çərşənbədə dünyadan köçənlərin ruhu bir hovurluğa evinə, oğul-uşağına, qohum-əqrabasına baş çəkməyə gələr. Gün axşama kimi ev-eşikdə, qapı-bacada xoş ovqatlı, üzügülər olmaq, atırlı, dadlı yeməklərdən biş-düş eləmək gərəkdi ki, uluların ruhu gəlib özlərindən sonrakıların gün-güzəranını xoş görsün ki, qayıdır əmin-arxayı gedə bilsin.

Xalqın kimsəsizə əl tutmağı yüksək mənəvi keyfiyyət kimi qəbul etməsi burada da öz əksini tapır: "Ilaxırda kimsəsizlərin, qəriblərin qəbrini də ziyanət edib, qəbrin üstünə

şirni qoymaq savab sayılır. Deyirlər ki, belədə doğmaların ruhu da rahat, daha şad olar".

Bütün bu adət-ənənələrin öz gözləri ilə müşahidə etmək uşaqlar üçün böyük təbiyəvi əhəmiyyət kəsb edir. Bu bayram uşaqlarda dostluq, xeyirxahlıq, alicənəblilik, qonaqpərvərlik, səmimilik, vətənə dərin məhəbbət, saflıq, nəciblik kimi yüksək mənəvi keyfiyyətlər aşılıyor, onlar milli-mənəvi keyfiyyətlərə yiyələnirlər.

Ailə bayramları, ailə şənlikləri ailə üzvlərini bir-birinə daha səmimi, mehriban və qayğılış edir. Artıq yeniyetməlik dövrünü başa vurmuş, gənclik mərhələsinin başlangıcında oğlanlar hərbi xidmətə çağrılırlar. Onların əsgərliyə getmələri, ordudan təxris olunmaları da ailədə qeyd olunur. Artıq əsgərliyə yola salmaq təntənə şəklini almışdır. Hərbi xidmətə gedən gənçin dost-tanışlarının da iştirak etdiyi məclis evdə, yaxud restoranda keçirilir. Hami ona uğurlar dileyir, yaxşı əsgər olmayı arzulayır, vətənin müdafiəsində, ayıq-sayıq durmağı məsləhət görürler.

Çağırışçı gənclər də üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışırlar. Ciyninə silah alıb Vətənin müdafiəsində dayanırlar.

Övladın işə girməsi də əlamətdar gün sayılır. Onun ilk maaşı əsl təntənəyə çevirilir. O, ilk əmək haqqından ev üçün, ailə üçün, valideynləri, bacı-qardaşları üçün hədiyyələr alır, sonra süfrə başına keçirərlər.

Ailə bayramları və şənlikləri zamanı dostların, tanışların, qohumların gəlişi ailə üzvlərinə, uşaqlara xoş əhval-ruhiyyə bəxş edir. Bu məclislərdə deyir-gülür, zarafatlaşır, bir-birinə xoş sözlər deyir, bir-birlərinin uğurlarını yada salır, gənclərə, uşaqlara xeyir-dua verirlər.

"Bu bayramların mahiyyəti də məhz həmin maraqlı səhəbətlərdə, görüşlərdə və təntənəli şənliklərdədir. İnsanlar şənliklərə yalnız yeyib-içmək məqsədilə gəldikləri təqdirdə həmin bayramlar, əlamətdar günlər öz mənasını itirir. Ailə bayramlar, əlamətdar günlər öz mənasını itirir. Ailə şənliklərinin hər birində uşaqlar iştirak edirlər. Çalışmaq

lazımdır ki, həmin tədbirlərin sahibi məhz onlar olsunlar, öz həməyəşidlarını evə dəvət etməkdən çəkinməsinlər".

Qeyd etdiyimiz kimi, adət-ənənələrə bağlılığı insan ilk öncə məhz ailə ocağında yiyələnir. Yəni insan ilk mənəvi dəyərlərini, ilk əxlaq prinsiplərini və adət-ənənələrə bağlı olan ilk qayda-qanunlarını ailədə öyrənməyə başlayır və ailədə öyrənilən bu bağlılıq onu bütün ömrü boyunca öz təsiri altında saxlayır. Bu adət-ənənələr insanın cəmiyyətin qəbul etdiyi, uyğun gördüyü, onun milli xüsusiyyətlərinə xas davranışlara görə hərəkətini tənzimləyir. Valideynlərin, eləcə də xalqın, cəmiyyətin yetişən nəsillərdə görmək istədiyi önəmlü əxlaqi keyfiyyətlərdən biri də adət-ənənələrə hörmətlə yanaşmaq, onlara əməl etmək və ən əsası qoruyub saxlamaqdır.

3.5. Ailədə dəb, geyim, adətlər və tərbiyə məsələsi

Əhatə olunan məsələlər:

1. Geyim etiketləri və mədəniyyəti
2. Ailədə geyim mədəniyyətinin formalaşmasında valideynlərin rolü

İnsana nəzər salmaqla onun geyim mədəniyyəti, zövq və manerası barədə fikir yürütmək mümkünündür. Səliqə ilə geyinmiş şəxs özünü inamlı aparır. Bəzi hallarda adama geyimini görə qiymət verirlər. Hətta bu barədə atalar misalı da vardır: "Adamı geyiminə görə qarşılıyb, ağlına görə yola salırlar". Molla Nəsrəddinin "Ye kürküm,ye" lətifəsi bu baxımdan səciyyəvidir. Lakin hər bir şəxs həm daxildən, həm də xaricdən gözəl olmalıdır. Xarici gözəlliğ isə heç də, hər cür modaya uymaq, qaş-gözü bəzəmək, saçları uzatmaq, donu gödəltmək deyildir. Təbii olan hər şey gözəl görünür. Həyatda özünü "təlxək qiyafəsına salan" oğlanlar, yaxud pal-paltarından tutmuş, sir-sifatınadək özgələşən "bəzəkli kuklalar" bir həqiqəti dərk etməlidirlər ki, Qərbin ifrat moda mədəniyyətinə

aludəçilik heç də onları hörmətli, nüfuzlu etmir. Belələri xarici filmlərin tərbiyəvi xarakterini, müsbət keyfiyyətlərini deyil, mənfi cəhətləri əzx edir və yaddan çıxarırlar ki, sadə geyim adama daha çox yaraşır. Hər cür sümü yenilik müasirlilik sayılmır. Bu, sadəcə müasirlilik pərdəsi altında özünü gülnüç vəziyyətinə salmaqdır. Yaxşı geyinmək deyəndə, heç də tez-tez bahalı paltar almaq nəzərdə tutulmur. Səliqəli, ütülü və təmiz olan, bədənə yaxşı oturan sadə geyim hər cür qiymətli paltardan yaxşı görünür. Gənclər unutmamalıdırlar ki, paltarın gözəlliyi formanın səliqəliyində, rənglərin yaxşı uzaşmasındadır. Zövqlə tikilmiş paltar bədənin gözəlliyyini üzə çıxarır. Geyim insanların məşğələ növünə və yaşına münasib olmalıdır.

Kişilərin geyimi ilə müqayisədə qadınların geyimi daha zəngin və çoxçalarlıdır: ariq və kök, alçaqboylu və hündürboylu, mütnəsib əndamlı qadınlar üçün xüsusi modelər mövcuddur. Gödək və kök qızlara qısa və enli yupkalar geyinmək məsləhət görülmür. Onlar nisbətən hündür görünmək istəyirlərsə, gərək büzməli, qırçılıq paltarlara meyil göstərməsinlər, bellərinə iri kəmər taxmasıdır.

Kök və alçaqboylu qızlar bir rəngli saya geyimlərdən, mil-mil parçalardan və ensiz yaxalıqlardan istifadə etsələr, daha yaxşı olar. Belə geyim ansamblı boyu hündür göstərir. Hündürboylu qızlar və qadınlara paltarlarında uzun kəsiklər qoydurmaq məsləhət görülmür. Onların dabansız ayaqqabı, enli yupka və sviter, büzməli don, dama-dama parçadan tikilmiş paltar geyimləri məqsədə uyğun olardı.

Qızlar və qadınlar oğlan və kişilərlə müqayisədə özlərinə paltar seçkən daha çox zövqə və seçicilik səriştəsinə malik olmalıdır. Kişi paltarına nisbətən qadın geyimində onun sahibəsinin fərdi üslubu və xarakteri daha aydın əks olunur. Zövqsüz seçilmiş müxtəlif rəngli qadın paltarları sahibəsinin pis zövqə malik olması barədə təsəvvür oyadır. Don, yupka, ayaqqabı, çanta, corab, zinət əşyaları rəng harmoniyasının tələblərinə cavab verməlidir. Çanta əgor paltara uyğun galmırırsa, onsuq keçinmək daha yaxşıdır. Hansı paltarları seçmək

lazımdır ki, geyim modaya uyğun gəlsin və həm də müasir görünsün?

Bu məsələdə hazır reseptlər ola bilməz. Xüsusən qadın modası mütəmadi dəyişir. Bir də görürsən ki, don gah uzun, gah da qısa olur. Paltarın silueti də dəyişkənlilikə uğrayır. Gövdə gah qalxır, gah aşağı düşür, gah da yoxa çıxır. Ayaqqabının dabanları tez-tez dəyişir. Gah həddindən ziyanə hündür, nazik, gah orta vəziyyətdə, gah çox alçaq, enli olur.

Qızların (qadınların) şalvar geyməsi məsələsinə gəldikdə isə, galin, etiraf edək: şalvar heç də qızların (qadınların) hamısına yaraşdır. Şalvar da qısa don, yupka kimi arıq qıçlı qızların (qadınların) gözəl görünməsinə, cəlbəcici olmasına xüsusiələ maneqçılık törədir. Bir ara şalvar-yupka dəbdə idi. Onu nəinki yeniyetmə və gənc qızlar, tələbələr, hətta ərli qadınlar belə geyinirdilər. Şalvar və şalvar-don geyən qızlar və qadınlar modadakı dəyişikliklərə kor-koranə əməl etməməli, yeniliklərin bədən xüsusiyyətlərinə uyğun gəlib-gəlmədiyinin fərqinə varmalıdır.

Hər yeni dəbin ardınca düşmək, ətək-ətək pul xərcləmək tələb olunur. Ona görə də elə paltar almaq lazımdır ki, əvvəla, ilk növbədə zəruridir; ikincisi, digər geyimlərə də uyğun gəlir. Mütəxəssislərin fikrincə, geyim mədəniyyəti iki əsas qaydaya əməl olunmasını tələb edir: əvvəla, paltar həmişə insanın təkrarolunmazlığını göstərməli və praktik olmalıdır; ikincisi, tez-tez ucuz mallar almaqdansa (Bir məsələdə deyildiyi kimi, "Mən elə varlı deyiləm ki, ucuz şəyələr alım". Bunun mənəsi odur ki, aldığı ucuz mal tez sıradan çıxır, məcbur olub birini, sonra o birisini alırsan. Axırda məlum olur ki, əvvəldən bahalısı alınsayıdı, bundan ucuz başa gələrdi), yaxşı, davamlı, gözəl, bahalı şey almaq daha sərfəlidir. Burada ataların belə bir məsəli yada düşür: "Ucuz ətin şorbası olmaz".

Qadın modası ilə müqayisədə götürdükdə kişi modası nisbətən sabitdir, parçanın rəngləri az olur. Kişiər gündəlik geyim üçün tünd rəngli parçadan çox da bahalı olmayan saya və xırda zolaqları olan kostyum seçə bilərlər. Bayramlar və

digər təntənəli mərasimlərdə geyimin tünd-göy və mavi rəngdə olması məqsədə uyğundur. Yayda isə, əksinə, açıq rəngli kostyum geymək məsləhət görülür.

Ayaqqabı da zövqlə seçilməli, hər fəslə uyğun alınmalıdır. Bu vaxt ayağın ölçüsü nəzərə alınmalıdır. Tuflı nə dar, nə da geniş olmalıdır. Dar ayaqqabı adamı incidir, barmaqlarının döyenək əmələ getirir. Ayaqqabı nə qədər gözəl olsa belə, əgər narahatdırısa və yaxud adamin ayağına balacadırısa, gözdən düşür, ondan yaxa qurtarmağa çalışırsan.

Bələ məsələ var: "Ayaqqabı əgər ayağıma darsa, dünyanın geniş olmağının mənə nə dəxli var". Həmin sözlərdə həqiqət var.

Ev paltarının estetik səviyyəsinə fikir vermək lazımdır. Bəziləri səhvən belə fikirləşirlər ki, evdə necə gəldi geyinmək olar, onsuz da heç kim səni görmür. Əslində isə bu özünə, valideynlərə, həyat yoldaşına qarşı hörmətsizlik, kiçik bacı və qardaşlarına, övladlarına pis nümunədir.

Otaqda səliqəli paltarda gəzmək, ilk növbədə öz əhvalimizin yaxşı olması üçün vacib şərtlərdir. Mənzilin yiğışdırılması, naharın hazırlanması, müyyəyen təmir işlərinin görülməsi üçün ayrıca paltardan istifadə olunmalıdır.

Qızların evdə çox da bahalı olmayan açıq rəngli pambıq parçadan xalat, sarafan, yaxud yüngül qısaqol don, şalvar, yüngül başmaqlar geyməsi məsləhətdir. Bu görkəmdə o, rəfiqəsini, tanışlarını çaya, qəhvəyə qonaq edər, eyvana, bağa-bağcaya, həyətə çıxa bilər. Mətbəxdə iş görərkən önlük taxmaq, saçları ləçəyin altına yiğmək lazımdır. Mənzili yiğışdırarkən idman forması, şalvar geymək məsləhətdir.

Gecə köynəyi, pijama yataqda geyilməlidir. Pijamada qonaq qabağına çıxməq və yaxud onun yanında belə oturmaq hörmətsizlik olardı. Eləcə də pijamada bərbərxanaya, mağazaya getmək, nəqliyyata minmək, binanın qabağında, məhəllədə gəzmək yolverilməzdir. Cirilmiş köynəkdə, maykada, küçədə dayanıb sıqaret çəkən oğlanlar və kişilərə rast gəlirik. Bəzi qızlar xalatda, saçına həna yaxıb başını ləçəklə bağlamış halda,

saçlarına bıqdu taxmış vəziyyətdə küçəyə çıxır, qonşuya baş çəkir. Bu, həmin adamlarda geyim mədəniyyətinin aşağı səviyyədə olduğunu sübut edir. İnsan hər yanda təmiz, səliqəli geyinmalıdır.

Moda sosial təzahürdür. O, davranışın müəyyən tipi, ayrı-ayrı adamların, sosial qrupların, bütün nəsillərin həyat üslubu kimi baş qaldırır. Mədəni adam sadə, yaxud zövqlə geyinir, paltarının səliqəli, təmiz və ütülü olmasına fikir verir, kostyumu, köynəyi, qış və yay geyimləri yaşına, həyat tərzinə, sənətinə uyğun seçilir, zahiri görünüşündəki qüsuru nəzərə alır. O bilir ki, geyimi yönəmsiz olarsa, qüsuru daha qabarlıq görünəcəkdir. Ona görə də geyimin köməyilə ən yaxşı cəhətlərinə nəzərə çarpdırmağa çalışır. O, məşhur bir həqiqəti – “insanda hər şey gözəl olmalıdır” – düşüñərkən modadan yan qaçırı.

Dəbələ geymək mümkündür, lakin zövqsüz geyinmək olmaz. Bəzi qızlar müəyyən estetik zövqə malik olmadığından kor-korana rəfiqələrini yamsılayır, eynilə onlar kimi geyinirlər. Ona görə də küçələrdə, toy və nişan mərasimlərində, ad günlərində, teatr və konsertlərdə eyni biçimli geyimdə olan qızlarla rastlaşıraq. “Filan qız, filan oğlan elə geyinir” təsəvvürü ilə geyinmək yaramaz. Həm də birisinə yaraşan paltar bir də görürsən ki, o birləşdə yanaşır, onu yönəmsiz göstərir. Modaya yaradıcı yanaşmaq lazımdır. Başqasını eyni ilə təkrar etmək zövqsüzlük əlamətidir. Hər kəs öz üslubunu, formasını tapmalı və özünəməxsus geyinməlidir.

Bu gün də rənglərə münasibət moda ilə bağlıdır. Məlumdur ki, moda altı aydan bir dəyişir. Modelerlər hər fəsildə hansı rəngin dəbdə olacağını qabaqcadan xəbər verirlər. Bu qayda indi dönyanın hər yere rəng qəbul olunmuşdur. Geyim mədəniyyətində fərdi üslub seçmək başlıca məsələlərdəndir. Qadının gözəl doğulması üçün bir imkan varsa, cəlbedici olması üçün yüz min imkan vardır. Atalarımız əbəs yerə deməmişlər: “Gözəllik ondur, doqquzu dondur”.

Uşaqlarda geyim mədəniyyətinin tərbiyə olunmasında valideynlərin rolü böyükdür. Ata-ana gözəl və zövqlə geyin-

məklə yanaşı, bu vərdişi öz övladlarına da aşılmalıdır. Valideyn nəzərə almalıdır ki, onun səliqəsiz geyinib cəmiyyət içində çıxmazı, işə, məclisə getməsi uşaqa da siraət edir. Ata ayaqqabısının tozunu təmizləmədən onu geyinir, uşaq da məktəbə belə yollanacaq. Bəzən küçədə, iş yerində, mağazada dünənki yağışdan sonra ayaqqablarını təmizləmədən onları ayaqlarına keçirən adamları rastlaşıraq. Yaxalığı çirkli köynək geyinən ata, pləşinin düyməsi düşmüş ana qızına hansı nümunəni göstərə bilər? Geyim mədəniyyəti belə bir prinsipi diqtə edir: “Mənə yaraşan gözəldir”.

Geyim mədəniyyətinin formallaşmasında valideynlər qədər müəllimlərdə yüksək təsir gücünə malikdirlər. Müəllimin geyiminin, hər seydən əvvəl pedaqoji əhəmiyyəti vardır. Onun gündəlik geyimi məktəbilərdə estetik tələblər, zövq barədə təsəvvür yaradır, müasir insanın zahiri görkəminə dair onlara müvafiq istiqamət verir. Bu, bir həqiqətdir ki, müəllimin geyimlə bağlı nəsihətlərində daha çox şəxsi nümunəsi şagirdlərə güclü təsir edir.

Pesəsindən, sənətindən və məşguliyyət növündən asılı olmayaraq, hər bir şəxs modaya biganə qalmamalıdır. Lakin hər seydə olduğu kimi burada da modadan körəkli deyil, ağılli istifadə edilməlidir. Moda nədir? Moda geyinib-keçinməyi, səliqəli davranışlığı, saç düzülmənə, özünü gümrəh saxlamağı, zəmanənin nəbzini tutmağı bacarmalıdır. Geyim bu gün əksəriyyətin zövqünə oxşayır və onların diqqətini cəlb edən tələbata çevirilirsə, deməli dəbdədir.

Xarici görkəmcə yaxşı görünmək üçün verilən məsləhətə qulaq asmaq da faydalıdır. Geyim ümumi bir ansambl təşkil etməlidir. Ümumi şəkildə götürdükdə moda itmir, yalnız müəyyən vaxtdan sonra nisbətən təkmilləşmiş formada yenidən meydana çıxır. İngilis alımlarından biri dövri olaraq təkrarlanan modalara belə qiymət verir: deyək ki, beş il əvvəl yönəmsiz, qəribə hesab edilən moda, bu gün gözəl görünür. Lakin bir il keçdi, bir də görürsən ki, həmin gözəl moda münasib sayılmır, altı il sonra çox qəribə, on il sonra gülməli, otuz il sonra yenə

orijinal görünür. Bir sözlə, moda müasir insanları gözəl edir, qadınlara daha cazibədarlıq, kişilərə isə sadə və özünə inamlı görkəm verir.

Gənclərin geyim mədəniyyətinin formalaşmasında ailənin də, məktəbin də rolü böyükdür. Uşaq ailədə valideyindən, məktəbdə ona dərs deyən müəllimdən nümunə götürür. Hər sahədə olduğu kimi, geyimləri, səliqə-səhmanları ilə onlara oxşamağa çalışır. Bu mədəniyyət növünün düzgün formalaşması istiqamətdə valideynlər, eləcə də müəllimlər doğru seçim etməkdə uşaq və yeniyetmələri maarfləndirməlidirlər.

III fəslə dair ümumi suallar:

- 1.Tərbiyanın tərkib hissələrinin ailədə formalaşdırılması üçün valideynlərin üzərinə hansı öhdəliklər düşür?
- 2.Ailənin möhkəmləndirilməsinin əsas şərtləri hansı göstəricilər hesab edilir?
- 3.Ailənin psixoloji iqliminin ailə üzvlərinə təsiri necə izah edilə bilər?
- 4.Ailə tədbirləri uşaqların mənəvi keyfiyyətlərinin formalaşmasında nə kimi əhəmiyyətə malikdir?
- 5.Geyim mədəniyyətinin formalaşmasında valideynlərin rolu nədən ibarətdir?

Ədəbiyyat:

1. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, 1 c., Bakı: ASE, 1983 (43-154).

IV FƏSİL

MƏDƏNİ VƏRDİŞLƏRİN FORMALARI VƏ UŞAQLARDA TƏRBİYƏ OLUNMA İMKANLARI

4.1. Ailədə mədəni davranış qaydaları

Əhatə olunan məsələlər:

1. Ailə tərbiyəsində mədəni davranış nümunələri
2. Ailə üzvləri arasında ünsiyyət mədəniyyəti
3. Ailə üzvlərinə ictimai yerlərdə mədəni davranış qaydalarının öyrədilməsi

Ictimai mühitdə yaşayan insan istər-istəməz cəmiyyət üzvləri ilə qaynayıb-qarışmalı və ünsiyyətdə olmalıdır. Bu ona görə lazımdır ki, hər şəxs öz ictimai vəziyyətini qorub saxlasın, maddi vəziyyətini və tərəqqisini günbəğün artırınsın və həyat çətinliklərini daha yaxşı şəkildə həll etsin. Bunun üçün insan ətrafindakı adamlarla elə rəftar etməlidir ki, onların hörmətlərini qazansın, özünün ictimai mövqeyini yüksəltsin.

Bu kimi keyfiyyətlərin qazanılması üçün tərbiyə işi uşaq yaşılarından düzgün təşkil edilməlidir. "Uşaq elə tərbiyə edilməlidir ki, rəftar və münasibətdə gözəl olsun. O, özü haqqında mümkün qədər az danışın, başqlarının xatirinə dəyən söz deməsin, yoldaşları ilə şit zarafat etməsin. Bundan əlavə, o evə qonaq gələndə ayağa dursun, başqa evə qonaq gedəndə əyləşməyə tələsməsin. Yaxud da avtobusda, küçədə, ictimai yerlərdə ucadan danışmasın, başqlarına qayğılaşlık göstərsin, salamlasharkən artıq hərəkətlərə yol verməsin. Bir sözlə, uşaq elə tərbiyə verilməlidir ki, ailədə, məktəbdə, işdə, qonaqlıqda, stol arxasında, səhbat zamanında nəzakət qaydalarından kənara çıxmasın, insan ləyaqətini alçaldan hərəkətlər - sırtlıqliq, acgözlük, kobudluq, ədəbsizlik və s. etməsin .

Qeyd edilən bu ədəb qaydalarının mədəni davranış vərdislərinə aid olduğu şübhəsizdir. Bu qaydalar davranış və

münasibət estetikasına birbaşa aid edilir. Davranış və münasibət estetikasının meyari elə, nümunəvi ədəb qaydalarıdır, mədəni davranış vərdişləridir. Doğrudan da bu qayda və vərdişlər o zaman böyük mənə və əhəmiyyət kəsb edir ki, uşaq, yeniyetmə, yaxud gənc onları "mexaniki surətdə" mənimsemir, əksinə, onların gözəlliyini dərk edir, başa düşür ki, bu vərdişlər adamı nəcibləşdirir, yüksəldir və daha gözəlləşdirir.

Bu da doğrudur ki, davranış mədəniyyətindəki gözəlliyi fərqləndirmək qabiliyyəti uşaqda birdən-birə yaranır. Bu qabiliyyət tədricən yaranıb inkişaf edir. Həmin sahədəki işin müvəffəqiyyəti və ya qüsürü isə müəyyən dərəcədə yenə də məhz valideynlərdən asılı olur. Budur, dörd yaşlı bir qız qolları üstə tutduğu gəlinçiye açıqlanır: -"Çor, zəhrimar, boyunu yerə soxum! - deyə ona qarğıyı, "...niyə yatmırsan, gözlərini yum, yoxsa gözünü çıxaramam!"

Sual oluna bilər: dörd yaşı təzəcə tamam olmuş bu qız belə sərt rəftəri, uşaq aləminə uyğun olmayan ürəkbulandırıcı xoşagəlməz sözləri kimdən öyrənmüşdür?

Bizcə, geniş izahata ehiyac yoxdur. Yaxşı ədəb qaydaları, mədəni davranış vərdişləri ailənin yaşlı üzvlərinə yad olan yerdə tərbiyadən bundan artıq bir şey gözləmək çatındır.

Nümunəvi ədəb qaydaları ailə başçılarının xarakter əlamətlərinə çevrildikdə və ailə üzvləri arasında səmimiyyət, qarşılıqlı hörmət və etibar olduqda isə belə ailədə yaşayan uşaq davranışlarındakı və insanlar arasında olan əlaqələrdəki gözəlliyi çox tez dərk edir, özü də davranış və münasibətdə gözəl olmağa çalışır. Əbəs deyil ki, böyük pedaqqollar bu cəhətə həmişə ciddi diqqət yetirmiş və valideynlərin özlərindən davranışında nümunə olmayı tələb etmişlər. Tərbiyə işinin ecəzkar ustası olan A.S.Makarenko özünün təcrübəsinə əsaslanaraq yazırıdı: "Mən kollektivin elə bir üzvü olmalyam ki, kollektivə təzyiq göstərməklə bərabər, onu sevindira bilim. Məndə estetik ifadə olmalıdır, ona görə də heç vaxt çəkmələrim silinməmiş və ya qayışım bağlanmamış bayırı çıxmazdım. Məndə də mümkün qədər bir növ parlaqlıq olmalıdır. Mən də kollektiv kimi fərəhli

olmalıyam. Hətta ovqatım təlx olanda və ya xəstə olanda da öz dərdimi uşaqların qarşısında büruzə verməməyi bacarmalıyam". Valideynlər bu sahədə də Makarenkodan nümunə götürməlidirlər. Onlar özlərinin yerişlərinə, duruşlarına, danışqlarına, hərəkətlərinə, rəftar və davranışlarına fikir verməli, həmişə gözəlliyyə can atmalı, uşaqlarını da bu ruhda yetişdirməlidirlər. Uşağı başa salmalıdır ki, "qaşqabaqlıqdan, üzü turşutmaqdən çəkinərək, daimi gümrahlıq, həmişə hərəkətə hazır olmaq, əsəbiliyə tutulmamaq, faydalı hərəkətlərə, maraqlı, məzmunlu, mənalı hərəkətlərə hazır olmaq, lakin çığır-bağırlı, heyvani hərəkətlərə qapılmamaq lazımdır".

Dünya şöhrətli alim Nəsirəddin Tusi "Əxləqi-Nasiri" əsərində övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında yazmışdır ki, uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə, ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnəkləşdirmək, əsil-nəsəbə aid olan şeylərlə yox. "Bundan sonra adət-anəna, davranışlı qaydaları, dini vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, təbe olmadıqda tənbəh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri isə pişləmək məsləhətdir. Onda yaxşı bir hərəket baş verdikdə həvəslandırib arturmaq, kiçik bir nöqsan gördükdə isə danlayıb qarşısını almaq lazımdır".

Beləliklə, hər bir ata-ana çalışmalıdır ki, övladları davranış və rəftarda, münasibət və hərəkətlərdə yaxşı cəhətləri mənimsemisin, bunu özlərində adət halına salmayı və ədəb qaydalarına riayət etməyi bacarsınlar.

Mədəni vərdişlərin formaları. Mədəni vərdişlərin formallaşmasında şifahi xalq ədəbiyyatı nümunələri ilə tanışlıq, bədii ədəbiyyatın oxunması, musiqi və nəğmə, təsviri incəsənət, qəzet və kitablar, muzeylər və sərgilər, kino və teatr tamaşaları, informasiya kommunikasiya texnologiyalarından istifadə xüsusi rola malikdir. Bu nümunələrin bir neçəsinə diqqət yetirək.

Yaxşı söylənilən *nağıl* özü artıq mədəni vərdişlər tərbiyəsinin başlanğıcıdır. Cox yaxşı olar ki, hər ailənin kitab rəsəfində nağıllar toplusu olsun. Kiçik yaşı! uşaqlara danişmaq üçün bir çox nağılları ixtisar etmək, sadələşdirmək, həmin nağılları tam başa düşüləsi hala salmaq lazımdır. Valideynlər özləri də həla uşaq vaxtı eşitdikləri nağıllardan danişa bilərlər. Çalışmaq lazımdır ki, seçilən nağıl istər uşaq, istərsə də böyük-lər tərəfindən ifadəli oxunsun və ya söylənsin. Mətnin xarakterinə uyğun şəkildə oxunulan və ya danişılan əhvalatın təsiri uzun müddət adamin xatirində qalır. Məhz bu şəkildə danişilan nağıldan bəhs edərək M.Qorki 1934-cü ildə yazırkı ki: "nənəmİN sözlərinin qanadlandırıcı şənliyi hələ bu günə qədər yadım-dan çıxmamışdır".

O da qeyd edilməlidir ki, hansı nağılı seçməyin, nağılı yüksəl emosional şəkildə nəql etməyin də əhəmiyyəti böyükdür.

Uşağın görüş dairəsini inkişaf etdirmək və həyat haqqında onun təsəvvürlərini genişləndirmək üçün *təsviri incəsa-nətin* özünə məxsus yeri vardır. Uşaqlar təsviri yaradıcılıq fəaliyyətinə, xüsusən rəsmə, dekorativ işlərə və yapışdırma işlərinə lap erkən yaşdan maraqlı göstərirlər. Əllərinə plastilin, gil, mum və sair düşən kimi onlar bundan müxtəlif fiqurlar (göbələk, armud, heyvan fiqurları və s.) qayırmağa səy edirlər, yaxud kağız və karandaş tapan kimi şəkil çəkməyə və ya ona müxtəlif bəzək vurmağa başlayırlar.

Ata-analar arasında eləlori var ki, özləri hiss etmədən uşaqlarında təsviri yaradıcılıq işlərinə olan bu həvəsi söndürür-lər.

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, uşaqların təfəkkürü obrazlı və konkret səciyyə daşlığından onlarda rəsmə, şəkər, dekorativ işlərə, qurmaq və yapışdırmaq işlərinə, tikişə və s. böyük maraqlı olur. Məhz elə məktəbəqədər mərhələ-dən valideyn bu marağın hər vəchələ artırmalıdır. Bunun üçün o, uşaq rəngli karandaş, şəkil dəftəri, albom, akvarel boyası, firça, plastilin və s. almali, təsviri yaradıcılıqla məşğul olması üçün

ona müvafiq yer ayırmalı və uşağın işlərinə nəzarət etməlidir. Lazım gəldikdə isə ona müvafiq göstərişlər verməlidir.

Uşağın düzəltdiyi və ya çəkdiyi şeyləri ayrıca bir yerdə saxlamaq məsləhətdir. Çünkü bu həm uşağı sevindirir, onu daha maraqla və diqqətlə işləməyə təhrik edir, həm də valideynə imkan verir ki, müxtəlif vaxtlarda düzəlmüş və ya çəkilmiş bu şeyləri müqayisə etməklə övladında təsviri fəaliyyətin necə inkişaf etdiyini izləsin.

Valideyn məktəbəyəşli uşağın da təsviri yaradıcılıq işləri ilə maraqlanmalıdır. Məktəbdə rəsm dərsleri I-VII siniflərdə keçilir və uşaqlara təsviri savad öyrətmək, onlarda yaradıcılıq və müşahidəcilik qabiliyyətini təkmilləşdirmək, karandaşla və boyla ilə işləmək bacarığı yaratmaq, uşaqların xəyalını, zövqünü, görmə mədəniyyətini, gözü ilə əli arasındaki koordinasiyanı inkişaf etdirmək kimi bir sıra vəzifələri yerinə yetirir. Bu vəzifələr məktəbdə naturadan çəkmək, mövzu üzrə rəsm, dekorativ rəsm və təsviri incəsənat haqqında müsahibə adlı dörd məşğolə növü üzrə həyata keçirilir.

Uşağın evdə şəkil çəkməsi ilə əlaqədar olaraq valideyn-dən nə tələb edilir? Bu suala cavab verməzdən əvvəl həmin sahədə ata-analar tərəfindən buraxılan aşağıdakı xarakterik səhvləri göstərmək lazımdır.

Bəzi valideynlər uşağın rəsm sahəsindəki qabiliyyətini hər yerdə, hamiya, həm də həddən artıq tərifləmək yolu ilə onu imtiyazlı vəziyyətdə qoyur və uşaqda təkəbbürlük, loyğalıq kimi mənfi sıfırlar doğururlar. Halbuki qabil uşaqları belə başa salmaq lazımdır ki, yaxşı sənətkar olmaq üçün adam sadə və təvazözkar olmalı, öz üzərində daha çox çalışmalı və mütəxəssislərdən tez-tez məsləhətlər almalıdır.

Bir sıra valideynlər uşaqların yaş xüsusiyyətləri ilə hesablaşmadıqlarına görə, onların rəsm fəaliyyətinə ifrat dərəcədə tələbkarlıqla yanaşır və hər kiçik nöqsandan ötrü uşağı töhmətləndirirler. Yaxud da karandaşı onun əlindən alıb: "elə yox, bax belə!", - deyə uşağın əvəzinə şəkli özləri çəkir,

onun hər addımına himayaçılık edir və beləliklə də uşaqla müstəqilliyi boğurlar.

Başqları isə, əksinə, uşağın işinə əsla qatışmırlar, onun hər cür qüsüruna göz yumur, "böyüyəndə özü başa düşəcəkdir", - deyə güzəştə gedirlər.

Uşağın müstaqil işləməsinə imkan verməmək və onun inkişaf səviyyəsi ilə hesablaşmamaq düzgün olmadığı kimi, onun fəaliyyətinə başlı-başına buraxmaq da doğru deyildir.

Uşaq şəkil çəkərkən valideyn onun stol arxasında düzgün oturmasına fikir verməlidir. Gözəl kağız arasındaki məsafə təxminən 30-40 sm olmalıdır. Şəkil nazik yonulmuş karandaşla çəkilməlidir. Karandaşı yonulmuş yerində xeyli yuxarıdan (baş, şahadət və orta barmaqlar arasında) boş tutmaq lazımdır. Onu kağızın üzərinə də bərkdən basmaq yaramaz. Valideyn fikir verməlidir ki, şəklin çəkilişində uşaq xətkəş, pərgar və s. kimi alətlərdən istifadə etməsin, hər şeyi əllə çəksin.

Çəkmək üçün uşaqlara tanış və maraqlı mövzular təklif olunmalıdır ki, bu mövzular onlarda sevinc doğursun. Həmin məqsədla uşağa dövlət atrubutlarını eks etdirən nümunələr, yaşadığı mühitdəki müxtəlif mənzərələrin, şəhər və kəndlərdəki quruculuq işlərinin, məktəb həyatının, oyun meydançasının, cay kənarlarının və s. yerlərin şəklini çəkməsi məsləhət görülə bilər.

Uşaq - xüsusilə kiçikyaşlı uşaq şəkli rəngləməyi çox sevir. Lakin o, əlvən rəngə xüsusi meyl göstərdiyinə görə şəklin hər yerini belə boyalarla rəngləməyə səy edir. Məsələn, əgər kiçikyaşlı uşaq alma ağaçı şəkli çəkirsə, onun hər yerini (gövdəsini, meyvəsini və yarpaqlarını da) qırmızı rənglə boyayırlar. Belə olduqda uşaqla səhbət edib, səhvini ona başa salmaq və əşya üzərində müşahidəsini qüvvətləndirmək lazımdır.

Kitablardakı illüstrasiyalar, şəkil sərgiləri və başqa mənbələr də uşağı rəsmə həvəsləndirmək və təsviri sənətin bu növündəki gözəlliyi dərk etdirmək nöqtəyi-nəzərindən çox əhəmiyyətlidir. Odur ki, uşaga belə illüstrasiyalar göstərmək, mümkün olan yerdə onu şəkil sərgilərinə aparmaq, ayrı-ayrı

rəssamların çəkdiyi şəkilləri ona göstərmək və bu şəkillər ətrafında müvafiq səhbətlər aparmaq vacibdir.

Qəzetlər və kitablar mədəni vərdiş formalasdır amillərdəndir. Uşaq hələ ibtidai təhsil əldə etməmiş qəzet onun təsəssuratı içərisində möhkəm yer tutmalıdır. Ailə qəzetlərdən birinə abuna yazılımalıdır. Valideyn qəzeti uşaqdan kənarda oxumamalıdır, ailədə hər kəs qəzətə yalnız özü üçün baxmamalıdır. Hər bir qəzətdə ucadan oxunmalı və haqqında danışılmalı bir material tapmaq mümkündür. Valideyn bu materialı xüsusi olaraq uşaq üçün oxuması da və bu material haqqında xüsusi olaraq uşaqla danışmasa da, bütün bunları mütləq uşaqın yanında etməlidir. Hətta yaxşı olar ki, siz oxuduğunuz haqqında elə danışasınız ki, elə bil siz xüsusi olaraq uşaq haqqında düşünürsünüz. Siz nə qədər təbii, səmimi danışsanız, o sizə o qədər diqqətlə qulaq asacaqdır.

Sonralar uşaq inkişaf etdikcə və xüsusilə o özü oxumağı öyrəndikdən sonra qəzet uşaqın tərbiyəsində getdikcə daha böyük əhəmiyyət kəsb edəcəkdir. Ailənin uşaqlar üçün naşr olunmuş qəzet və ya jurnallardan birinə abunə yazılması bu işdə ən yaxşı göstəricidir.

Hər bir ailə uşaqda kitaba, bədii ədəbiyyata maraqlı yaratmalı və təşkil etməlidir. Təcrübə göstərir ki, təxminən 3 yaşdan etibarən uşaq kitabı sevməyə başlayır. Onu əvvəlcə kitabdakı şəkillər maraqlandırır. Sonralar uşaq böyükərə həvəslə dinləyir. 5-6 yaşlardan başlayaraq uşaqların kitabə və ifadəli qiraətə maraqlı daha da artır. Bu yaşda onlar kitab oxumağı ailənin yaşılı üzvlərindən tez-tez xahiş edirlər. Uşaq savad kəsb etdikdə özü kitabları həvəslə oxumağa başlayır. Valideynin borcu uşaqın mütaliəsini düzgün istiqamətləndirmək və ona nəzarət etməkdir.

Bəzən uşaqın əlinə onun yaşına və anlaq səviyyəsinə uyğun olmayan, yaxud naturalist səpgidə yazılın kitablar düşür. Uşaqın tərbiyəsinə pis təsir göstərə bilən belə kitabları onlara vermək yaramaz. Uşaqə elə kitablar oxutdurmaq lazımdır ki, bu kitab onun yaşına və inkişaf səviyyəsinə uyğun olsun, eyni

zamanda həm bədii, həm də ideya-siyasi cəhətdən yüksək ol-
sun, uşaqla bilik verməklə yanaşı, onda nəcib hissələr oyatmağa
da qadır olsun.

Məktəbəqədər yaşılı uşaqlar qısa şeirlərə və nağıllara
daha böyük maraq göstərdiklərindən onlara "Uşaq və buz"
(M.Ə.Sabir), "Şəngül, şüngül, məngül" (M.Müşfiq), "Hey-
vanların yuxusu" (R.Rza), "Dovşanın ad günü" (X.Əlibeyli),
"Bib-bib" (T.Əliyev) və s. əsərləri, şifahi xalq yaradıcılığının
müvafiq nümunələrini oxumaq olar.

Məktəbyaşlı uşaqlar üçün oxunulması məsləhət görülən
kitablara gəldikdə isə bu barədə mülliimlər və kitabxanaçılar-
dan lazımı məsləhət almaq olar.

Uşaqda bədii ədəbiyyata məhəbbət tərbiyə etmək üçün
ata-ana ona başa salmalıdır ki, gözəl kitab adamı mədəni və
ləyaqətli olmağa öyrədir, insanın hiss və zövqünü inkişaf etdi-
rir. Uşaq bilməlidir ki, böyük yazıçı, alim, mütəfəkkir və digər
ziyalıların çoxu bədii əsərləri yüksək qiymətləndirmiş və kiçik
yaşlarından kitablara xüsusi həvəs göstərmışlər. Məsələn,
M.Qorki kitabı yer üzünün ən böyük və sırlı xariqələrindən biri
adlandıraraq yazar ki, "məndəki bütün yaxşı cəhətlər üçün
kitablara minnətdaram... kitablar mənim ağlımı və qəlbimi qa-
nadlandırdı... kitablar olmasaydı, mən səfəhlik və alçaqlıq
içində qərq olardım".

V.Q.Belinski kitabı zəmanənin həyatı adlandırmışdır.

A.İ.Gertsenə görə, kitab bir nəslin digər nəslə mənəvi
vəsiyyətidir.

M.İ.Kalinin deyir ki, "mədəniyyəti yüksəltmək, birinci
növbədə bədii ədəbiyyatı bilmək deməkdir. Bədii ədəbiyyat
insanın biliyiini artırır, insanın yüksəlməsi üçün, adamları daha
yaxşı başa düşmək üçün imkan yaratır".

N.İ.Pirogov yazar: "Hansı kitabları oxuduğunu mənə de,
sənən kim olduğunu söyləyim".

Atalar sözləri və zərb-məsəllərdə deyilir ki, kitab xəstə-
yə şəfa, yolcuya yoldaş, intizarlıya təsəllidir; kitabsız ağıl
qanadsız quşdur; kitab evin birinci bəzəyi, ev yiyəsinin mədə-

niyyətinin əlamətidir; kitab biliklər dünyasına və xəyal aləminə
körpüdür və s.

Bu müdrik fikirləri uşaqlara çatdırmaqla uşağı inandır-
maq lazımdır ki, "mədəni insan tərbiyə etmək işinə iki qüvvə
hər şeydən yaxşı təsir göstərir: incəsənat və elm. Bu qüvvələrin
hər ikisi kitabda birləşmişdir" (M.Qorki). Odur ki, kitabı
sevmək, ondan öyrənmək və öyrənilən şeyləri həyata tətbiq
etmək lazımdır.

Bəzən ailənin və məktəbin buraxdığı pedagoji səhv nəti-
cəsində kitab oxumağı sevməyən uşaqlar olur. Belə uşaqlarda
mütaliyə həvəs doğurmaqdan ötrü uzunmüddətli iş aparmaq
lazım gəlir. Valideyn belə uşaqlarla maraqlı hekayə və kitabları
birgə oxumalı, birgə oxunmuş kitabın ardını oxumağı isə uşaqa
tapşırılmalıdır. Sonra həmin kitabıñ məzmunu haqqında onunla
söhbət etməlidir.

Uşaqın yaşına və səviyyəsinə ən çox müvafiq olan iri
hərflərlə çap olunmuş və çox şəkilli kitablar almaq lazımdır.
Uşaq bu kitabları oxuya bilməsə də, har halda bu kitablarda
mütaliyə maraq oyadır və savad öyrənməyin cətinliklərini
aranan qaldırmaq həvəsi yaradar. Elmi bilikləri əldə etməyə¹
başlayan kiçik yaşılı məktəblinin həyatında qəzet, kitab, teatr,
kino və başqa mədəni ictimai hadisələr məhz bu dövrə böyük
əhəmiyyət kəsb edir.

Kitabla tanış olmaq da ucadan oxumaqla başlanmalıdır.
Uşaqda müstəqil kitab oxumağa həvəs bu kimi vərdişlər forma-
laşdırıa bilər. Uşaqın müstəqil qiraətini, xüsusilə böyük yaşda,
əsas etibarilə məktəb yönəldir. Lakin bu qiraətə valideynlərin
nəzarət etməsi daha çox fayda vera bilər. Bu məqsədlə aşağıdakı
məsələlərə diqqət yetirilməlidir:

a) valideyn uşaqın kitab seçməsinə nəzarət etməlidir.

b) valideyn uşaqın kitabı necə oxuduğunu bilməlidir.
Bəzi uşaqlar kitabın mənasını dərk etmədən sürətlə oxuyub
qurtarırlar. Heç bir idraki gərginlik sərf etmədən onun yalnız
zahiri cəhətdən maraqlı olan yerlərini – fabulasını izləyirlər.
Bundan uşağı çəkindirmək lazımdır.

c) uşağı kitabla ehtiyatlı, səliqəli rəstər etməyə alışdırmaq lazımdır.

Kino və teatrda istifadə də gözəl və yüksək tərbiyə vasitəsidir. İstər kino, istərsə də teatr özünün konkretliyi ilə, bədii tərtibatı və musiqisi ilə, bədii sözlərlə təsir göstərərək uşağı gözəllikləri dərk etməyi öyrədir, onun estetik mühakiməsini və zövqünü inkişaf etdirir. Kino və teatrda (xüsusən uşaqlar üçün nəzərdə tutulmuş kino və teatrda) aktyorun oyunu uşağına anlaya biləcəyi konkret və canlı obraz yaradır. Əsərin musiqisi, hissələri arasındaki əlaqə və başqa tərkib ünsürləri bu obrazı daha da tamamlayır. Nəticədə həmin obraz özünün bədii təsir qüvvəsi ilə uşağın düşüncəsinə hakim kəsilir, gələcək həyat yolunu müəyyənləşdirməkdə ona kömək edir. Əbəs deyil ki, uşaqlar baxdıqları filmin və ya teatrin qəhrəmanlarını çox zaman təqlid edir, özlərini həyatda onlar kimi aparmağa çalışırlar. Baxdıqları səhnə əsərləri və kinolar uşağı fikirləşməyə, gözəl olan şeyi çirkindən ayırmaya təhrik edir, onu özünü müxtəlif formada göstərən hər cür yaramazlıq və eybəcərliyə qarşı nisfət ruhunda yetişdirir. Buna görə də valideynlər övladlarının tərbiyəsi işində kino və teatrlardan istifadə etməlidirlər.

Kino və teatr tamaşalarının uşaqlar tərəfindən yaxşı qarınlanması təmin etməkdən ötrü valideynlər müəyyən işlər görməlidirlər. Hər şeydən əvvəl, onlar teatr və kino zalında neə davranmayıñ lazımlığını uşağı öyrətməlidirlər: teatr və kinoya vaxtında, həm də səliqəli və temiz geyimdə getmək, salonda səs-küy salmamaq, bir-yerdən başqa yerə qaçmamaq, tamaşanı və ya filmi diqqətlə dinləmək və s. bu kimi məsələləri uşağı başa salmaq lazımdır.

Teatrlar uşaqdan daha ciddi və uzun müddətli gərgin diqqət tələb edir. Bu cəhətdən teatr kinoya nisbətən çox mürəkkəbdir. Pyesin fasılərlə göstərilməsi tamaşaçıları mövzunun hər bir təfərruatına daha diqqətli yanaşmağı, onu daha fəal təhlil etməyə həvəsləndirir. Teatrda göstərilən pyes evdə, ailə icorısında, kinofilmə nisbətən daha artıq müzakirə

edilməli və bu haqda canlı fikir mübadiləsi daha geniş olmalıdır.

Uşaqlara baxacaqları əsərin - kino və ya teatr tamaşasının süjeti haqqında qısa məlumat verilməlidir. Buradaca uşaqlara tapşırmaq lazımdır ki, onlar əsas rolların ifaçıları tərəfindən necə oynanılacağınə, aktyorların geyiminə, səhnələrin quruluşuna, əsərin musiqisinə və s. bu kimi cəhətlərə xüsusi diqqət yetirsinlər. Uşaqların qarşısına qoyulan belə vəzifələr nümayiş etdirilən əsərə onların daha fəal münasibət bəsləməsi-nə səbəb olur.

Kinoya və ya teatr tamaşasına (eləcə də evdə televizorla verilən kinolara) baxdıqlan sonra uşaqların iştirakı ilə həmin tamaşa və ya film "müzakirə" edilməlidir. Bu məqsədlə uşaqlara aşağıdakı suallar verilə bilər: "Gördüyün tamaşada sənə daha çox xoş gələn nə oldu?", "Hansı aktyor daha yaxşı oynayırdı?", "Əsərin musiqisi və səhnə tərtibatı necə idi?", "Tamaşa sənədə nə kimi fikir və hissələr doğdur?" və s.

Bu suallara cavab verərkən uşaq istər-istəməz əsər haqqında rollar və onları ifa edənlər haqqında, səhnə bəzəyi və musiqi haqqında, tamaşanı yaradan kollektivin işi haqqında öz fikir və mülahizələrini bildirəcəkdir. Bu fikir və mülahizələrdə sahvlər olduqda valideyn onları düzəltməlidir.

Valideynlər uşağın hansı kino və teatra göndərilməsinə, eləcə də evdə televizor və kompüter vasitəsilə hansı filmlərə baxmasına da nəzarət etməli, uşaq üçün münasib olub-olmamasına mütləq diqqət yetirməlidirlər.

Muzeylər və sərgilər də tərbiyə prosesinə müstəsnə dərəcədə kömək göstərir. O uşaqların yaradıcı şəxsiyyət kimi işləyib yaşamasına, mədəniyyət, elm, siyasi-mənəvi ideallara bağlı olmasına şərait yaradır, təkcə öz həyatı ilə yox, digər böyük mütəfəkkirlərin həyat amalları ilə yaşamasına kömək edir. Bu sferada qurmaq, yaratmaq arzusu, maraqlı başlıca amal, ideya kimi təzahür edir. Yaşadığımız zaman mədəniyyət, təhsil, tərbiyə problemlərinə yeni yanaşma tərzi diqtə edir ki, bunun da əsasında insanın əxlaqi-mənəvi yaradıcılığı durur.

Muzey və sərgilər uşaqların bir sıra təlim-tərbiyə vəzifələrinin həyata keçirilməsinə geniş imkanlar açır. Həmin vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:

- şəxsiyyətin yaradıcılıq inkişafı ahəngdarlığını təmin etmək;
- milli ideologiyani formalasdırmaq;
- ənənələri qorumaq, milli-mənəvi dəyərləri mühafizə etmək, əsl vətəndaş kimi vətənpərvərlik ruhunda tərbiyə olunmaq;
- müxtəlif tarixi dövrləri dərk etməyi, öz zəmanəsi ilə əlaqələndirmək bacarıqları formalasdırmaq;
- böyük şəxsiyyətlərin əməl və fikirlərini anlamaq, tarixi hadisələrin mahiyyətinə varmaq, tarixən formalaslaşmış milli-mənəvi dəyərləri dərinlən duymaq və s.

Mədəni vərdişlərin tərbiyəsinin başqa formalarına *asudə vaxtın və gün rejiminin* düzgün təşkili də aid edilir. Uşaqlar çox sərbəst olduqları, məktəbdən və ailədən kənarda gəzib-dolandıqları vaxt mənfi təsirlərə məruz qalırlar. Məlumudur ki, uşaq və yeniyetmələrin tərbiyəsinin müvəffəqiyəti onların gəzib dolandıqları mikromühitin “havasından” asılı olur.

Mədəni vərdişlərin formalasmasına xidmət edən bu nümunələr yetişməkdə olan uşaq şəxsiyyətinin formalasmasına bilavasita təsir edir. Mədəni vərdişlərin təşkili və həyata keçirilməsi işinə valideynlər diqqət yetirməli, övladlarını düzgün istiqamətləndirməyi bacarmalıdır.

4.2. Mədəni vərdişlərin formalasdırılmasında valideynlərin rolü

Əhatə olunan məsələlər:

1. Ailədə uşaqların mədəni vərdişlərə alışdırılması
2. Mədəni vərdişlərin formalasdırılmasında valideyn nümunəsinin rolü
3. Müxtəlif yerlərdə mədəni davranış normaları

Tanınmış sosioloq Parsonzun nəzərinə ictimai olmaq yaşadığı mühitə hakim olan mədəniyyətə yiyələnməkdir. Başqa

bir tərifə əsasən isə, ictimai olmaq, ictimaiyyətdə mövqə tutmaq üçün bir sıra mədəni vərdişlər yiyələnmək gərəkdir.

“Ösl mədəni vərdişlər tərbiyəsinə məktəbin və cəmiyyətin vəzifəsi sayan, ailənin isə bu sahədə heç bir iş görə bilmədiyini iddia edən valideynlər böyük səhv edirlər”. Görkəmli rus pedaqqoqu A.S.Makarenko bu fikirləri ilə yanaşı onda qeyd edirdi ki, ailə mədəni vərdişlər tərbiyəsinə mümkün qədər tez başlamalıdır, bunun üçün ailənin sərəncamında böyük imkanlar vardır, ailə bu imkanlardan mümkün qədər yaxşı istifadə etməyə borcludur.

Ailədə mədəni vərdişlərin tərbiyəsi heç də çatın iş deyildir, lakin bu işin asan olması üçün valideynlər hər şeydən əvvəl belə düşünməməlidirlər ki, mədəniyyət ancaq uşaq üçün lazımdır və sadəcə bu mədəniyyəti təblig etmək onların pedaqqoji vəzifəsidir. Valideynlərin özləri qəzet, kitab oxumurlarsa, teatra, yaxud kinoya getmirlərsə, sərgilərlə, muzeylərlə maraqlanımlırlarsa, öz-özünə ayındır ki, belə ailədə uşağı mədəni tərbiyə vermək olduqca çatın məsələdir. Belə ailədə valideynlər nə qədər çalışalar da onların səyləri qeyri-səmimi və süni olacaqdır. Uşaq bunu dərhal görəcək, başa düşəcəkdir ki, valideynlərin tələb etdiyi mədəni adatlar o qədər də vacib məsələ deyildir.

Əksinə, o ailədə ki, valideynlər özləri fəal mədəni həyat sürürlər, qəzet və kitab məşətin zəruri ünsüründür, teatr və kino məssələləri hamını maraqlandırır, belə ailədə hətta valideynlər ilk baxışda mədəni vərdişlər tərbiyəsi haqqında düşünməsələr də mədəni vərdişlər tərbiyəsi özünü mütləq göstərəcəkdir.

Mədəni vərdişlər tərbiyəsi yalnız şüurlu surətdə təşkil olunduqda, müəyyən planla, düzgün üsul və nəzarətlə müşayət edildikdə faydalı olar.

Uşaqda mədəni vərdişlər tərbiyəsi çox erkən yaşlardan, onun savadlanmasına hələ çox qalmış başlanmalıdır.

Mədəni vərdişlər tərbiyəsi işində valideynlər yalnız əylənmək həvəsi, vaxt keçirmək qayğısının üstün yer tutması qayğısına qalmaq məqsədilə diqqətli olmalı və nəzarət də

etməlidirlər. Əlbəttə, hər bir mədəni təşəbbüs, mədəni başlangıç sevinc də verməlidir. Valideynlərin əsas bacarığı məhz bu sevinclə bu təriyə işini birləşdirməkdən ibarət olmalıdır. Bu işdə valideynlərdən bir qədər ixtiraçılıq tələb olunur.

Uşaqlarla ünsiyyət də mühümdür. Ana və ata, eləcə də nənə və baba, bacı və qardaşla ünsiyyətin psixoloji mənası daha böyükdür. Uşağıın bir şəxsiyyət kimi inkişafının özülü də bu söhbatlər vasitəsi ilə qoyulur.

Xalq şairi Rəsul Rza "Poeziya zəhmət və ilhamdır" adlı avtobiografik məqaləsində yazır: "Atam sağ olanda ailəmiz firavan dolanırdı. Məsələ yalnız maddi cəhətdən təmin olunmaqdə deyil. O zaman üçün çox nadir olan bir cəhət də bu idi ki, atamız bədii təriyə almağımızın qeydində qalırdı. Evimizdə çox zaman söhbat ədəbiyyatdan gedirdi. Xüsusilə poeziyadan. Anam Məryəmin şairlik təbi vardi. Onun bu vaxta qədər qalmış üç şeirləndən bunu görmək mümkünündür. Anam oxumaq bilirdi, ancaq yazmaq bilmirdi. O, şeirlərini atama deyər, atam yazardı. Anamın şeirlərini qadınları maarifə, mədəniyyətə çağırırdı. Anam Füzulini, Natavani, Sabiri oxuyardı. Yadimdadır, axşam çəqləri anam bizi - mənə və dörd bacıma qəmlı şeirlər oxuyardı.

- Bunlar kimin şeiridir? – deyə soruşardım.
- Nənənin uzaq qohumu və həmyerli xan qızı Natəvannı.

Anam gözəl şairə və ictimai xadim olan Natəvandan danişar, qurbətdə olan Füzulinin qəmlı taleyindən söz açardı. Anamın oxuduğu şeirlərin çoxusu həmişəlik yadimdada qaldı. Anamdan və nənəmdən eşitdiyim nağıllar və əfsanələr də yaddaşımın aynasından silinmədi. İndi yaddaşımın səhifələrini vərəqlədikcə mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qıgilcılmasını anam atmışdır. Anam məndə həm klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hiss təriyə etmişdir".

Övladın təbiətində, ürəyində gizlənən şeir, sənət ilhamını, qabiliyyətini, ümumiyyətlə, yanğışını oyatmaq üçün valideyn (baba və nənə, ata və ana) söhbatları, məşvərətləri

böyük əhəmiyyət kəsb edir. Ailə mühiti zərif, amma dumdurubulağın gözünü açır...

Uşaqlar ana və ata vasitəsilə təbiət və cəmiyyət hadisələri haqqında təsəvvürlərə və anlayışlara yiyələnir, başqa adamları, özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər.

Burada biz uşaqların həm ata-ana, həm bacı-qardaş, həm də nənə-babaları ilə ünsiyyətinin rolunu xüsusi qeyd etməliyik.

Məlumdur ki, uşaq şəxsiyyətinin formalaşmasında ailə uzun müddət ərzində əsas rol oynayır. Böyüyən insanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətlərinin əsasları ailədə formalaşır.

4.3. Ailədə sanitar-gigiyena mədəniyyəti və saqlamlıq tədbirləri

Əhatə olunan məsələlər:

- 1. Ailədə sanitar-gigiyena mədəniyyətinin əhəmiyyəti**
- 2. Uşaqlara sanitar-gigiyena tədbirlərinin aşilanması yolları**
- 3. Ailədə saqlamlıq tədbirləri**

İstər ər-arvad, istərsə də ailənin digər üzvləri - uşaqlar, nənə və baba, əmi, bibi, xala, dayı və s. gigiyena mədəniyyətinə, zəruri tibbi məlumatlara malik olmalı, öz saqlamlıqları qayğısına qalmalıdır. Lazım gəldikdə, ailə üzvlərindən hər hansı biri, xəstələndikdə, zədələndikdə, başı, ürəyi ağrıdıqda, kiməsə soyuq dəydikdə ona ilk tibbi yardım göstərməyi bacarmalıdır. Bu məqsədlə ilk növbədə ailədə gigiyenik tələblər gözlənilməlidir. Vaxtında dırnaqların tutulması, saçın kəsilməsi və ya qaydaya salınması, bədənin təmiz saxlanması, vaxtılı-vaxtında çimmək, otaqların təmizlənməsi, süfrənin təmizliyi, pal-paltaların, döşək ağlarının yuyulması, qaynadılması və s. diqqət mərkəzində dayanmalıdır.

Evdə apteçkanın olması və burada ilk tibbi yardım üçün tələb olunan dərmanların saxlanması vacibdir. Ailə üzvlərinin iynə vurmağı bacarması bir tərəfdən zəruri hallarda təcili tibbi xidmətin göstərilmesi, digər tərəfdən ailənin büdcəsinə qənaat edilməsi baxımdan faydalıdır. Ailə üzvləri yalnız xəstələnəndə deyil, sağlam olarkən belə həkimə müraciət etməli, müayinədən keçməli, dişlərini, gözlərini həkimə göstərməli, qan analizi verməli, həkim məsləhətinə qulaq asmalıdırlar.

Azyaşlı uşaqları olan ailələrdə ana övladlarının peyvəndlərini vaxtı-vaxtında vurdurmalıdır.

Ailə üzvləri yolxucu xəstəliklərlə bağlı zəruri məlumatlara yiyələnməlidirlər.

Son dövrlərdə qazanılmış immundefisit sindromu (qısaltılmış halda: azərbaycanca - QİÇS; rusca - SPID; ingiliscə - AIDS; fransızca - SIDA) insanlar üçün bələya çevrilmişdir. QİÇS ilk dəfə ötən əsrin 80-ci illərində Fransanın Paster adına İnstytutunun bir qrup tədqiqatçısı tərəfindən qeydə alınmışdır. Onlar xəstələrdən birinin iltihablaşmış limfa vəzisindən məlum olmayan virus kultası aşkarla çıxardıb və ona insanın immundefisit virus adı verdilər. Lakin hələ bu hadisəyə qədər, yəni 1980-ci ildə ABŞ-da 5 nəfərin naməlum xəstəliyə tutulması məlum olmuşdur. Xəstəlik immun sistemindəki pozğunluqla müşayət olunurdu. Virusu ilk dəfə Lyik Montenyə kəşf etmişdir.

Qazanılmış immundefisit sindromu ucbatından 11 milyondan çox uşaq bir, yaxud hər iki valideyindən məhrum olmuşdur. Bu bələli xəstəlikdən müalicə olunmaq və onun profilaktikası üçün təsirli peraparatlar, vasitələr, vaksinlər hələ də yoxdur. QİÇS-ə yoluxmamaq üçün hələ ki, yeganə vasitə qoruyucu vasitalərdir. Lakin bu da həqiqətdir ki, QİÇS heç də yalnız cinsi əlaqə yolu ilə keçmir. QİÇS-ə yoluxmuş şəxs üçün istifadə olunmuş iynənin digər adamlara vurulması, qaynadılmış şpris və iynə ilə venaya narkotik maddələrin yeridilməsi, yoluxmuş qan və onun məhsullarının vurulması, dölün ana

bətnində, yaxud sonradan döş əmizdirməklə yoluxdurulması da ciddi təhlükə yaradır.

QİÇS-lə törənən infeksiya ömrü boyu insana yol yoldaşı olur. İnsanlar haqqında danışılan amilləri nəzarətində saxlamağı bacararsa, təhlükəli xəstəlik ondan yan keçir. QİÇS-lə mübarizə məqsədilə hər il milyardlarla dollar xərclənir. Bu məbləğin ən yaxın illərdə 45-50 milyard dollara çatacağı gözlənilir.

QİÇS virus xəstəliyidir. Bu xəstəlik müalicə olunmur və ölümə səbəb olur. QİÇS virusunun son dərəcə qorxulu əlamətlərindən biri onun öz inkişafı üçün immun sistemini təşkil edən üzvlərin hüceyrələrində inkişaf edərək həmin üzvlərin məhvina səbəb olmasıdır. Xəstəliyin əlamətləri bunlardır: limfa vəzilərinin sıçrak böyüüməsi, boyunun arxa hissəsində, qoltuqdakı və körpücük sümüyünün üstündə olan vəzilərdəki dəyişikliklər və s.

Limfa düyünləri böyüyərkən bədənin hərarəti yüksəlir, yuxusuzluq, baş ağrıları, dəridə ləkavari səpkilər, bəzi hallarda ishal və s. yaranır. Həmin əlamətlər az sonra ötüb keçir, hətta xəstə özünü gümrah hiss edir. Lakin xəstəliyin uzunsürən gizli dövrüne qədəm qoyulur. Bu dövrə bir sira simptomlar-dəridə irinlər (furunkulyoz), cinsiyət üzvlərində, selikli qışalarда və ağız boşluğununda çoxsaylı yaralar, ucuqlamalar, dərinin və selikli qışaların göbələkciklərə yoluxması özünü göstərir. Gizli dövr böyüklərdə təxminən 7 il, uşaqlarda 12 ay çəkir. QİÇS virusu immunitet əmələ gətirən üzvləri sıradan çıxardıqdan sonra bir çox qorxulu xəstəliklər, o cümlədən qanın mikroorganizmlərə yoluxması (sepsis), yaman işlərin inkişafı, sətəlcəm insanın üstüne ayaq açır və onu hərtərəfdən sıxır, onun ölümünü sürətləndirir və canını alır.

Ailə üzvləri sağlam həyat tərzi keçirməli, həyat yoldaşına sədəqətli olmalı, təsadüfi cinsi əlaqələrdən çəkinməlidirlər.

İnsan organizminin qorunması, sağlamlığının qeydində qalınması və mühafizəsi haqqında çoxsaylı nəzəri və praktik əhəmiyyətli fikirlər elmi-pedaqoji ədəbiyyatlarda yer alır.

Bunlardan görkəmli maarifçi Həsən bəy Zərdabinin ailə üzvlərinin gigiyenik mədəniyyəti və maariflənməsi haqqındaki mülahizələri çox dəyərlidir. O, "Sağlamlığın göznlənilməsi üçün rəhbərlik" ("Gigiyena") adlı xüsusi əsərində bu məsələni ardıcıl, hərtraflı, dorin və elmi şəkildə şərh etmişdir. Həsən bəyin əsəri aşağıdakı bölmələrdən ibarətdir: mənzil, hava, su, yemək, bədənin təmizliyi, paltar, yuxarı və yataq ləvaziməti. Müəllif statistikaya əsaslanaraq deyir ki, başqa mədəni xalqlara nisbətən uşaq ölümü bizdə daha çoxdur. Bunun səbəbi bizim qadınların öz uşaqlarına yaxşı baxa bilməməlidir. Çeynanması lazım gələn yeməyi uşağı vermek olmaz, belə etmək uşaq orqanizmi üçün zərərlidir. Uşaq bir il ana südü ilə qidalanmalıdır. Ananın kifayət qədər südü olmasa da uşaq hər halda südlə qidalanmalıdır. Bir çox analar uşağı öz südü ilə bəsləməkdən imtina edir. Buna ancaq ana, hər hansı bir yoluxucu xəstəliyə tutulduğda yol vermək olar; belə halda uşağını qorumaq məqsədilə ana öz südünü verməməlidir. Uşağı əmizdirmək üçün dəvət olunan qadının sağlamlığı nəzərə alınmalıdır. Dəvət olunan qadın öz uşağı ilə bərabər əmizdirməyə başladığı yeni uşağı eyni yaşda olmasına da fikir verməlidir; çünkü ana südünün keyfiyyəti aydan-aya dəyişir. On aylıq uşağı olan ananın südünü bir yaşı uşağı vermək olmaz. Münasib ana südü tapılmadıqda uşağı inək südü vermək başqa xörəklərdən yaxşıdır. İnk südündə piy çoxdur, şəkər isə azdır. Buna görə də südün üzünü almaq və oraya şəkər əlavə etmək daha yaxşıdır. Lakin süddəki piyin kifayət qədər alındığını bu yolla təyin etmək çətindir. Odur ki, 2/3 hissə südə 1/3 hissə su qarışdırılsara, oraya şəkər əlavə edilərsə, qızdırılar və uşağı yedizdirilərsə yaxşı olar; su yaxşı keyfiyyətdə deyildirsə onu əvvəlcədən möhkəm qaynatmalı və sonra südə qarışdırılmalıdır. Uşağı yedirtmək üçün istifadə edilən əmziyi son dərəcə təmiz saxlamalıdır; mümkün qədər onu həmişə suda saxlamaq lazımdır. Bir yaşdan sonra uşağı su qarışdırılmamış inək südü vermək olar. Uşağı 3-4 diş çıxıqdan sonra ona digər yeməklər də vermək olar. Bu zaman

uşaqın dişlərinin hələ hamısı çıxmadığından, başqa yeməkləri südlə növbələşdirmək lazımdır.

H.Zərdabi deyirdi ki, hər bir kəs xoşbəxt olmaq istəyirsə sağlam olmağa çalışmalıdır.

İnsanlar üzgülçülük də, qaçışla da, boks, güləş və s. ilə məşğul olmalı, futbol, basketbol, həndbol və s.də oynamalıdır. Lakin idmanın yalnız bir növü ilə məşğul olmaq azdır. İnsan fiziki təlimin ən müxtəlif növlərinə maraq göstərməlidir.

Ailə üzvlərinin sağlamlığı normal qidalanmadan çox asılıdır. Qidalanma düzgün olmadıqda, çox yeyib az hərəkat etdiykdə, insanlarda, o cümlədən uşaqlarda piylenmə əmələ gəlir. Nəsirəddin Tusi xörəkləri rəngarəng və cürbəcür hazırlayıb məcburən onu uşağı yedirməyin əleyhinə idi.

Genişlənmiş, uzanmış mədə və bağırsaqlar qabırğıaltını doldurur və diafraqmazı sıxır. Nəticədə qan dövrəni və nəfəsalma narahatlıq doğurur. Belələri gimnastika və idmanın şəfa-verici rolunu yaddan çıxarmamalıdır.

Düzungün nəfəsalma da böyük əhəmiyyətə malikdir. İnsanlar ayıq vaxtlarında və yatarkən aramsız nəfəs alırlar. Tənəffüs yolları bu sahədə onlara öz köməyini göstərir. Beləki hava burun, hulqum, qırtaq əzələsi, traxeya və bronxlar vasitəsilə ciyərlərə daxil olur. Nəticədə orqanizmlə ətraf aləm arasında qaz mübadiləsi yaranır.

İnsan, hər bir ailə üzvü udduğu havadan faydalanaşmaq üçün öz tənəffüs aparatını idarə edə bilməlidir. Lakin çoxları düzgün nəfəs almayı bacarmır. Bunun nəticəsidir ki, onlar yol gedəndə, qaçanda tez yorulur, təngənəfəs olurlar. Bəziləri burunları ilə deyil, ağızları ilə nəfəs alırlar. Burundan nəfəs almağın xeyri ondadır ki, hava burun boşluğunundan ağ ciyərlərə daxil olarkən isinir, toz və mikrobdan təmizlənir. Bundan başqa, burun orqanizmə gedən havanın miqdarını tənzimləyir.

Gimnastika və idman oyunları zamanı, fiziki çalışmaları yerinə yetirərkən uşaqlar gözəl, ifadəli hərəkətlərə alışır, onlarda qəmətin gözəlliyi, ümumi estetik sima (qamət, şüxluq, səliqəlik və s.) haqqında təsəvvürlər təşəkkül tapır. Sağlam və

qüvvətli şəxs əmək fəaliyyəti ilə yaxşı məşğul olur və eyni zamanda əməklə ülfət bağlayan uşaqların bədəni bərkiyir, orqanizmi möhkəmlənir, gücü, qüvvəti artır. Belələri vətənin müdafiəsində dayanmaq kimi müqəddəs borcu da ləyaqətlə yerinə yetirə bilirlər.

Validəynlər idman cəmiyyətlərinin bölmələrinə yazılaraq bu və ya digər idman növü ilə məşğul olur, eyni zamanda övladlarını da belə bölmələrə cəlb edirlər. Onlar boks, güləş, sambo, futbol, voleybol, üzgüçülük və s. məşğul olur, yarışlarda iştirak edirlər. Məktəb yaşlı uşaqlar, adətən, uşaq gənclər idman məktəblərinin, həmçinin təhsil alıqları təmmumtəhsil məktəblərində fəaliyyət göstərən bölmələrində məşq edir, idmançı kimi yetişir, şəhərin, respublikanın idman şərəfini qoruyurlar.

4.4. İKT-dən ailədə istifadə və uşaqlarda müsbət vərdişlərin formalasdırılmasında onların rolü

Əhatə olunan məsələlər:

- Ailədə müsbət vərdişlərin aşılanmasında müxtəlif metodlardan istifadə**
- Ailədə mədəni vərdişlərin aşılanmasında müasir pedaqoji texnologiyalardan istifadə**
- Ailədə uşaqların müasir texnologiyalardan istifadəsinin normaları**

Müsəir dövrə texnologiyaların sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adları çəkilən cihazlardan istifadə nə qədər zəruri olsa da, hamimizə məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter və televizordan on çox istifadəyə meylli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan

asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındaki uşaqlarda özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlıslara və digər xoşagolmaz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır.

Müsəir hayatı internetsiz, televiziyasız təsəvvür etmək çətdir. Məhz buna görə də XXI əsr "İnformasiya və texnologiyalar" əsri adlandırılır. Sivil dönyanın bir parçası olan vətənimiz Azərbaycanda da informasiya texnologiyaları sürətlə inkişaf etmiş və etməkdə davam edir. Lakin bu onu deməyə əsas vermir ki, hər bir insan, xüsusilə məktəb yaşı uşaqlar heç bir məhdudiyyət olmadan bu texnologiyalardan istifadə etməlidirlər. İnternet və televiziyanın uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır. Təəssüf hissisi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət cəhətlərindən daha çoxdur.

Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürəti məlumat əldə etmək imkanına malikdirlər. Belə ki, tədris zamanı şagirdlərin tarix, coğrafiya, ədəbiyyat və sair fənlərdən verilən tapşırıqları internetdən aldıqları məlumatlar vasitəsi ilə daha səmərəli və keyfiyyətli yerinə yetirirlər. Bu, uşaqların dünyagörüşünün, savadının artmasına səbəb olur. İnternet və televiziya uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Yaxşı ilə pisi bir-birindən ayırmaya, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif elmlər sahəsində yeni məlumatlar əldə etməsinə köməklik etməklə bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir, diqqətliliyi artırır. Bir sözə, hər bir uşaqın inkişafına xidmət göstərmiş olur.

Mənfi cəhəti isə ondan ibarətdir ki, internetdən çox istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da xəstəliyə çevirilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar. Bu asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun

düzgün inkişafına mane olur, tənəffüs sisteminde problemlər yaradır, baş ağruları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığa səbəb olur. Həmçinin uşaqların kompüterin və televiziyanın qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir. Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyyada nümayiş etdirilən filmlərdən sonra əsəbilik, aqressivlik, qəddarlıq və zoraklıq hissələri üstünlük təşkil edir. Həmin hissələrlə yanaşı onlarda qorxu hissi əmələ gətirir. Televiziya və kompüter uşaqların, demək olar ki, ən yaxın dostlarından birinə çevirilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamaqla öz fikirlərini aydın ifadə edə bilmirlər. Məsələn, son vaxtlar uşaqlar öz dostları ilə masa arxasına əyləşdikləri zaman birbaşa ünsiyyətdə olmaq əvəzinə mobil telefon vasitəsi ilə internetdən istifadə etməklə ünsiyyətdə olmağa daha çox üstünlük verirlər. Belə hallara nəinki uşaqlar, hətta böyüklər arasında da tez-tez rast gəlmək olar.

D.Mendeleyevin gözəl bir kəlamı var: "Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var". Uşaqda televizor və kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə vasitəsi kimi baxır, müəllifi bilinməyən musiqilərlə sakitləşir, qorxunc çizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur, uşağı nə ilə məşğul olursa-olsun, təki ona mane olmasın, - deyə düşünür. Bununla da uşaqda texniki vasitələrə yanlış yanaşma üsulu formallaşır.

Yaddan çıxartmaq olmaz ki, kompüter və televiziya asılılığının qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək. Bir çox hallarda uşaqların, xüsusilə, internetdən düzgün istifadə etməməsində valideynləri günahlandırmış olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarından uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. İllər keçidkə onlar

uşaqlarını texnikanın son nailiyyətləri ilə zəngin olan telefon və kompüterlə təmin edilməsində daha da həvəslə olurlar. Sanki valideynlər arasında bununla əlaqədar gizli rəqabət mövcuddur. Bu da uşaqlarda kompüter oyunlarına marağın daha da artırılmış olur. Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum dərəcədə yayınmalıdır. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birləşdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırular. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə maraqlanmalı və özünün gördüyü işlər barədə də məlumat verməlidirlər. Uşaqlara icazə verilməlidir ki, dostlarını evə dəvət etsinlər və dostları ilə daha çox canlı ünsiyyətdə olsunlar. Eyni zamanda kompüterdən istifadə etməsinə və televizor qarşısında əyləşməsinə məhdudiyyət qoyulmalıdır. Xüsusilə də gecə saatlarında daha çox diqqət edilməlidir.

Uşaqlıq dövrü insan həyatının inkişafında elə bir mərhələdir ki, uşaq bu dövrdə fiziki, emosional, intellektual və mənəvi cəhətdən inkişaf edir. Həmin keçid dövründə kompüter və internetdən hədsiz dərəcədə istifadə isə uşaqların inkişafına çox mənfi təsir edir. Uşaqların fiziki inkişafı dövründə qeyd etdiyimiz cihazlardan çox istifadə hipodinamiya yaradır. Belə ki, kompüterdən asılılıq uşaqları real həyatdan ayırrı, onları idman, musiqi və digər məşğulliyətlərdən uzaqlaşdırır. Bundan başqa, kompüter arxasında olarkən ayaqüstü qidalardan istifadə edirlər ki, bu da onlarda artıq çəki və zəiflik yaradır. Kompüter və televizor arxasında uzun müddət oturanlarda daha çox onurğa ilə bağlı problemlər də yaranır. Inkişaf dövrü keçirən uşaqlarda bu daha çox özünü bürüzə verir. Belə ki, həmin uşaqların qaməti ayılır və müəyyən yaş dövründən sonra onurğalarında yırtıq və sürüşmələr əmələ gəlir. Bununla bağlı digər məsələ isə görmə qabiliyyəti ilə bağlıdır. Kompüter arxasında uzun müddət oturmaq, monitorla lazımı - 70 sm məsafəni saxlamamaq nəticəsində görmə qabiliyyəti zəifləyir. Monitorda dəyişkən şəkillər, kiçik şriftli yazılar və işlə

dəyişiklikləri göz əzələrinin və torlu qışanın gərginliyini artırır.

Məsələnin digər tərəfi isə bu cihazlardan çox istifadə edən uşaqların emosional dəyişiklikləridir. Uşaqların aqressiv oyun oynaması, sürətli maşın sürmə səhnələri, döyüş və hərbi oyunlara üstünlük verməsi nticəsində onlarda artıq həyəcan, stres və əsəbilik yaradır. Bu kimi oyunlarda uşağın qəhrəmanı onun şüuraltına daxil olur və müəyyən vaxtlarda uşaq həmin qəhrəmanın hərəkətlərini və davranışlarını tətbiq etməyə çalışır. Bu cür uşaqlar evdə, məktəbdə lazımsız yerdə qışdırır, sakit oynaya bilmir. Ətrafındakı insanlarla, hətta valideyn və müəllimlərlə belə kobud rəftar edirlər.

Azyaşlı uşaqlara gəldikdə isə həddindən artıq televizor izləyən uşaq sadəcə informasiya almağa alışır, praktik zəkası yaxşı inkişaf etmir. İki yaşında uşaqlar televizor qarşısında yalnız 20-30 dəqiqəyə qədər qısa cizgi filmləri və tərbiyəvi yönümlü uşaq proqramları izləyə bilər. Uşağın inkişafının ilk üç ilində həddindən artıq televizor izləməsi uşağın gec dil açmasına və ətraf mühitlə problemlər yaşamasına səbəb ola bilər. Uşaqla səhbət etmək, oyun oynamaq və xobbilər üçün zaman ayrıldığında uşaqlar televizor izləməkdənə, valideynləri ilə vaxt keçirməyi daha çox isteyirlər.

Uşaqların bu vərdişlərdən uzaqlaşdırılması, kompüter və televizordan müəyyən vaxt çərvিসində istifadə etməsi məqsədə uyğundur. Lakin bunu tədricən və qəti qadağalar qoymadan etmək lazımdır ki, uşaqların psixologiyasına ciddi təsir etməsin. Onlara bu cihazlardan düzgün istifadə qaydaları və əsasən də lazımsız vaxt itkiləri haqqında ətraflı məlumat verməklə meyil və maraqlarını başqa səmtə yönəltmək lazımdır. Bu vərdişlərin yaranmaması üçün uşaqlara valideynlər tərəfindən ciddi nəzarət edilməlidir. Ən əsası isə vaxt bölgüstür. Belə ki, gün ərzində kompüter və televizorlardan istifadə 6 yaşa qədər uşaqlarda 20-25 dəqiqə, 7-8 yaşlarda 40-60 dəqiqə, 12 yaşadək 60 dəqiqə, 12 yaşdan yuxarı uşaqlarda isə 2 saatdan artıq olmamalıdır.

Valideynlər uşaqlarının internet və televiziyanın düzgün istifadə etməsinə nəzarət etməlidirlər. Onlar uşaqlarının saatlarla kompüter arxasına ayləşməsindən və televizora baxmasından narahat olmalıdır. Yaxşı olar ki, valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər. Həmçinin valideynlər uşaqlarının hansı televiziya verilişlərinə baxdıqlarına və hansı kompüter oyunlarını oynamasına nəzarət etməlidirlər. Uşaqlara internetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideynləri ilə ünsiyyətdə olmaqdır. Valideynlər uşaqları ilə nə qədər çox ünsiyyətdə olsalar, bu, onların televiziyanın və internetdən az istifadə etmələrinə səbəb olar.

4.5. Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolü

Əhatə olunan məsələlər:

- 1. Ailədə uşaqların bir şəxsiyyət kimi formalaşmasında valideynlərin rolü**
- 2. Uşaq şəxsiyyətinin formalaşmasında ailə daxili ünsiyyət və münasibətlər**
- 3. Uşaq şəxsiyyətinə hörmət və tələbkarlıq**

Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər məsəlesi da müasir pedaqogika və psixologiyanın aktual problemlərindən birinə çevrilmişdir.

Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın ailədəki rolu və münasibəti

ilə şörtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir.

V.A.Suxomlinski qeyd edirdi ki, "Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındaki qarşılıqlı münasibətdir". Odur ki, ailədə tərəflərin əsas, başlıca rolü bir-birini qarşamaq və anlamaqdır. Bu anlama və münasibət ailənin gələcək planlarını qurmaqdır. Bu quruculuq vacibdir.

Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır.

Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önməli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin formalşamasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailədəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdə önemlidir.

Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlerinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalşamasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu münasibətlərin gedidiində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalşmış gələcəyə yol açır. Təəssüfə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır.

Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlənməsi, yaxud tez-tez onun üçün "havadarlıq" etməsi, "hələ uşaqdır düzələr" və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib çıxarır. Çünkü ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı

əlaqəsi ilə müəyyən olunur.

Bu kontekstdə ailədə intizam tərbiyəsi vacibdir. Qeyd etdiyimiz kimi ailələrdə çox vaxt uşaqların həddindən artıq əzizlənməsi buna mane olur. Uşağı kor-koranə sevən ata, yaxud ana onun bütün tələblərini yerinə yetirməyə çalışır. Hətta kiçik yaşı uşaqlar söyüş söyündə belə valideyn onu müdafiə edir. Azərbaycanın böyük *satirik şairi* M.Ə.Sabirin "*Uşaqdır*" satırası bu xüsusda diqqəti cəlb edir.

"Ay başı daşdı kişi, dinmə uşaqdır, uşağım!
Nə ədəb vaxtı, qoy söysün, uşaqdır, uşağım!
... Bir söyüsdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yiğma dama,
Sənə söyüdlərə getsin başı batmış atama,
Qişqırıb bağrını da yarma, uşaqdır, uşağım!
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!"

Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xüsusiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önemlidir. Xalqımızın qədim, ulu dastanı olan "Kitabi-Dədə Qorqud"da əksini tapan etnik-psixoloji xüsusiyyətlər ailədaxili münasibətlərin formalşaması və bu zəmində uşaqların tərbiyəsində zəngin xəzinədir.

Mütəffəkkirlerin yaradıcılığına nəzər saldıqda görünür ki, onlar tərbiyə və tərəqqi işində ailə münasibətlərinə xüsusi diqqət yetirmişlər.

Mütəffəkkirler ailənin möhkəmləndirilməsini cəmiyyətin sağlam əsaslar, mütərəqqi qaydalar üzrə inkişafı üçün zəruri hesab etmişlər. F.Köçərli bu xüsusda yazırıdı: "Ər və övrət (arvad)... bir bədənin iki şəqqası və müvafiq hissəsi olduqlarına görə, bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi rəqabət gərəkdir".

Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində

bu münasibətlər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşaqla bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub.

Ər və arvad arasındaki münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tələbləri gözəlmək ailədaxili münasibətlərdə əsas faktordur.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlərin ilk gündən bu məsələlərə məsuliyyətlə yanaşmaları zəruridir. Çağanın dünyaya gəlişi onun vasitəsiz-emosional ünsiyyəti ilə xarakterizə olunur ki, bunun əsasında da valideyn - ana durur.

Uşaqlar doğulduğuları gündən özünəməxsus sosial-psixoloji ailə mühitində düşür... Müəyyən edilmişdir ki, dilsiz-ağızsız çəgə üç aylıq olanda mədəniyyət onun bütün həyatına nüfuz edir. Bu kontekstdə, uşaqların psixi inkişafında, tərbiyə və təlimində valideynlərin xüsusişlər də, ananın rolu önemlidir.

M.T.Sidqi bu xüsusda yazırkı ki, "Uşağın əvvəlinci müəllimi təbii ki, validəsidir. Burada ananın öhdəsinə daha çox məsuliyyət düşür. Çünkü uşaqla birinci tərbiyə və təlim verən anadır".

Pedaqoji və psixoloji tədqiqatlardan aydın olmuşdur ki, uşaqların sağlam psixoloji inkişafə malik olması üçün onun ana ilə ünsiyyəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hissələrin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövrlərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.

Ailədaxili münasibətlərdə ana ilə bərabər atanın da rolu önemlidir. Onları ailə tərbiyəsinin qoşa qanadları adlandırırlar. Azərbaycan ailəsində həm ata, həm də ana uşaqlar üçün yaşayır. Deyimlərimizdəki "Dörd göz uşaq üçündür", "Anası uşaq evdə xar olar, atasız uşaq çöldə" və s. bu kimi kəlmələrin fəlsəfi, psixoloji kökləri aydınır.

Bir məsələni xüsusi vurgulamaq lazımdır ki, valideynlər uşaqların ayrı-ayrı yaş dövrlərinin qanuna uyğunluqlarını bilməli və onların rəftar və davranışlarında cinsi tərbiyənin xüsusiyyətlərinə xüsusi diqqət yetirmalıdır.

Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Problemlə bağlı xüsusi sila böhranlı yaş dövrlərində bir sıra cəhətlər üzə çıxır. Bunlar tərbiyə işi üçün çox vacibdir. Digər tərəfdən Azərbaycan ailəsi üçün xüsusi aktuallıq kəsb edən cinsi tərbiyə və cinsi fərqlərin psixologiyasının nəzərə alınması şəxsiyyətin formalaşmasında vacib məsələdir.

Cinsi tərbiyənin psixoloji aspektlərini geniş təhlil edən pedaqoq və psixoloqlar bu məsələlərin kökünü lap uşaqlıqdan başlanmasını vurgulayırlar. Oğlan, yaxud qız uşaqları ilə ünsiyyət, rəftar və davranış onların gələcəkdə kişi, yaxud qadınlıq etalonlarına necə yiylənlənmələrinə zəmin yaradır. Uşaq adlanan varlıq doğulduğu ilk gündən etibarən yüksək hissiyyata malik olur. Bu hissiyyat onların ilk anlarındakı davranışından görünür.

Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəricilərindən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da zamanının tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyatdakı irəliləyişlər uşaqların istedad və zehin qabiliyyətlərinin genişlənməsi məqsədini qarşıya qoyur.

Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin anadangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alımlar qeyd edirlər ki, sağlam psixoloji mühit və şəraitin yaradılmasıdır. Bu mənəda müasir dövrdə valideynlərin pedaqoji savadı və mədəniyyətinin yüksəldilməsi vacibdir.

Xüsusilə də, alımların savadlı olması övlad tərbiyəsində, ailədaxili münasibətlərin düzgün qurulmasına zəruridir. Ailədaxili münasibətlər, ailənin psixoloji iqlimi, "ər-arvad", "valideyn-uşaq" və "uşaq-uşaq" münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünkü ailədaxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sahəsini təşkil edir.

IV fəslə dair ümumi suallar:

- Mədəni davranış nümunələrini uşaqlar kimdən öyrənməlidirlər?
- Mədəni vərdişlər hansı vasitələrlə formalasılır?
- Mədəni vərdişlər təbiyəsi işində valideynlərin rolü nədən ibarətdir?
- Sanitar-gigiyena mədəniyyətinin aşınması üçün valideynlər hansı tədbirləri görməlidirlər?
- Ailədə uşaqların müasir texniki vasitələrdən istifadəsi necə tənzimlənməlidir? Bu işdə valideynlərin üzərinə nə kimi öhdəliklər düşür?
- Uşaq şəxsiyyətinin formalasmasında ailədaxili ünsiyyət nə dərəcədə əhəmiyyətlidir?

Ədəbiyyat:

- Bayramov Ə.S. Etnik psixologiya. Bakı: 2001, 374 s.
- Bayramov Ə.S., Əlizadə Ə.Ə. Məhkəmə psixologiyası. Bakı: 1975.
- Eminov A. Şərq ailələrinin sırları. Bakı: Sabah, 1992.
- Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ABU, 2001, 320 səh.
- Əlizadə Ə., Abbasov A. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 . s.
- Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Ped.elm. dokt....dis., Bakı: 1996, 297 s.
- Əlizadə Ə.Ə., A.N.Abbasov. Ailə. IX sinif şagirdləri üçün dərs vəsaiti. Bakı: Maarif, 1989, 256 s.
- Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cinsi təbiyəsi. Bakı: 1986, 236 s.

V FƏSİL ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ AİLƏDƏ UŞAĞIN SOSİAL İNKİŞAF ŞƏRAİTİ

5.1. Şəxsiyyətin inkişafı prosesi

Əhatə olunan məsələlər :

- Şəxsiyyətin inkişafı və təbiyəsi haqqında fikirlər
- Şəxsiyyətin inkişafı təbiyəsində bioloji konsepsiya
- Şəxsiyyətin inkişafı və təbiyəsində səsioloji konsepsiya
- Şəxsiyyətin inkişafı və təbiyəsində biososial konsepsiya

Psixoloqların fikrinə görə hazırda şəxsiyyət haqqında nəzəriyyələrin sayı 100-ü ötüb keçmişdir. İnsan şəxsiyyəti ilə bağlı bu canlanmaya səbəb cəmiyyətdə şəxsiyyətin rolu artmasıdır. İndi dünyada 7 milyard 280 milyondan artıq bir-birinə oxşamayan, təkrarolunmaz insan yaşayır. Onlar təkcə bioloji və fizioloji xarakteristikalarına görə yox, həm də fərdi psixoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənilər. İnsanlar gözlərinin rənginə görə, səsinin tembrinə, ürəyinin ritmində, barmaqlarının izinə, şəxsiyyət xarakteristikalarına görə bir-birinə oxşamırlar. Belə bir şəraitdə pedaqoji nazəriyyə və praktikanın ən mürakkəb problemlərindən biri şəxsiyyət və onun xüsusi təşkil olunmuş şəraitdə inkişafıdır. Şəxsiyyət promlemi ilə yaş fiziologiyası, anatomiya, sosiologiya, yaş psixologiyası, pedaqogika, pedaqoji-psixologiya, ailə pedaqogikası və digər elmlər məşğul olur. Pedaqogika təhsil-təbiyə prosesində şəxsiyyətin inkişafının ən səmərəli şərtlərini öyrənir, aşkar edir.

Latin sözü olan “prosessus” – “irəliyə doğru hərəkət”, “dəyişiklik” deməkdir. Inkişaf insan orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləridir. Inkişaf nəticəsində insan bioloji növ və sosial vücut kimi təşəkkül tapır. İnsanın bioloji inkişafı onun fiziki inkişafı ilə xarakterizə olunur. Fiziki inkişafda daxildir. Sosial morfoloji, biokimyəvi və fizioloji inkişaf da daxildir.

inkışaf özünü insanın psixi, mənəvi intellektual inkişafında təzahür etdirir. Əgər insan belə inkişaf səviyyəsinə çatırsa və bu səviyyə ona şüurun və özünündəkin daşıyıcısı olmağa, müstəqil dəyişdirici fəaliyyətlə məşğul olmağa imkan verirsə, belə insanı şəxsiyyət adlandırırlar. İnsan şəxsiyyət kimi doğulmur, o, inkişaf prosesində, sosial sistemdə şəxsiyyət olur. Sosial sistemdə məqsədyönlü və düşünülmüş təhsil-tərbiyə yolu ilə insan şəxsiyyət kimi formalaşır.

İnsanın inkişafı çox mürəkkəb, uzun sürən və ziddiyətli prosesdir. Bizim orqanizmimizdə dəyişiklik bütün ömrü boyu baş verir. Xüsusilə uşaq və gənclik dövründə insanın fiziki göstəriciləri və mənəvi dünyası intensiv dəyişir.

Tədqiqatçılar insanın inkişafını öyrənərkən mühüm asılılıqlar müəyyənləşdirmişlər. Bu asılılıqlar inkişaf prosesi ilə onun nəticələri arasındaki qanuna uyğun əlaqələri bildirir.

Uzun sürən tədqiqatlar aşkara çıxarmağa imkan vermişdir ki, insanın inkişafı daxili və xarici şəraitlərlə şərtlənir. Daxili şəraitə orqanizmin fizioloji və psixi xassələri, xarici şəraitə isə insanın yaşadığı və inkişaf etdiyi mühit addır. Xarici mühitlə qarşılıqlı təsirdə insanın daxili mahiyyəti dəyişir, yeni qarşılıqlı münasibətlər formalaşır, bu isə növbəti dəyişikliyə götərir çıxarırlar.

Məlumdur ki, həyat daim hərəkətdədir. Həyat məqsədləri də, həyatın özü kimi onun xüsusiyyətləri də həyatın axınından asılı olaraq, güclü şəkildə dəyişilə bilir.

Psixoloqlar müəyyən etmişlər ki, insanın dəyərli oriyentasiya sistemi hər yeddi-səkkiz ildən bir nəzərə çarpacaq dərəcədə dəyişir. Oriyentasiyaların dəyişməsi şəxsiyyətdaxili böhran kimi gedir. Bu zaman insan yeni həyat mənası axtarmaqla, qarşıya yeni məqsədlər qoymaq haqqında düşünür.

Amerika psixoloqları M.Vudkoku və D.Frensisin nəzəriyyəsinə görə, 20-24 yaşlarında karyerası başlayan insan 30 yaşınadək müəyyən konpetensiya əldə edir.

40 yaşına qədər o, nailiyyətlərini analiz edir və qarşıda ola biləsi dəyişiklikləri nəzərdən keçirir. Məhz bu mərhələdə insanların çoxu həyatda müvəffəqiyyət əldə edir.

60 yaşdan sonra insan qeyri həyata, təqaüdçü həyatına qədəm qoymaq haqda fikirləşir.

Normal inkişaf şəraitində insanın mühüm həyat dəyərləri sırasında sevgi və iş aparıcı yer tutur. Bu mövqelərdən kənarlaşan şəxsiyyət sosial-istehsalat izolyasiyasına düşür.

İnsan şəxsiyyətinin ən məhsuldar mərhələsi - orta yaş stadiyası – 40 yaşdan 60 yaşa qədərdir. Bu əsl yaradıcılıq yüksəlişi dövrüdür ki, şəxsiyyət öz üzərində və başqları ilə işləyir, həyat təcrübəsini gənclərə verir, valideynlik hissələri onda daha da bütövləşir və dərinləşir.

Daha sonrakı, ahl yaş stadiyasında insan yaşılmış həyat haqqında düşünür və həyatı olduğu kimi qəbul edir, qarşıda gözlənənləri dərindən dərk edir və qarşılardan galən mütləq ölüm haqqında düşünür və bu ölüm onu heç də qorxutmur.

Neqativ təsadüfi hadisələr nəticəsində insan hiss edir ki, boş-boşuna yaşılanıb və həyat çox mənəsiz keçib. Bu zaman insanda belə bir arzu baş qaldırır ki, o, həyatdan indiyə qədər alındıqdan daha çox şey əldə etməli idi. İnsan dünyada hər hansı qayda olduğuna inanmır və yaxınlaşan ölüm dən qorxur.

Pozitiv həyat isə insana stimul verir. Yaşama sevincini çıxaldır, gələcəyə ruhlandırır.

5.2. Şəxsiyyətin formalaşmasına dair nəzəriyyələr

Əhatə olunan məsələlər:

1. Şəxsiyyətin formalaşmasında irsiyyət nəzəriyyəsi
2. Şəxsiyyətin formalaşmasında tərbiyə nəzəriyyəsi
3. Şəxsiyyətin formalaşmasında mühit nəzəriyyəsi

I.V.Höte “Təbiətin yaratdığılarının hamisindən ən heyətamızı insan şəxsiyyətidir” deyirdi. Şəxsiyyət ətraf mühitin

objektiv qanunları əsasında formalasır. Bunun da nəticəsində onun sosial davranışını müəyyən məzmun kəsb edir. İnsanın onu əhatə edən fiziki və sosial mühiti öyrənməsi uzun çəkən bir prosesdir. Bu öyrənmə prosesi onun həyatının sonundakı davam edir. Uşaq bir yaşı yarımından sonra "mən" anlayışını başa düşür. Uşaq daim özünü başqları ilə müqayisə edir. Nəticədə o, ətraf mühitin sosial təcrübəsini qəbul edir, özü də sosiallaşır və formalasır.

Şəxsiyyətin başqa şəxsiyyətlərlə əlaqəsi olmasa, o, özünü də dərk edə bilməz. Belə ilkin əlaqələr sosial qrup daxilində yaranır. Sosial mühit insanın formalasmasına güzgü rolunu oynayır. Şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, normal məişət, xoş ailə münasibətləri, yoldaşlar, bilikli müəllimlər, onu əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır.

Pedaqoji mənada "şəxsiyyət" deyəndə hər bir adamın həyatda qazandığı mənəvi keyfiyyətlərin məcmusu nəzərdə tutulur. Bu keyfiyyətlər təbii, ictimai amillərin, habelə, təbiyyəvi təsirlərin sayəsində təşəkkül tapıb inkişaf edir. Bu mənada "şəxsiyyət" anlayışını insan xarakteri kimi də başa düşmək olar. İnsanlarda xarakterin xüsusiyyətləri müxtəlif olur. Birində əməksevərlik, digərində tənbəllik, birində səliqəlilik, digərində səliqəsizlik və s. keyfiyyəti olur. İnsan övladı dünyaya fərd kimi gəlir, sosial funksiyaları olmur. Sonrakı dövrlərdə o şəxsiyyətə çevirilir. Doğularkən fərd adlandırılın insan övladına şəxsiyyətə gedən yolda hansı amillər təsir göstərir ki, o sosio-loji varlığa çevirilir? İnsan şəxsiyyətinin formalasmasına üç amilin təsiri qeyd edilir: irsiyyət, mühit və təbiyyə.

Irsiyyat valideynlərdən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin keçməsidir. Irsiyyətin daşıyıcıları genlardır. Genlər xromosomlarda yerləşir. Hər bir xromosomun nüvəsində milyonlarla gen olur. Genlərin hər biri valideynin orqanizmindəki bir əlamətin (normal və patoloji əlamətin) daşıyıcısıdır. Hər əlamətin bir geni atadan, bir geni isə anadan uşağa keçə bilir. Uşaqlarda bu genlərdən biri dominant (üstün), o biri isə

resessiv (gizli) ola bilir. Dominant olan genin təmsil etdiyi əlamət aydın ifadə edilir. Resessiv genin təmsil etdiyi əlamət isə gizli qalır. Lakin resessiv əlamətlər ikinci nəsildə (nəvədə) və ya üçüncü nəsildə (nəticədə) hökmən meydana çıxır. Orqanizm üçün ciddi əhəmiyyəti olmayan əlamətlər (məsələn, gözün, saçın və ya dərinin rəngi, başın, üzün və ya burunun forması), hətta orqanizm üçün həyat mənası olan normal və ya anomal əlamətlər, habelə, bir çox xəstəliklər də irsən keçir. Çanaq-bud oynağının çıxığı, kəməggiliqliq, qalaxtozemiya və s. bu xəstəliklərdən hesab edilir. İrsi əlamətlərin necəliyinə qan qohumluğu əsasında nikah da təsir göstərə bilir.

Irsən həm fiziki, həm də fizioloji əlamətlər nəsildən-nəslə keçir. Lakin fiziki əlamətlər şəxsiyyətin necəliyinə, yəni, mənəvi, əxlaqi, estetik, əqli və s. keyfiyyətlərinə təsir göstərmir. Fizioloji əlamətlər isə (baş beyin yarımkürələrinin forması, hüceyrələrinin sayı, baş beyin qabığı nayıhaləri arasında əlaqələrin, ümumiyyətlə, ali sinir sisteminiə aid olan digər xüsusiyyətlərin) şüura, davranışa, təlim-tərbiyə işinə təsiri böyükdür. Fizioloji xüsusiyyətlər şəxsiyyətin formalasmasında zəmin rolunu oynayır.

Irsən keçən fizioloji əlamətlər, eləcə də bəzi xəstəliklər usağın psixoloji inkişafına təsir göstərə bildiyindən valideyn və təbiyyəcilər belə xəstəliklərdən, onların müalicə үssüllərində hali olmalıdır. Ümumiyyətlə, valideynlər övladlarının fizioloji xüsusiyyətlərini bilməklə ona düzgün təsir edə bilərlər.

Adamların böyük əksəriyyətinin normal irsi imkanları təqribən oxşar olur. Ona görə onlar oxşar psixoloji inkişaf imkanlarına malik olurlar. Eyni yaş dövründə və eyni şəraitdə normal inkişaf edən adamların çoxunda bir sıra xarakterik psixoloji xüsusiyyətlər müşahidə olunur. Buna görə şəxsiyyətin formalasmasında irsiyyətin rolunu inkar etmək olmaz.

Pedaqoji fikir tarixində bəzi pedaqqollar, alımlar irsiyyətin insan şəxsiyyətinin formalasmasında rolunu həddindən artıq işiştirdərək, onun insan şəxsiyyətinə təsir edən yeganə amil kimi göstərmişdir. Məsələn, ABŞ-da E.Torndayk, C.Dyui və b. buna

misal ola bilər. E.Torndayk yazar ki, orqanizmdəki genlər adamın həm fiziki, həm də zehni keyfiyyətlərini təyin edir.

Azərbaycan xalq pedaqogikasında da insan şəxsiyyətinin formallaşmasına təsir amili kimi irsiyyəti əks etdirən nümunələr vardır. Düzdür, xalq şəxsiyyətin təşəkkülündə tərbiyə və mühitin rolunu da vurğulamış, lakin irsiyyət amilinə daha çox yer vermişdir. Bu zəmində: "Qozbeli qəbir düzəldər", "Qurda nə qədər yaxşılıq etsən yenə meşəyə baxar", "İlanın balası ilan olar", "Quyuya su tökməklə dolmaz, özündən gəlsin gərək" və s. atalar sözlərini göstərmək olar. Azərbaycan xalq bayatlarında da bu fikirlər öz təsdiqini tapır:

Ucadır bizim qala,
Dərd getməz yüz il qala.
Bədəsil əsil olmaz,
Boyunca qızıl qala.

Axça dinarmı olar?
Heyva, de, narmı olar?
Əyri bitən bir söyüd
Gəlib çinarmı olar?

Uşaqlara münasibətdə bu kimi nümunələri əsas götürən şəxslər tərbiya işində nəinki, aciz olduqlarını göstərilər, şəxsiyyətin formallaşmasında mühit amillərinin və pedaqoji prosesin rolunu istər-istəməz heçə endirirlər. XIII əsrədə yaşamış məhşur Azərbaycan alimi Nəsimiaddin Tusi müxtəlif elmi dəlillərlə isbat etmişdir ki, insan xarakteri ırsən keçmir, həyatda qazanılır. O yazırkı ki, xarakter anadangəlmə olsayıdı ağıllı adamlar öz uşaqlarının tərbiyəsi ilə məşğul olmazdilar.

Mühit geniş anlayışdır. İnsan şəxsiyyətinin inkişafına təsir edən bütün xarici amillər mühit anlayışına daxildir: təbii cism və hadisələr, təbiət, ailə, məişət, məktəb, maddi-mənəvi mədəniyyət, ictimai hadisələr, ictimai-iqtisadi münasibətlər, siyasi və ideoloji mühit – bunların hamısı mühit anlayışına aiddir. Bütün bunların hamısı insan şəxsiyyətinə az və ya çox təsir edir, onu formalasdırır. Məsələn, əmək şəraiti xarakterin

formalaşmasına təsir edir. Belə ki, təminatlı iş şəxsiyyətdə faydalı xüsusiyyətlərin yaranmasına kömək edir. Belə halda insan əməyinə yalnız yaşamaq, öz ailəsinə dolandırmaq vasitəsi kimi deyil, həm də ictimai sərvətləri artırmaq, xalqın rifahını yüksəltmək vasitəsi kimi baxır. Adamlar onların əmək və məişət şəraitinin yaxşılaşdırılmasına daim qayğı göstərildiyini hiss etdikləri yerdə daha yaxşı, daha həvəsə işləyirlər. Və yaxud, mənzil şəraiti normal olan şəxslərin əhvalı ilə, mənzil şəraiti ağır olan və ya mənzili olmayan insanların əhvalı arasında xeyli fərq görünür.

İnsan şəxsiyyətinin formallaşmasında ictimai mühitin necə təsir etməsinə dair məlum olan 40-dan çox "homo-feruz" (vəhişli insan) faktları vardır. Məsələn, Mauqli və bundan əvvəl hind şahzadəsi Əkbərin eksperimentini xatırlamaq lazımlı gəlir. 450 il bundan əvvəl Hind şahzadəsi Əkbər bir dəfə öz alimləri ilə mübahisa etmiş və belə bir eksperiment aparmışdır: Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideynlərindən almış və onları insan mühitindən kənarda lal adamlara təpşirmişdir. Qapalı bir yerdə böyüküyən uşaqlar ünsiyyət, insani münasibətlər dünyasından məhrum edilmişlər. Uşaqlar normal qidalanaraq böyümüşlər. Lakin danişa bilməmişlər, yalnız heyvani səslər çıxmışlar.

Bu faktlardan pedaqogikada belə nəticə çıxarıılır ki, ətraf mühit amilləri mənəvi, əxlaqi, estetik, fiziki və sair keyfiyyətlərin formallaşmasına təkan verir. İngilis filosofu və pedagoqu Con Lokk, fransız filosofu və pedoqoqu J.J.Russo, Azərbaycan filosofu Siracəddin Urməvi mühitin insana təsiri ilə bağlı dəyərlər fikirlər söyləmişlər. C.Lokk "Ağ lövhə" nəzəriyyəsini irali sürərək qeyd etmişdir ki, uşağın beyni ağ lövhəyə bənzəyir: uşağın böyüdüyü mühit onun beynində izlər qoyur, şəxsiyyətini formalasdırır. C.Lokk "Tərbiyə haqqında fikirlər" əsərində həmin ideyani əsaslandırmışdır. Yazmışdır ki, xeyrxahlıq və bədxahlıq kimi keyfiyyətlər adamların aldığı tərbiyənin məhsuludur.

J.J.Russo “Azad tərbiyə” nəzəriyyəsində göstərmişdir ki, uşaqla uzun-uzadı söhbət aparmağın, ona öyünd-nəsihət verməyin mənəsi yoxdur: istənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün onu müvafiq şəraitə salmaq lazımdır. Həmin mühit özü istədiyimiz keyfiyyəti uşaqə aşılıyacaqdır. C.Lokk-dan 3 əsr əvvəl yaşamış Azərbaycan filosofu Siracəddin Urməvi (1198-1283) isbat edirdi ki, insanın xasiyyəti fitri deyil, həyatda formalasılır. O yazırkı ki, “atası xristian olan uşaqın müsəlman tərbiyə etsə, o, müsəlman olacaq”. Onun fikrincə uşaqın saya (ağ) beynində xeyir və şər, yaxşı və pis sonralar iz salır.

Mühitin şəxsiyyətin formalasmasında rolü danılmazdır. Ona görə də valideynlər övladının münasibətdə olduğu yoldalarını, insanları tanımlıdır. Lazım geldikdə uşaqın şəxsiyyətinin normal inkişafına maneçilik törədən amilləri aradan qaldırmalıdır.

Tərbiyə ilə mühitin insana təsiri bir-birindən fərqlənir. Belə ki, tərbiyənin insana təsiri məqsədyönlü, planlı və mütsəkkil olur. Mühitin insana təsiri isə kortəbiidir. Yəni o, insanda hansısa bir keyfiyyəti formalasdırmaq məqsədini qoymur. Tərbiyə əsasən ailədə və məktəbdə təşkil edilir.

Pedaqoqlardan Y.A.Komenski, K.A.Helvetsi, R.Ouen və digərləri şəxsiyyətin formalasmasında tərbiyə amilini mütləqləşdirmişlər. Y.A.Komenskinin əqidəsincə, insan tərbiyə sayəsində insan olur. Yaxud, Fransa maarifçilərinən olan K.A.Helvetsinin fikrincə, tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahiłər yetişdirmək olar. İnsan elə tərbiyə edilməlidir ki, cəmiyyətin mənafeyini başa düşsün və ictimai xadim kimi yetişsin. O, mühitin insan şəxsiyyətinə təsirini də tərbiyəyə daxil etmişdir. Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərində birində deyilir: “Heç bir ata öz övladına gözəl tərbiyədən qiyamətli hədiyyə verə bilməz.” Azərbaycan maarifçilərinən S.Ə.Şirvani, M.Ə.Sabir cəmiyyətin tərəqqisində tərbiyəyə böyük ümidi bəsləmişlər. S.Ə.Şirvani “İqlimin təsiri” adlı şeirində yazar:

“... Ki, nə qədər olsa şəxs naqabil,
tərbiyəylə olur yenə kamıl”.

Şəxsiyyətin inkişafında və formalasmasında müxtəlif fəaliyyət növlərinin rolü böyükdür. Şəxsiyyət fəaliyyət prosesində formalasır, inkişaf edir və tərbiyalanır. İnkişaf, tərbiyə və formalasma - hər üç məşhüm bir-birilə ayrılmaz surətdə üzvi əlaqədə və vəhdətdədir. Şəxsiyyət - xüsusiət inkişafda olan uşaq və yeniyetmələr hər gün, hər saat fəaliyyətdədir. İnsanın normal fəaliyyət vəziyyəti, yalnız yuxu istisna olmaqla qalan hallarda fəal hərəkət vəziyyətində olur. İnsan nə qədər ki, yaşayır daim hərəkətdə, fəaliyyətdə olur, işləyir, oxuyur, oynayır, başqa insanlarla ünsiyyət və münasibətdə olur. Bir sözə, şəxsiyyət daim işdə, əməldə və fəaliyyətdədir. Fəaliyyətsiz insan inkişaf edə bilməz, yaşaya bilməz, mənəviyyatça yüksələ bilməz.

Bəs fəaliyyət nədir? Fəaliyyət insanın cəmiyyət və insanlar tərəfindən yerinə yetirilməsi tələb olunan, öz maraq və tələbatlarının ödənilməsinə yönələn, qarşıya qoymuğu məqsədə çatmaq üçün göstərdiyi akt və fəallıqdır.

“Təcrübələrdən məlum olmuşdur ki, şəxsiyyət nə qədər çox müxtəlif fəaliyyət növlərinə cəlb olunursa, nə qədər çox insan qrupları ilə, fəndlərə ünsiyyət və münasibətdə olursa, şəxsiyyətin hərtərəfli inkişafı da bir o qədər sürətlə gedir və inkişaf səviyyəsi də bir o qədər yüksək olur” (8, s.108).

Fəaliyyətin müxtəlif növləri şəxsiyyətin formalasmasına, inkişafına və tərbiyəsinə müxtəlif şəkildə təsir göstərir. Bu və ya digər fəaliyyət növünün müvafiq yaş dövrü üçün əsas fəaliyyət növü olub-olmaması və onun təşkil edilməsi də burada əsas rol oynayır.

Uşaqlar sürətlə dəyişirlər. Onlar nəinki aybaay, hətta günbəgün dəyişir və hər gün inkişaf edirlər. Onların bir şəxsiyyət kimi formalasması da elə ilk illərdə 5-6 yaşa qədər sürətlə davam edir. Məşhur yazıçı L.Tolstoy qeyd edirdi ki, məndən altriyalı uşaqadək – bir addımdır, yeni doğulandan altriyalı-yadək isə nəhəng məsafə vardır. Uşaqın bütün əsas qabiliyyət-

ləri məhz bu yaş dövründə formalaşır, inkişaf edir və inkişafın sonrakı pillələri üçün əsaslı zəmin yaradır. M.F.Axundzadə vaxtilə döñə-döñə tələb edir ki, körpəlikdən uşaqları öz insanlıq şərfini və ləyaqətini dərk etmək ruhunda tərbiyə etmək lazımdır.

A.Bakixanov özünün "Kitabi-nəsihət" adlı əsərində uşaqlıqda verilən tərbiyəni daşa hakk olunmuş nəqşlərə bənzədir. O, tövsiyə edirdi ki, uşaqları lap kiçik yaşlarından əxlaqi gözəlliklərə öyrətmək lazımdır, çünki kiçik yaşlarda bütün əxlaqi xüsusiyyətlər uşaqlarda dərin iz buraxır, onların təbiətinə daxil olur.

Cəmiyyətin tələbatına, dövlətin sosial sifarişinə uyğun şəxsiyyət formalaşdırmaq üçün fəaliyyəti səmərəli təşkil etmək və onu düzgün istiqamətləndirmək lazımdır.

5.3. Ailə mühitinin şəxsiyyətin inkişafına təsiri

Əhatə olunan məsələlər:

- 1. Şəxsiyyət və ailə mühiti**
- 2. Əlverişli mühitin şəxsiyyətin inkişafına təsiri**
- 3. Ailədə əlverişli mühitin yaradılması şərtləri**

Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolü əvəz edilməzdür. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir. Bəs ailədə hansı şəraitdə yaxşı, hansı şəraitdə pis uşaq formalaşır? Valideynlər tərbiyə işində nəyə xüsusi diqqət yetirməlidirlər? Əvvəlcə, tərbiyə anlayışı ilə tanış olaq.

Tərbiyə sözü adətən iki – dar və geniş mənada işlənilir. Dar mənada tərbiyə - tərbiyə edənin tərbiyə olunana məqsəd-yönlü təsiri prosesidir. Tərbiyə edən həmişə müəyyən məqsəd-dən çıxış edir. O tərbiyə olunana ictimai təcrübəni aşılamaq, onda yaxşı və pis haqqında təsəvvür yaratmaq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar norması

ilə tanış etmək, mənəvi keyfiyyətlər aşılamaq və s. məqsədilə müxtəlif üsulların köməyiylə təsir göstərir.

Heç bir ailədə uşaq kor-korana, kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur-olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir? Bu suallar ətrafında fikirləşmək lazımdır.

Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşıdır, dəqiq olmur. Bu, uşaqların ailə tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədləri dəqiqliyi ilə seçilir. Pedagoqlar valideynlərlə anket sorğusu keçirmişlər. Sual belə olmuşdur: "Siz öz uşaqlarınızda, hər şeydən əvvəl, şəxsiyyətin hansı keyfiyyətlərini tərbiyə etmək istərdiniz? Valideynlərin əksəriyyəti bu keyfiyyətləri qeyd etmişlər: düzlük, xeyirxahlı, kollektivdə yaşamaq və işləmək bacarığı, böyüklərə hörmət, əməyə məhabəbət, vətəndaşlıq. Uşağıın yaxşı adam olmasına istəmək ülvi hissdir, lakin hələ kifayət deyildir. Bu "yaxşı adam" anlayışına hansı xarakter əlamətlərinin, hansı vərdiş, bacarıq, adət, hiss və s. daxil olduğunu bu və ya digər dərəcədə dəqiq aydınlaşdırmaq, uşağı "yaxşı adam" kimi böyütməyin üsul və vasitələrini bilmək lazımdır.

5.4. Ailədə uşağıın sosial inkişaf şəraiti

Əhatə olunan məsələlər:

- 1. Ailədə uşağı qayığı**
- 2. Ailədə uşağıın sosiallaşması**
- 3. Uşağıın inkişafı üçün əlverişli sosial mühitin yaradılması**

Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların

sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri – ata ilə ana, valideynlərlə uşaqlar, bacı ilə qardaş və s. arasındaki münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluşu ikinci tip amillər sırasına daxil edilir.

Birinci tipə nisbətən ikinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onlar gənc nəslin tərbiyəsində həlledici hesab edilmir.

Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyük mərkəzdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir təllə bağlı olduğu ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.

Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslerinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsayırlar, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır.

Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyir: “Əzizim əziz, tərbiyəsi ondan əziz”. Atalar sözünün hikməti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməyin vacibliyi bütün valideynlər bilir.

Gəlin, əvvəlcə ata-anaların nəyi bildiyini aydınlaşdırıraq. Əhalinin təhsil və mədəni səviyyəsinin köklü surətdə yüksələşməsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm təsir göstərməsidir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə tərbiyəsi problemləri üzrə qazet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radioda ölkəmizin, o cümlədən, Respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar. Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraqlı artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə gənc ailələrdə uşaqların tərbiyəsi sahəsində ciddi nöqsanlar rast gəlinir. Bu nöqsanlar təsadüfi xarakter daşıyır

və müəyyən səbəblərlə bağlıdır. Bu haqda aydın təsəvvür əldə etmək üçün bəzi məsələlərə diqqət yetirmək gərəkdir.

Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin mösjət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqışlər uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tarzda, ana başqa cür, nənə isə tamamilə fırqlı şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalşaması prosesini çatınlığıdır.

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişafetdirici məşğələlərin digər formalşalarından az istifadə edilməsi məhz bununla bağlıdır.

Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraqlı yaratırlar.

Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusi mənfi təsir edir. Bəzi ata-analar hətta uşaqlar üçün “peşə seçəndə” belə onun “maddi cəhətdən sərfeli” olmasına diqqət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi kasadlığı istər-istəməz uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində eks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yekşənək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adı güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır.

Asudo vaxtin, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Bu, bəzi hallarda valideynin iradəsindən asılı

olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludurlar.

Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və ailədən kənardı gəzib-dolandıqları vaxt tərbiyə işi pozulur. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi-buluşa qatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.

Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis nəticələnir. O, məktəbdən yayılır, papiroş çəkməyə, içki içməyə, yaşıllara məxsus oyunlar oynamaya, evə gec gəlməyə başlayır.

Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi-emosional xarakter daşıyır. Ana uşaqla hisslerin dili ilə danışır. Ata məhəbbəti də şirindir, övladların qəlbini riqqatə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz burdadır. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşaqa, hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata-ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır.

Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adı sözünə əməl edir, nə desə o da olmalıdır, bərkə-boşa salımlar, adı çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırı... Bir də xəbər tuturlar ki, uşaqın iddiası yerə-göra siğmir. Artıq böyük oğlandır, lakin ailənin dərdi-səri ilə maraqlanır, yalnız özü haqda fikirləşir.

Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır: "Madam ki,

ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər". Nəvaziş və qayığının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman "çatin" olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq lazımdır. Təəccübülü odur ki, bəzi valideynlər bu mətbəti başa düşsələr də, yənə də uşağı həddindən artıq qayğı ilə bürüyülər, çünki bu çox asan yoldur. Uşağı əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çətindir. Cünki bu valideyndən təkcə vaxt yox, həm də bılık, bacarıq, pedaqoji səriştə tələb edir. Uşağı hər hansı bir qayğıdan azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun başını qatırıq, əslində isə onu başımızdan edirik, özümüzə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq.

Ər-arvad münasibətləri kişi ilə qadının psixologiyasını dəyişir. Onlar ülfət bağladıqları andan özlərinin heç kimə yox, yalnız bir-birlərinə mənsub olduğunu, namus, viedan, sədəqət, hörmət və qarşılıqlı kömək əsasında birləşdiklərini qəbul edirlər.

Biz bu kövrək, nəcib və ülvü hisslerin təravətini, təzəliyini uzun illərin ayrılığında belə qoruyub saxlamış, bir-birini hər dəfə görəndə az qala sevincdən gözləri yaşaran ər-arvadlara az rast gəlməmişik. Onların ünsiyyət tərzinə fikir verək: bir-birlərinə qayğı və xeyirxahlıqla yanaşır, ən çətin anlarda özlərini nəzakətlə saxlaya bilir, söz və hərəkətlərdə diqqətlili olurlar.

Ailə problemləri: uşaq qayğısı, zəruri məişət məsələləri, ər və arvadın əmək fəaliyyətində meydana çıxan çətinliklər, qonşulara münasibət, ictimai-mədəni hadisələr, habelə şəxsi həyatla bağlı məsələlər - bunlar ər-arvad ünsiyyətinin əsas məzmununu təşkil edir. Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlərin əhəmiyyətini ayrıca göstərməliyik. "İntim" sözünüñ dar mənada, təkcə cismanı yaxınlıq mənasında başa düşmək səhv olardı. Ünsiyyət prosesində intim cəhət həm də onda ifadəsini tapır ki, ər və ya arvad heç kimə demədiyi ürək

sözünü, dördünü, ağrısını, sırrını öz hayatı yoldaşına etibar edir. Onlar da mahz həmişə bu etimada layiq olmalıdır. Yalnız bu mənəvi yolla bir-birləri üçün yarandıqlarını, bir-birləri üçün yaşadıqlarını hissələrin dili ilə sübuta yetirirlər. Şəxsi hayatın intim məsələləri ər və arvaddan nəinki yüksək mədəniyyət, habelə təktələb edir.

5.5. Ailə tərbiyəsi prosesində uşaq və yeniyetmələrdə marağın formalasdırılması

Əhatə olunan məsələlər:

- 1. Ailə sosial-pedaqoji və psixoloji tədqiqatlar obyekti kimi**
- 2. Ailənin təsnifatı**
- 2. Ailədə uşaq xarakterinin öyrənilməsi**
- 3. Uşaq marağının öyrənilməsi və istiqamətləndirilməsi**

Ailə probleminin nəzərdən keçirilməsinin mühümüyü bir neçə aspektlərlə - nikahların sayının və doğuşun aşağı düşməsi, uşaq ölümünün artması, yeni doğulan uşaqların patologiyası, ailədə uşaqların tərbiyəsi ilə bağlı problemlər və nəhayət, boşanmalarla izah olunur.

Sosial-dəmoqrafik vəziyyətin zəifləməsi ailə problemini ictimai müstəvidən iqtisadi, psixoloji və pedaqoji müstəviyə keçirir.

Ailənin sosial-psixoloji xüsusiyyətinin çətinliklərinin nəzərdən keçirilməsi, bir tərəfdən, xeyli dərəcədə sosial pedaqoqika və psixologiyadan statusu ilə, şərtlənirsə, digər tərəfdən, obyektin özünün analizinin xüsusiyyətlərinin dərinləşməsi ilə əlaqədardır.

Məsələn, keçmiş SSRİ-də ailə problemlərinə həsr olunmuş sanballı monoqrafiyalardan birində ailə məsələsində iki istiqamətli meyl özünü göstərir. Kitabda qeyd edilir ki, ailə eyni zamanda sosial-psixoloji icmadır. Onun üzvləri, bir tərəfdən

"qohumluq münasibətləri, yaxud nikahla, məişət ümmükliliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bir-biri ilə kiçik qruplarda və sosial institutlarda əlaqədədirlərsə, digər tərəfdən, "ər-arvad, valideynlər və uşaqlar arasında olan tarixi konkret qarşılıqlı münasibətlər sistemində cəmiyyətin özünü, əhalinin fiziki və mənəvi təkrar istehsalına tələbi olması ilə şərtlənir".

Nəhayət, mühüm cəhətlərdən biri kimi həm də ailə tədqiqatlarının çox sahəli xarakterli olmasını göstərmək olar. "Psixoloji lügət" müəlliflərinin fikrincə ailə və nikah psixologiyası bir psixologiya sahəsi kimi sosiologiya, iqtisadiyyat, etnoqrafiya, tarix, yurisprudensiya, demoqrafiya və s. istiqamətli tədqiqatları özündə birləşdirir.

Ailənin əmələ gəlməsi və inkişafı ilə bağlı çoxsaylı amillər arasında ən mühüm rolu nikah, ailənin inkişafı, onun rol strukturu, ailə üzvləri arasında hakimiyət bölgüsü, ər-arvad ünsiyyəti, nikah və ailəyə ustənəvə, nikah partnyorunun seçilməsində həlliədici rola malik şərt, tərbiyənin müxtalif formalarının səmərəliliyi, valideynlər və uşaqların psixoloji xüsusiyyətləri, valideynlərin pedaqoji maariflənməsi və s. amillər oynayır. Bundan başqa əmin-amanlıq, bir-birini qarşılıqlı dərk etmə ruhu ailənin mühüm elementlərindəndir.

Ananın bu gün ailədə yerinə yetirdiyi ənənəvi funksiyalarla - uşaqların, övladların qayığısını çəkməsi ilə yanaşı, həm də digərləri əlavə olunur: iqtisadi müstəqilliyyə canatma, yüksək savadlılıq nümayiş etdirmə və s. ailəyə öz təsirini göstərən amillərdəndir. Qadının sosial-siyasi emansipasiyası, onun ictimai-istehsalat fəaliyyətinə qoşulması, şəhərlərə üz tutmasına səbəb olur və bu qadını ailə ocağını hərtərəfli əhatə etməkdən kənar edir.

Müasir qadın artıq nəinki inanılmış arvad və xeyirxah ana, həm də şəxsiyyətdir. Onun analıqdan başqa bir neçə digər cəhətləri var ki, bunlar professional nailiyyətlər, sosial müstəqillik, öz şəxsi müstəqilliyi, əre getdiğdən, nikahdan sonra yox, əvvəldən özü tərəfindən qazanılmışdır. Bunlara bu gün bəzi ənənəvi ana funksiyasını öz üzərinə götürən professionallar

uşaq həkimləri, tibb bacıları, körpələr evi və uşaq bağçaları tərbiyəçiləri və s. kömək edir. Bütün bunlar analıq dəyərlərini və ona ehtiyacı əldən almasa da, ana davranışının xarakterində xeyli dəyişikliklər edir. Heç şübhəsiz ki, ananın tərbiyədici funksiyası uşaqların davranışında öz əksini tapır.

Ailə haqqında kiçik qrup kimi danışdıqda, hər şeydən əvvəl onun strukturunu, tipologiyasını, həm də həyatda cəmiyyətdə, uşaqların tərbiyəsində yerini müəyyənləşdirmək vacibdir.

Uşaqın vətəndaş kimi təşəkkülü və inkişafında onu ana və ataya bağlayan hissələr son dərəcə əhəmiyyətlidir, zəruridir.

Valideynlərin uşaq münasibəti - onun insanlara münasibətinin başlangıcıdır. Məhz burada, bu münasibətlər nəticəsində uşaqın qəlbində doğulan sevgi, yaxud laqeydlilik, onda baş qaldırın xarakterik hissələr çox maraqlıdır. Bunların hamısı valideynlərin uşaq şürrü münasibəti ilə müəyyənləşir və onlardan çox asılıdır.

Uşaqlarda belə bir fikir formalasmışdır ki, o, özü güclüdür və onun heç kimin köməyinə ehtiyacı yoxdur və o, özü digərlərinə kömək edə bilər. Düzdür, müasir qadın daha güclü, daha təminallıdır, bəlkə də nə ata, nə ana öz uşaqlarının köməyinə ehtiyac duymur. Lakin uşaqlar öz valideynlərinin qeydinə, qayğısına daim qalmalıdırular.

Bu gün mənəvi cəhətdən uşaqlardan güclü ananın, eyni zamanda qadın kimi zəif olmasını da gizlətmək olmaz. Qadın şəxsiyyəti, ananın müdafiəsizliyi, oğulun onlara kömək göstərməsi, ata üçün köməkçi və ana üçün arxa ola bilməsini ona öyrətmək lazımdır. Lakin bu heç də o demək deyil ki, valideynlər uşaqları qarşısında özlərini zəif, gücsüz göstərməlidirlər.

Əgər uşaq özünü aparmağı bacarmırsa, ailə bunu həyəcanlısıqlı kimi qəbul etməlidir. Əgər uşaq hələ kiçikdərsə və onun çatışmazlığı xüsusi dissonans, pozuculuq kimi görünümürsə, böyüdükdən sonra o, ətrafdakılara və özünə xeyli narahatlıqlar gətirə bilməyəcəyini nəzərdən qaçırmıq olmaz.

Hər bir valideyn tərbiyənin məqsəd və vasitələrini müəyyənləşdirdikdə, uşaqın bir vətəndaş, zəhmətkeş, xadim kimi

böyükəsi qeydinə, qayğısına qalmağı bacarmalıdır. Valideynlərin hər biri bilməli və yadda saxlamalıdır ki, onlar o zaman ləyaqətli şəxsiyyət yetişdirə bilərlər ki, özlərinin şəxsi ləyaqəti arzu olunan səviyyədə olsun. Bu mənada valideynlərin davranışını uşaqlara nümunə kimi son dərəcə böyük təsir göstərir. Göstərilən planda hər bir valideyn özü qarşısında elə tələblər qoymalıdır ki, onların ailəyə hörməti, özlərinin bütün addım və hərəkətləri üzərində nəzarət tərbiyənin başlıca metoduna çevrilmiş olsun.

Uşaqları həddən artıq çox sevmək, təhlükədən qorumaq onları müstəqillikdən məhrum etməməlidir. Əlbəttə, uşaqlar digər uşaqlarla ünsiyyətdə olmalıdır. Bununla belə ata və ananın öz uşaqlarının harada, kimlərlə bir yerdə oynaması, davranışması, nə işlə məşğul olması barədə aydın təsəvvürləri olmalıdır. Uşaqların daim köməyə ehtiyacı var və bu köməyi valideynlər onlara nəzarət etməklə eyni zamanda yerinə yetirməlidirlər.

Şübhəsiz ki, uşaqların ailə tərbiyəsində ailənin düzgün təşkilü mühüm yer tutur və bu işdə heç bir xırdaçılığa yol vermək olmaz. Çünkü burada hər bir hərəkət və söz uşaqlara müsbət, yaxud mənfi təsir göstərir.

Hər iki valideynin ailədə bir yerdə olması və onların uşaqların tərbiyəsində iştirakı, uşaqların hərtərəfli böyüməsi və tərbiyə olunması üçün şərait yaradır. Ailədə müəyyən həyata, gündəlik şeylərə münasibət olmalı, təmizliyə riayət edilməli, gigiyenik normalar həm böyüklər, həm kiçiklər tərəfindən mütləq gözlənilməlidir. Çünkü həyat şəraitinin təsiri altında ailədə müsbət, yaxud mənfi vərdiş və meyllər formalasılır. Burada uşaqın "qəlbi" formalasır və onun gələcəkdə necə olması ailədən və onun quruluşundan çox asılıdır.

Uşaqın xarakterinin formalasmasına, onun valideynləri və ətrafdakılar ilə münasibətinə valideynlər arasında yaranmış qarşılıqlı münasibət formaları xeyli dərəcədə təsir göstərir. Ailədəki qarşılıqlı münasibətlər özünəməxsus mühit yaratmaqla

uşaqların xarakterini müəyyənləşdirir, onların digər insanlarla qarşılıqlı münasibətlərini tənzimləyir.

Əməkdaşlıq ruhu hökm sürən, bir-birlərinə qarşı hörmət və sevgi göstərən ailədə açıq, düzgün, doğruçul, həmişə digər yoldaşlarına kömək əlini uzadan insan formalaşır. Əksinə, şübhə, inamsızlıq, bir-birinə hörmətsizlik ruhu olan ailədə inamsızlıq mühitina, kobudluğa, egoizmə və digər mənfi xüsusiyyətlərin inkişafına şərait yaranır.

Uşaqlar özlərinə qarşı daim diqqət tələb edirlər. Valideynlərin ailədə borcu nəinki uşaqların fiziki inkişafı, böyüüməsi, əqli və mənəvi tərbiyəsi ilə bağlıdır, həm də onlar uşaqların əmək tərbiyəsinə mühüm diqqət yetirməlidirlər. Məhz bunların köməyi ilə hərtərəfli, harmonik şəxsiyyəti tərbiyə etməri olar.

Bir sıra tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, bizim cəmiyyətimizdə əmək insanların həyat fəaliyyətinin mühüm şərtidir. Əməksiz nə ailə hayatı, nə də ümumən cəmiyyətin mövcudluğu haqqında düşünməyə dəyməz.

Ailədə tərbiyənin əsas məqsədi - vətənini sevən, xalqına məhəbbət bəsləyən, lazım olduqda onun torpaqlarını müdafiə etməyə, qorumağa, ehtiyac duyularsa, hətta canını qurban verməyə hazır olan ləyaqatlı vətəndaş tərbiyə etməkdən ibarətdir.

Galəcək vətəndaşın, vətənpərvər şəxsiyyətin iradı keyfiyyətlərinin formalaşmasına ailədə əmək tərbiyəsi kömək edir və bunun nəticəsində uşaqa təmkinlilik, dözümlülük, qoyulmuş məqsədə doğru canatma formalaşır. Bu və digər keyfiyyətlərə malik olan uşaq böyüdükdən sonra əmək qrupu və birliyə qoşularaq, məqsədi daha tez əldə edə, həmkarlarının tez bir zamanda nüfuz və hörmətini qazana bilər.

Uşaq erkən yaşlardan çalışmalıdır: bu əvvəl onun oyunlarında, sonra isə məişət əməyində iştirak etməyində özünü göstərməlidir. Sadaladığımız keyfiyyətlərdən savayı əməkə ünsiyyətlilik, insanlara qarşı diqqət, xeyirxahlıq, vətəndaşlıq, yoldaşlıq hissələri və s. kimi keyfiyyətlər formalaşır.

Uşaqları tərbiyə edərkən valideynlər həm də özlərini tərbiyə etdiklərini yadda saxlamalıdır. Öz mənəvi inkişafının,

əxlaqi püxtələşməsinin qayğısına qalması ilə hər bir valideyn, həm də uşaqlarında əməksevərlik, zəhmetkeşlik, gələcək vətəndaş böyüdən və formalasdırıran bir insan kimi düşünməlidir. Bunun üçün hər bir valideyn daim özünü nəzarətdə saxlamalı, öz xarakterindəki çatışmazlıqlarını korreksiya etmeli, tənzimləməli, nizamlamalı, lazımdıqda özünü əla ala bilməli, yaşadığımız cəmiyyətin yüksək tələblərinə cavab verməsi, gənclərin tərbiyə və əməyə alışdırılması üçün böyük zəhmət sərf etməlidir.

Qeyd etdiyimiz amillərin hamısı normal ailənin həyat fəaliyyətinin əsasını təşkil edir. Bunların qorunması isə öz növbəsində, heç sözsüz ki, əsl möhkəm və mehriban ailənin yaranmasına köməklik göstərəcəkdir. Sadaladıqlarımızda çox şeyi ailə daxili münasibətlərin vahidliyi və möhkəmliyi müəyyən edir. Hər iki valideyn yaratdığı ailə tipindən, onların nikah münasibətlərindən ailənin özü, onun gələcəyi çox asılıdır.

Tədqiqatçılar bu gün öz xarakterik xüsusiyyətləri ilə seçilən ailə və ailə münasibətlərinin bir neçə tipini müəyyənloşdırırlar:

1. Monoqam (bir ər və bir arvad);
2. Polikiniya (çoxvarlılıq);
3. Poliandriya (çoxerlik).

Müasir sivilizasiyalı dünyada bir ər və bir arvaddan ibarət monoqam ailə yaratmaq qəbul olunmuşdur.

Polikiniya tipli ailə isə Şərqlilər üçün xarakterik idi. Burada bir ərin bir neçə arvadı ola bilərdi.

Poliandriya tipli ailəyə - bir arvadin bir neçə əri olmasına isə Afrikanın və Cənubi Amerikanın çətin keçilən bəzi rayonlarında rast gəlinir.

Nəsil sayına göldikdə isə ailədə aşağıdakıları fərqləndirirlər:

1. Mürəkkəb (genişləndirilmiş ailə). Burada vahid şəkildə bir evdə bir neçə nəsil (üçdən az olmayaraq) babalar, valideynlər və uşaqlar bir yerde, birgə təsərrüfatda çalışırlar. Bu keçmiş

ailə tipi olmasına baxmayaraq, Azərbaycanın bəzi rayonlarında hələ də qalmaqdadır;

2. Sadə (nuklear ailə). Belə ailələrin üzvləri yalnız iki nəslin nümayəndələrindən (valideynlərdən və uşaqlardan) ibarət olur. Bu tipli ailə müasir dövrda daha çox yayılmışdır. Məhz bu tiplə “tam, bütöv ailə” anlayışı aiddir, burada valideynlərdən hər ikisinin - ata və ananın olması nəzərdə tutulur.

Bu gün artan boşanmalarla bağlı ailələrin dağılmışını səsioloqlar nuklear ailəni şəxsi yarımcıq (boşanma və dulluqdan sonra əmələ gələn) və nikahsız doğum və uşaq təbiiyəsi ana xətti ilə əmələ gələnə böylür. Burada həm də binuklear ailəni yada salmaq lazımdır. Bu, boşanmadan sonra həm ər, həm arvadın hər birinin özü üçün yeni ailə qurmasını nəzərdə tutur. Belə olduğu halda uşağın sanki dörd valideyni (2 doğma və 2 ögey) olur və onların arasında normal münasibətlər saxlanılır.

Bəzən hər iki ailə vaxtı və istirahəti birgə keçirirlər. Uşaqın yaxın qohumları, o cümlədən sibliniqlər (qardaşlar və bacılar) dairəsi genişlənir. Bu hal bəzi müəlliflərin fikrincə şəxsiyyətin sosializasiyasında əlverişli ola bilər. Belə ailələr Kuba adasının sakinləri üçün xarakterikdir.

İctimai normalara görə ailə-nikah münasibətləri nöqtəyinə nəzərdən aşağıdakılardı göstərmək olar:

1. Patriarxal (ənənəvi) münasibətlər. Burada keçmişdə aparıcı olan nümunələrə oriyentir götürülür: kişi-“ata”, “ailə başçısı”, “ailəni dolandırın”. O, ailəni maddi cəhətdən təmin edir, ailə üzvlərinə aid qərarlar qəbul edir: arvad-işləmir, uşaqların təbiiyəsi ilə məşğul olur, ev təsərrüfat-məişət işlərini aparır. Burada ya uşaqların fikri az nəzərə alınır, ya da tabeçilik təbə olunan əhəmiyyəti kəsb edir;

2. Müasir (equalitar) ailələr. Belə ailələrdə münasibətlər qohumluq və valideynliklə yox, nikahla, sevgi normaları, emosional yaxınlıq və qarşılıqlı hörmət münasibətləri ailənin bütün üzvləri arasında yayılmaqla müəyyənləşir;

3. Kollektivizm əsasında qurulmuş ailə (yaxud qərb. müəlliflərinin terminologiyasında buna “iki peşəli” ailə deyilir). Belə ailələrdə ər-arvad, hər ikisinin professional və ictimai fəaliyyəti bərabər səviyyəli, bərabər hüquqludur; ər-arvad ev vəzifələrini çevik bölüşdür, asudə vaxtlarını birgə keçirir, kollektiv şəkildə qərarlar qəbul edirlər;

4. Fərdləşdirilmiş ailə. Belə ailələrdə ailədən kənar fəaliyyət ailədəki fəaliyyətdən vacibdir. Ev işi burada minimuma, heçə endirilir, mühüm məsələlərin müzakirəsində onlardan hər hansı birinin fərdi maraqlarına toxunulursa, bu zaman ziddiyətlər yaranır bilir.

Ailə tipologiyasının nəzərdən keçirilməsini yekunlaşdırır - kən qeyd etmək lazımdır ki, bu gün ənənəvi oturaqlaşmış ailə tipi ilə yanaşı bizim regiona xas olmayan xeyli açıq, “alter-nativ” tipli, sviningq nikahlar” (“sviningq” ingilis sözü olub “aidi” deməkdir), qrupla birgə nikah və s. yarandığının şahidi oluruq. Bəzi ölkələrdə homoseksual ailələr, nikah müqaviləsi əsasında bağlanmış nikah və s. rəsmi olaraq qeydiyyatdan keçmişlər.

Bələliklə, nəzərdən keçirdiyimiz ailə klassifikasiyası öz əsas reprodutiv funksiyası ilə yanaşı, insanların nikah ittifaqlarının geniş tipinin mənzərəsini yaratmaqla, böyüməkdə olan gənc nəsilin təbiiyəsi ilə bağlı qayğı və məsuliyyəti öz üzərində saxlayır.

5.6. Sosial və ailədaxili münasibətlər

Əhatə olunan məsələlər:

1. Çətin uşaqlar problemi
2. "Çətin uşaqların" təbiiyəsi
3. Yenidəntərbiya

Totalitar sistemdən demokratik sistemə keçid həm də dövlətin sosial siyasetinin, hər şeydən önce, onun uşaq və yeniyetmələrin həyatında baş verə biləsi mühüm sosial kənar-

laşmaların - preventiv sahələrin məzmunu üzərində yenidən əsaslı iş aparmasını tələb edir.

Əvvəller sosial coşaldırma tədbirlərinə əsaslanan profilaktik-tərbiyə sisteminin məzmunu indi ailədə uşaqlara, yeniyetmə gənclərə adekvat, sosial-hüquq, metodik-psixoloji və sosial-pedaqoji kömək kimi kompleks tədbirlər nəzərdə tutan qoruyucu-müdafiaçıcı profilaktik işlər ilə əvəz olunmalıdır.

Sosial planda öz davranış və münasibətlərində digər uşaqlardan mənfi cəhətcə xeyli dərəcədə fərqlənən uşaqlarla rastlaşırıq. Belələrini biz praktik həyatda «çətin uşaqlar» adlandırır və onların davranışını mütləq correksiya tələb edir.

«Çətin uşaqlar», adətən, pedaqoji cəhətdən baxımsız uşaqları hesab edirlər. Onların xarakter və davranışında düzgün olmayan tərbiya nəticəsində ətrafdakı hadisələr və mühit haqqında yanlış təsəvvür yaranmış olur.

Lakin bununla belə "çətin uşaqlar" kateqoriyasına ən müxtəlif uşaqları aid edirlər: itaətsiz, dəcəl, tərs, intizamsız və müxtəlif tipli əsəb və psixi çatışmazlığla malik uşaqlar, həddibuluğa çatmamış uşaqlar üçün komissiyalarda uçotda duran yeniyetmələr və nəhayət, qeyri-əlverişli ailələrdən olan uşaqlar. Əlbəttə, belə xoşagalmaz «çələng» cəmiyyətin yaşlı hissəsi üçün birbaşa onun uşaqlarla apardığı tərbiyəvi işdə olan səhvlərlə və çatışmazlıqlarla bağlıdır.

"Çətin uşaqlara" verilən qiymətin müxtəlifliyi və xarakteristikası "çətin uşaqlarla" psixoloji və pedaqoji işin adekvat seçilməsi problemini mürəkkəbləşdirir.

Hal-hazırda nə pedaqogika, nə də psixologiyada "çətin uşaqlar" məsələsi və anlayışında, onların davranış və şəxsi inkişafında vahid diaqnostika və correksiya yoxdur. Sadalanan "çətin uşaqlar" və yeniyetmələr kateqoriyalarından hər birinin öz zəif və üstün cəhətləri var. Təsirin bu və ya digər metodundan istifadə etmə isə tərbiyəcilik təcrübəsindən, valideynlərin professional hazırlanğından, xarakterindən, onların dünyagörüşündən, pedaqoji məsələləri dərindən bilmə və savaddan, psixologiya sahəsindəki biliklərdən və nəhayət,

uşağın özünün maraq və meyllerini bilməkdən, hər bir konkret halin xüsusiyyətlərini dərk etməkdən və s. ibarətdir.

İngilis psixoloqları Hevitt və Cenkips iki böyük "çətin uşaqlar" qrupu müəyyən etmişlər:

1. Cəmiyyətə zidd davranışlı "ictimaiyyətə zidd formalaşmış" ictimailşmiş uşaqlar. Bular üçün emosional pozulmalar xarakterik deyil və onlar cəmiyyətə zidd dostlar yaxud qohumlarla bir yerde olduqda, sosial normalara asan uyğunlaşırlar;

2. Cəmiyyətə zidd ictimailşməmiş təcavüzkar davranışlı uşaqlar. Onlar, adətən, digər uşaqlarla və öz ailələri ilə çox pis münasibətlərdə olurlar. Onlarda neqativizm, təcavüzkarlıq, ədəbsizlik, qisasçılıqla yanaşı yüksək səviyyəli emosional pozulmalar özünü göstərir.

Gösterilən "çətin uşaqlar" qrupundan hər biri xüsusi qayğı, yanaşma, münasibət tələb edir. Bununla belə onu da nəzərə çarpdırmaq lazımdır ki, ictimailşmiş «çətin» yeniyetmələrin praktik olaraq psixoloji köməyə ehtiyacı olmur və fəal pedaqoji tərbiyə təsirini "çətin uşaqların" ikinci kateqoriyasının nümayəndələri, hər şəydən əvvəl, xüsusi-psixoloji correksiyaaya daha həssas olanlar tələb edirlər. Dediklərimizdən başqa həm də bir qrup öz dəcəlliyyi, kobudluğunu və intizamsızlığı ilə fərqlənən uşaqlar da məlumdur. Bununla belə əmək vərdişləri olmayan, çalışmaq istəməyən, yalançılıq, qəddarlıq kimi qeyri-səmərəli davranış və s. kimi mənfi xüsusiyyətləri ilə seçilən xüsusi qrup uşaqlar da var.

Aılədə valideynlərə, məktəbdə pedaqoqlara və tərbiyəçilərə ilk əvvəl uşaqların davranışlarındakı əyintilərin mənbəyini dəqiqləşdirib, onların davranışlarının, hərəkətlərinin taktikasını müəyyənləşdirməklə, metodikasını correksiya etmək zəruridir.

Əlbəttə, uşaqların davranışını üzrə psixokorreksiya işinin təşkili və pedaqoji metodların seçilməsi minimal enerji, vaxt sərf etməklə, səmərəli, işlək və dəqiqləşdirilmiş metodlar müəyyən etmək çətindir. Bununla belə, çətin uşaqlarla işdə

pedaqogika və psixologiya hər bir konkret hal üçün istənilən nəticələr alınması üçün müəyyən tacriuba toplamışdır.

İtaətsiz, tərs və şıltaq uşaqlar böyüklər tərəfindən onlara daha güclü nəzarət olduqda öz davranışlarını böyüklərin tələb və məsləhətlərinə mahəl qoymaya-qoymaya, onlara qarşı çıxış xeyli dəyişdirirlər! Digər yol şıltaqlıların qabaqcadan qarşısının alınması yolu olmaqla, uşaqların birləşmə oyun, əmək yaxud tədris fəaliyyətinə cəlb edilməsindən ibarətdir.

Öz dəcəlliyi, intizamsızlığı, kobudluğunu ilə seçilən uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla yanaşı, onların intizamsızlığının mənbələrini dəqiqləşdirmək lazımdır.

Davranışı tənbəlliklə xarakterizə olunan uşaqlar həmişə tərbiyəçilərin diqqət mərkəzində olmalıdır. Tərbiyəçi (valideyn, pedaqoq) belə uşaqların bütün müsbət şeylərə canatmalanını görməli və rəğbətləndirməli, onlarda əməyə, çalışqanlığa müsbət hissələr oynamalı, müxtəlif növlü fəaliyyətlərdə şadlıq, xoşallıq tapmağa öyrətməlidir.

Digər mənfi, yalançlıq keyfiyyətlərilə seçilən "çətin uşaqlar" kateqoriyasına xüsusi diqqət yetirmək lazımdır. Belə çatışmazlığa qarşı mübariza apararkən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xas olan fantaziyalasdırmanı, özündən uydurmanı, həqiqəti bilərkəndən təhrif etməkəndən fərqləndirmək lazımdır. Yalanın əsasında cəzadan qorxma, xoşagolməz hərəkəti gizlətmə istəyi, özünütsədinq etmə, ətrafdakıların özüne diqqətini cəlb etmək və s. dura bilər.

Bu yaş qrupundan olan uşaqlar üçün yoldaşlığın özünməxsus tərzdə başa düşülməsi, yoldaşın hərəkətlərinin üstünü açmaq üçün vasitə kimi yalandan istifadə edilmə və s. xarakterik haldır. Burada tərbiyəçinin, ailə və məktəbin məhsuldalar və yorulmaz işi tələb olunur: birinci, uşaqlara yalanının əsl səbəbini açmaq, ikinci, onlarda doğruchtuluğa, düzgünlüyü, inamlılığı, qarşılıqlı hörmətə və tələbkarlığa şərait yaratmaqla, yalanının onsuz da açılacağını, yalanın qorxaqlıqla və riyakarlıqla qarşılıqlı əlaqəsi olduğunu başa salmaq, göstərmək lazımdır.

Uşaqların digər hissəsi hansısa mövcud tələblərin uzunuzaşı həll olunmaması üzündən özündən çıxma, affektli davranışın şəxsiyyəti edir. Məsələn, qəzəb, qorxu, naümidlik bunlardandır. Bu amillərin hamısı nəticədə (öz xüsusi əhəmiyyətinin və özüne qiymət xüsusi "mən" in yüksəldilməsində özünü göstərməsi yaxud, əksinə, özüne inamsızlıq) ailədə yaxud qrupda uşağın faktik vəziyyəti arasında özünəməxsus ziddiyət yaradır. Uzun müddət hırslı olmaq və davranışın özündən çıxma forması, uşaqlıq dövrünün onun özüne, əhatə edənlərə və işə müvafiq sabit adekvat münasibətlərin formallaşmasına gətirib çıxarırlar.

Burada daxili ziddiyəti dağıtmak üçün və bu tipli anomaliyaların, qeyri-adiliyin uşaqlıq davranışında inkişafını qabaqcadañan görmək üçün vaxtında məsələyə pedaqoji cəhətdən müdaxilə etmək zəruridir.

"Çətin" uşaqlarla işə korrektli şəkildə fərdi yanaşma tələb edilməklə, aşağıdakılardı nəzərdə tutmaq lazımdır:

- 1.Uşaqa diqqətli və xeyirxah münasibət;
- 2.Onun müsbət keyfiyyətlərinə söykənmə;
- 3.Onun mənəvi gücünə və potensial imkanlarına inam.

Pedaqoji cəhətdən baxımsız uşaqlar, yeniyetmələr - hüquq pozucuları ilə işin tərbiyədici təsiri öz çətinliyi və mürəkkəbliyi ilə fərqlənir; çünkü bu istiqamətdə aparılan iş impulsiv davranış, şəxsiyyət strukturunun pozulması, açıq şəkildə ifadə olunmuş ictimaiyyətə zidd, yaşı uyğun olmayan tələblər, "birbaşa" istəklərin, nəyinsə əldə olunmasına yönəldilmiş həddən artıq şışirdilmiş, ünsiyyətdə eybəcər istiqamətli tələblər özüne geniş yer etmiş uşaqlarla aparılmalı olur. Onlarda öz həllini tapan tələblər əksər vaxt dostluqda, yoldaşlıqda, borc və vicdan məsələlərində təhrif edilmiş, yanlış təsəvvürlərə gətirib çıxarırlar. Bu tipli uşaqlarda, adətən, mənfi, estetik və idraki tələblər deformasiya olmuşdur. Onlarda tədrisə də maraq itmiş olur. Bununla belə, tədqiqatlar göstərdiyi kimi, qayda pozan yeniyetmələr də, normal intellektual imkanlara malikdir. Odur

ki, onları nəzərdə tutulan rəngarəng, maraqlı, xeyirli və məqsədyönlü fəaliyyətə cəlb etmək, qoşmaq nticəsində uşaqlardakı özbaşinalığı və passivliyi aradan qaldırmaq mümkündür.

Bu problemin həllini yalnız uşaqların yaş xüsusiyyətlərini nəzərə almaqla və onun uçotu ilə həll etmək olar. Belə ki, «çətin uşaqlar»ın daha çox hissəsində xüsusilə yeniyetməlik dövründə böyüklük, yaşılıq hissinin baş qaldırması bu cür hərəkətlərə gətirib çıxarır. Ona görə də onlar özlərini böyük görməyə çalışır, öz hüquqlarının başa düşülməsində yanlış təsəvvürdə olurlar, böyüklərin onları tanımlarına can atırlar.

«Çətin yeniyetmələr»in davranışı sahəsində aparılan tədqiqatlar sübut edir ki, onların davranışında şəxsiyyətin mənəvi deformasiyası əksər hallarda ailə tərbiyəsindəki çatışmazlıqlarda gizlənir.

Uşaqlıda özünü göstərən çatışmazlıqları aradan qaldırmadan məktəbin, ali təhsil müəssisəsinin yaxud istehsalatın bu problemləri tam həll etməsinə o qədərdə bel bağlamaq olmaz.

Uşaqların vəziyyəti düşdükləri qeyri-münbit şəraitli yoldaşlıq cəmiyyətində xeyli çətinləşir, ailədə valideynlərin qeyri-mükəmməl tərbiyədici hərəkətləri, sonralar əmək qrupunun rəhbərinin qeyri-düzgün hərəkətləri nticəsində daha da dözlüməz şəkil alır.

Pedaqoqla ziddiyətli münasibətlər. Təcrübə göstərir ki, pedaqqoq "çətin yeniyetmə"yə nəyi isə izah etmə, ictimai yerdə davranış normalarını başa salmaq əvəzinə, qadağanedicili metodlara (qaçmaq olmaz, səs salmaq olmaz, oxumaq olmaz, oynamaq olmaz və s.) daha çox əl atıldıqda, vəziyyət daha da dərinləşir. Valideynlər və tərbiyəçilər tərəfindən irəli sürüldən qaydaların yalnız qadağalar kimi dərk olunması uşaqın daxilində valideynlərin və məktəbin tələblərinə qarşı «qiyamçı» ruhun baş qaldırmamasına və artmasına səbəb olur. Məktəb pedaqqoqları ilə ziddiyətli vəziyyət və münasibətlərdə olan və qayda pozan məktəblilər, adətən, sinif yoldaşları ilə dostluq etmir, bu hal

özünü xüsusən yeni tədris qruplarına təkrar sinifdə qalanlar düşdükdə daha qabarık şəkildə göstərir.

Uşaqlar üçün xarakterik olan ünsiyyətə canatmaq, işləmək, çalışmaq, zəhmətlə məşqül olmaq istəyi özünü göstərdikdə, artıq IV-VI siniflərdə "çətin uşaqlar" faktik olaraq öz sinif yoldaşlarının təsir sahəsində kənardı qalırlar.

Sinifdə müvafiq yer tutmağa çalışan uşaqlar, adətən, kobudluğa, yalançı nüfuz gücünə bəzən çox əl atırlar. Belələri hətta məktəbdən kənardı digər yeniyetmələrlə əlaqə yaradaraq, ictimaiyyətə zidd "qeyri formal güc" qruplarında qəbul edilmiş davranış normallarını məktəbə keçirməyə can atırlar.

Belə cəmiyyətdə uşaqın vəziyyəti çox çətinləşir, çünkü o, bir tərəfdən "güt qəhrəmanları" yaxud "həyat"ın təsiri altında olur (onlar, adətən, yaşıca böyük olur) və uşaqlara öz "nüfuzları" (hədə-qorxu) ilə təsir edərək, onları öz qruplarında birləşdirirlər. Belə qruplardakılar müəyyən müdafiə, yalançı yoldaşlıq hissi və s. ilə birləşirlər. Bunların hamisi böyüməkdə olan uşaqın başqları ilə ünsiyyətində, özünütəsdiqində və şüurunda anomal, qeyri-normal vəziyyət yaradır.

Belə uşaqlarla tərbiyə işinin ilk mərhələdə aparılması və təşkili ailədə, məktəbdə böyüklərin uşaq düzünlümüş, xeyirxah və tələbkər münasibətin yaradılmasını nəzərdə tutmalıdır. Burada belə uşaqın müxtəlif növlü, məqsədyönlü fəaliyyət programına qoşulması, xüsusi əhəmiyyət kosb edir. Bu işin şah damarını əməyə yaradılan adekvat münasibət təşkil etməlidir. Çünkü çoxillik tədqiqatlar "çətin uşaqlar"la işdə əməyin səmərəliliyini təsdiq edir və etməkdədir.

İngilis psixologları Hevitt və Cenkins tərəfindən təklif olunmuş və bizim tərəfimizdən nəzərdən keçirilən "çətin" uşaqlar kateqoriyasından fərqli olaraq, ölkə psixologiyası və pedaqqogikasında "çətin uşaqlar" və yeniyetmələrin klassifikasiyası beş spesifik qrupların istiqamətini müəyyənləşdirir:

Birinci qrupa xarakterlərində sabit anomal, amoral, primitiv tələblər kompleksi, ictimaiyyətə zidd baxışlar sistemi, münasibət və dəyərləri müşahidə olunan uşaqlar aiddir. Bu

qrupdan olan uşaqlarda yoldaşlıq, cəsurluq haqqında təsəvvür-lər təhrif edilmiş, utancaqlıq hissi zəifləmiş olur. Onlar utanmaz, kobud, qəzəbli və tacavüzlüdürler. Bu qrup uşaqlara egoizm, digərlərinin vəziyyətinə laqeydlik, bilərkən qanunpozmalar, çalışqanlıq və əməksevərliyin olmaması, boş yerə vaxt öldürməyə canatma, başqasının köməyinə bel bağlama, özgəsinin hesabına yaşama, acgözlük və tamahkarlıq kimi cəhətlər xasdır.

İkinci qrupa daxil olan uşaqlarda deformasiya olmuş tələblər və dəyişilmiş istiqamətlənmələr və yönəlmələr özünü göstərir. Bu qrupda, adətən, həddi bülüğə çatmamış yaşca böyük olan sabit amoral tələblər kompleksi ilə seçilən və cəmiyyətə açıq zidd münasibət və baxışlara malik olan uşaqlar birləşirlər. Sərt fərdləşmə ilə, deyinənlik, davakarlıqla seçilən bu uşaqlar, zəifləri, kiçikləri sıxışdıraraq, aparıcı yer uğrunda mübarizə aparırlar.

Üçüncü qrupa aid olan uşaqlar onları əhatə edən adamların pozitiv tələblərinə baxmayaraq, onlarla daim ziddiyətdə olurlar. Onlar öz davranışlarının ləyaqətsizliyini başa düşsələr də, bununla belə düşdükleri vəziyyətdən imtina etmir, daim ziddiyət üçün yeni səbəblər axtarır, tapırlar. Onlardakı mənəvi-əxlaqi baxışlar sabit deyildir. Həzz aldığı egoistlik, lovgalıq, təkəbbürlük onların bu və ya digər hala qarşı dura bilməmə, bacarıqsızlıq, bir-birinin ardınca ailədə, məktəbdə, küçədə xoşagalmaz davranışlarını artırmağa gətirib çıxarır.

Dördüncü qrupa tələbləri zəif deformasiya olunmuş uşaqlar aiddir. Bu uşaqlar öz qüvvələrinə inannır, iradəli yoldaşları qarşısında yaltaqlanmaya can atırlar. İradəli uşaqların güc və dözümüz belə uşaqlar üçün psixoloji stress kimi qəbul edilir.

Beşinci qrupa zəif xarakterli, təsadüfən qanunpozuntuları yoluna düşən uşaqlar aiddir. Onlar qorxaq, iradəsiz və müdafiəsizdirler.

Ölkəmizdəki pedaqogika və psixolgiya elminin "çətin uşaqlarla" bağlı tipologiyasını verərkən, nəzərə çatdırıq ki, o nəinki tərbiyəvi təsirlər sistemini ümumi şəkildə korrektirovka,

təshih etməyə imkan verir, həm də hər bir konkret, ziddiyyətli vəziyyətdə olan uşaqlar ilə aparılan məqsədyönlü işin həyata keçirilməsi ilə bağlı yol açır. Burada "çətin uşaqlar"ın rəngarəng ictimai səmərəli və sərfəli fəaliyyətə cəlb edilməsi, onların asosial davranışının aradan qaldırılmasına kömək etməklə, «çətin» məktəblilər üçün xarakterik olan mənfi xüsusiyyətləri aradan qaldırır, onlarda sabit şəxsi mənəvi-iradi keyfiyyətlərin formallaşmasını təmin edir.

"Çətin uşaqlar"ın ictimai-səmərəli fəaliyyətinin təşkil sisteminin məzmun, prinsip və üsulları praktik olaraq "normal" uşaqlarla olan işdən heç nə ilə fərqlənmir, daha doğrusu, tərbiyə işinin təşkilinin nə formasının, nə də metodikasının bir-birindən elə güclü, nəzərə çarpacaq fərqli cəhətləri yoxdur.

"Çətin uşaqlar"la tərbiyə prosesində böhranlı hadisələrin xüsusi çətinliyi yeniyetməlik yaşı təşkil edir. Əgər iş kompleks şəkildə yeniyetmənin keçirdiyi müräkkəb proseslər və dəyişmələr ilə və ya uçotunun psixofizioloji qanuna uyğunluqları ilə müvafiq qurularsa, valideyn və tərbiyəçilər üçün bu yaş dövrünün məlum çətinliyi aradan qaldırıla bilər.

Bununla belə müşahidələr göstərir ki, "çətin yeniyetmələr" bəzən öz intellektlərini aşağı qiymətləndirmələrinə baxma yaraq, qüvvə, gözəllik və boy-buxunlarına görə özlərinə daha yüksək qiymət verirlər. Özlərinə hər vasitələrlə müvəffəqiyət təmin etmək üçün, onlar öz fəaliyyətlərini kiçik yaşı uşaqların çevrəsində cəmləşdirirlər. Bu isə məktəb şəraitiənə uyğunlaşmanın çətinləşdirməklə, onların sinifdə vəziyyətini daha da ağırlaşdırır, müräkkəbələşdirir, bu da öz növbəsində, onların özünü qiymətləndirməsinin və iddia səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Belə vəziyyət onlarda daha böyük yaş dövründə nevrotik və patoloji reaksiyaların əsas səbəbinə çevirilir.

Qeyd etmək lazımdır ki, digər uşaqlardan fərqli olaraq "çətin tərbiyə olunan uşaqlar"ın qüsurları daha tez-tez onların nəzərinə çatdırılır. Lakin bu iradalar daha prinsipial xarakterlidir: birincisi, onlar uşağın hansısa ayrı hərəkət yaxud səhvinə aid edilmir, özündə uşaq şəxsiyyətinin mənfi qiymətini cəmləşdirir;

ikincisi, müəllim öz qiyməti ilə bütün sinfi bu işə cəlb etməkə vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır ki, müəllimlərin çoxu bunu görmürlər. Müəllimlərin bu fakta diqqətini cəlb etmək lazımdır. Əgər ehtiyac varsa, belə tərbiyəçiləri "çətin uşaqlar"la münasibətdə davranışın normallarına öyrətmək lazımdır.

Yeniyetmə yaş dövründə böhranlı vəziyyətin aradan qaldırılması yeniyetməyə münasibətin yenidən qurulması ilə əlaqədar olmaqla, həm də onun bərabər və qeyri-bərabər fizioloji inkişafı ilə bağlıdır. Bunu isə öz növbəsində əlverişli ailə tərbiyəsi şəraitində həll etmək olar. Bu da həddi-bülügü çatmamışların ümumi, erkən asosial davranışlarında ilk profiliaktika olaraq mühüm vəzifədir. Həddi-bülügü çatmamışların qanun-pozmalarının səmərəli və erkən profilaktikası sosial pedaqoqii və psixoloji xarakterli geniş kompleks tədbirlər tətbiq edilməsi yolu ilə təmin edilə bilər. Qanun pozuntularının qabaqcadan aradan qaldırılmasında aparıcı rolu ümumi sosial-pedaqoqi xarakterli tədbirlər, daha doğrusu, böyük mərkədə olan nəslin tərbiyəsi və təhsil sisteminin təkmilləşməsi, uşaq və yeniyetmələrin ailə tərbiyəsinin gücləndirilməsi, onların ictimai-səmərəli əməyə cəlb edilməsi və s. oynayır.

5.7. Uşaq və yeniyetmələrdə marağın formalasdırılması: (Əməksevərlik nümunəsində)

Əhatə olunan məsələlər:

- 1. Uşaq marağında əməksevərlik**
- 2. Ailədə əməyin növləri**
- 3. Uşaqların əməyə alışdırılması**

Ənənəvi olaraq Azərbaycan ailəsində əmək tərbiyəsi galəcək kişi yaxud qadının şəxsi keyfiyyətlərinin formalasdılması üçün mürəkkəb və çoxşaxəli ailə tərbiyəsi sistemində mühüm şərtlərdən biridir. Ailə tərbiyəsinə həm qədim zamanlarda, həm də feodal-patriarxal münasibətləri dövründə dövlətin siyasi-

iqtisadi istiqamətləri xeyli dərəcədə təsir göstəirdi. Bunu da qeyd etmək lazımdır ki, bütün dövrlər ərzində uşaqlar erkən yaşlardan əməkda iştirak etmişlər. Böyükərin əmək tapşırıqlarını yerinə yetirərkən, əməyin həyat tələbi olmasına dərk edərək, işə vicdanlı münasibət bəsləmiş, Azərbaycan xalqının milli ənənələrinin və xalq pedaqoqikasının böyükərlə hörmətlə yanaşma və kiçiklərə qayğı göstərma kimi cəhətlərin təsirini daim hiss etmişlər. Bununla belə, ailə ənənələri əmək atmosferinin yaranmasına kömək etməklə, uşaq və yeniyetmə şəxsiyyətinə məhəbbət formalasdırılmışdır. Ev şəraitində dini təlimə, hər hansı peşəyə öyrədilmə prosesində uşaqlarda nəinki əməyə məhəbbət aşilanmış, həm də onlarda yüksək mənəvi-əxlaqi normalar tərbiyə edilmişdir.

Müsəir şəraitdə insanların şəhərlərə axını, urbanizasiyası ailə tərbiyəsinin bəzi dəyərlərini arxada qoymaqla, həm də ictimai tərbiyə sistemində digər yeni dəyərlər müəyyənləşdirdi. Lakin hər necə olsa da uşaq və yeniyetmələrdə əməyə maraq formalasdırılmasının ümumi prinsipləri ailə tərbiyəsi sistemində aparıcı olaraq qalır. Bizim dövrədə tərbiyəni iki (ailə və ictimai) yərə bölgülər. Başərin qazandığı tərbiyədə tarix və təcrübə göstərir ki, hələ ibtidai icma quruluşu dövründən başlayaraq, ailə tərbiyəsi xüsusi qola ayrılməqla, müsəir cəmiyyətdə də mühüm olaraq qalır.

Uşaq tərbiyəsi - hər bir ailənin mühüm vəzifəsidir. Uşaqın tərbiyəsi onun anadan olduğu andan başlayır. Əgər körpə yaşında uşağa baxma, ona tibbi xidmət, onun sağlamlığı və normal inkişafı qayğısına qalmaq vacib vəzifədirse, tədricən uşaqın böyüməsi ilə əlaqədar ailənin həm də onun əqli, əmək, mənəvi, fiziki və estetik tərbiyəsi qayğısına qalması əhəmiyyətli işə çevirilir.

Ailə əmək tərbiyəsində xüsusi rol oynayır. Ailədə əmək tərbiyəsinin vəzifəsi uşaqların əməyə öyrədilməsi, onlara hər hansı bir işi yerinə yetirməyi öyrətmə, vicdanlı və səliqəli əmək vərdişləri və bacarıqları işləyib hazırlamaqla, onlarda tapşırılmış işə məsuliyyət hissi tərbiyə etməkdən ibarətdir.

Yaşından asılı olmayaraq, ailədə uşağın daimi əmək vəzifələrini, məsuliyyətini formalasdırmaq, möhkəmləndirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, uşağın əmək məsuliyyətindən azad edilməsi, onun mənəvi təbiyəsinə böyük ziyan vurur.

Ailə uşağın mənəvi təbiyəsinə böyük təsir göstərir, onda vətənpərvərlik hissi, Vətən sevgisi, əməyə məhəbbət təbiyə etməklə, dostluq, yoldaşlıq, böyüklərə hörmət, vicdanlılıq, doğruluq, təvazökarlıq, qənaətçilik, intizamlılıq və s. kimi müsbət keyfiyyətləri formalasdırır.

Uşaqlarda sadalanan keyfiyyətlərin təbiyəsi ailədə hökm sürən atmosferdən və əməyə münasibətdən xeyli dərəcədə asıldır.

Hələ XIII əsrə uşaqlara digər elmlər öyrədilməsi ilə yanaşı onların əməyə alışdırılması ideyasını müdafiə edən şərqiñ mütfəkkir-filosofu, şair və riyaziyyatçıı Azərbaycan xalqının dahi oğlu N.Tusi əməyin uşaqların meyllərinə uyğun həyata keçirilməsini tələb edirdi. Beləliklə, o, qızların ev işlərinə, gələcəkdə qadın və ana vəzifələrini yerinə yetirdikdə lazım olası işlər və sənətlərə öyrədilməsini təklif edirdi. N.Tusi daha sonra oğlanların gələcəkdə ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasını təmin edən təsərrüfat fəaliyyəti lə məşğul olmaları və sənətlərə öyrədilməsinə tərəfdar çıxırdı.

N.Tusi bütün baxışlarında böyüməkdə olan nəslin əmək təbiyəsi problemində valideynlərin mühüm rolunu qeyd edirdi. O, valideynlərdən öz uşaqlarında əməyə maraq və sevgi oyamağı tələb edərək, mümkün qədər uşaqların sənətə meyllərinin formalasdırılmasını erkən yaşlardan məsləhət görürdü.

Onun fikrincə, əməksevərlik ruhu olan ailədə təbiyə alan uşaq gələcəkdə həyat çətinliklərini dəf edə bilər, vəziyyətdən çıxış yolu tapmağa müvəffəq olar. Beləliklə, dahi mütfəkkir əməyi insan və cəmiyyətin mühüm şərti kimi dəyərləndirirdi.

Münasibətlərin rəngarəngliyi, hisslerin müsbətliyi uşaqın davranışına güclü təsir göstərir, onun emosional formalasdırması üçün əlverişli mühit yaradır.

Əgər ailənin hər bir üzvü diqqət və qayğı ilə əhatə olunarsa, digərləri ilə ehtiyatlı davranışarsa, valideynlər hər hansı bir işi xoş hadisə, bayrama çevirirlərsə, uşaqlara qayğı və köməkdən imtiha etməzlərsə, onda uşaqlar da digərlərinə qarşı diqqətli, nəzakətli və mədəni olar, onların davranışında kobudluğa yer qalmaz.

Sımasızlıq, monotonluq, daim qıcıqlanma və narazılıq olan ailədə uşağın xarakteri xoşagelməyən istiqamətə yönəlir.

Ailə münasibətlərinin pis təşkil, valideynlik hisslerinin eybəcər forması, meşşənlilik, əyyaşlıq, nikaha başdansovdu münasibət, ailə məsuliyyətini valideynlərin yaxşı dərk etməməsi, nəinki uşağın təbiyəsində çətinliklər yaradır, həm də onun mənəvi xüsusiyyətlərinin formalasmasına pis təsir göstərir. Valideynlərin hər ikisi uşağın təbiyə olunmasına, onların digər uşaqlarla münasibət qurmalarındaki uygunszılığa görə qarşıqli məsuliyyət daşıyırlar.

Bu tələblərin pozulması uşağın davranış və xarakterində özünü mütləq göstərər, onun atasına, anasına qarşı münasibətdə özünü müxtəlif cür aparmasına, davranışın yüngül yollarını axtarmağa gətirib çıxarar.

Ana uşaqla onun həyatının ilk günlərdən yaxın münasibətdə olur. Uşaqın yaşaması ondan asılıdır. Ana öz uşaqlarının ilk təbiyəcisiidir. Xeyli analar istehsalatda, firmada, əmək qrupu və birləşdə çalışaraq, eyni zamanda uşaqlarının təbiyəsi ilə də müvaffaqiyyətlə məşğul olurlar.

Bununla belə uşaqların təbiyəsində atanın da rolu çox böyükdür. Uşaqların ata təbiyəsində özbaşına kənar olması onların inkişafının mənəvi aspektinə mənfi təsir göstərməklə, birtərəfli, bəzən isə tam və bütöv yetirilməməsi üçün şərait yaradır. Heç şübhəsiz ki, uşaqların təbiyə olunmasında valideynlərin yüksək nüfuzu vacibdir. Valideyn nüfuzunun başlıca şərti onların vətəndaşlıq siması, davranışıdır. Bu mənada ata yaxud ananın işi uşaqlar qarşısında çox mühüm iş kimi özünü göstərməlidir.

Valideynlər uşaqların tələblərini nəzərə almalı və bilməlidirlər. Ailədə hər bir yaş dövründə uşaqın yaş xüsusiyyəti, onun imkan və maraqları nəzərə alınmaqla, tərbiyə sistemini düzgün qurmaq lazımdır. Bunun üçün nəinki valideynlərin uşaqın müəyyən yaş dövründə müxtəlif psixoloji xüsusiyyətlərini bilməsi zəruridir, həm də onun fördi xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalıdır, yaş dövrü ilə əlaqədar onun maraqlar, dostlar, tanışlar dairəsi nəzərə alınmalıdır.

Bunları nəzərə alıb, uşaqın həyatının formallaşmasında yaxından iştirak edən valideynlərin hayatı daha təsirli və xeyirli olur. Keçmiş və müasir mütərəqqi pedaqogika bunu daim diqqət mərkəzində saxlamışdır.

Ailə tərbiyəsi arsenalında uşaq şəxsiyyətilə bağlı müxtəlif, rəngarəng metodlar mövcuddur və onların arasında uşaqların düzgün davranışa, ətrafdakılara, oyuna və əməyə münasibətində təlqin metodları daha mühümdür.

Bu istiqamətə daha geniş şəkildə böyüklerin nümunəsi, əmək oyunları və məşğalələr, rejimə riayət edilmə və s. istifadə etmək olar. Cəza metodlarından istifadə etdikdə diqqətli və ehtiyatlı olmalı, rəğbətləndirmə metodunu isə ağılla tətbiq etmək lazımdır.

Bəzi valideynlərin uşaqlarla münasibətində "öz tərəfinə çəkmə" metodundan istifadə edilir. Belə yalançı nüfuzdan qaçmağı hələ XX əsrin 20-ci illərində böyük rus pedaqoqu A.S.Makarenko təklif etmiş, onun ailə tərbiyəsində yol verilməzliyini qəti şəkildə göstərmişdir.

Uşaqları öz tərəfinə çəkmək məqsədilə heç zaman onlara hədiyyələr almaq, yaxşı oxumağına, yerinə yetirilmiş tapşırığa görə müxtəlif vədlər vermək olmaz. Bu hal uşağı pozmaqla, ailədə qeyri-sağlam mühit yaradır. Tərbiyəvi tədbirlərlə kateqorik formalardan, məcburi fiziki cəzalardan, uşaq şəxsiyyətini təhqir edən, onun mənəviyyatını eybəcərləşdirən təsir metodlarından tamamilə el çəkmək lazımdır.

Davranış üzərində nəzarət, uşaqlara qarşı yüksək tələbkarlıq, onların işlərinə və şəxsiyyətlərinə hörmət uyğunluq təşkil

etməlidir. Uşaqlardan tapşırığın yerinə yetirilməsi, intizama riayət edilməsi, böyüklər hörmət tələb edilməsi həm də valideynlər və tərbiyəçilərin uşaqların həyatına, onların şəxsiyyətinə hörmətdə özünü bürüzə verməlidir.

Təbiət qoynunda gəzinti, zooparka getmə, uşaq dəmir yolunda qatar gəzintisi, gənc tamaşaçılar teatrına, sirk tamaşalarına, cimərliklərə getmə və s. müxtəlif mədəni tədbirləri hər bir ailə öz uşaqları üçün təşkil etməlidir.

Birgə yürüş, gəzinti, idman marsları müəyyən olunmuş rejimə tabe olmaqla, ciddi şəkildə sahmanlaşdırılmalı, sutka ərzində tədris, qeyri-tədris və istirahət vaxtı rasional bölünməlidir.

Məlumdur ki, rejim intizamlasdır, qaydaya öyrədir, dəqiqlik aşılıyır, uşaqın düzgün fiziki inkişafına və sağlamlığının möhkəməlnəsinə kömək edir.

Uşaqın gün rejimində hər şeyi nəzərə almaq lazımdır: burada sahər gimnastikası, təmiz hava şəraitində gəzəmə, idmanla məşğul olma, müvafiq əmək fəaliyyəti və istirahət üçün yer olmalıdır. Valideynlərin uşaqın fiziki və əmək tərbiyəsinə diqqəti onun sağlamlığına və fiziki inkişafına müsbət kömək etməklə tədris və əmək işlərinin öhdəsindən gəlməyə imkan verir.

Cəmiyyətin bir iqtisadi formasiyadan digərinə keçidi şəraitində, adətən, məişətin bütün sahələrində, onun psixika və davranışında özünü göstərən böhranlı hallar sərt və qabarlı şəkildə artmağa başlayır.

Böhran dövründə güclü deformasiya proseslərinə ilk növbədə ailə məruz qalır. Belə ki, o çoxuşaqlığa görə böhran xarakterli nəticələrin ilk sinqları ilə qarşılaşır və tez bir zamanda bu xoşagelməzliliklər uşaqlarda öz əksini təpir.

Ailədə uşaqın təsir edən bütün zahiri və daxili amillər valideynlərin özlərinə münasibəti dəyişikdə baş verir, uşaqlar müxtəlif həyəcanlar keçirir, hissələr dünyası başqlaşır.

Bu məsələ ilə bağlı vəziyyət respublikamızda daha mürekkebdir. Burada elan olunmamış mühəribə ilə bağlı ailələrin

vəziyyəti gərginləşmiş, 1,5 milyon nəfərə yaxın qaçqınlar, işsizlər və yetim - uşaqlar ordusu yaranmışdır. Belə çətin şəraitdə respublika rəhbərliyi və sözün əsl mənasında Qarabağda döyüşlərin və qan tökülməsinin qarşısının alınması, ölkənin iqtisadiyyatının qaldırılması və xalqın maddi rifahının yaxşılaşdırılması ilə bağlı fəaliyyət göstərməklə, titanik işlər həyata keçirir. Bu problem aktuallıq kəsb etməkla yanaşı, onun həllinə xeyli illər, müddət sərf edilməlidir. Bu şəraitdə respublikamızın hər bir vətəndaşının düzümlü və təmkinli olması tələb olunur.

Bu aspektdə ailənin uşaqların tərbiyə olunmasında fəaliyyəti, onların əməyə münasibətdə mühüm amil olmaqla; ölkəmizdə iqqisadi inkişafə və stabilliyə kömək edər, respublikanın nailiyyətlərində əhəmiyyətli amılə çevrilə bilər.

Planlı-bölgülü və avtoritar təsərrüfat sistemində xüsusi sahibkarlıq təsərrüfatına keçidə vəziyyət xeyli dəyişmiş və cəmiyyətimiz yeni münasibətlər sisteminə girmişdir.

Bu gün sosialist "daxmasının" rahat komfortabelli, insanların həyatı üçün bütün zəruri şəraitini olan, uşaqların hərtərəfli tərbiyəsi ilə məşğul olmağa imkan verən "mənzilə" dəyişdirilməsinin mühümüyü daha çox hiss olunur.

Əlbəttə, hər bir insanın nəinki özünün yaşaması, ailənin dolanması üçün zəruri imkanları, var-dövləti olmalı, həm də uşaqların tərbiyəsinin ziyanına olmayan mühüm, hərtərəfli istirahət imkanları formalşmalıdır.

Heç də təsadüfi deyil ki, Quranın dördüncü surəsində deyilir: "Kimin vari yoxdur, qoy evlənməsin". Məhəmməd peygəmbərin mühüm praktik əhəmiyyət kəsb edən bu məsləhəti cəmiyyəmizdə uzun illər yaddan çıxarılmışdır.

Şərqiñ dahi mütefəkkiri Əbu Əli ibn Sina ailəyə böyük əhəmiyyət verərək, hələ öz dövründə uşaqların tərbiyəsində qadının vacib rolunu xüsusi qeyd edirdi. Atanın məsuliyyətini azaltmadan, Əbu Əli ibn Sina uşaqların ailədə tərbiyə olunması prosesində ananın rolunu xüsusi qeyd etmişdir.

Təəssüf ki, ölkəmizdə yetmiş illik bir dövr ərzində ailə tərbiyəsinin inkişafında, qadın və ana anlayışında bir neçə

əyintilər olmuşdur. Müasir qadın-anaların yalançı «bərabərlik» anlayışı, kişilərlə bərabərləşdirilməsi, təbii olaraq, ailədə tərbiyə prosesində, uşağın psixi vəziyyətində, onun əmək fəallığında, ümumi inkişafında öz mənfi təsirini göstərməklə, uşaqdə qeyri-qətilik, qəzəblilik və s. kimi xarakterin mənfi xüsusiyyətlərini formalşdırılmışdır.

Ailədə əmək problemi və əmək tərbiyəsi pedaqogikanın ən vacib problemlərindən biridir. Uşaqların əmək fəaliyyətinə cəlb edilməsinə böyük əhəmiyyət verən pedaqoqlar, uşaqa ehtiyatla yanaşmayı, onları artıq işlə yükleməməyi, əmək tərbiyəsində uşaq əməyinin elə növlərindən istifadə etməyi məsləhət görmüşlər ki, bütün bunlar onların dünyagörüşünün genişlənməsinə, elmi bilixlərdən daha müvəffəqiyətli istifadə etməyə yönəlməni nəzərdə tutur.

Azərbaycan ailələrində əmək tərbiyəsinin mərkəzi yer tutduğunu xüsusi göstərmək lazımdır. Ailə üzvlərinin hamisini əmək fəaliyyəti ilə mütləq məşğul olması hər bir ailənin və xüsusi kənd yerlərində yaşayan ailələrin xarakterik xüsusiyyətidir.

Görkəmli Azərbaycan maarifçi-şairi, pedaqoq, yeni metodlu məktəb təşkilatçısı S.Ə.Şirvani eybəcər və çatışmaz hərəkətləri tənqid edərək, insan tərbiyəsində əməyin mühümüyünü göstərərək, gənc nəсли əməyi sevməyə, heç bir işdən qorxmamağı, özünə müəyyən sənət seçmə, öz adına layiq ixtisas almağa çağırırdı.

Ailədə əmək tərbiyəsi şəxsiyyətin hərtərəfli və harmonik inkişafına kömək etməli, böyüməkdə olan nəсли fəal əmək fəaliyyətinə hazırlamalı, onun yaradıcı bacarıqlarını inkişaf etdirməli, gələcək professional fəaliyyətində aktivliyini təmin etməlidir.

Ailədə əmək tərbiyəsinin mənbələrini biz zəngin xalq pedaqogikası ənənələrində görürük. Xalq pedaqoji ənənələri güclü olan ailələrdə uşağın fəaliyyəti özünxidmət istiqamətlərinə. Onun hər bir işə canatmasını aşağıdakı sözlərlə rəğbətləndirmək daha yaxşı olar: "Bunu, yəqin ki, sən edə bilərsən, sən axı-

artıq böyüksən..." Və hər bir yeni bacarıq böyükələr tərəfindən qeyd edilməli, aşağıdakı tipli sözlərlə razılıq hissi ilə qəbul olunmalı və mükafatlandırılmalıdır: "Bax belə, əhsən!" yaxud "Çox sağlam, sən çox ağıllısan, sən bizi kömək etdin" və s.

Ailədə əmək tərbiyəsinin səmərəli formalarından biri özünəxidmət sistemidir.

Özünəxidmət sağlam uşağın məqsədyönlü əmək fəaliyyətində bioloji tələblərin ayrı istiqamətə keçirilməsində, əmək-sevərliyin formallaşmasında ilk psixoloji-pedaqoji məqamdır. Özünəxidmət nəinki əmək vərdişlərinin, müstəqilliyin, təşəbbüsün formallaşmasıdır, bu, həm də cəldlik, dəqiqliyə öyrənmə, koordinasiyalı hərəkətləri bacarma, həm də uşağın vestibulyar aparat fəaliyyətinin təkmilləşməsi, əqli inkişafıdır. Özünəxidmətlə məşğul olan kiçik yaşda uşaq hansı paltarı hara geyinmək, hansı ardıcılıqla geyinməyi, üzünün hansı, astarı hansı olduğunu ayırmayı və onlardan düzgün istifadə etməsini birləşdirir. Bu həm də tərbiyə prosesinin estetik cəhətidir ki, özünü səliqəllikdə, öz paltarına baxmaqdə və s. göstərir. Digər tərəfdən, bu həm də gigiyenik tərbiyədir: uşaq özü yaxşı bilməlidir ki, o, nə zaman və nə üçün əllərini yumalı, ağızını yaxalamalı, dişini təmizləməlidir və s.

Valideynlər böyüməkdə olan uşağa əməklə qazanılan pulun qiyməti haqqında, digər adamların əməyi, əməyin həyat mənbəyi olması haqqında məlumat verdikdə, uşağın iqtisadi təfəkkürünün formallaşmasına kömək edən məsələlərə diqqət yetirdikdə, o, həm də ekoloji tərbiyə ilə məşqul olmuş olur. İqtisadi təfəkkürün inkişafı üçün mühüm əhəmiyyəti milli ənənələrin və regional xüsusiyyətlərin uçotu tutur. Məsələn, respublikamızın kənd yerlərində yaşayan ailələr üçün ənənəvi əmək forması ev quşlarına qulluq etməkdir. Uşaqlar quşların vaxtlı-vaxtında qidalandırılması, onlara su verilməsi və s. ilə məşğul olurlar. Kənd yerlərində yaşayan uşaqların əmək vəzifələri arasında odun doğramaq, su götürmək, tövləni təmizləmək, bağ-bağçada işləmək və s. ənənəvidir.

Şəhər uşaqları üçün də daimi işlər tapmaq mümkündür. Onlar güllərə su tökü, qəzet götürə, xalça çırpa, qab və döşəməni yuya, sınnış mebeli təmir edə, mağazadan nəsə ala, kiçik bacı və qardaşlarına kömək edə, ev heyvanlarına baxa, çarpayısını yiğişdirə, öz guşəsini qaydaya sala bilər və s.

Uşaqlarda əməyə pozitiv münasibət aşılamaq üçün onlara müxtəlif irili-xirdalı əmək tapşırıqları vermək lazımdır. Bununla uşaqlarda əməyə hazırlıq əldə olunur, onların xarakter və iradələri möhkəmlənir, bilik və bacarıqları inkişaf edir, onlar diqqətlərini bir əmək fəaliyyətindən digər əmək fəaliyyətinə dinamik yönəltməyi bacarırlar. Uşaqlara nə qədər çox, rəngarəng tapşırıqlar verilərsə, nə qədər onların öhdəsindən müvəffəqiyyətlə gəlinərsə, o zaman uşaqlar öz gücünə daha çox inanarlar.

Əməyə daimi hazırlığın gedisində uşağın mənəvi aləmin-də mürəkkəb proseslər gedir, əməyin sosial, iqtisadi-estetik, mənəvi motivləri formallaşır. Güc və bacarığın düzgün və rasionallı bölgüsü formallaşır, təşkilati başlangıç elementləri müayyənləşir, uşağın davranışında onların sonra inkişaf edib möhkəmlənən icraedici və rəhbərlik üslubu yaranmağa başlayır. Göstərilən planda və istiqamətdə ailədə valideynlərin rolu son dərəcədə böyükətdür.

Uşaqların əmək tərbiyəsində mühüm mərhələlərdən biri ilkin peşəyönümlüdür. Əlbəttə, hər seydən qabaq valideynlər uşaqlarını öz peşələrinə istiqamətləndirirlər. Xeyli ailələrdə nəinki uşaqlara öz əməyi haqqında danışmaq ənənə halını alıb, həm də onları öz professional əməyinə öyrətmək vacib əhəmiyyət kəsb edib. Əlbəttə, valideynlər uşaqlara öz işləri haqqında maraqlı söhbətlər etdikdə, onlar əmək elementlərini emosional əsasda qəbul və dərk etdikdə, valideyn əməyi uşaqlar üçün daha yaxın, anlaşıqlı və sevimli olur.

Əməyə, peşəyə marağın formalşdırılmasının növbəti mərhələsi insan həyatında əməyin əhəmiyyətinin uşaqlara başa salınmasından ibarətdir. Bu cür iş əməyin mahiyyətini dərk etməyə kömək edir, əməkçi idealının formalşdırılmasına təsir

göstərir. Valideynlərin şifahi xalq yaradıcılığı, atalar sözləri, zərb məsəllərə, nağıl və əfsanələrə müraciət etməsi də uşaqlarda əməyə maraq tərbiyə olunmasının mühüm formasıdır. Yaddan çıxarmaq olmaz ki, hər bir xalqın şifahi yaradıcılığında xalq pedaqogikası vasitəsi ilə tərbiyə etmə elementləri cəmləşmişdir.

Hər bir əmək insandan müəyyən enerji, güc itgisi tələb edir. Uşaq orqanizmi daim inkişaf stadiyasında olmasına baxmayaraq, onun əzələ və əsəb sistemləri hələ lazımdır inkişaf etmədiyi üçün tez yorulmaya meyllidir. Gücünə uyğun gəlməyən işi yerinə yetirmək tapşırığı alarkən, uşaq maksimal dərəcədə güc sərf etsə də, onu öhdəsindən gəlmək imkanına malik olmur və adətən, o, bundan məyus olur, əməyə marağı sönükləşir. Bəzən də o, bu işdə müsbət nəticəni ağır yük yerinə yetirməklə əldə edə bilər. Lakin nə birinci, nə də ikinci halda uşaqda yenidən iş görməyə maraq əmələ gəlməyəcək.

Odur ki, uşaqların əmək fəaliyyətində həddindən artıq yüksənməsi nəinki onlarda əməksevərliyi inkişaf etdirmir, hər hansı peşəyə marağı formalaşdırır, əksinə, belə hal uşaqlarda əməyə pis, ikrəh münasibət formalaşdırır. Bunun xoşagəlməz hallara gətirib çıxaracağını valideynlər yaxşı bilməlidirlər. Lakin bu o demək deyil ki, uşaq azaciq yorulduqda, elə o andaca onu işdən azad etmək lazımdır. İşdən yüngül yorulma nəinki ziyan, hətta bir az xeyirdir. O uşaqda digər insanların əməyinə hörmətli münasibətin tərbiyə olunmasına kömək edir.

Uşaqın qarşısında gücü müqabilində vəzifə qoymuşda, qarşıda duran işin məqsəd və əhəmiyyətini düzgün izah etmək lazımdır. Odur ki, ailə tərbiyəsi prosesində uşağı əməyə cəlb edərkən ona gücü çatdığı işi həvalə etməklə yanaşı yerinə yetiriləcək işin məqsəd və vəzifələrini başa saldıqda, uşaq onların əhəmiyyətliliyini hiss və dərk etməli, məqsədin aydınlığı, sərfəliyi nəzərə alınmalıdır.

Bu istiqamətdə əhəmiyyətli rolu ayrı-ayrı ailələrdə özünə yer tapmış əmək adəti və ənənələri oynayır. Əməyə hörmət şüurlu intizam olan ailələrdə daha güclü olur. Belə ailələrdə

böyükən uşaqlar işə şüurlu münasibətin inkişafı üçün daha güclü potensiallara malik olurlar.

Vicdanlı əməyə öyrətmə uşaqların tərbiyəsinin qayğısına qalma, onların içtimai səmərəli və xeyirli əməyə hazırlanması hər bir vətəndaşın namus işidir. Onlardan tam formalılmış insanlar hazırlamaqla, əməyi onların əsas xarakterik xüsusiyyətlərinə çevirməni daim qarşıya mühüm məqsəd kimi qoymaq lazımdır.

Bununla belə, yaddan çıxarmaq olmaz ki, ailədə yaranmış müəyyən əmək adət və ənənələri həm də stimullaşdırıcı rol oynayır. Bu uşaqların əməyə bağlılığını fəallaşdırır, daim gücərinin səfərbər olunmasını tələb edir, çatınlıklar qarşısında çəkinməməyə, qorxmamağa öyrədir, hər hansı başlanılmış işi sona çatdırmağa sövq edir. Bütün bunlar son nəticədə əmək tapşırıqları və vəzifələrin yerinə yetirilməsində uşaqlarda müstəqilliyin inkişafına, öz qüvvələrinə inamın qohumluq hissələrinin formalaşmasına, eləcə də dostluq, yoldaşlıq, işdə qarşılıqlı kömək hissələrinin yüksəldilməsinə səbəb olur.

Azərbaycan ailələrinin bir çoxunda uşaqlarda əməyə məhəbbət və onlarda əmək vərdişlərinin inkişafı valideyn əməyinə hörmət və marağın aşılanmasından başlayır. Coxsayılı nümunələr ailənin belə həyat əslubunun əlverişli olduğunu sübut edir. Uşaqlar əksər hallarda valideynlərini təqlid edərək, onlara oxşamağa çalışırlar. Böyüdükcə onlarda, təbii ki, valideynlərinin peşələrini seçmək arzusu baş qaldırır, ata, ana və ailənin digər üzvləri kimi işləmək arzusu yaranır.

Mövcud "əmək tərbiyəsi" anlayışının, traktovkanın ikili mənası var. Geniş mənada ailə tərbiyəsinin məzmunu uşaqların və yeniyetmələrin, gənc oğlan və qızların ləp erkən yaşlardan əmək tərbiyəsi və peşə yönümüň özündə birləşdirir. Əmək tərbiyəsinin vəzifələrinin dərk edilməsinə geniş mənada yanaşma, onun ailə tərbiyəsində cəmiyyətin sosial sıfarişinə uyğun olaraq əhəmiyyətini dərk etməyə kömək edir. Əmək tərbiyəsi dar mənada sosial istiqaməti təmin edən böyüməkdə olan nəslin əmək hazırlığının tərkib hissəsi kimi dərk

edilməsidir. Bu, uşaqlarda əməyə məhəbbət, əmək adamlarına sevgi formalasdırır, onlarda müsbət bacarıq, vərdişlər inkişaf etdirən əmək əməliyyatlarının gedişində rasional yanaşma elementlərini cilalayır, gələcək fəaliyyətdə mühüm, biznesmen, menecer yaxud əmək qrupları və istehsalat təşkilatçısı və rəhbəri üçün zəruri olan idarəetmə bacarığı formalasdırır.

V fəslə dair suallar:

1. Şəxsiyyətin inkişafi və təbiyəsi haqqında hansı fikirlərlə tanışınız?
2. Şəxsiyyətin formalasmasına dair hansı nəzəriyyələr mövcuddur?
3. Ailə mühitinin şəxsiyyətin inkişafında rolü nə dərəcə əhəmiyyətlidir?
4. Uşaqın inkişafi üçün əlverişli sosial mühitin yaradılması məqsədi ilə valideynlərin üzərinə nə kimi vəzifələr düşür?
5. “Çətin uşaqlar” hansı qrup uşaqlardır?
6. “Çətin uşaqlar” qrupunun xarakterik xüsusiyyətləri hansılardır?
7. Uşaq və yeniyetmələrdə əmək təbiyəsinə maraq necə formalasdırıla bilər?
8. Uşaqlarda əməyə pozitiv münasibət yaratmaq məqsədilə hansı tədbirlər görülə bilər?

Ədəbiyat:

1. Əlizadə Ə., Abbasov A. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 s.
2. Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə həyatının etika və psixologiyası: müəllim üçün vəsait. Bakı: 1988, 192 s.
3. Əlizadə Ə.Ə., Abbasov A.N. Ailənin psixoloji iqlimi. Bakı: 1989, 190-211 s.
4. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. II cild, Bakı: “Mütərcim” nəşriyyatı, 2013, 548 s.
5. Hüseynzadə R.L. Ailə təbiyəsində valideynin şəxsi nüfuzu və nümunəsi/ Yeni tərəqqi. № 2, 08-15 mart, 2016-cı il.

VI FƏSİL

MƏKTƏBİN AİLƏ İLƏ ƏLAQƏ FORMALARI

6.1. Məktəblə ailənin birgə işinin təşkili formaları

Əhatə olunan məsələlər:

1. Ailənin vəzifələri
2. Təbiyə işinin təşkiliндə məktəblə ailənin iş birliyi
3. Məktəbin valideynlərlə əlaqə formaları

Uşaqlara, onların təbiyəsinə qayğı göstərmək ümumxalq işdir. Bütün cəmiyyət bu iş üçün cavabdehdir. Çünkü uşaqlar cəmiyyətin, xalqın gələcəyidir, yaşı nəslin davamçılarıdır. Ulularımızın kəlamları ilə desək: “Uşaq valideynin mabədi-dir”, “Son beşik - yurda keşik”.

Odur ki, davamçıların gələcəyini xoşbəxt görmək, yurdı, vətəni etibarlı adamlara vermek istəyən hər kəs gənc nəslin təlim-təbiyəsi ilə ciddi məşğul olmalı, onun hərtərəfli və ahəngdar inkişafi üçün əlverişli şərait yaratmalı, hər bir uşaqın ictimai cəhətdən fəaliyətin, meyl və bacarığının inkişaf etməsini təmin etməlidir. Bu vəzifəni isə daha yaxşı şəkildə ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin birgə işi zəminində yerinə yetirmək olar.

Birincisi, uşaq (şagird) daim bu qüvvələrin əhatəsində olur. Uşaqın (şagirdin) xarakterinin, dünyabaxışının, həyata, əməyə, ideya-mənəvi və mədəni sərvətlərə münasibətinin əsasları həmin qüvvələrin reallığında təşəkkül tapıb formalasır.

İkincisi, uşağı (şagirdi) təbiyə etməkdə ailə, məktəb də, ictimaiyyət də eyni məqsəd güdür, xalq qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin qarşılıqlı fəaliyyətində yekdilik olmasa, uşaqların (şagirdlərin) təbiyə işində xoşagalmaz hallar baş verə bilər. Müxtəlif xarakterli cinayətlər törətdiyinə görə həbsxanaya düşmüş minlərlə yeniyetmələr və gənclər üzərində aparılan

tədqiqatlardan aydın olur ki, onların pis əməllərə qırşanmasına əsas səbəb əksər hallarda: ya ailədə, ya məktəbdə, ya da əmək kollektivlərində özünü qabarıq şəkildə göstərən nöqsanlardır.

Məlum olduğu kimi, uşaq cəmiyyətin ilkin özəyi olan ailədə dünyaya gəlir. Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Ailə sosial qurum olub, nikah və yaxın qohumluqla qarşılıqlı mənəvi münasibətlərlə səciyyələnir. İnsanların nəslini davam etdirməyə olan təbii tələbatı nikah və ailə vasitələri ilə nizama salınır.

Bələliklə, ailə qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlidir. *Ailənin 2 mühüm vəzifəsi* vardır:

1. Nəslin davam etdirilməsi;
2. Yeni nəslin, yeni insanın təbiyəsi.

Bu iki vəzifə bir-biri ilə sıx bağlıdır. İnsan öz nəslini artırırsa, öz nəslinə təbiyə verməsə, cəmiyyət məhv olar. *Birinci vəzifənin* əhəmiyyətli olmasına baxmayaraq, *ikinci vəzifə* daha məsuliyyətlidir. Çünkü burada təkcə təbiətin bəxş etdiyi xüsusiyyətlər deyil, həm də mədəniyyətin, cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər təzahür edir.

Ailə insani münasibətlərin ilk təbiyə məktəbidir. Ailədə ilk əxlaqi tacrübə, fəzilət təşəkkül tapır. Ailə özlüyündə kiçik hər bir dövləti xatırladır. Ailədə uşaqlar yalnız təbiyə almırlar, həm də onlar böyüdükçə övladlıq borclarını dərk edir, qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyini anlayırlar. Bütün ailələrdə uşaqların təbiyəsinə böyük qayğı göstərilir. Ailədə təbiyə prosesinin başlangıcı və sonu yoxdur. Uşaqlar üçün onların valideynləri idealdır. Müəllimlər müxtəlif tip ailələrlə iş aparmağa, valideynlərlə əlaqə saxlamağa, onlara müyyəyen pedaqoji biliklər verməyə məcbur olurlar.

Müasir ailələr uşaqların sayından asılı olaraq çoxuşaqlı, azuşaqlı, biraşaqlı və uşaqsız olurlar. Tərkibinə görə bu ailələr bir nəsilli (*ancaq ər-arvad*), iki nəsilli (*valideynlər və uşaqlar*), nəsillərəsəsi (*uşaqlar, valideynlər, nənə və baba*) olur. Əgər ailədə valideynlərdən yalnız biri varsa, belə ailələr natamam ailə hesab edilir.

Pedaqogikada ailələr təkcə tərkibinə görə deyil, həm də qarşılıqlı münasibətlərin xarakterinə görə təsnif olunurlar:

İdeal ailələr, orta ailələr, neqativ (qalmaqallı, əsabi) ailələr. Ailə təbiyəsinin məqsədi şəxsiyyətdə elə keyfiyyətlər formalasdırmaqdır ki, onlar çətinlikləri və maneələri aradan qaldırmağa kömək etmiş olsun.

Uşaqın (*yeniyetmə və gənclərin*) intellektual və yaradıcı qabiliyyətlərinin, idraki qüvvələrinin inkişafı, habelə ilkin əmək fəaliyyətində qazandığı təcrübə, emosional mədəniyyəti və fiziki sağlamlığı ailədən və valideynlərdən asılıdır. Bütün bunlar ailə təbiyəsinin başlıca məqsədini təşkil edir.

Ailənin uşağa göstərdiyi təbiyəvi təsir bütün digər təbiyəvi təsirlərdən güclüdür. Uşaq böyüdükçə həmin təsir zəifləyir, bəzən də tamamilə yox olur. Burada elə keyfiyyətlər inkişaf etdirilir ki, onları ailədən kənarda formalasdırmaq çətin olur. Aila şəxsiyyətin sosiallaşması prosesini həyata keçirir. Bu uşaqın (şagirdin) fiziki, əxlaqi və əmək təbiyəsi üzrə ailənin səylərinin ümumiləşmiş ifadəsidir. Cəmiyyətin üzvləri ailədən çıxır; ailə necədirse, cəmiyyət də elədir. Ailə ənənələrin varisliyini təmin edir. Vətənpərvər vətəndaş, gələcək ailə başçısı, qanuna tabe olan cəmiyyət üzvi təbiyə etmək ailənin mühüm sosial funksiyasıdır. Ailə uşaqın peşə seçimini əhəmiyyətli təsir göstərir. Müasir ailələrin əksəriyyəti vaxtının çox hissəsini uşaqlarının mənəvi cəhətdən inkişafına deyil, onların maddi təminatına sərf edirlər.

Ailədə uşaqların təbiyəsinə mənfi təsir göstərən səbəblər aşağıdakılardır:

- 1.Zəhmətkeş ailələrin əksəriyyətinin iqtisadi səviyyəsinin aşağı olması;
- 2.Ictimai həyatın mədəni səviyyəsinin aşağı olması;
- 3.Ailədə qadının iki qat yüklenməsi: onun həm ailədə, həm də cəmiyyətin ictimai həyatında iştirak etməsi;
- 4.Boşanma hallarının artması;
- 5.Nəsillər arasında münaqışələrin yaranması;
- 6.Ailə və məktəb arasında əlaqələrin zəifləməsi və s.

Uşaqların ailədə tərbiyəsi zamanı, ilk növbədə, onların davranışları və rəftarında mənfi keyfiyyətlərin yaranmasının qarşını almaq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır. Nə qədər ailə varsa, o qədər də tərbiyə xüsusiyyətləri vardır.

Pedaqogikada *ailə tərbiyəsi dedikdə*, valideynlərlə uşaqların qarşıılıqlı münasibətlərinin idarə olunması sistemi başa düşülür. Bu münasibət həmisi tərbiyədici xarakter daşıyır. Bu zaman onlar aşağıdakı **şərtləri** nəzərə almalıdır:

Məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən vahid tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir:

➤ Valideynləri öz ətrafında birləşdirməyə və onların böyük tərbiyə imkanlarından istifadə etməyə ruhlandırmalıdır;

➤ Valideynlərin pedaqoji biliklərə yiyələnməsinə və onların pedaqoji mədəniyyətinin yüksəldilməsinə xüsusi qayğı göstərilməli, valideynlərlə aparılan maarifləndirmə işlərinə diqqət yetirilməlidir.

➤ Məktəb və ailə ictimai tərbiyənin həyata keçirilməsində aparıcı rol oynayır.

Məktəb uşaqların tərbiyəsində ailə və ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsi üçün öz işini aşağıdakı kimi həyata keçirir:

Məktəb pedaqoji kollektivin, valideyn komitəsinin, yaşayış yerlərində ictimai şuraların, klubların, kitabxanaların, stadiyonların, səhiyyə orqanlarının tərbiyəvi iş planlarını əlaqələndirir, tərbiyə prosesinin iştirakçılarının hər birinin funksiyalarını dəqiqlik bələsdürür;

▪ Məktəb öz gücü ilə valideynlərə və ictimaiyyətin nümayəndələrinə uşaqlarla iş aparmağın ən effektli üsullarını sistematiq surətdə öyrədir;

▪ Məktəb tərbiyə işinin gedişini və nəticələrini diqqətlə öyrənir və müzakirə edir, nöqsanların səbəblərini aşkar edir və onları aradan qaldırmaq üçün birgə tədbirlər həyata keçirir.

▪ Məktəbdə valideynlərlə iş valideyn birləşməsi ilə aparılır. Bu birləşmələr aşağıdakılardır: valideyn komitələri,

şuraları, konqreslər, yardım cəmiyyətləri, rəyasət heyətləri, komissiyalar və s.

Məktəb və ailə tərbiyəsi arasında six integrasiyaya keçilən yerlərdə "*məktəb-ailə*" kompleksi yaradılır. Belə komplekslərin başlıca tələbi məktəbin fəaliyyətinin bütün istiqamətləri üzərində valideyn nəzarətini təmin etməkdən ibarətdir. Valideyn birliliklərinin başlıca vəzifələrindən biri pedaqoji bilikləri yasmaqdır. Valideyn universitetləri, dəyirmi masalar, konfranslar, pedaqoji maarifin müntəzəm fəaliyyət göstərən bir çox cari və birdəfəlik formaları valideynlərə kömək edir. Ümumi etik, iradi, intellektual dəyərləri öyrənmək üçün valideynlər məktəbi yaradılır.

Ailələdə uşaqların tərbiyəsini düzgün təşkil etmək üçün valideynlər məktəblə six əlaqə saxlamalı, ondan vaxtında lazımi məsləhətlər almmalıdır. Məktəb ictimai-dövlət təşkilatıdır, ictimai və sosial tərbiyənin müvəkkilidir. Burada uşağın təlim-tərbiyəsi səriştəli adamlar - mütəxəssislər tərəfindən aparılır. Məktəbdə aparılan tərbiyə işi prosesində müəllimlərin vəzifəsi, ilk növbədə, ondan ibarətdir ki, şagirdlərdə aşayılayacaqları əxlaq prinsiplərinə dərin şəxsi inam hissi və vərdişlər qazandırıra bilsinlər. Şagirdlərlə aparılan tərbiyəvi iş hər gün və hər saat: dərslərdə, tənəffüs ləğvində, küçədə, oyun prosesində və s. həyata keçirilir. Şagirdlərlə aparılan tərbiyəvi iş məktəbin bütün fəaliyyəti prosesində həyata keçirilir ki, bu da şagirdləri ümumtəhsiri əxlaqın mühüm keyfiyyətlərinə yiyələndirməyə istiqamətləndirir.

Məktəb, eyni zamanda, valideynləri də unutmur. O, təlim-tərbiyənin forma və üsullarını uşaqların yaş, fərdi və cins xüsusiyyətlərinə əsasən müəyyənləşdirməkdə valideynlərə yardım göstərir, əhali arasında pedaqoji bilikləri yayır, uşaqların həyatını düzgün təşkil etməyin metodlarını ailəyə öyrədir, övladlarının tərbiyəsində yaxşı nəticələr əldə edən ailələrin iş təcrübəsini ümumiləşdirir geniş kültəyə çatdırır. Məktəb təlim-tərbiyə sahəsində mütəxəssislərin çalışdığı mühüm mərkəz olmaq etibarı ilə özünün fəaliyyət dairəsini daim genişləndirir,

ailələrə də hər cəhətdən kömək göstərir.

Məktəb gənc ailələrin köməyinə çatmalı, uşağın asudə vaxtını səmərəli təşkil etməyin yollarını valideynlərə izah etməlidir: ailədə boş vaxtlarda müxtəlif növ oyunları keçirmək, oyuncuqlar almaqla uşağı mədəni əyləncəyə alısdırmaq, onu yaşına uyğun texniki yaradıcılıq işinə cəlb etmək, müxtəlif bədii kitabların, qəzət və jurnallardakı maraqlı məqalələrin ailədə oxunuşunu keçirmək, uşaqlar üçün nəzərdə tutulan radio və televiziya verilişləri haqqında fikir mübadiləsini təşkil etmək, uşağa şəkil çəkdirmək, şeir, mahni oxumaq, tapmaca tapdırmaq, uşaqla birlikdə parka gəzintiyə çıxməq, ailənin mösiət və təsərrüfat işlərində fəal iştirakını təmin etmək və s. belə yollardandır. Məktəb ailələrlə həmişə səmimi ünsiyyət və təmasda olmalıdır.

Məktəbin ailə ilə digər əlaqə formalarına: **müəllimlərin ailəyə getməsi, valideynlərin ailəyə dəvət edilməsi, məktəbdə keçirilən valideyn günü, ailə tərbiyəsinə həsr edilmiş konfranslar, valideyn universitetləri və s. daxildir.** Məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində məktəbin ictimai təşkilatlarla da əlaqəsinin böyük əhəmiyyəti vardır. İctimai təşkilatlar məktəblə əlaqə formasını sinif rəhbəri və məktəb valideyn komitəsi vasitəsi ilə həyatə keçirirlər. Bu isə məktəbdə tərbiyə işinin yüksəldilməsinə böyük təsir göstərir.

VI fəslə dair suallar:

- 1.Ailədə uşağın tərbiyəsinə mənfi təsir göstərən səbəblər hansılardır?
- 2.Tərbiyə işinin təşkilində məktəblə ailənin iş birliyi necə təşkil edilməlidir?
- 3.Məktəblə ailənin hansı əlaqə formaları vardır?
- 4.Məktəb valideynlərlə əlaqə yaratmaq məqsədilə hansı tədbirləri görməlidir?

İSTİFADƏ EDİLMİŞ VƏ TÖVSİYƏ EDİLƏN ƏDƏBİYYATIN SİYAHISI

1. Abbasov A.N. Milli əxlaq və ailə etikası (Universitetlərin magistratura səviyyəsi üçün dərslik). Bakı: Mütərcim, 2013. 324 s.
2. Abbasov A.N. Pedaqogika: Orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2013, 360 səh.
3. Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Renensans, 2000, 202 s.
4. Abbasov A.N. Məktəbləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: Ped.elm.dokt....dis., Bakı: 1995, (20, s.21-22).
5. Abbasov A.N. VIII-X sinif şagirdlərini ailə həyatına hazırlamağın forma və yolları. Bakı: Azərbaycan Respublikası Nazirliyinin nəşri, Maarif, 1984, 24 s.
6. Abbasov A.N. Ümumtəhsil məktəbi şagirdlərinin ailə həyatına hazırlamağın bəzi məsələləri. Bakı: 1989, 41 s.
7. Ağayev Ə.Ə. Pedaqoji fikrimiz: dünənimiz, bugünümüz. Bakı: Elm, 2000, 300 səh.
8. Ağayev R.Ə. İbtidai sinif şagirdlərinin xeyirxahlıq tərbiyəsi. Bakı: Mütərcim, 1998, 128 səh.
9. Ağayev Ə.Ə. Vətəndaş olmağa börclusan. Bakı: Maarif, 1987, (93-119)
10. Ağayev Ə.Ə. Həyatın astanasında. Bakı: Maarif, 1983, 94 s.
11. Ağabəyova H. Məktəblilərin ailə tərbiyəsində əxlaqi qüsurlar və onların aradan qaldırılması yolları / Pedaqoji tədqiqalar: axtarışlar, tapıntılar. Bakı: ADPU, 1996.
12. Axundov S., Həsənov A. Ailədə uşaqların əxlaq tərbiyəsi. Bakı: 1991, 134 s.
13. Ailə həyatının etika və psixologiyası: siniflər üçün program. Hazırlayanlar: prof. Ə.Ə.Əlizadə, A.N.Abbasov.

- Bakı: 1985, 52 s.
- 14.Ailə təbiyəsi: Valideynlər üçün lügət. Bakı: Maarif, 1975,386 s. (43-210).
- 15.Ailə və nigah məsələləri: fakültativ kurs üçün program. Bakı: 1982-ci il, 249 s.
- 16.Ailə problemləri: sosial-demoqrafik aspektlər. Elmi-praktik konfransın materialları. Bakı: 2004, 176 s.
- 17.Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Tərtibçilər: Ə.Ə.Əlizadə, A.N.Abbasov. Bakı: 1989, 232 s.
- 18.Ailənin intim dünyası. Bakı: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyası, 1990, 144 s.
- 19.Allahverdiyeva L.Z. Müasir dövrdə ailə təbiyəsinin xüsusiyyətləri. Magistrantların V Elmi Konfransı. Sumqayıt: 2005, s.414-415.
- 20.Allahverdiyeva L.Z Ailə təbiyəsində istifadə edilən etnopedaqoji materialların növləri. Naxçıvan Müəllimlər İnstytutunun "Xəbərlər" jurnalı, №4, 2008, s.41-44.
- 21.Allahverdiyeva L.Z. Gənclərin ailə həyatına hazırlanmasında hüquqi maariflənmənin rolü. Naxçıvan Müəllimlər İnstytutunun "Xəbərlər" jurnalı, № 2, 2014, s.28-34.
- 22.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: «Qanun», 2002, s.14
- 23.Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı: 2009.
- 24.Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı: «Qanun», 2011, 208 s.
- 25.Azərbaycanda qadınlar və kişilər. Bakı: Səda, 2004, 221 s.
- 26.Azərbaycan dilinin izahlı lügəti. 4 cilddə, III c., Bakı: 1983.
- 27.Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, 1 c., Bakı: ASE, 1983 (43-154).
- 28.Babayev N. Babam-nənəm, atam-anam və biz. Bakı: Azərnəşr, 1988, 319 s.
- 29.Babayev N.H. Gəlin kişilikdən danışaq. Bakı: 1986, 400 s.
- 30.Babayev N.H. Qızlar sözüm sizədir. Bakı: 1972, 358 s.

- 31.Baxşəliyev Ə.T. Azərbaycanda psixoloji fikrin təşəkkülü, inkişafı və müasir vəziyyəti. Bakı: 2007, 528 s.
- 32.Bakixanov A.A. Seçilmiş əsərləri. Bakı: 1984, 431 s.
- 33.Bayramov Ə.S. Psixologiya. Bakı: 2003, 540 s.
- 34.Bayramov Ə.S. Etnik psixologiya. Bakı: 2001, 374 s.
- 35.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: 1989, 513 s.
- 36.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya: Bakı: 2003, 356 s..
- 37.Bayramov Ə.S. Psixoloji düşüncələr. Bakı: Səda, 1994.
- 38.Bencamin Spok. Uşaq və ona qulluq (Tərcüməci: A.Tahirova). Bakı: Azərnəşr, 1992.445 s.
- 39.Cabbarov R.V. Yeniyetmələrdə özünüdərkətmə prosesinin psixoloji təhlili. Avtoreferat: Bakı, 2004, 22 s.
- 40.Camalov K.H. Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə. Bakı: "Elm və təhsil", 2010.
- 41.Camalov K.H., Allahverdiyeva L.Z. Ailədə təbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları. Bakı: "Elm və təhsil", 2014, 144 s.
- 42.Cavid H. Əsərləri. II cild Bakı: 1983, 368 s.
- 43.Cavid H. Dram əsərləri. Bakı: 1975, 568 s.
- 44.Cəmşidov F. Kitabi-Dədə Qorqud. Bakı: 1977, 224 s.
- 45.Çəmənşəminli Y.V. Əsərləri, I, II cild, Bakı: 1976, 355 s.
- 46.Dadaşzadə M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı: 1985, 320 s
- 47.Dzerjinski F. Gündəlik və məktublar. Bakı: 1958, (96-115 s.)
- 48.Eminov A. Şərqi ailələrinin sirləri. Bakı: Sabah, 1992.
- 49.Engels F. Ailə, xüsusi mülkiyyət və dövlətin mənşəyi. Bakı: 1971, 238 s.
- 50.Əhmədov Ə.K. Azərbaycanlıların ailəsi və ailə möişəti. Ped.elm.nam....dis. Bakı: 1970.
- 51.Əhmədov H.M. Uşaqların təbiyəsində valideynlərin şəxsi nümunəsi. Bakı: 1962.

- 52.Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ABU, 2001, 320 s.
- 53.Əhmədov H.H. Pedaqogika (dərs vəsaiti). Bakı: ABU, 2006, 296 s.
- 54.Əhmədov H.M., Həsənov A.V., Bayramov H.B. İdarəetmənin pedaqogika və psixologiyası. Bakı: Maarif, 2000, 323 s.
- 55.Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konseptləri. Bakı: 1983, 352 s.
- 56.Əvhədi Marağlı. Cami-cəm. Bakı: "Azərnəşr", 1970.
- 57.Əkbərov N. Ailə və cəmiyyətdə əxlaq və davranış qaydaları. Bakı: Bərəkət, 2009.
- 58.Əliyev Heydər. Fəal həyat mövqeyinin formallaşması mənəvi təbiyənin təcrübəsi və aktual problemləri. Bakı: 1979.
- 59.Əliyev İ.İ Azərbaycan etnopedaqogikası (Magistr hazırlığı üçün dərs vəsaiti). Bakı: "Elm və təhsil", 2009, 224 səh.
- 60.Əliyev İ.İ. İbtidai təhsilin pedaqogikası (Mühazirələr xülasəsi). Naxçıvan: Naxçıvan Özəl Universiteti Dizayn və Poliqrafiya Mərkəzi, 2011, 222 s.
- 61.Əliyev R.İ Şəxsiyyət və onun formallaşmasının etnopsixoloji əsasları. Bakı: 2000.
- 62.Əliyev R.İ., Əliyeva G.B.Şəxsiyyət psixologiyası. Bakı: ADPU-nun nəşriyyatı, 2010.
- 63.Əliyev F.Q. Yeniyetmələrin ailədə əmək təbiyəsi. Ped. elm. nam... dis. Bakı: 1970.
- 64.Əliyev Həmzə. Ailə və məktəb ənənələri sağlam nəsil tərbiyə edir. Bakı: Maarif, 1988.
- 65.Əliyeva G.B. Yeniyetmələrin mənəvi təbiyəsində cinsi xüsusiyyətlərin nəzərə alınmasının psixoloji əsasları. Monoqrafiya. Bakı: ADPU, 2006, 141 s.
- 66.Əliyeva G.B. Şəxsiyyətin formallaşmasının psixoloji problemləri. Bakı: Elm və təhsil, 2010.
- 67.Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: 1998, 232 s.

- 68.Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə həyatının etika və psixologiyası: müəllim üçün vəsait. Bakı: 1988, 192 s.
- 69.Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı: 1986, 236 s.
- 70.Əlizadə Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Bakı: 2003, 260 s.
- 71.Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual məslələri. Bakı: Səda, 1998.
- 72.Əlizadə Ə., Abbasov A. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 s.
- 73.Əlizadə Ə.Ə., A.N.Abbasov. Ailə. IX sinif şagirdləri üçün dərs vəsaiti. Bakı: Maarif, 1989, 256 s.
- 74.Əlizadə Ə.Ə. Uşaqlar və yeniyetmələr: seksual inkişafın psixopedaqogikası. Bakı: 2009, 576 sah.
- 75.Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Ped. elm.dokt....dis., Bakı: 1996, 297 s.
- 76.Əzimli Q.E. Tərbiyənin psixoloji mahiyyəti və yeniyetmələrin formallaşmasında onun rolü. Cəmiyyət və cəza. Bakı: 2007, № 5, 24-27 s.
- 77.Göyüşov Z.D. Daxilə pəncərə. Bakı: Azərnəşr, 1965, 294 s.
- 78.Hacıyeva S.B. Azərbaycan ailəsində qız tərbiyəsinin etnopsixoloji xüsusiyyətləri. Psix.elm.nam.alimlik dərəcəsi almaq üçün dis.avtoref. Bakı: 2007, 16 s.
- 79.Hacıbəyov Ü. Əsərləri. I cild. Bakı: s.47-48
- 80.Həmzəyev M.Ə. Kiçik məktəb yaşlı uşaqların psixoloji xüsusiyyətləri. Bakı: Maarif, 1968.
- 81.Həmzəyev M. Atalıq borcu. Bakı: 1966, 129 s.
- 82.Həsənli O.Q., Camalov K.H. Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı. Naxçıvan, 2014, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 384 s.
- 83.Həsənli S. Ailə tərbiyəsində etnopedaqoji materiallardan istifadə imkanları. Naxçıvan: İdeya nəşriyyat evi, 2011, 216 s.
- 84.Həsənli S. Psixologiya. Naxçıvan: Naxçıvan Özəl Universiteti Dizayn və Poliqrafiya Mərkəzi. 2011, 244 səh.

85. Həsənova M. Azərbaycanda ailə, hüquq və demoqrafik aspektlər. Bakı: 2004, 28 s.
86. Həsənov A., Ağayev Ə. "Pedaqogika", Bakı: 2007, 441-448 s.
87. Həşimov Ə. Ailədə uşaqların estetik tərbiyəsi. Bakı: Azərbədrinşər, 1962, 53 s.
88. Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı: 1970, 230 s
89. Həzərət Əlinin kəlamları. Bakı: 1991, 22 s.
90. Hüseynzadə R.L. Təhsilin humanistləşməsi və demokratikləşdirilməsi. Bakı: 1997.
91. Hüseynzadə R.L. Məktəbdə pedaqoji prosesin təşkili. Bakı: Aktiv, 2013
92. Hüseynzadə R.L. Ailə tərbiyəsində valideynin şəxsi nüfuzu və nümunəsi/ Yeni tərəqqi. № 2, 08-15 mart, 2016-cı il.
93. Hüseynzadə R.L. Tərbiyə işi və onun metodikası. Bakı: ADPU, 2013
94. Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı: "Nurlar", 2007, 336 s.
95. Xacə Nəsimreddin Tusi. Əxlaqi-Nasiri. (Farscadan tərcümə edən: R.Sultanov). Bakı: Elm, 2005, 280 s.
96. Xəlilov İ. Ailə dayanacaqlarının fəlsəfi cəhətləri. Bakı: 2004, 151, 11 s.
97. Xəlilov S. Məhəbbət və intellekt. Bakı: 2006, 48 s.
98. Xəlilov N. Ailə tərbiyəsinin bəzi məsələləri. Bakı: 1985, 130 s.
99. Xəlilov A. İndiki şəraitdə Azərbaycan ailəsində qadın hüquqlarının pozulmasının obyektiv və subyektiv səbəbləri. Bakı: 1998, 81 s.
100. Xəlilova F. Adət və ənənələr. Bakı: Gənclik, 1986, 70 səh.
101. Xəzinə. (Tərtibçilər: Altay Məmmədov, Natiq Səfərov). Bakı: Azərnəşr, 1997, 456 s.

102. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. I cild. Bakı: "Mütərcim" nəşriyyatı, 2013, 708 s.
103. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. II cild. Bakı: "Mütərcim" nəşriyyatı, 2013, 548 s.
104. İljasov M. Ailədə uşaqlarla aparılan vətəndaşlıq tərbiyəsi işinin sistemi, Bakı: 2000.
105. İsmixanov M. Pedaqogikanın əsasları. Bakı: 2011, 89 s.
106. İsmixanov M., Vəliyeva S. Pedaqoji etika. Dərs vəsaiti. Bakı: 2013, 148 s.
107. İsmixanov M., Vəliyeva S. Sosial pedaqogika. Bakı: "ADPU" nəşriyyatı, 2013.
108. Kazımov N.M., Həşimov Ə.S. Pedaqogika. Ali məktəblər üçün dərslik. Bakı: 1996, 416 s.
109. Komenski Y.A. Böyük didaktika (Elmi redaktor və nəşrə hazırlayan: F.Rüstəmov). Bakı: "Elm və təhsil", 2012, 388 s.
110. Qabusnamə. Bakı: Azərnəşr, 1989, 240 s.
111. Qaralov Z. Tərbiyə. I c., Bakı: 2003, 263 s.
112. Qaralov Z. Tərbiyə II c., Bakı: 2003, 302 s.
113. Qasımovə L.N., Mahmudova R.M. Pedaqogika: Mühabizə kursu. Bakı: 2013, 546 s.
114. Qədirov Ə.Ə. Yaş psixologiyası: Bakı: Maarif, 2002, 386 s.
115. Quliyev H.A. Məişətimizdə adət və ənənələr. Bakı: Azərnəşr, 1976, 129 s.
116. Quliyev H.A. Azərbaycanda ailə məişətinin bəzi məsələləri (Keçmiş və müasir dövr). Bakı: Elm, 1986, 96 s.
117. Quliyev S.M. Məktəblinin mənəvi siması. Bakı: 1982, 75 s.
118. Quliyev S.M. Gəncliyin davranış və nəzakət dəyərləri. Bakı: 1997, 131 s.
119. Quliyev S.M. Ailə pedaqogikasının mühüm problemləri. Bakı: 2005, 45 s.
120. Quliyev S.M. Gəncliyin tərbiyəsində aqillərin nəsihəti və vəsiyyətləri. Bakı: 2011, 250 s.
121. Quliyev S.M. Şərq mütəfəkkirlərinin əsərlərində ailədə

- övlad tərbiyəsi. Bakı: 2008, 314 s.
122. Quliyev S.M. Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri. Bakı: 2013, 266 s.
 123. Quliyev S.M. Məktəblilərin mənəvi tərbiyəsində ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Bakı: Maarif, 1987, 168 s.
 124. Quliyeva M.A. Müasir gəncliyin əxlaq normaları. Bakı: 2002, 151 s.
 125. Quluzadə Z. Gender Azərbaycanda. Bakı: UHFRA, 2003, 324 s.
 126. Makarenko A.S. Valideynlər üçün kitab. Bakı: Dövlət tədris pedaqoji ədəbiyyatı nəşriyyatı, 1964.
 127. Pedaqogika (yeni kurs) proqramı / Hazırlayanlar Ə.X. Paşayev, F.A. Rüstəmov. Bakı: Çəşioğlu, 2002, 32 s.
 128. Psixologiya: Ali məktəblər üçün dərslik. Bakı: Azərnəşr, 1964, 334 s.
 129. Reproduktiv sağlamlığın əsasları. İdman sağlamlıq işçiləri üçün tədris vəsaiti. Bakı: UNFRA- DFİD, 2004, 82 s.
 130. Rüstəmov F.A. Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı, problemləri. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 1998.
 131. Rüstəmov F.A. Qərb pedaqogika tarixi. Bakı: Nasir, 2003, 246 s.
 132. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nasir, 2002, 222 s.
 133. Rüstəmov F.A. Pedaqogika tarixi (Xarici ölkələrdə təhsil və pedaqoji fikir tarixi). Dərslik. Bakı: "Nurlan", 2006, 750 sah..
 134. Seyidov Ə. Pedaqogika tarixi. Bakı: Maarif, 1968.
 135. Seyidov F. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair. Bakı: 1997.
 136. Sultanova İ.H. Məktəbəqədər yaşlı uşaqlarda milli hiss-lərin formalasdırılması. Bakı: 2000.
 137. Suxomlinski V.A. Vətəndaşın doğulması. Bakı: Maarif, 1975, 362 s..
 138. Şiriyeva K.M. Azərbaycanın cənub zonasında ailə konfliktləri və onların psixoloji təhlili: Psixol. elm. nam...dis. avtoref. Bakı: 1998, 28 s.
 139. Vahidov F., Ağayev T. Sosiologiya. Dərs vəsaiti. Bakı: 2005, 160 s.
 140. Vəlihanlı İ. Valideynlərin pedaqoji mərifəti. Bakı: Maarif, 1969.
 141. Vəliyeva Z. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi. Bakı: Maarif, 1993.
 142. Yusif bəy Vəzirov. Arvadlarımızın həli. Bakı: 1913.
 143. Yusifov Y. Qadim Şərq tarixi. Bakı: Bakı Universiteti, 1993.
 144. Zemskaya İ.M. Qızlar üçün kitab. Bakı: Gənclik, 1990, 96 s.

Rus dilində

145. Арабов И. Нравственная подготовка старшеклассников к семейной жизни; Автограф. дис..канд. пед, наук. М.: 1979, 21 с.
146. Аристотель. Политика, Политика Аристотеля. М.: 1971, 4-7, 32 с.
147. Афанасьева Т.М. Семейные портреты, М.: Молодая гвардия, 1980, 123 с.
148. Афанасьева Т.М. Семья: Книга для чтения. М.: Просвещение, 1988, 284 с.
149. Гусейнзаде Р.Л.Педагогика. Баку: АГПУ, 2015.

Rüfət Lətif oğlu Hüseynzadə
pedaqogika üzrə elmlər doktoru, professor,
Əməkdar Müəllim

Lalə Zahir qızı Allahverdiyeva
Pedaqogika üzrə fəlsəfə doktoru

Ailə pedaqogikası
Dərslik

Nəşriyyatın direktoru: Hüseyin Hacıyev
Texniki redaktor: Gülbəniz Məmmədova
Dizayn: Müşfiq Hacıyev
Cildçi: Azad Həmzəyev
Montajçı: Elmira İsmayılova

*Çapa imzalanmış 12.04.2016-cı il
Kağız formatı 60x84 1/16, çap vərəqi 22
Sifariş 121, sayı 200*

*ADPU-nun mətbəəsi
Bakı, Ü.Hacıbəyov küçəsi, 68
Tel: (+912) 493-74-10
E.mail. ADPU@Box.az*

Ar 2016
400

